

# **ÜZVİ KİMYA**

## **PRAKTİKUM**

**Bakı – 2008**

**Redaktor:** akademik A.M.Məhərrəmov

**Tərtib edənlər:**  
M.S.Abbasov  
N.D.Sadıxova  
R.Ə.Nağıyeva  
M.Ə.Allahverdiyev

547  
Ü 99

**Üzvi kimya. Praktikum. Dərs vəsaiti.** Bakı: «Bakı Universiteti» nəşriyyatı, 2008, 312 s.

Kimya fakültələrinin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr üçün üzvi kimyadan laboratoriya məşğələlərinin programını əhatə edən «Üzvi kimya. Praktikum» dərs vəsaiti rus dilində mövcud olan dərs vəsaitləri əsasında, o cümlədən 1982-ci ildə keçmiş SSRİ-nin «Ali məktəb» nəşriyyatı tərəfindən A.A.Petrovun redaktorluğu ilə dərc edilmiş «Üzvi kimyadan laboratoriya işləri» dərs vəsaiti əsas götürülərək tərtib edilmişdir.

Dərs vəsaitinin əvvəlində laboratoriya işləri zamanı lazım olan qaydalardan, təhlükəsizliyə dair tələbatlardan bəhs edilir. Həmçinin, üzvi birləşmələrin müxtəlif üsullarla fərdi halda alınması, onların fiziki-kimyəvi sabitlərinin təyini üsulları verilmişdir. Üzvi kimyada təcrübələr apararkən lazım olan avadanlıqlar və onların əsasında hazırlanmış qurğuların təsviri və ayrı-ayrılıqda avadanlıqların adları göstərilmişdir.

Dərs vəsaitində ən vacib üzvi birləşmələrin çevrilməsini xarakterizə edən nümunələr verilmişdir.

$$M \frac{1707000000}{M - 658(07)} - 2008$$

## ÖN SÖZ

Geniş kimyaçı kütləsinin öhdəsinə verilən dərs vəsaiti son on illiklərdə Bakı Dövlət Universitetinin kimya fakültəsində üzvi kimya- dan keçirilən laboratoriya işlərinin programına müvafiq tərtib edilmişdir.

Kitabın birinci fəslində laboratoriya işlərinin məqsəd və vəzifələrindən bəhs edilir. Xüsusilə, laboratoriyyada iş vaxtı təhlükəsizlik texnikası qaydaları və baş verən bədbəxt hadisə zamanı ilk yardımdan ətraflı danışılır. İş jurnalının tərtib qaydaları haqqında nümunə göstərilmişdir. Vəsaitdə bərk maddələrin ayrılması və təmizlənməsində geniş istifadə olunan kristallaşma və sublimasiyaya dair ətraflı məlumat verilir. Mayelərin ayrılması və təmizlənməsində adı, su buxarı, vakuum altında distilləyə və həmçinin rektifikasiya distilləsinin mahiyyəti- nin açıqlanmasına dair məlumatlar oxucunun nəzər diqqətinə çatdırı- lır. Üzvi maddələri bir-birindən ayırmak üçün ekstrasiyanın əhəmiyyətindən bəhs edilir və ekstrasiya etmək üçün nümunələr verilmişdir. Bərk, maye və qazların qurudulması üsullarından da danışılır.

Dərs vəsaitində üzvi birləşmələrin şua sindırma əmsalının, sıxlığının və ərimə temperaturunun təyini üsulları göstərilmişdir.

Üzvi sintezdə istifadə olunan avadanlıqlar və onlar əsasında yiğilmiş qurğuların quraşdırılmasına da xüsusi yer ayrılmışdır.

Kitabın ikinci fəsli üzvi sintezin ümumi üsullarının yerinə yetirilməsi üçün laboratoriya işlərinə həsr olunmuşdur. Sulfolaşma, halogenlaşmə, nitrolaşma, diazolaşma və digər reaksiyalarla birlikdə onlara aid sintez nümunələri də verilmişdir. Sintez nümunələri bir-birindən öz mürəkkəbliyi, işin davametmə müddəti, ayrılma üsulu və təmizlənmə qaydası ilə fərqlənir.

Vəsaitdə həmçinin hər bir tip reaksiyaya dair qisaca da olsa, nəzəri icməllər, reaksiya mexanizmləri, kollokvium sualları tələbələrin nəzərinə çatdırılmışdır. Xüsusilə, maqneziumüzvi birləşmələrin quruluşu, onların alınması haqqında ehtimal edilən fikirlər və sintez nümunələri verilmişdir.

Kitabın əlavələr hissəsində müxtəlif maddələr əsasında alınan məhlul nümunələrinin hazırlanmasından bəhs edilir.

Vəsaitdə hər hansı çatışmazlıq və eləcə də arzu olunan hər bir təklifi tərtibçilər məmənuniyyətlə qəbul edir və onların gələn nəşrlərdə aradan qaldırılacağına söz verirlər.

## I FƏSİL

### ÜZVİ SİNTEZ İŞLƏRİ HAQQINDA ÜMUMİ MƏLUMAT

#### 1. Laboratoriya məşğələlərinin məqsəd və vəzifələri

Üzvi kimya kursundan laboratoriya işlərinin yerinə yetirilməsi zamanı tələbə mürəkkəb olmayan sintezlərin aparılması, əmələ gələn məhsulların reaksiya qarışığından ayrılması, onların təmizlənməsi və əsas fiziki-kimyəvi sabitlərin təyin edilməsini mütləq öyrənməlidir. Kimya soraq ədəbiyyatlarından istifadə etməyi bacarmalı, laboratoriya jurnalının düzgün aparılmasını bilməli və üzvi birləşmələrin əsas siniflərinin miqdar və keyfiyyət analiz üsulları ilə tanış olmalıdır. Kimya laboratoriyasında təhlükəsiz işləmək qaydasını mənimsəməli və laboratoriya qablarına, reaktiv və avadanlıqlara aid Dövlət standartları ilə tanış olmalıdır.

Laboratoriya məşğələləri tələbələrə şüxə qablarla davranmağı, laboratoriya qurğularını düzgün və səliqəli yiğmağı, müxtəlif əməliyyatları yerinə yetirməyi öyrədir (kristallaşma, distillə, qurutma və s.) Tələbə mütləq bilməlidir ki, onun apardığı reaksiyanın normal getməsini təmin edən seçilmiş bu və ya digər şərait nəyə əsaslanır, onun getməsinə necə nəzarət etməli, sintez olunan birləşməni başqa üsullarla da almaq və təmizləmək mümkündürmü, seçilmiş üsulun üstünlüyü və çatışmamazlığı nədir və başlangıç və son məhsulların fiziki və kimyəvi xassələrini aydın təsəvvür edə bilməlidir.

Laboratoriyada təhlükəsiz şərait yaratmaq üçün tələbələrin diqqəti birinci növbədə onların yerinə yetirdikləri işə cəlb olunmalıdır. Bütün əməliyyatlar mütləq təhlükəsizlik texnikasının qayda və təlimatlarına ciddi əməl edilməklə diqqətlə və səliqəli yerinə yetirilməlidir.

İş prosesində təmiz qablardan istifadə etmək lazımdır, çünkü kiçik bir qarışq nəinki təcrübənin pozulmasına, hətta bədbəxt hadisəyə də səbəb ola bilər. İş stolu təmiz saxlanılmalı və heç bir vaxt orada başqa əşyalar olmamalıdır.

Tələbə həmişə işlətdiyi başlancıq birləşmələrin təmizlik dərəcəsindən xəbərdar olmalıdır. Siyahısı xüsusi kataloqda olan bütün reaktiv onlar üçün qəbul olunmuş TŞ (texniki şərtə) uyğun gəlməlidir. Reaktiv aşağıdakı kimi qiymətləndirilir: təmiz, analiz üçün təmiz, kimyəvi təmiz, xüsusi təmiz. Bəzi hallarda texniki maddələrlə də işləmək olur. Xüsusi kataloqda olmayan reaktivlərin fiziki-kimyəvi sabitləri ədəbiyyatlarda göstərilənlərə uyğun gəlməlidir.

Laboratoriya işlərində əmələ gələn tullantıları zibil yesiklərinə atmaq və ya kanalizasiyaya tökmək olmaz. Qatı sulfat turşusu ilə işlənmiş məhlullar sorucu şkaflarda qoyulmuş qablara yiğilir. Duru turşu və ya qələvi məhlullarını (1-2%) tasa tökdükdə güclü su axını yaratmaq lazımdır. Üzvi məhlullar onlar üçün xüsusi ayrılmış qablara yiğilir. Yanğın törətməmək üçün natrium metali və kalium tullantıları kiçik hissələrlə spirtdə həll edilir (*Üzvi şüşədən hazırlanmış qoruyucu örtük və ya eynək taxmalı!*). Müəllimin göstərişinə əsaslanaraq ayrılan zəhərli qaz və maddə zərərsizləşdirilir.

Tələbələr mütləq apardıqları təcrübəni aydın və dəqiqliyi öyrənməlidirlər. Bundan ötrü onlar laboratoriyyada aparılmış hər bir iş üçün iş jurnalına yazmaqla hesabat tərtib edirlər. İş jurnalının aparılma formalarından biri 5-ci səhifədə göstərilmişdir.

Laboratoriya işlərini yerinə yetirməzdən əvvəl aparılacaq sintezin yazılmama qaydasını diqqətlə öyrənmək və təhlükəsizlik texnikasına xüsusi diqqət yetirmək lazımdır. İş jurnalında preparatın adı və sintez üsulunun haradan götürüldüyü ədəbiyyat göstərilir (jurnal, cild, səhifə, il və nəşriyyatın yeri). Sonra əsas və əlavə proseslərin tənlikləri yazılır, reaksiyaya girən maddələrin kütlə və molyar nisbətləri göstərilir. Reaksiya şəraiti göstərilməklə (temperatur, aparılma müddəti və s.) sintezin əsas mərhələsi qeyd edilir və avadanlıq təsvir edilir. Reaksiyanın getməsinə nəzarət, sintez olunan maddənin ayrılma və təmizlənməsi, onun nəzəri hesablamaya görə çıxımı faiz və qramlarla göstərilir.

Laboratoriya işlərinin yazılması təcrübə zamanı və ya reaksiya qurtardıqdan sonra aparılır. Bu zaman qaralama aparmağa icazə verilmir. Hesabata istifadə edilmiş üsulu köçürmək lazımdır. Hesabatda deyil. Həqiqətən nə edilmişdirse onu yazmaq lazımdır. Hesabatda

reaksiyanın gedişi zamanı reaksiya kütləsinin rənginin dəyişməsi və ya çöküntü əmələ gəlməsi, qazın ayrıılması, temperaturun öz-özünə yüksəlməsi, reaksiya gedişinə necə nəzarət edilməsi, reaksiyanın qurtarmasının necə təyin edilməsi, təmizlənməmiş preparatın çıxımı və s. öz əksini tapmalıdır. Əgər maddənin təmizlənməsi distillə vasitəsilə aparılmışsa, onda hesabatda nə qədər maddə götürüldüyü, ayrılan fraksiyaların miqdar və kütləsi, onların qaynama temperaturu göstərilir. Kristallaşma zamanı götürülən preparat və həllədici miqdarı, kristallaşdırmadan əvvəl və sonra ərimə temperaturu, kristallaşmadan sonra preparatın miqdarı qeyd edilir. Sonra sintez edilmiş maddənin eyniləşdirilməsi üçün istifadə olunan fiziki-kimyəvi üsullar yazılır.

Sintez edilmiş maddə üçün tapılmış fiziki sabitlər (qaynama temperaturu, ərimə temperaturu, sıxlıq, sindırma əmasalı, spektroskopik xassə) soraq kitablarında göstərilən ədəbiyyat məlumatları ilə tutuşdurulur.

### İş jurnalında yazı forması

#### HESABAT

Tələbə\_\_\_\_\_

Fakültə\_\_\_\_\_

Qrup\_\_\_\_\_ sintez\_\_\_\_\_ preparatın adı

İşin başlanması\_\_\_\_\_ qurtarması\_\_\_\_\_

Dərsliyin adı\_\_\_\_\_

1. Reaksiya tənliyi\_\_\_\_\_

Reaksiya mexanizmi\_\_\_\_\_

Aralıq reaksiya tənliyi\_\_\_\_\_

2. Ədəbiyyat məlumatına görə sintez edilən maddənin xassəsi:

Mol. kütl. \_\_\_\_\_, ər. temp. \_\_\_\_\_ qay. temp. \_\_\_\_\_,  
sıxlıq. \_\_\_\_\_, şüa sind. əms. \_\_\_\_\_.

Preparatın xassəsi və aralıq məhsullar sintez zamanı mütləq nəzərə alınmalıdır (zəhərlilik, alışma, uçuculuq)

3. Sintezdə işlədirilən başlanğıc maddələrin xassələri

Formulu	Mol. Kütl.	Ər. temp. °C	Qay. emp. °C	Sixliq	Miqd. %	Qeyd

4. Sintez üçün lazım olan maddələrin miqdalarının hesablanması

5. Sintezdə tətbiq edilən başlanğıc maddələrin miqdarı

Maddənin adı	Tənliyə görə maddənin miqdarı (qramla)		Dərsliyə görə maddənin miqdarı		Artıq	
	Mol	Verilmiş miqdar	Verilmiş miqdara görə	Kimyəvi təmizliyə görə	q	%
					q	mol

5. Nəzəri çıxım (q, %)

6. Dərsliyə görə çıxım (q, %)

7. Qurğunun sxemi

8. Sintezin əsas mərhələləri

9. Təhlükəsizlik texnikasına görə tədbirlər \_\_\_\_\_  
\_\_\_\_\_

10. Sintezin aparılmasına müəllimin icazəsi \_\_\_\_\_

11. Sintez aparmanın şərhi (əməliyyatın yazılıması, müşahidə, izah) \_\_\_\_\_  
\_\_\_\_\_

12. Xam məhsulun təmizlənməsi \_\_\_\_\_  
\_\_\_\_\_

13. Alınmış məhsulun sabitləri. Çıxım (nəzəri çıxıma görə qram və faizlə) \_\_\_\_\_

14. Qeyd \_\_\_\_\_

Məqbul barədə müəllimin imzası

## ***2. Kimyəvi reaksiyaların aparılması üçün lazım olan qablar və başqa cihazlar.***


Laboratoriya şəraitində hər şeydən əvvəl standart şüşə qablar işlədirilir. Onlar eksər kimyəvi reagentlərin təsirinə qarşı davamlı, asan yuyulan və şəffafdır. Hidrogen fluorid və ərinmiş qələvilirlə işləyən zaman şüşə qablardan istifadə etmək olmaz. Onlarda qatı qələvi məhlullarını qızdırmaq olmaz.

Laboratoriya qurğularının konstruksiyasını reaksiyanın aparılma şəraiti, başlangıç və son məhsulların xassəsi müəyyən edir.

Laboratoriya qurğularının ayrı-ayrı hissələri şif, mantar, rezin tixaclar və ya rezin şlanqlarla birləşdirilir. Mantar tixaclar qatı turşu və digər reagentlərin təsirinə qarşı davamsızdır. Rezin tixaclar və şlanqlar qatı turşuların, halogenlərin təsirindən sıradan çıxırlar və üzvi həllədicilərlə təmasda olduqda şışirlər. Xlor, hidrogen bromid, fosgen və ozonla işlədikdə şiflərdən və polivinilxlorid və polietilendən hazırlanmış şlanqlardan istifadə etmək olur. Bu cür şlanqlara elastiklik və çeviklik vermək üçün şüşə bo-

rulara keçirməzdən əvvəl onları qaynar suya salmaq lazımdır.

Hazırda qarşılıqlı dəyişdirilə bilən konus şəkilli şliflərlə təchiz edilmiş şüşə qablar və aparatlar geniş tətbiq edilir (TŞ 8682-70) (şək. 1, 2, 3). Şliflərin tətbiq edilməsi qurğuların kip oturmalarını təmin edir. Şliflərin konusluluğu 1:10 nisbətində olur. Eyni diametralı şlif hündürlüğünə görə dörd ölçüdə ola bilər. Məsələn, diametri 18,8 mm və hündürlüyü 9 mm şərti işarə edilmiş şlif TŞ 8682-70-ə uyğundur.




Şəkil 1. Normal konusvari şlif:

a) mufta; b) kern.

Şəkil 2. Cihazların yiğilması üçün avadanlıqlar:

a) bir boğazlı keçid; b) bir boğazlı əyilmiş keçid; c) 75° bucaq altında əyilmiş dirsək; d) yan borulu əyilmiş mufta; e) əyilmiş alonj; f) yan borulu əyilmiş alonj.



Şəkil 3. Əkssoyuducular:

a) kürəcikli; b) Libix; c) Dimrotun spiral formalı.


Cədvəl 1-də laboratoriya qablarının, o cümlədən, şiflə buraxılan qabların siyahısı verilmişdir. Hər bir qab növü bir neçə ölcüdə hazırlanır. GOCT-da tam siyahısı verilmiş laboratoriya qablarının bütün nümunələrinin nömrələri cədvəldə verilmişdir.

### Cədvəl 1

Sıra №	Qabların növləri	TŞ
1	2	3
1.	Kolbalar: yumrudibli, iki və üçboğazlı yumrudibli, yastidibli, konusvari (Eyenmeyer kolbası), armudvari, sivridibli, iki və üçboğazlı sivridibli, distillə üçün yumrudibli (Vürs kolbası), distillə üçün sivridibli (Klayzen kolbası). Stəkanlar.	10394-72

1	2	3
2.	Qurğu yiğmaq üçün birləşdirici elementlər: keçid-birboğazlı, birboğazlı və yan borulu, birboğazlı əyilmiş, iki paralel boğazlı, bucaq altında ikiboğazlı, üç paralel boğazlı, $75^0$ bucaq altında iki kernli dirsək, $75^0$ bucaq altında kern və müftalı, $90^0$ bucaq altında kern və müftalı, $105^0$ bucaq altında kern və müftalı; kernlər: düz yanborulu, əyilmiş yanborulu, müfta-düz yanborulu, əyilmiş yanborulu, alonj-əyilmiş yan borulu, yanborulu düz; «pauk», alonj «pauk»la dəst, bağlayıcı hündür, alçaq, başlıq (nasadka)-birboğazlı, ikiboğazlı.	9225-71
3.	Şüsə laboratoriya defleqmatorları.	20789-75
4.	Favorski kolbası	17004-71
5.	Müxtəlif tipli soyuducular (Libix, kürəcikli, spiral formalı)	9499-70
6.	Ayırıcı və damcı qıfları	8613-75
7.	Birləşdirici kranlar	7995-68
8.	Kalsium-xlorid üçün borular	9964-71
9.	Ekstraksiya etmək üçün başlıqlar (nasdakalar)	9777-74
10.	Damcı tutucular	10359-63
11.	Şüsə qıflar	8613-75
12.	Laboratoriya qabları üçün tixaclar	ON-7-61
13.	Vakuum altında süzmək üçün kolbalar (Bunzen kolbası)	6514-75
14.	Süzücü məsaməli qıflar	9775-69
15.	Çəki çəkmək üçün stəkanlar (bükslər)	7148-70
16.	Sınaq şüşələri	10515-75
17.	Ölçülü kolbalar və ölçü silindrleri	1770-74
18.	Damızdırıcılar	9876-73
19.	Qazları yumaq üçün qablar	10378-73

Cədvəl 1-də adları çəkilmiş qabların bir neçə növü yuxarıdakı şəkillərdə göstərilmişdir. Şliflər nəinki konusvari, həm də düz (məsələn, eksikatorlarda), silindrvari və küre şəkilli\* olur (şək. 4). Şliflər mütləq yaqlanır. Kernanın orta hissəsinə az miqdarda sürtgü yağı əlavə etməklə elə etmək lazımdır ki, halqa əmələ gəlsin, sonra kernanı muftayla fırlatmaqla, sürtgünü şlif səthi boyunca yaymaq olar. Düzgün yaqlanmış şlif şəffaf görünür. Kran və şliflər vazelin və ya (16 hissə) vazelin (8 hissə) təbii kauçuk və (I hissə) parafinin su hamamında əridilməsi ilə hazırlanmış sürtgü ilə yaqlanılır.



Şəkil 4. Şliflərin növləri:

a) müstəvi; b) silindr; c) küre şəkilli.

«Tixaclılmış» şlifi ayırmaq üçün muftanı hisli alov üzərində  $70^{\circ}\text{C}$ -yə qədər qızdırırlar (bu zaman çalışmaq lazımdır ki, kern az qızısın) və ya növbə ilə suda qaynadır və soyudurlar. «Tixaclanmış» şlifi ağac çəkicilə ehtiyatla vurmaqla da boşaltmaq olar.

Şüşə qablarla yanaşı saxsı laboratoriya qablarından da geniş istifadə edilir (TŞ 9147-73): Büxner qılı, həvəng-dəstə, buxarlandırıcı kasalar, stekanlar, qaşıqlar, eksikator üçün oturacaqlar və s. Gösterilən saxsı qabları  $100^{\circ}\text{C}$ -dən yuxarı qızdırmaq olmaz. Saxsı qablar qələvi və turşulara qarşı davamlıdır.

Laboratoriya qurğuları pəncə və sıxaclar vasitəsilə stativlərdə quraşdırılır. Pəncə və sıxacların muftaya möhkəm söykənməsi üçün muftanı açıq tərəfi yuxarı olmaqla bərkitmək lazımdır. Diq-

\* TŞ- 973710


qət yetirmək lazımdır ki, pəncə və sixaclarda aralıq örtük (döşəkcə) olsun (şək. 5).

Yuxarıda qeyd edildiyi kimi bu və ya digər qurğu konstruksiyasının seçilməsi reaksiyanın aparılma şəraitindən asılıdır. Ayrı-ayrı misallara baxaq. Şəkil 5-də əks soyuduculu kolba təsvir edilmişdir. Bu cür qurğu başlancığ və son məhsulları məhlulda olmaq şərtilə qaynama temperaturu  $120\text{-}130^{\circ}\text{C}$ -dən aşağı olan qaynar həllədicilərdə aparılan reaksiyalar üçün istifadə oluna bilər. Qurğuya nəm hava daxil olmasın deyə soyuducu kalsium-xloridli boru ilə təchiz edilmişdir. Əgər həllədicinin qaynama temperaturu  $120\text{-}130^{\circ}\text{C}$ -dən yuxarı olarsa, onda su ilə soyudulan soyuducu, hava soyuducusu ilə əvəz edilir.

*Yadda saxlamaq lazımdır ki, tez alışan mayeləri soyuducu ilə təmin edilməmiş açıq qablarda qaynatmaq qəti qadağandır.*

Müntəzəm qaynamanı təmin etmək və mayenin artıq qızmasının qarşısını almaq üçün qızdırmağa başlamazdan əvvəl maye olan kolbaya «qaynadıcı»-məsaməli material qırıntıları: kərpic, məsaməli gil qab, pemza əlavə edirlər. Həmcinin bir ucu yapıdırılmış şüşə kapillyarlar da istiffadə edilir. Kapillyarı kolbaya elə yerləşdirmək lazımdır ki, onun bir ucu mayenin içərisində, o biri ucu isə mayedən yuxarı, kolbanın boğazına çatmış halda dayansın.

Artıq qızma ona görə təhlükəlidir ki, həddindən artıq qızmış maye şiddətlə qaynayır və mayenin təkanla yuxarı atılmasına – sıçramaya səbəb olur. Bu təkanlar nəticəsində soyuducu ilə bərabər tixac da çıxa və ya soyuducudan mayenin daşması baş verə bilər. Bu cür hadisələr isə nəinki mad-



Şəkil 5. Əkssoyuducu (2) və kalsium-xloridli boru (3) ilə təchiz olunmuş kolba (1).

mayenin daşması baş verə bilər. Bu cür hadisələr isə nəinki mad-

dəninitməsinə, eyni zamanda tez alışan mayelərlə işlədikdə yanğına səbəb ola bilər.

*Möhkəm yadda saxlamaq lazımdır ki, «qaynadicını» ancaq soyuq mayeyə salmaq olar.* Qaynama temperaturuna kimi qızdırılan mayeyə atılan «qaynadicı» çoxlu buxar əmələ gətirir ki, bu da mayenin kolbadan sıçramasına səbəb ola bilir.


Artıq qızmanın qarşısını almaq və müntəzəm qızma yaratmaq üçün istilik daşıyıcısı su, hava, müxtəlif üzvi mayelər, Vud xəlitəsi (ər. temp.  $61^{\circ}\text{C}$ ), müxtəlif duz ərintiləri və s. olan hamamlardan istifadə olunur. *İçərisində sodium və kalium metal olan qabları su hamamında qızdırmaq olmaz.* Hava hamamının qurulma sxemi şəkil 6-da göstərilmişdir.

Üzvi mayelərdən, istilik daşıyıcısı kimi neft və silikon yağları geniş tətbiq edilir. Yağ hamamlarını yağınlığından –  $50^{\circ}\text{C}$ -dən aşağı qızdırmaq lazımdır. Ona görə də hamamda mütləq termometr olmalıdır.

Metal və ya duz ərintiləri olan hamamların qızdırılmasından sonra ərintinin bərkiməməsindən əvvəl termometri çıxarmaq lazımdır. Qızdırma qaynar su hamamında aparıldığı vaxt termometr olmaya da bilər. Hamamlarda temperaturu sabit saxlamaq üçün avtomatik tənzimləyici-rele ilə birləşdirilmiş kontaktlı termometrlərdən istifadə etmək olar (şək. 7).  $100^{\circ}\text{C}$ -dən aşağı qaynayan üzvi mayelər və onların məhlulları su hamamında qızdırılır.


Tezalışan mayelərlə (TAM) işləmək xüsusi diqqət və ehtiyatlılıq tələb edir. Beynəlxalq tövsiyəyə uyğun olaraq TAM-rə alışma temperaturu açıq putada  $61^{\circ}\text{C}$ , qapalı putada isə  $66^{\circ}\text{C}$ -dən yuxarı olmayan alışqan mayelər aiddir.

Xüsusi sinaq şəraitində alışqan maddələrin səthində, kənar



Şəkil 6. Hava hamamının sxemi:

- 1) azbestli tor;
- 2) metal örtük;
- 3) azbestli dairəvə lövhə.



Şəkil 7. Kontakt termometri:

1) maqnit tənzimləyi-  
cisi; 2) mütəhərrik  
kontakt.

masına səbəb olan minimum temperatur öz-özünə alışma temperaturu adlanır.

Kimya laboratoriyalarında geniş tətbiq edilən efir ən aşağı öz-özünə alışma temperaturuna malikdir. Onun alışma temperaturu  $164^{\circ}\text{C}$ -yə bərabərdir.

*Efir və karbonsulfid məhlullarını su hamamında qızdırarkən bu və ya digər qızdırıcı cihazlardan istifadə etmək qəti qadağandır.* Bundan ötrü, tələb olunan temperaturu saxlamaq üçün hamama qaynar su əlavə edilir.

Spirt, aseton və benzol həllədicilərini qızdırarkən su hamamını üstü bağlı elektrik peçi ilə qızdırmaq olar, lakin bu zaman elektrik

mənbələrdən (qığılçım, açıq alov, qızmış ci-  
sim və s.) alovlanan bilən qaz və buxarların əmələ gəlməsi üçün minimum temperatur –  
alışma temperaturu adlanır. Alışma tempe-  
raturu açıq qablarda alışqan maddələrin  
alışma şəraitini göstərən təxminini paramet-  
dir.

TAM üç qrupa bölünür:

I qrup – xüsusən təhlükəli TAM. Alışma temperaturu: qapalı putada  $-18^{\circ}\text{C}$  və aşağı, açıq putada  $-13^{\circ}\text{C}$  və aşağı: Bura efir, tetra- hidrofuran və aseton aiddir.

II qrup – daimi təhlükəli TAM. Alışma temperaturu: qapalı putada  $-18^{\circ}\text{C}$ -dən yu-  
xarı və  $+23^{\circ}\text{C}$ -yə qədər, açıq putada  $-13^{\circ}\text{C}$  –  
dən  $+27^{\circ}\text{C}$  -yə qədər. Bura benzol, etilasetat  
və spirt aiddir.

III qrup – temperatur yüksək olduğu  
zaman təhlükəli olan TAM. Alışma tempe-  
raturu: qapalı putada  $23^{\circ}\text{C}$ -dən yuxarı və  
 $61^{\circ}\text{C}$  -yə qədər, açıq putada  $37^{\circ}\text{C}$  -dən yuxa-  
rı və  $66^{\circ}\text{C}$  -yə qədər.

*Maddələrin yanğın təhlükəsini xarakteri-  
zə edən başqa parametr öz-özünə alışma tem-  
peraturudur.* Kənar alışdırıcı mənbələr iştı-  
rak etmədən maddələrin öz-özünə alovlan-


masına səbəb olan minimum temperatur öz-özünə alışma tempe-  
raturu adlanır.

qızdırıcısının səthi su hamamının oturacağı ilə tam örtülməlidir. Şəkil 8-də göstərilən qurğunun köməyi ilə su hamamında suyun səviyyəsini saxlamaq olar.

Qaynama temperaturu  $100^{\circ}\text{C}$ -dən yuxarı olan alışqan mayelərin qızdırılmasını üstü bağlı kolba qızdırıcılarında, elektrik peçlərində və ya qaz plitəsi ilə qızdırılan hamamda aparmaq olar. Qaz pilətəsi ilə işləyən zaman çalışmaq lazımdır ki, həllədici buxarları alov ilə temasda olmasın.  $150^{\circ}\text{C}$ -dən yuxarı qaynayan az miqdarda (50 ml) alışqan mayeləri Babo qıfında və ya azbestli tor üzərində qızdırmaq olar (şək. 9).


Bələliklə, qızdırıcı cihazların seçilməsi, iş üçün götürülən maddələrin xassəsindən və onların hansı dərəcədə qızdırılmasından asılıdır.

Adı otaq temperaturundan aşağıda gedən və ekzotermik reaksiyalarda, reaksiya kolbalarında istənilən temperaturu saxlamaq üçün çox vaxt soyuducu amillərdən istifadə olunur. Soyuducu amil kimi adətən su, duz və xırdalanmış buz qarışığından istifadə edilir. Bu cür soyuducu qarışığın temperaturu duz və buzun götürülən nisbətindən asılıdır; 3:1 nisbətində olan duz və buz qarışığı  $-18^{\circ}\text{C}$ ; 6:1 nisbətində qarışq isə  $-10^{\circ}\text{C}$ -yə qədər soyuda bilir. Da-ha aşağı temperatur əldə etmək



Şəkil 8. Su hamamında suyun səviyyəsini saxlayan sifon qurğusunun sxemi:

1) su kəmərinin kranına birləşən qol boru; 2) artıq suyu kənar etmək üçün boşaldıcı boru; 3) su hamamı ilə birləşmiş sifon qurğusunun borusu.




Şəkil 9. Babo qıfları:


1) konus; 2) dəmir lövhə; 3) azbest.

üçün bərk karbon qazı ilə aseton qarışığı tətbiq edilir (-78°C). Bərk karbon qazını (quru buzu) asetona kiçik hissələrlə ehtiyatla əlavə etmək lazımdır ki, köpüklənib kənara sıçraması. ***Quru buzu xurdalayan zaman qoruyucu maska və ya eynək taxnalı.***


Qaz halında olan maddələr reaksiya kütləsinə qazaparan boru vasitəsilə verilir (şək. 10). Əgər reaksiya prosesi zamanı qazaparan borunu tuta bilən bərk maddələr əməl gələrsə, onda şəkil 11-də göstərilən qurğu tətbiq edilir. Reaksiya kolbasına verilməmişdən əvvəl qaz halında olan maddələr qoruyucu və yuyucu qablar sistemindən keçməlidir (şək. 12).



**Şəkil 10.** Kalsium-xlorid (2) və qazapapan boru (3) ilə təchiz olunmuş ikibogazlı kolba (1).




**Şəkil 11.** Qazın verilməsi üçün qurğu:  
1) qazaparan boru; 2) rezin boru; 3) kalsium-xloridli boru; 4) şüşə üçlüük; 5) şüşə çubuq.



**Şəkil 12.** Qaz halında olan maddələrlə işləyərkən qoruyucu qurğunun (1), qoruyucunun (2), yuyucu şüşə qabının (3) yerləşmə sxemi.


Qoruyucu qurğu, qazaparan borulardan birinin tutulması hallarında sistemdə yaranan yüksək təzyiqin qarşısını almaq üçün nəzərdə tutulur. Sistemdə yaranan təzyiqin qarşısını almaq üçün qaz daxil olan xəttə Bunzen qoruyucu qapağı qoyulur. O, üzərində uzununa iti ülgüclə 1-2 sm uzunluğunda kəsik açılmış rezin boru parçasından başqa bir şey deyildir.

Şəkil 13-də müxtəlisif tipli yuyucu qablar göstərilmişdir.




Şəkil 13. Yuyucu şüşə qablar.

Reaksiyaların çoxünün aparılması zamanı qarışdırmaq, temperatura daim nəzarət etmək və sintez prosesində reagentlərin əlavə edilməsi lazımdır. Belə hallarda şəkil 14-də təsvir edilmiş daha mürəkkəb qurğular tətbiq edilir.




Şəkil 14. Sintez aparmaq üçün cihazlar:

- a) damcı qılı, qarışdırıcı və əkssoyuducu ilə təchiz olunmuş üçboğazlı kolba;
- b) damcı qılı, əkssoyuducu ilə birləşdirilmiş forştos, termometr və qarışdırıcı ilə təchiz olunmuş üçboğazlı kolba.



Şekil 15. Üçboğazlı forştos.


Şüşə boru ilə qarışdırıcı arasındaki boşluqdan hava keçməsin deyə, şəkildə göstərildiyi kimi (şək. 18) qarışdırıcı və istiqamətləndirici boruya rezin şlanq geydirilir.



Şekil 16. Şüşə çubuqdan və ya borudan hazırlanmış qarışdırıcılar.

Bəzi hallarda laboratoriya qurğularının yiğilması zamanı üç parallel boğazlı başlıqdan (forştosdan) istifadə edilir (şək. 15).


Reaksiya kütləsini qarışdırmaq üçün 4-10 mm diametrlı şüşə çubuq və ya borulardan hazırlanmış müxtəlif formalı qarışdırıcılarından istifadə edilir (şək. 16). Qarışdırıcılar şəqli quraşdırılmış vala və ya motora qalındıvarlı rezin vakuum şlanq vasitəsilə birləşdirilir (şək. 17). Qarışdırıcı bağlayıcıya, istiqamətləndirici rolunu oynayan bir neçə santimetir uzunluğunda şüşə borudan keçirilir.



Şekil 17. Skiv valının və ya motorun qarışdırıcı ilə birləşməsi:

- 1) val;
- 2) vakuum rezin şlanğı;
- 3) qarışdırıcı.

Ən əlverişli bağlayıcı (zatvor) şəkil 19-da göstərilmişdir. Bu cür bağlayıcıda kiplik silindrik şlifin olması ilə təmin edilir. Şəkil 20-də təsvir edilmiş bağlayıcıya isə reaksiya şəraitindən asılı olaraq qliserin, silikon yağı və ya az hallarda civə əlavə edilir.




**Şəkil 18.** Vakuum şlanqının köməyi ilə qarışdırıcının birləşdirilməsi:

- 1) vakuum rezin şlanqı;
- 2) qarışdırıcı;
- 3) istiqamətləndirici boru.



**Şəkil 19.** Silindrik şlifli zatvor.



**Şəkil 20.** Civəli zatvor.


Qarışdırıcının asan fırlanması və kolbanın divarına və ya termometrə toxunmamasına əmin olmaq üçün qarışdırımağı başlamazdan əvvəl, onu əl ilə fırladırlar. Motorun fırlanma dövrləri sayı avtotransformator (LATR) və ya reostat vasitəsilə tənzim edilir.

Laboratoriya motorlarında həmisi qığılçım olduğuna görə çalışmaq lazımdır ki, alışqan qazlar (hidrogen, etilen, asetilen və s.), həmçinin tez buxarlanan mayelərin buxarları (efir) heç bir vaxt onunla təmasda olmasın. Suspenziyaların qızdırılması zamanı sıçrama olmasın deyə onları qarışdırmaq vacibdir. Suspenziya və ya məhlullar kiçik qablarda çalxalayıcılar vasitəsilə qarışdırılır.


Mayelerin reaksiya prosesinə verilməsi damcı qılı vəsiti silə aparılır. Bərk maddələr adətən qaşıqla kolbanın yan boğazından doldurulur. Bəzi hallarda havanın nəmliyi ilə temasda olmasın deyə maddəni yumruduib kolbaya tökür və kolbanın boğazını rezin şlanqla reaksiya kolbasının yan borusu ilə birləşdirildikdən sonra reaksiya prosesinə daxil edirlər.

Əgər reaksiya prosesində və ya onun qurtarmasından sonra həllədicini qovmaq lazımdırsa, reaksiya kolbası şəkil 21-də göstərilən başlıqlardan (nasadka) biri ilə təchiz edilir.

Az miqdarda maddələrlə işləyən zaman şəkil 22-də təsvir edilən cihaz tətbiq olunur. Başlangıç maddələrin bir neçə yüz milli-qram miqdarında istifadə olunması yarım mikrosintez adlanır. Mikrosintezlərin aparılması zamanı başlangıç maddələr 10 mq-dan 100 mq-a qədər götürülür.




Şəkil 21.



Şəkil 22.

Kimya laboratoriyalarında bir sıra əməliyyatlar (süzmə, reaksiya prosesində ayrılan qazların sorulması, quruma, distillə və s.) vakuum altında aparılır. Vakuum yaratmaq üçün su nassoslarından (şək. 23) geniş istifadə edilir. Su nasosu ilə yaranan seyrək-ləşmə (vakuum) su buxarının elastikliyi ilə limitləşir (dərəcələnir) və buna görə də onun temperaturundan asılıdır. Kifayət qədər təzyiqdə su nasosları 8-15 mm civə süt. vakuum yaradır. Su nasosu ilə vakuum altında olan cihaz arasında, onu suyun düşməmə-sindən qoruyan, qoruyucu qab qoyulur. Adətən Vulf qabı (şək. 24). vakuum xəttinə həmçinin manometr-vakuummetr də birləşdirilir (şək. 25).

Vakuum altında iş görülen bütün hallarda, məsələn, distillə, süblimasiya, Dürar qabları və s. ilə işləyən zaman mütləq qoruyucu maskadan və ya eynəkdən istifadə etmək lazımdır.



Şəkil 23. Su nasosu.

Şəkil 24. İkiboğazlı  
Vulf şüsa qabı.

Şəkil 25. Vakuummetr.

### Üzvi maddələrin təmizlənməsi və ayrılması

Reaksiya kütləsindən ayrılmış məhsullar adətən qarışq olur və xam məhsul adlanır. Qarışq kimi onların tərkibində həllədicilər, başlangıç maddələr və sintez zamanı baş verə bilən aralıq reaksiya məhsulları ola bilər. Kimyəvi təmiz maddə almaq üçün xam məhsullar təmizlənir. «Kimyəvi təmiz» maddə anlayışı nisbi xarakter daşıyır. İşlənmə sahəsində asılı olaraq, onda fərdi birləşmənin miqdarı müxtəlif ola bilər. Üzvi sintezlərin aparılması zamanı adətən başlangıç maddələrin 97-98% təmiz olması kifayətdir.

Xam məhsulların təmizlənmə üsulları, ayrılan maddənin fiziki və kimyəvi xassəsində asılıdır. Üzvi sintez laboratoriyalarında həmişə suspenziyaların, qarışq bərk maddələrin və əsas maddələrin həllədicilərdən ayrılması işlərinə çox rast gəlinir.

## Suspenziyaların ayrılması

Çöküntü halında olan üzvi maddələr eksər hallarda ana məhluldan süzülməklə ayrılır. Az miqdardan maddələrin ayrılması zamanı minimum itki olması üçün sentrifugadan istifadə edilir.

Üzvi birləşmələr adətən üzvi həllədicilərdə yaxşı həll olunur. Ona görə də çalışmaq lazımdır ki, süzgəc kağızı üzərində toplanan çöküntü az miqdardan həllədici ilə yuyula bilsin. Üzvi birləşmələrin ana məhluldan tam ayrılması və süzmə prosesinin sürətlə getməsi üçün süzgəcin alt və üst hissəsində təzyiq fərqi yaradılır. Bu da laboratoriya şəraitində başlıca olaraq süzgəc altında seyrəklik (sorulma) yaratmaqla əldə edilir.


Sorulmada tətbiq olunan süzgəkc nutç-filtr adlanır. O, torvarı dibli silindrik qıfıdan (Büxner qıfı) və içərisində vakuum yaradılması üçün qalındıvarlı yastıdib kolbadan (Bunzen kolbası) ibarətdir (şək. 26).

Qıfin torvari dibinə, ölçüsünə bərabər gələn süzgəc kağızı qoyulur və kolba su nasosuna birləşdirilir. Su nasosu ilə kolba arasında aralıq qab yerləşməlidir, məsələn, ikibogaqlı şüşə qab (Vulf qabı). Əgər süzmə prosesi zamanı suyun təzyiqi azalarsa, onda aralıq qab suyun Bunzen kolbasına sorulmasının qarşısını alır.

Süzməyə başlamazdan əvvəl qıfin dibinə yerləşdirilmiş süzgəc kağızı həllədici ilə isladılır, vakuum nasos işə salınır (bu zaman kağız qıfin dibinə tərəf sorulur) və bundan sonra süzmə başlanılır. Süzmə prosesi zamanı Büxner qıfinin boşalmasından asılı olaraq, o bərabər miqdarda dolurulur.

Şəkil 26. Laboratoriya nutç-filtrı:

- 1) Bunzen kolbası;
- 2) Buxner qıfı.




Nutç-filtrdə ancaq soyuq suspenziyaları süzmək olar. Büxner qıfı və Bunzen kolbasının ölçüləri çöküntünün miqdarına və süzgəcdən keçirilən mayenin həcmində uyğun gəlməlidir.


Süzgəcdə toplanan çöküntü səliqə ilə şüşə tixaca o vaxta kimi sixılır ki, artıq ona məhlulun damcılaması kəsilmiş olsun. Bu zaman çöküntüdə çat əməl gəlməsinə yol verməmək lazımdır. Sonra çöküntü həllədici ilə yuyulur. Həllədici çöküntü ayrılan həllədici və çöküntünü həll etməyən başqa həllədici də ola bilər. Yuma hissə-hissə aparılır. Bu zaman əvvəlcə Bunzen kolbasi sistemdən ayrılır və çöküntü süzgəcdə yuyucu maye ilə hopdurulur. Sonra kolbada vakuüm yaradılaraq yuyucu maye ehtiyatla sordurulur. Bu əməliyyat bir neçə dəfə təkrar edilir. Sonra çöküntü süzgəcdən götürülür və qurudulur.

Kiçik hissəcikli çöküntülərin süzülməsi zamanı Büxner qifinin dibinə bir neçə qat süzgəc kağızı qoyulur. Böyük Büxner qifalarında süzgəc kağızını cirılmaqdan qorumaq üçün onun üzərini parça süzgəclə örtürlər, bu həmçinin, çöküntünün süzgəcdən təmizlənməsini asanlaşdırır.

Əgər ana məhlullarda süzgəc kağızını aşındırı bilən qüvvətli turşular, qələvilər, turşu anhidrid və xloranhidridləri və oksidləşdiricilər olarsa, onda süzmək üçün süzücü şüşə qiflardan istifadə edilir (şək. 27). Məsamələrin ölçüsünə görə şüşə süzgəclər dörd yerə bölündürlər. Süzgəcin nömrəsi nə qədər böyük olarsa, məsamələrin kəsiyi də bir o qədər kiçik olur. Az miqdarda maddələri süzmək üçün torvari hissə qaynaq edilmiş qiflar və ya «mikrosorucular» tətbiq edilir (şək. 28).




Şəkil 27. Süzmək üçün məsaməli şüşə puta.



Şəkil 28. Az miqdardakı maddəni süzmək üçün cihaz.

Adətən laboratoriya məşğələlərində bərk fazanı mayelərdən ayırmaq üçün kağız süzgəc qoyulmuş şüşə qıflardan istifadə edilir. Kağız süzgəci elə seçmək lazımdır ki, o, qıfin yuxarı tərəfindən 5-10 mm aşağı olsun. Süzgəc kağız qıfdan yuxarı çıxmamalıdır. Qıfa qoyulmuş süzgəc kağızı süzülcək məhlul hazırlanmış həlli-dici ilə isladılır. Süzmə zamanı qıfda mayenin səviyyəsi həmişə süzgəc kağızından bir az aşağı olmalıdır. Qırışlı süzgəclərdən istifadə edildikdə süzmə xeyli sürətlə gedir (şək. 29).



Şəkil 29. Bükük süzgəc kağızının hazırlanma sxemi.


Qırışlı süzgəclər kağız süzgəcdən aşağıdakı kimi hazırlanır: dairəvi süzgəc iki, sonra isə dörd və s. qatlanır. Beləliklə, şəkildə göstərildiyi kimi davam etdirilir.

Qaynar məhlulların süzülməsi zamanı, süzmə prosesində soyumanın qarşısını almaq və kristallaşma getməməsi üçün xarici qatı qızdırıcı rolunu oynayan xüsusi metal qata malik qıfdan istifadə edilir (şək. 30).


Metal qıfda su tələb olunan temperatura qədər qızdırıldıqdan sonra, qaz pilətəsi söndürülür və bundan sonra süzməyə başlanılır. Süzmə prosesi zamanı qıfin ağızı saat şüşəsi ilə örtülü olmalıdır.

Sulu məhlullarla işləyən zaman süzgəc qıfini süzülən məhlulun buxarı ilə qızdırmaq daha əlverişlidir. Bunun üçün stəkana az miqdarda su töküb ağızına süzgəc kağızı yerləşdirilmiş ucu qısalılmış qıf qoyulur (şək. 31). Qıfin ağızı stəkanın ağızından bir az

böyük olmalıdır. Qifin ağızı saat şüşəsi ilə örtüldükdən sonra stəkandakı su hamamda qaynamağa başlayana qədər qızdırılır. Su buxarları qifi qızdırıldıqdan sonra saat şüşəsi götürülür və qifa süzüləcək qaynar məhlul tökülür. Sonra yenə də qifin ağızı saat şüşəsi ilə örtülür. Süzmə qurtarana qədər stəkandakı məhlul zəif qaynama halında saxlanılır.



**Şəkil 30.** Qaynar halda süzmək üçün metal qif.



**Şəkil 31.** Qaynar halda süzmək üçün qurğu:

- 1) qısaldılmış qif; 2) stəkan;
- 3) həllədici.

Yüksək temperaturda məhlulların özlülüyü azaldığına görə qaynar məhlullar soyuq məhlullara nisbətən tez süzülürlər.

### Bərk maddələrin ayrılması və təmizlənməsi

Bərk maddələrin qarışqlardan təmizlənməsi tipik olmayan haldır. Daha ümumi məsələ – üzvi birləşmələrin bərk qarışqlarının ayrılmasıdır. Bərk qarışqların ayrılması və təmizlənməsində müxtəlif üsullar tətbiq edlir. Həmin üsulların seçilməsi maddələrin xassəsi, qarışqların xarakteri, tələb olunan təmizlik dərəcəsi və həmçinin üsulun qənaətçiliyi ilə müəyyən olunur.

Üzvi birləşmələr müxtəlif siniflərə aid olduğuna görə, müxtəlif cür də həllolmaya malikdir. Bu cəhət üzvi maddələrin kristallaşma, o cümlədən, mərhələli kristallaşma və ekstraksiya yolu ilə təmizlənmə və ayrılmalarında nəzərə alınır.

Bərk maddələrin ayrılma və təmizlənməsi müxtəlif növ distillə (adi distillə, vakuum altında distillə, su buxarı ilə distillə) və həmçinin sublimasiya ilə aparılır. Kimyəvi quruluşca bir-birinə daha yaxın olan maddələrdən ibarət qarışıqların ayrılması üçün ayırıcı və adsorbsiyaedci xromotoqrafiyadan geniş istifadə edilir.

## Kristallaşma

Üzvi birləşmələrin təmizlənməsində kristallaşma vacib üsullardan biridir. Maddəni yenidən kristallaşdırmaq lazımlı olduqda, onu uyğun həllədicidə qızdırmaqla həll edirlər. Həllolunma əkssoyüduculu kolbada qaynadılmaqla aparılır. Həllədici qızdırılır, götürülən maddəni tam həll olunduğu miqdarda götürmək lazımdır (həllolunmayan qarışıqlar nəzərə alınmir). Kristallaşdırmanın müvəffəqiyyətlə getməsi üçün həllədiciinin düzgün seçilməsi mühüm rol oynayır. Həllədiciyə əsas tələblərdən biri odur ki, qızdırma zamanı o, kristallaşdırılan maddəni soyuq haldakına nisbətən yaxşı həll edə bilsin. Həllədici qarışığı həll etməməlidir (onda onları süzmək lazımlı gələcək) və ya əksinə onları yaxşı həll etməlidir (onda məhlulu soyutduqda onlar əsas məhsulla birlikdə kristallaşmayıacaqlar, ana məhlulda qalacaqlar). Üzvi birləşmələrin həsi həllədiciidə həllolmaları haqqında məlumatı soraq kitablarından tapırlar. Əgər bu məlumat yoxdursa, onda maddəni sınaq şüşəsində müxtəlif həllədicerilə həll etməklə uyğun həllədici seçilir. Bu zaman nəzərə almaq lazımdır ki, «hər bir maddə özünə oxşar maddəni həll edir».

Uyğun həllədici tapmağa başlamazdan əvvəl kristallaşdırılan maddənin ərimə temperaturu təyin olunur. Ərimə temperaturunun təyin edilməsi ona görə aparılırı ki, kristallaşmadan sonra maddənin ərimə temperaturunun necə dəyşməyini qiymətləndirmək olsun.

Sonra 10-15 mQ maddə götürülür, sınaq şüşəsinə tökülür və üzərinə 3-4 damcı həllədici əlavə edilir. Əgər maddə dərhal həll olunursa, onda həmin həllədici kristallaşma üçün istifadə oluna bilməz. Əgər maddə pis həll olunursa sınaq şüşəsinə yenə də 0,2-0,8 ml həllədici əlavə edilir və qaynayana qədər qızdırılır. Qaynar məhlul süzülür və soyudulur. Çökmüş çöküntünü süzür, qurudur,

çəkir və ərimə temperaturunu təyin edirlər. Əgər ərimə temperaturu yüksəlsəsə və kristallaşdırma zamanı itki 20 %-dən çox deyilsə, onda bu həllədicini əsas maddə kütləsi üçün yararlı hesab etmək olar.

Bütün qarışqları kanar etmək üçün həllədici tapmaq həmişə asan olmur, bəzi hallarda ardıcılıqla müxtəlif həllədilərdə iki və ya daha çox kristallaşdırma aparmaq lazımlı gəlir. Çox miqdarda maddəni kristallaşdırmağa ehtiyac olduqda qızdırmaqla 1 litrdə 200 q maddə həll olan həllədici, az miqdardan maddəni kristallaşdırıqda isə 5-10 ml-də 0,1-0,5 q maddə həll olan həllədilədən istifadə etmək əlverişlidir.

Əgər uyğun həllədici tapmaq mümkün olmursa, onda təmizlənən maddənin biri yaxşı, o biri isə pis həll edən həllədici qarışığı götürülür. Bu zaman ən çox durulaşdırılmış spirt, benzol və doymuş karbohidrogen, efir və xloroform qarışqları və s. tətbiq edilir.

Kristallaşdırılan maddə ilə doydurulmuş qaynar məhlul həll olunmayan qarışqlardan süzülməklə ayrılır. Söñra filtrat soyudulur, çökmiş çöküntü süzülür, nutç-filtrdə yuyulur və qurudulur. Çöküntünün tam ayrılması üçün soyutmanı buzlu suda və ya soyuducuda da aparmaq olar.

Bir çox üzvi maddələr ifrat doymuş məhlul əmələ gətirirlər. Ona görə də bəzi hallarda kristallaşma başlamaq üçün məhlula ayrılan maddənin bir neçə kristalları əlavə edilir. Həmcinin, qabın divarını şüşə çubuqla sürtməklə də kristallaşmanın aparmaq olur.

Qətran qarışıığı olan üzvi maddələrin həll olunmaları zamanı məhlul müxtəlif rəng ala bilir. Rəngli qarışqlar əsas məhsulun kristallaşmasını çətinləşdirir. Bu qarışqlar əksər hallarda fiziki-kimyəvi xassələrinə görə əsas məhsuldan fərqlənirlər, ona görə də onlar məhluldan seçici adsorbentlər vasitəsilə çıxarılırlar.

Polyar həllədilər qaynar məhlula kristallaşdırılan maddə kütləsinin 2-5% miqdarında narın əzilmiş halda aktivləşdirilmiş kömür əlavə etməklə rəngsizləşdirilir. Aktivləşdirilmiş kömür əlavə edildiyi zaman qaynar məhlul qaynama temperaturundan xeyli aşağı olmalıdır ki, kömür əlavə edildiyi zaman mayenin kənara sıçramasına səbəb ola biləcək şiddətli qaynama baş verməsin. Söñra məhlul səliqə ilə qarışdırılır, qaynadılır və qaynar halda

süzülür. Əgər məhlul tam rəngsizləşməyibse, onda aktivləşdirilmiş kömürlə işlənmə təkrar edilir.

Nəzərə almaq lazımdır ki, aktivləşmiş kömürlə şəffaflaşdırma, xüsusilə qaynama zamanı, kömürlə adsorbsiya olunmuş oksigen hesabına bəzi üzvi birləşmələr asan oksidləşirlər.

İonlaşmayan həllədicilər – heksan, karbon 4-xlorid, dixloretan, benzol və xloroform alüminium-oksidlə şəffaflaşdırılır. Onları Büxner qifində yerləşdirilmiş adsorben qatından və ya şüə süzgəcdən keçirməklə sözürlər.

Məsaməli materiallarla emal olunma zamanı rəngsizləşməyə ancaq o halda nail olmaq olar ki, rəngləyici maddə məsaməli materialın üzərində əsas maddədən daha yaxşı adsorbsiya oluna bilsin. Bu o zaman baş verə bilər ki, əsas maddə molekulunun oksidləşmə, polimerləşmə və ya kondensləşməsi nəticəsində mürəkkəb yüksəkmolekullu birləşmə və ya ona uyğun hər hansı məhsul olsun.


## Sublimasiya

Sublimasiya iki mərhələdən ibarətdir: onlardan biri – bərk maddənin buxarlanması, o biri isə – əmələ gəlmış buxarların bərk maddəyə çevrilməsidir.


Üzvi birləşmələrin təmizlənməsi üçün sublimasiya o halda əl-verişlidir ki, ancaq əsas maddə sublimasiya olunsun, qarışıqlar isə buxarlanmasın. Sublimasiya xinonların, coxnüvəli karbohidrogenlərin və başqa birləşmələrin təmizlənməsi üçün tətbiq edilir. Onu götürülən maddənin sublimasiya nöqtəsindən aşağı temperaturda aparırlar. Bu maddənin təmiz alınmasını təmin edir.

Sublimasiyanı diametri kasanın ağızının diametrindən kiçik qıfla örtülmüş çini kasada aparmaq olur (şək. 32). Qifin uc tərəfi six olmayan pambıqla örtülür. Sublimasiya olunan maddənin yenidən kasaya düşməsi üçün isə onun ağızını bir neçə yerindən deşik açılmış dairəvi süzgəc kağızı ilə örtürlər. Sublimasiya olunan maddə kiçik hissələrə xirdalanmalıdır. Sublimasiya aparmaq üçün cihaz şəkil 33-də təsvir edilmişdir. Cihazı sökməzdən əvvəl şifli qızdırmaq lazımdır ki, silkələmədən, onu asan açmaq olsun. Kristallaşdırmaya nisbətən sublimasiyanın üstünlüyü ondadır ki, sub-

limasiya nəticəsində bir dəfəyə təmiz maddə alınır və hətta az miqdar maddə ilə də təcrübə aparıla bilir.



Şəkil 32. Sublimasiya üçün qurğu.




Şəkil 33. Vakuum sublimasiyası üçün qurğu:


1) şılfı stekan; 2) barmaqcıqlı soyuducusu olan qapq; 3) suyun daxil olması üçün boru; 4) suyun çıxmazı üçün boru; 5) vakuum nasosa birləşmək üçün boru; 6) sublimə edilən maddə.

### Mayelərin ayrılması və təmizlənməsi


Distillə – reaksiya məhsullarının ayrılması və təmizlənməsinində olduqca əlverişli üsuldur. Maye qarışqların distillə ilə ayrılması o vaxt əlverişli ola bilər ki, distillə zamanı yaranan buxar mayeyə nisbətən başqa tərkibdə olsun. D.P.Konovalov maye və buxar tərkibləri arasındaki tarazlıq nisbətlərini xarakterizə edən qanun müəyyən etmişdir. D.P.Konovalovun birinci qanununa görə maye fazada götürülmüş qarışqlardan birinin nisbi tərkibinin artması, həmişə onun buxarda nisbi miqdarının çoxalmasına səbəb olur. Ona görə də ikikomponentli sistemdə buxar onunla tarazlıqda olan mayeyə nisbətən elə komponentlə zəngin olur ki, sistemə əlavə edilməsiylə buxarin ümumi təzyiqini yüksəldir, yəni verilmiş təzyiqdə qarışığın qaynama temperaturunu azaldır. Buna misal olaraq benzol-toluol qarışığının buxar tərkibinin maye tərkibdən asılılıq əyrisi göstərilmişdir (şək. 34 a).



a



b



c

Şəkil 34. Qarışqlar üçün hal diaqramı:

- a) benzol-toluol;
- b) nitrat turşusu-su;
- c) etil spirti-su.

Müəyyən nisbətdə götürülmüş bəzi sistemlərin distilləsi zamanı buxar tərkibi maye tərkibdən fərqlənmir. D.P.Konovalovun ikinci qanunu görə əyridə qaynama temperaturunun tərkibdən asılılığının maksimum və minimum nöqtələri bu cür məhlullara uyğun gelir. Buna misal olaraq nitrat turşusu - su qarışığının maksimum qaynama temperaturuna uyğun (şək. 34 b) və etil spirti - su qarışığının minimum qaynama temperaturuna uyğun (şək. 34 c) hal diaqramını göstərmək olar.

Qaynama temperaturu və tərkibi dəyişmədən, daha doğrusu ayrılmadan distillə olunan qarışqlar ortaq qaynayan və ya azeotrop qarışqlar adlanır.

Distillə üsulları iki qrupa bölündür: adi distillə – rektifikasiya.

Distillə həllədicilərin qovulması; müxtəlif qaynama temperaturlu bir neçə reaksiya məhullarının ayrılması və qarışqlardan təmizlənməsi üçün tətbiq edilir.

Aparılma şəraitinə görə üç distillə növü fərqləndirilir: atmosfer təzyiqində, azaldılmış təzyiqdə (vakuum altında) və su buxarı ilə distillə.


Birinci iki distillə növü yuxarıda verilmiş hər bir tapşırığın həllində istifadə oluna bilər. Su buxarı ilə distillə isə həllədicilərin qovulması və əsas maddələrin qarışqlardan ayrılmamasında tətbiq olunur.

Qurğuların qurulmasında qabı

elə seçmək lazımdır ki, onun ölçüsü distillə olunan maddənin həcmində uyğun olsun.

### Adi distillə


Adi distillə zamanı qaynayan mayenin buxarları distillə kolbasından soyuduciya daxil olur və orada kondensata çevrilir. Beləliklə, maye qarışqların ayrılması, ancaq buxarlanma mərhələsində baş verir. Adi distillə o halda tətbiq edilir ki, distillə olunan qarışığın tərkibində daxil olan maddələrin qaynama temperaturları bir-birindən xeyli fərqli olsun. Kifayət qədər ayrılmış o vaxt ola bilər ki, distillə olunan mayelərin qaynama temperaturlarının fərqi  $80^{\circ}\text{C}$ -dən az olmasın. Adi distillə maddələri uçucu olmayan və çətin uçucu olan qarışqlardan təmizləmək üçün əlverişlidir.



Şəkil 35. Atmosfer təzyiqi altında distillə üçün qurğu:

- 1) distillə kolbası (Vürs kolbası); 2) soyuducu; 3) alonj; 4) qəbulədici.

Atmosfer təzyiqində adi distillə aparmaq üçün qurğu şəkil 35-də göstərilmişdir. Bu qurğuda yan borulu kolbadan - Vürs kolbasından istifadə edilir. Vürs kolbasının növlərindən biri yan borunun birləşdiyi yerdə kiçik dirsəyə malikdir, bu da buxarla aparılan damcının soyuducuya düşməsinin qarşısını alır. Qurğunun qurulması zamanı fikir vermək lazımdır ki, distillə edilən mayenin buxarları ilə yaxşı yuyulmaq üçün termometrin cıvəli ucu yan bo-



**Şəkil 36.** Distillə kolbasında termometrin düzgün yerləşdirilməsi.

rudan 0,5 sm aşağıda yerləssin. Kondensat, geriyə distillə kolbasına yox, ancaq qəbulediciyə yönələn soyuducular düz və ya ətdigçə alçalan soyuducular adlanır. Əgər distillə olunan mayenin qaynama temperaturu  $120-130^{\circ}\text{C}$ -dən aşağıdırsa, onda düz soyuducu kimi su köynəkli soyuducular – Libix soyuducusu istifadə edilir. Diqqət yetirmək lazımdır ki, soyuducuya müntəzəm su daxil olsun, əks təqdirdə yanım və ya partlayış baş verə bilər (şək. 36).

Əgər distillə olunan mayenin qaynama temperaturu  $120-130^{\circ}\text{C}$ -dən yuxarıdırsa, onda soyuducunun daxili borusu onun daxili və xarici səthlərinin temperatur fərqi nəticəsində çatlaya bilər. Ona görə də qaynama temperaturu  $120-130^{\circ}\text{C}$ -dən yuxarı olan mayelərin distilləsi zamanı hava soyuducusu tətbiq edilir.

Qəbuledici kimi müxtəlif yastıdbılı kolbalar, o cümlədən, konusvari kolbalar da (Eylenmeyer kolbası) istifadə oluna bilər. Əgər distillə olunan maddə hava nəmliyində parçalanırsa, onda tübuslu alonj tətbiq edilir. Alonj qəbuledici ilə kip birləşdirilir. Tübuslu alonj, həmçinin, tez buxarlanan mayelərin distilləsi zamanı da tətbiq edilir. Tez buxarlanan mayelər yiğilan qəbuledici, adətən buz olan hamamda yerləşdirilir. Diqqətlə izləmək lazımdır ki, təzyiq altında gedən işlər üçün nəzərdə tutulmayan cihazların daxili boşluğu, həmişə atmosferlə əlaqəli olsun.


Yuxarıda göstərilmiş qurğular həllədicilərin qovulması və qaynama temperaturu qarışıqların temperaturundan xeyli aşağı olan maddələrin təmizlənməsi üçün tətbiq edilir. Qurğu yiğildiqdan və onun hissələrinin hamısı bir-birilə kip birləşdirildikdən sonra termometrlə birlikdə tixac çıxarılır və Vürs kolbasının boğazına aşağı ucu kolbanın yan borusundan aşağı olmaq şərtilə qif keçirilir. Qifdan distillə olunan maye töküür. Bu zaman distillə kolbasını  $2/3$  hissəsinə qədər doldurmaq lazımdır. Qif çıxarıldıqdan sonra

kolbadakı mayeyə «qaynadıcı» əlavə edilir. Doldurma qurtardıqdan sonra distillə kolbasının boğazına yenə də termometrli tixac qoyulur və kolbada olan maye qızdırılır.

Qızdırıcı cihazların seçilməsi distillə olunan mayenin qaynama temperaturundan, onun alışqanlığından və partlayıcılığından asılıdır. Qızdırmanın müntəzəm təmin etmək və artıq qızmanın qarşısını almaq üçün distillə kolbasını maye hamamların birində (su, yağı və s.) yerləşdirmək və həmişə hamamda temperaturu izləmək lazımdır.

Distillə elə sürətlə aparılmalıdır ki, bir saniyə müddətində qəbul ediciyə 1-2 damlə distillə olunan maddə düşsün. Distillə qurtardıqdan sonra istifadə edilmiş «qaynadıcılar» atılır.


Adı distilləni defleqmatorla təchiz edilmiş kolbada da aparmaq olar (şək. 37).



Şəkil 37. Defleqmatorların növləri:

a) kürəvari; b) naxışlı; c) doldurulmuş.

Məlumdur ki, mayelərin qaynama temperaturu xeyli dərəcədə təzyiqdən asılıdır, təzyiqin iki dəfə azalması təxminən qaynama temperaturunu  $15^{\circ}\text{C}$  azaldır. Məsələn əgər 760 mm civə sütununda maddənin qaynama temperaturu  $200^{\circ}\text{C}$ -də  $380$  mm civə sütununda  $185^{\circ}\text{C}$ ,  $190$  mm civə süt. isə  $160^{\circ}\text{C}$  olacaqdır.




Şəkil 38. Vakuumda distilla üçün qurğu:

1, 3) termometrlər; 2) kapillyar; 4) Klyazen kolbasi; 5) hamam; 6) soyuducu; 7) pauk; 8) pauka birləşən tubus boğrusu; 9) distillatın toplandığı qəbuledicilər; 10, 11, 12) kranlar; 13) monometr; 14) qoruyucu şüşə qab; 15) uduu kolonalar.

Distilləni  $40^{\circ}\text{C}$ -dən  $150^{\circ}\text{C}$  temperatur intervalında aparmaq daha əlverişlidir.  $40^{\circ}\text{C}$ -dən aşağı qaynayan maddələrin distilləsi zamanı itginin qarşısını almaq üçün xüsusi aparat lazımdır,  $150^{\circ}\text{C}$ -dən yuxarı temperaturda isə üzvi maddələrin çoxu xeyli parçalanır\*.

Maddələrin təmizlənməsi üçün vakuum altında distillə geniş tətbiq olunur.

Vakuum yaratmaq üçün yuxarıda göstərildiyi kimi su və yağ nasosları tətbiq edilir. Şəkil 38-də vakuum-distillə qurğusu göstərilmişdir. Vakuumda distilləni sorucu şkafda aparmaq və bu zaman üzvi şüşədən hazırlanmış maska taxmaq lazımdır. Distillə kolbaları, o cümlədən distillat toplanan kolbalar, ancaq yumru dib olmalı, cızılmış yeri və çatı olmamalıdır. Vakuum-qurğu qurulması zamanı heç bir yastıdib kolbadan istifadə oluna bilsəz, onlar xarici təzyiqə davam gətirmirlər.



Şəkil 39. Kolbalar:

a) Arbuzov; b) Favorski.

Distillə kolbaları müxtəlif formalı olurlar. Distillə kolbalarının bir neçə forması şəkil 39-da verilmişdir. Distillə kolbalarının hamısı mütləq xüsusi boğaza və ya kapillyar boru üçün sadəcə kapillyar adlanan tubusa malik olmalıdır. Mayenin müntəzəm qaynaması, soyuducuya doğru sıçraması və tullanmaması üçün distillə prosesində kapillyardan daima hava və ya təsirsiz qaz daxil olmalıdır. Kapillyar qalın divarlı şüşə borudan hazırlanır. Kapillyarın yararlı olmasını yoxlamaq üçün, onun nazik ucunu sinaq şüşəsindəki mayeyə salır, yoğun ucundan üfürürülər. Əgər kapillyar düzgün hazırlanmışdır-

lin divisorlu şüşə borudan hazırlanır. Kapillyarın yararlı olmasını təyin etmək olar (bax əlavə Y)


\* Vakuum altında təxminli qaynama temperaturunu nomogramma vasitəsilə təyin etmək olar (bax əlavə Y)

sa, onda maye qatından kiçik hava qovuqcuqları çıxacaqdır. Kolbaya daxil olan havanın miqdarını kapillyarın kolbadan yuxarı çıxan ucuna keçirilmiş şlanqdakı sixac vasitəsilə tənzimləmək olar. Yadda saxlamaq lazımdır ki, həddən artıq geniş kapillyar tətbiq etməklə yaxşı vakuum əldə etmək olmaz, bundan başqa distillə olunan maddədən çoxlu miqdarda sorulan havanın keçməsi, onun parçalanmasına səbəb ola bilər.

Hava iştirakında parçalanan maddələrin distilləsi təsirsiz qaz mühitində aparılır. Bu halda kapillyar təsirsiz qazla doldurulmuş qazometrlə birləşdirilir.

Vakuum-distillə prosesində ayrı-ayrı fraksiyaları ayırmak üçün müxtəlif allonj növlərindən istifadə olunur.

«Pauk» adlanan ən sadə növü şəkil 40-da göstərilmişdir. Qəbuledicilər «pauk»a rezin halqalarla bərkidilir. Qəbuledicilərin dəyişdirilməsi zamanı «pauk»un çevriləməsi güc işlətmədən aparılmalıdır. Distillat daxil olan qəbulədici rezin, mantar və ya azbest örtüklü altlığa söykənməlidir. Atmosfer təzyiqində aparılan distillədə soyuducuların seçilməsinə xüsusi diqqət yetirmək lazımdır.



Şəkil 40. Paukların növləri:

a) üçboğazlı pauk; b) dördboğazlı pauk.

Əvvəlcə vakuumda distillə qurğusunun kipliyi yoxlanılır sonra yaridan çox olmamaqla distillə kolbası doldurulur. Manometrə

gedən vakuum xəttində kran (10) (şək. 38) bağlı olmaqla və distillə qurğusunu atmosferlə birləşdirən xəttdə olan kran açıq olmaqla vakuum-nasos işə salınır. Motor işə düşdükdən sonra kran (11) ehtiyatla bağlanır. Sistemdə qalıq təzyiqi ölçmək üçün bir qədər vaxt keçəndən sonra kran açılır.

Distillə kolbası su və ya yağ hamamında, yaxud Vud ərintisində qızdırılır. Vakuum-distillənin sürəti də atmosfer təzyiqində aparılan distillə sürəti kimi olmalıdır.


Sistemdə vakuum olduğu halda distillə qurğusunda hər hansı düzəliş aparmaq qəti qadağandır. Vakuum-distillə zamanı:

1) kapillyarın «işləməsini» (əgər kapillyardan hava və ya təsirsiz qaz daxil olması dayanıbsa); 2) monometrin göstərməsini və distillə olunan maddə buxarlarının temperaturunu, həmçinin hamamın temperaturunu; 3) soyuducuda buxarların tam kondensləşməsini və kondensatın «pauk»u nasosla birləşdirən şlanqa düşməməsini, soyuducuda paukda və aparıcı rezin borularda kris-tallaşmamasını diqqətlə izləmək lazımdır.


Distillədən sonra cihazın soyumasını gözləmək (qızdırılmış distillə kolbasına havanın birdən-birə daxil olması partlayışa səbəb ola bilər) və 10-cu kran bağlı olmaqla distillə kolbasını atmosferlə birləşdirən kranı (11) açmalı. Sonra 10-cu kranı açmaq və motoru söndürmək lazımdır. Cüvəyə atmosfer havasının şiddətli təzyiqi olmasın deyə kranı (10) tədricən açmaq lazımdır ki, manometrin şüşə borusu cüvə zərbəsindən sınmamasın.

Hər hansı distillə gedisi xarakterizə etmək üçün distillatın miqdarı və distillə aprailan temperatur arasındaki asılıq qrafikini qurmaq faydalıdır. Bunun üçün distillə prosesində bir sıra ölçmə aparılır və nəticəsi qrafikdə göstərilir (şək. 41). Şəkildə a-b sahəsi-aralıq distillə fraksiyasını, b-s sahəsi isə əsas maddənin distilləsini xarakterizə edir. Aralıq fraksiya nə qədər az olarsa, ayrılan maye-lərin qaynama temperatur fərqləri bir o qədər böyük olur. Distillənin sonunda buxarların artıq qızması hesabına, adətən, temperatur  $1\text{--}2^{\circ}\text{C}$  yüksəlir.

Otaq temperaturunda donan maddələrin distilləsi üçün «qı-linevari» yan borulu kolbalar tətbiq edilir (şək. 42).



Şəkil 41. Distillatın miqdarı ilə distillə temperaturu arasındaki asılılığın qrafiki.



Şəkil 42. Bərk maddələrin distilləsi üçün kolba.

Bu kolbaların çatışmayan cəhəti ondan ibarətdir ki, onlarla işləyən zamanancaq bir fraksiya toplamaq olur. Əgər fraksiyalardan birinə otaq temperaturunda donan iki fraksiya yiğmaq lazımdırsa, onda kolbaya iki qəbuledicili hava soyuducusu birləşdirilir. Əgər distillat yenə də soyuducuda donarsa, soyuducu qaz piltəsinin hisli alovunda distillat tam əriyənə kimi qızdırılır.

Adi distillə, xüsusilə, həllədicilərin qovulmasında geniş istifadə edilir. Aşağı temperaturda qaynayan və tezalışan həllədicilərin aseton, spirt, benzol və xüsusilə, efirin distilləsi zamanı ehtiyatlı olmaq lazımdır. Yaxşı olar ki, efirin qovulması yanan qaz pilətəsi və şəbəkəyə qoşulmuş qızdırıcı cihazlar olmayan sorucu şkafda aparılsın. İçərisində efir olan kolbanın qızdırılması ancaq su hamamında aparılır, istənilən temperatur qaynar su tökməklə əldə edilir. Bir qəbulediciyə 300-400 ml-dən artıq efir toplamaq olmaz. Aseton, spirt, benzol üstü bağlı elektrik qızdırıcıları ilə qızdırılan su hamamında distillə edilə bilər.

Yadda saxlamaq lazımdır ki, həllədici qovularkən məhlulun qaynama temperaturu o qədər yüksəlir ki, hətta qaynar su hamamında belə həllədici qalığını qovmaq mümkün olmur. Onları zəif vakuum altında qovmaq lazımdır. Qaynama temperaturu  $100^{\circ}\text{C}$ -dən yüksək olan həllədiciləri, temperaturu məhlulun qaynama temperaturundan  $20-30^{\circ}\text{C}$  yüksək olan yağı hamamında

qovmaq olar. Yüksək dərəcədə qaynayan həllədicilərin, məsələn, nitrobenzolun vakuum altında və mümkün olduqda su buxarı ilə qovulması məqsədə uyğundur. Əgər həllədici qovulduğdan sonra qalan qalıq distillə kolbasında az həcm tutarsa və içərisində yenə də həllədici qalarsa, onda onu az həcmli distillə kolbasına keçirmək və qovmaq lazımdır.

Yadda saxlamaq lazımdır ki, həllədici qovulduğdan sonra kolbada qalan qalıq  $130^{\circ}\text{C}$ -dən yuxarı qaynayırsa, onda su soyuducusu hava soyuducusu ilə əvəz edilir.


**Rektifikasiya.** Qaynama temperaturu bir-birinə yaxın olan mayelərin ayrılma və ya təmizlənməsi, yuxarı qalxan buxarların, qismən kondensləşməsi nəticəsində əmələ gələn və kolon boyunca aşağı axan (fleqmalarla) mayelərlə qarşılıqlı təsirdə olan, xüsusi kolonlar tətbiq olunmaqla distillə üsulu ilə aparılması rektifikasiya adlanır. Buxarlaşma və kondensləşmə proseslərinin dəfələrlə təkrarı nəticəsində buxarlar tez qaynayan komponentlə zənginləşir, yüksək dərəcədə qaynayan komponent isə fleqma ilə distillə kolbasına doğru axır.

Elmi-tədqiqatda və sənayedə istifadə olunan effektli kolonlarda qaynama  $10^{\circ}\text{C}$  fərqlənən mayeləri bir-birindən ayırmak olur. Adi laboratoriya kolonları qaynama temperaturları  $10^{\circ}\text{C}$  fərqlənən mayeləri bir-birindən ayırmaga imkan verir.

Rektifikasiya kolonu onda gedən prosesləri adiabatik hala maksimum yaxın şəraitdə getməsi üçün mütləq termoizolyasiya edilməlidir. Divarlarının artıq qızması və ya xaricdən soyuma xeyli olduqda kolonların düzgün işləməsi mümkün olmur.

Buxarların mayelərlə six toqquşmasını təmin etmək üçün rektifikasiya kolonları nasadka (doldurucu) ilə doldurulur. Doldurucu kimi şüşə və ya çini halqalar, qısa kəsilmiş şüşə borular, qısa kəsilmiş paslanmayan polad məftillər, şüşə spirallar və s. istifadə olunur. Rektifikasiya kolonları kimi içəri tərəfə «naxış» kimi batırılmış kolonlar da tətbiq edilir.


Kolonların effektliyi fleqmanın miqdardından asılıdır. Kifayət miqdarda fleqma almaq üçün kolon kondensatorla birləşdirilir. Buxarların qismən kondenmləşməsi ilə kondensator rolunu adi defleqmator yerinə yetirə bilər. Maye qarışıqların ayrılması üçün adi qurğu şəkil 43-də göstərilmişdir.



Şəkil 43. Qarışığın ayrılması üçün qurğu:

- 1) distillə kolbası; 2) termometr; 3) qızdırıcı; 4) qızdırma tənzimləyiçi; 5) kolon; 6) defleqmator; 7) soyuducu; 8) Perkin qəbulədicisi; 9) kolba; 10) kapillyar.

Kolondan keçən bütün buxarların tam kondensləşməsi gedən kondensatorların tətbiqi geniş təşəkkül tapmışdır. Bu cür kondensatorlar distillatın götürülməsi üçün kranla təchiz olunurlar. Belə kondensatorlarla təchiz edilmiş rektifikasiya qurğusunun sxemi şəkil 44-də verilmişdir. Kran (7) vasitəsilə fleqmaların miqdarı və kondensat arasında qarşılıqlı əlaqəni tənzim etmək olar.



Şəkil 44. Rektifikasiya üçün qurğu:

1) kolba; 2) kapillyar; 3) kolon; 4) izolədici; 5) termometr; 6) kondensator (başlıq); 7) kondensat və fleqma miqdarı arasındaki nisbəti nizamlamaq üçün kran; 8) qəbulədici.

Rektifikasiyanı həm atmosfer təzyiqində, həm də vakuumda aparmaq olar.

**Su buxarı ilə distillə.** Suda çətin həll olan və ya həll olmayan üzvi birləşmələri təmizləmək üçün su buxarı ilə distillə ən effektli üsuldur. O, xüsusilə o hallarda əlverişlidir ki, reaksiya məhsulu


çoxlu miqdarda çətin uçucu qətranlı qarışıqlarla çirkənmiş olur. Bu üsul maddələrin distillə olunmasını, onların qaynama temperaturundan xeyli aşağı dərəcədə aparmağa imkan verir. Bu ondan irəli gəlir ki, su və onda həll olmayan maye qarışıqları üzərindəki ümumi buxar təzyiqi, su ( $P_B$ ) və maye ( $P_A$ ) buxarları elastikliyi cəminə bərabərdir:

$$P = P_A + P_B$$


və buradan da

$$P_B = P - P_A < P$$

Ona görə də məsələn, 760 mm civə süt. atmosfer təzyiqində belə qarışığın qaynama temperaturu həmişə  $100^0\text{C}$ -dən aşağı olacaq. Su buxarı ilə distillə qurğusu şəkil 45-də verilmişdir.



a




b

Şəkil 45. Su buxarı ilə distillə üçün qurğular (a, b):

- 1) uzunboğazlı distillə kolbası; 2) distillə edilən maddə və su; 3) soyuducu; 4) qəbuləcici; 5) buxar əmələgətirən; 6) buxar gələn boru; 7) buxarçəkən boru; 8) qoruyucu boru; 9) üçlük; 10) vintli sıxıcı; 11) alonj.

Su buxarı ilə distillə üçün kolbanın dibinə çatmaq şərtilə şüse boru qoyulan Klayzen kolbasından istifadə etmək olar. Bu boru ilə buxar əmələgətiricidən buxar daxil olur. Distillə prosesində kolbanın su ilə dolmasının qarşısını almaq üçün onu qızdırmaq lazımdır. Distilləni distillat iki faza ayrılmayana kimi aparmaq lazımdır. Ancaq su distillə olunmağa başladığı zaman sıxıcıını (10) (şək. 45) açmalı və bundan sonra buxar əmələgətiricinin qızmasını dayandırmaq olar.



**Şəkil 46.** Az miqdarda olan maddənin buxar ilə qovulması üçün qurğu:

1) distillə kolbası; 2) distillə edilən maddə; 3) soyuducu.

Ancaq qarışdırıcı olan distillə kolbasında aparılır. Suda çətin həllolun və həll olmayan üzvi maye məhlullarının buxarlanması bəzi hallarda su buxarı ilə distillə etməklə aparmaq daha əlverişlidir.

**Sulu və susuz məhlulların vakuumda buxarlanması** üçün İR və İM rotasiya tipli buxarlandırıcılarından geniş istifadə edilir (şək. 47). Buxarlanan maye fırlanan kolbada yerləşdiyinə görə kolba-

Az miqdarda maddələrin su buxarları ilə distillə edilməsi üçün şəkil 46-da verilmiş qurğudan istifadə edilir.

#### **Sulu və susuz məhlulların qatılasdırılması.**

Sulu məhlulların buxarlanması sorucu şkafda su hamamında qızdırılan çini kasada aparmaq olar. Bərk maddələrin üzvi həll edicilərdə məhlulların qatılasdırılması həll olan maddənin və həlledicinin xassasından asılı olaraq adı distillə və ya vakuumda distillə qurğularında aparılır.

Yadda saxlamaq lazımdır ki, kolbanın dibində çöküntü əmələ gəlməyə başlayan kimi «sığrama» baş verəcəkdir, məhlulların vakuumda qatılasdırılması zamanı isə kapillyarın tutulması baş verə bilər, ona görə də çöküntü olduğu halda məhlulların qatılasdırılması

ancaq qarışdırıcı olan distillə kolbasında aparılır. Suda çətin həllolun və həll olmayan üzvi maye məhlullarının buxarlanması bəzi hallarda su buxarı ilə distillə etməklə aparmaq daha əlverişlidir.


**Sulu və susuz məhlulların vakuumda buxarlanması** üçün İR və İM rotasiya tipli buxarlandırıcılarından geniş istifadə edilir (şək. 47). Buxarlanan maye fırlanan kolbada yerləşdiyinə görə kolba-

nin daxili səthində məhlulun nazik təbəqəsi əmələ gəlir. Nəticədə buxarlanma sahəsi artır və bununla da buxarlaşma prosesi tezləşdirilir. Bununla məhlulun artıq qızması və sıçramasının qarşısı alınır.

### Üzvi maddələrin çıxarılması.

Maddələri qarışqlardan təmizləmək və qarışq maddələrin ayrılması üçün onları həll etməklə çıxarmaq və ya ekstraksiya etmək olur. Bu üsul maddələrin uyğun həllədicidə və ya bir-birilə qarışmayan iki həllədicidə müxtəlif cür həll olmalarına əsaslanır.

**Məhlulların ekstraksiyası.** İki maye faza arasında maddənin paylanması paylanması qanunu ilə xarakterizə olunur. Həmin qanuna görə həll olan maddə qatlılığının tarazlıqda olan hər iki maye faza-yə nisbəti sabit kəmiyyətdir.



Şəkil 47. Buxarlandırıcı rotor:

1) məhlul ilə kolba; 2) cihazın şüə gövdəsi; 3) kran; 4) qovulan həllədicidə üçün qəbul edici; 5) əkssoyuducu; 6) hamam; 7, 8) kranlar; 9) üçyollarlı kran; 10) atmosfer ilə birləşən çıxış; 11) məhsulu sormaq üçün çıxış; 12) distillatin qəbul edicisi.

$$\frac{C_A}{C_B} = K$$

K-paylanması sabiti adlanır.

Üzvi kimya laboratoriyalarında ən çox sulu məhlullar ekstraksiya olunur. Bu üsullardan biri ekstraksiya olunan məhlulun və ekstraksiya edən mayenin ayırıcı qifa tökülməklə aparılmasıdır (şək. 49). Bu zaman qif  $\frac{2}{3}$  hissəsinə qədər doldurulur. Adətən ekstraksiya edən mayenin həcmi ekstraksiya olunan məhlulun həcminin  $\frac{1}{5}$ -dən  $\frac{1}{3}$  hissəsinə qədər təşkil etməlidir. Ayırıcı qifin ağız tixacla bağlanır, tixac və kranı tutmaqla qif ehtiyatla çalxalanır.

Sonra ayırıcı qıfin tixachı ağızı aşağı olmaq şərtilə qıfi çevirir və qıfda təzyiqin bərabərləşməsi üçün krani ehtiyatla açırlar. Ehtiyatla çalxalama və təzyiqin bərabərləşməsi o vaxta kimi aparılır ki, ayırıcı qıfin hava boşluğu həllədicinin buxarları ilə doydurulmasın və qıfda təzyiq dəyişməsin. Ancaq bundan sonra qıfi 1-2 dəqiqə müddətində çalxalamaq olar.

Hazırda qıfin ağızında və tixacda deşıyi olan ayırıcı qıflar istehsal olunur. Bu cür qıflarda təzyiqin bərabərləşməsi üçün tixacla qıfda olan deşik birləşdirilir. Sonra ayırıcı qıf vertikal vəziyyətdə bərkidilir və təbəqələr tam ayrılna qədər saxlanılır. Aşağı təbəqə kran vasitəsilə boşaldılır, yuxarı təbəqə isə qıfin ağız tərəfindən tökülr. Yadda saxlamaq lazımdır ki, aşağı təbəqə boşaldılan zaman qıfin ağızı açık olmalıdır.

Təbəqələrdən hansının su olduğu məlum olmayan halda, onların birindən bir damcı götürüb içərisində su olan sınaq şüşəsinə salmaqla yoxlamaq olar.

Əgər çalxalama zamanı qıfda emulsiya əmələ gəlirsə, onda qarışdırmağı ancaq qıfi silkələməklə aparılır. Emulsiyanı amil spirti, doymuş xörək duzu məhlulu və ya süzməklə dağıtmak olar. Lakin yaxşı olar ki, emulsiyayına dağılmamasına uzun müddət sakit saxlanılmaqla nail olunsun.

Qələvi və turş məhlulların, eləcə də, tərkibində hər hansı yeyici maddə olan məhlulların ekstraksiyası zamanı qoruyucu eynək taxmaq vacibdir.

Sulu məhlulların ekstraksiyası üçün xüsusi çökisi sudan az olan üzvi həllədiciilərdən efir və benzol tətbiq edilir. Lakin efir son dərəcə uçucu və tezalışandır. Suda xeyli (8%) həll olur və partlayıcı peroksid birləşmələr əmələ gətirir. Sudan xeyli ağır olan həllədiciilədən metil xlorid, xloroform, karbon 4-xlorid tətbiq olunurlar. Maddənin suda həll olmasını azaltmaq üçün onda nisbətən yaxşı həll olan ammonium-sulfat və ya xörək duzu ilə doydururlar.

İki faza sistemində maddənin paylanması paylanması sabiti ilə təyin olunduğu görə bir dəfə ekstraksiya ilə maddənin tam çıxarılması mümkün olmur. Ona görə də ekstraksiya 3-4 dəfə təkrar olunur.

Ekstraksiyanı qurtarmasını təyin etmək üçün ekstraktдан

bir nesə damcı götürüb, saat şüşəsində quruyana qədər buxarlandırırlar. Əgər götürülən nümunə qalıqsız buxarlanırsa ekstraksiya qurtarmış hesab edilir. Əgər ekstrakt turş və ya qələvi xassəli qarışığa malikdirən onda bu cür ekstraktlar, adətən, ayırıcı qıfda qələvi və ya turş məhlullarla, sonra isə su ilə yuyulur. Həmişə yadda saxlamaq lazımdır ki, ekstraktları karbonatlı məhlullarla yuduqda karbon qazı ayrılmazı nəticəsində ayırıcı qıfda yüksək təzyiq yarana bilər. Bunun qarşısını almaq üçün yuyulma prosesində ayırıcı qıfi tez-tez atmosferlə əlaqələndirmək lazımdır.


Yuyulmadan sonra ekstraktlar adətən uyğun quruducularla qurudulur.

Yaxşı həllolan maddələr məhlulldan çətinliklə çıxarılır. Belə hallarda ekstraksiya daima işləyən ekstraktorlarla aparılır.

**Bərk maddə qarışqlarının ekstraksiyası.** Bərk maddə qarışqlarından lazım olan məhsulu çıxarmaq (ayırmaq) üçün bəzən həmin qarışığı uyğun həllədici ilə qarışdırır, alınmış məhlulu süzür və axtaranın maddəni oradan ayırırlar. Otaq temperaturunda aparılan bu növ ekstraksiya matserasiya, qızdırmaqla aparıldığda isə dikerləşmə adlanır. Dikerləşmə adətən əks soyuduculu kolbada aparılır. Əgər matserasiya və ya dikerləşmə diqqətlə əzilmiş qarışqla aparılırsa, onda ekstraksiya dərəcəsi yüksəlir.

Çətin həllolan birləşmələri çıxarmaq lazımlı olan hallarda Sokslet (şək. 48) aparatı və ya avtomatik işləyən digər ekstraktor növləri təbiq edilir. Belə ekstraktorlarda ekstraksiya olunan qarışığın bir neçə dəfə işlənməsi nisbətən az miqdarda həllədici sərf edilməklə aparılır.

**Bərk maddələrin qurudulması.** Süzülmə zamanı süzgəcdə qalan



Şəkil 48. Sokslet aparatı:


- 1) kolba;
- 2) ekstrator;
- 3) ekstrakt axın üçün boru;
- 4) buxaraparıcı boru;
- 5) soyuducu;
- 6) maddə doldurulan giliz.

çöküntüdə həmişə müəyyən miqdarda həllədici qalır. Onu çöküntüdən qurutmaqla kənar etmək olur. Qurutma müxtəlif üsullarla aparılır. Hansı üsuldan istifadə edilməsi qurudulan maddənin fiziki və kimyəvi xassəsindən asılıdır. Quruma prosesi zamanı yəqin ki, maddə parçalanmamalı və ya hər hansı kimyəvi çevrilməyə məruz qalmamalıdır. Bundan başqa qurutma üsulunun seçilməsi, onun nəmliyinin nə dərəcədə tam kənar edilməsi ilə də müəyyən olunur.

Bərk maddələri havada otaq temperaturunda və qızdırmaqla quruducu şkaflarda qurutmaq olur. Otaq temperaturunda bərk maddələr hər şeydən əvvəl çini və gildən hazırlanmış nimçələrdə və ya süzgəc kağızı üzərində qurudulur. Quruducu şkaflarda bərk maddələr saat şüşəsində, çini kasalarda və ya bükslərdə qurudulur. Bu zaman quruducu şkafda temperatur, qurudulan maddənin ərimə temperaturundan xeyli dərəcədə aşağı olmalıdır. Quruducu şkaflarda kağız üzərində qurutmaq qəti qadağandır, çünki bu zaman maddə kağız lifləri, kağız yanıkları ilə çirklənə bilər və bundan başqa quruma zamanı ola bilər ki, maddənin xeyli hissəsi kağıza hopsun. Temperatur nə qədər yüksək olarsa, qurutma bir

o qədər tez olar. Bir çox üzvi birləşmələr yüksək temperaturda parçalanır və havada oksidləşirlər. Belə birləşmələr vakuum yaradılan quruducu şkaflarda qurudulur. Hazırda qurutmaq üçün ultrabənövşəyi lampalar geniş tətbiq edilir.

Qurutmanı, qovulan həllədiciinin buxarlarını uduru maddələrin iştirakı ilə aparmaq olduqca müvəffəqiyyətlidir. Bu məqsəd üçün eksikatorlar və o cümlədən, vakuum eksikatorlar geniş tətbiq edilir (şək. 49).




Şəkil 49. Vakuum eksikator.

Qurudulan maddənin, o cümlədən, qovulan həllədiciinin xassələrindən asılı olaraq, eksikatorlar bu və ya digər maddələrlə təchiz olunurlar. Spirit və ya su buxarlarının udulması üçün  $\text{NaOH}$ ,  $\text{CaCl}_2$ , fosfor 5-oksid və sulfat turşusu

su tətbiq olunur. Axırıncı iki quruducu ketonların susuzlaşdırılmasında istifadə edilir. Vakuum eksikatoru təkcə sulfat turşusu ilə doldurmaq olmaz. Quruducu maddə kimi sulfat turşusundan istifadə etdikdə eksikatorun aşağı hissəsi keramika və ya şüxə hal-qalarla doldurulur (Raşıq halqası). Bununla sulfat turşusunun «sıcırama» imkanı azalır və onun qaz mühiti ilə toxunma səthi artır. Turş xassəli qaz halında olan maddələrin və buxarların udulması üçün eksikatora kasada kalium hidroksid qoyulur. Əgər quruma prosesi zamanı karbohidrogenləri qovmaq lazımlı gələrsə, onda silindrik eksikatorun divarları boyunca parafin hopdurulmuş süzgəc kağızı yerləşdirilir. Eksikatorlar həmçinin seolit və silikagellə təchiz olunurlar.

Eksikatordan havanı sordurmaqdan əvvəl, onu məhraba və ya parça materialı ilə basdırmaq lazımdır ki, eksikatorun parçalanması hallarında xoşa gəlməyən hadisə baş verməsin. Sonra qazaparan boru rezin vakuum-şlanq vasitəsilə vakuum xəttində birləşdirilir və ehtiyatla kranı açırlar. 5-10 dəqiqədən sonra kranı bağlayır və qazaparan boru vakuum xəttindən ayrıılır. Eksikatoru atmosferlə birləşdirmək üçün kranı ehtiyatla açırlar. Qeyd etmək lazımdır ki, eksikatorun içərisində yerləşən qazaparan boru qatlanmış halda olmalıdır və kapillyar ucu qapağa doğru əyilməlidir ki, havanın sorulduğu və atmosferlə birləşdirildiyi zaman qurudulan maddə dağılmasın.

Yüksək temperaturda vakuum altında qurutmaq üçün «naqan» quruducudan istifadə etmək olduqca əlverişlidir (şək. 50). Kolbaya (1) maye töküür, onun buxarı ilə qurudulan maddə qoyulan quruducunun gövdəsi (2) qızdırılır. 3-cü kolbada



Şəkil 50. «Naqan» quruducu:

1) maye üçün kolba; 2) quruducunun gövdəsi; 3) qurudulan maddə üçün kolba; 4) qayıqçıq.

quruducu maddə (adsorbent) yerləşdirilir.

**Mayelərin qurudulması.** Kimya laboratoriyalarında işlədilən həllədicilərin tərkibində cüzi miqdarda su olur. Üzvi birləşmələrin məhlullarını distillə etməzdən əvvəl, onları sudan təmizləmək lazımdır. Çünkü qızdırma zamanı məhlulda su qalarsa onda distillə olunan maddənin parçalanmasına səbəb ola bilər. Bundan başqa distillə zamanı məhlulda suyun qalması yeni fraksiyanın əmələ gəlməsinə səbəb olur ki, bu da əsas maddənin itgisi deməkdir. Ona görə də hər bir kimyaçıya çox vaxt üzvi mayeləri qurutmaq lazımdır.

Üzvi həllədicilərdə həll olan suyu, quruducu maddələrin iştirakı ilə qurutmaq üsulu geniş yayılmışdır. Quruducu maddələrə əsas tələb ondan ibarətdir ki, onlar həllədicilər və onlarda həll olan maddələrlə qarşılıqlı təsirdə olmamalıdır. Quruducu maddələrin hamısı eyni effektli deyildirlər. Onların seçilməsində bu keyfiyyət mütləq nəzərə alınmalıdır. 2-ci cədvəldə müxtəlif üzvi birləşmələrin qurudulması zamanı tətbiq olunan müxtəlif quruducu maddələr haqqında məlumat verilir.


## Cədvəl 2

### Qurutmaq üçün tətbiq olunan maddələr.

Quruducu maddələr	Quruması mümkün olan maddələr
$P_2O_5$	Karbohidrogenlər, halogentörəməli birləşmələr, karbonsulfid
Natronlu əhəng	Aminlər, sadə efirlər
$NaOH$ , $KOH$	Aminlər, sadə efirlər, karbohidrogenlər
$K_2CO_3$	Ketonlar, aminlər, spirtlər
Na	Karbohidrogenlər, sadə efirlər, üçlü aminlər
$CaCl_2$	Karbohidrogenlər, ketonlar, sadə efirlər, alifatik və aromatik halogentörəmlilər
$Na_2SO_4$ $MgSO_4$	Aldehidlər, ketonlar, turşular, halogentörəməllilər, sadə və mürəkkəb efirlər, turş və qələvi quruducuların təsiri ilə dəyişən maddələrin məhlulları

Ən effektli quruducu maddə fosfor 5-oksid, natrium, natrium hidroksid, kalium hidroksid və sulfat turşusudur.

Qurudulan maye yastıdib kolbaya tökülür və üzərinə quruducu maddə əlavə edilir. Əgər quruma prosesi zamanı qaz halında maddə ayrılmayırsa, onda kolbanın ağızı tixacla bağlanır, əks halda isə kalsium-xlorid borulu tixac qoyulur. Müəyyən vaxtlarda kolba çalxalanır. Qurutma bir neçə saatdan bir neçə günə kimi davam edə bilər. Bəzi hallarda qurudulmanı sürətləndirmək üçün mayeni, quruducu maddə ilə birlikdə əkssoyuducu ilə təchiz edilmiş yumrudib kolbada qızdırırlar. Əlbəttə, bu zaman heç bir aralıq reaksiya getməməlidir. Qurutma qurtardıqdan sonra maye süzülür və ya dekantasiya etməklə boşaldılır və distillə edilir.




Şəkil 51. Natrium üçün pres.

Su ilə azeotrop qarışıq verən məyələrin qurudulması distillə yolu ilə də aparılı bilər. Məsələn, tərkibində bir az su olan benzola distillə edildikdə, əvvəlcə ( $69,3^{\circ}$  qaynayan) azeotrop qarışıq qovulur ( $29,6\%$  su və  $70,4\%$  benzol), su tam çıxarıldıqdan sonra benzol qovulmağa başlayır (qayn. tem.  $80,3^{\circ}\text{C}$ ). Bu üsulla benzolun homoloqları, karbon 4-xlorid, benzin və s. qurudulur.

**Qazların qurudulması.** Balonda gətirilən və bilavasitə laboratoriyyada alınan qaz halında olan maddələrin tərkibində su buxarıları və başqa uçucu mayelər olur.

Əgər onlarla reaksiyaya girmirsə, qazların qurudulması üçün sulfat turşusundan istifadə etmək əlverişlidir. Bərk quruducular dan fosfor 5-oksid (turş və neytral qazlar üçün) və natronlu əhəng

(qələvili və neytral qazlar üçün) tətbiq edilir. Qazların mayelərlə yuyulması zamanı işlənən qablar haqqında yuxarıda (bax səh. 17) danişmışdır. Bərk quruducu maddələr kolonlara (şək. 52) və ya qablara (bax səh. 13) yerləşdirilir. Bərk quruducuların kolonda yapırıxmaması üçün, onu azbest lifləri, şüşə pambıq və ya pemza ilə qarışdırırlar.



Şəkil 52. Qurudulan maddənin kolonu: **Şəkil 53. Soyuducu tutucu:**


1) şüşə pambıq; 2) adsorbent.

1) tutucu; 2) düar qabı.

Aşağı temperaturda qaynayan qazların su buxarlarını və başqa mayeləri soyuducu tutucularla dondurmaq yolu ilə çıxarmaq olar (şək. 53). Belə tutucular yağ nasosuna qoşulmuş vakuum xətti ilə birləşdirilir.

### **Üzvi birləşmələrin bir neçə sabitlərinin təyin edilməsi**


**Kapillyarda ərimə temperaturunun təyini.** Bir neçə milliqram maddə sərf olunmaqla kapillyarda ərimə temperaturunun təyin edilməsi olduqca əlverişlidir. Ərimə temperaturunu təyin etmək üçün lazımlı olan kapillyar 10-12 mm diametrlı, quru və təmiz şüşə borulardan hazırlanır. Kapillyar 0,8-1 mm diametrində nazik di-



varlı və bir tərəfi bağlı olmalıdır. Diqqətlə qurudulmuş və narın əzilmiş maddə kapillyarın açıq ucu tərəfdən doldurulur. Maddənin kapillyarın dibinə getməsi və sıxlaşması üçün onu 50-60 sm uzunluğunda vertikal qoyulmuş şüşə borudan bir neçə dəfə aşağı salmaq lazımdır. Kapillyarda sıxlasdırılmış maddənin hündürlüyü 2 mm-ə yaxın olmalıdır.

Ərimə temperaturunu təyin etmək üçün silikon yağı, dibutilftal, sulfat turşusu və qliserin doldurulmuş qurğu tətbiq olunur. Termometri bərkitmək üçün bir tərəfi kəsilmiş tixacdə istifadə edilir. Nəzərə almaq lazımdır ki, içərisində sulfat turşusu olan qurğunu  $250^{\circ}\text{C}$  qızdırmaq olar.

İki divarlı qurğular da geniş yayılmışdır. Bu tip qurğulardan biri şəkil 54-də verilmişdir. Bu cür qurğularda kapillyar, termometrə rezin halqa ilə birləşdirilir. Maddə ilə doldurulmuş kapillyarın aşağı ucu termometrin civə olan kürəciyinin ortasında dayanmalıdır.



Şəkil 54. Ərimə temperaturunu təyin etmək üçün cihazlar (a, b) və termometr üçün tixacın kəsiyi (c).

Ərimə temperaturunun təyin edilməsi zamanı termometr, qızdırılan mayeyə tam salınmadığına görə, onun göstərdiyi tem-

peraturun düzelişə ehtiyacı olur. Termometrin göstərdiyi temperatura əlavə düzeliş aşağıdakı düstur ilə hesablanır:

$$\Delta t = Kh(t_1 - t_2)$$

K-əmsalı şüşənin növündən və termometrin tipindən asılı olaraq dəyişir.  $h$ -qızdırılmamışdan əvvəl civə sütununun hündürlüyü (dərəcələrlə);  $t_1$ - termometrin göstərdiyi dərəcə;  $t_2$ - xarici mühitin temperaturu (başqa termometrlə, termometrin orta hissəsinə söyklədilməklə təyin edilir.)

$0^{\circ}$ -dən  $150^{\circ}\text{C}$ -dək normal şüşə üçün K-əmsalının qiyməti  $0,000158$ ;  $200^{\circ}\text{C}$ -də  $0,000159$ ;  $205^{\circ}\text{C}$ -də  $0,000161$ ;  $300^{\circ}\text{C}$ -də  $0,000164$ -ə bərabərdir.  $250^{\circ}\text{C}$ -də yuxarı temperaturda əriyən maddəlin ərimə temperaturunu içərisində maye olmayan ikitidari qurğularda və ya 6 hissə sulfat turşusu və 4 hissə susuz kalium-sulfat doldurulmuş cihazlarda təyin etmək olar. Bu qarışığın ərimə temperaturu  $100^{\circ}\text{C}$ -dir,  $350^{\circ}\text{C}$ -yə qədər qızdırma dəqiqliyə 4-6°C, ərimə temperaturuna yaxınlaşdıqda isə dəqiqliyə  $1-2^{\circ}$  sürətlə aparılır. (*Sulfat turşusu ilə doldurulmuş qurğularda ərimə temperaturunu təyin etdikdə mütləq qoruyucu eynək və ya maska taxmaq lazımdır*).

Ərimə temperaturu təyin edildikdə kapillyarda maye fazanın əmələ gəlməsi maddənin ərimə temperaturunu xarakterizə edir. Mütləq ərimənin başlanması və onun qurtarmasını müəyyən etmək lazımdır. Bu interval ərimə temperaturunu xarakterizə edir. Təmiz maddələr üçün bu interval  $0,5^{\circ}\text{C}$ -dən çox olmur. Maddənin tərkibində qarışıqların olması onun ərimə temperaturunun aşağımasına səbəb olur və interval böyük olur.

Bir çox üzvi maddələr əridildikdə parçalanırlar, bu da maddənin qaralması və qaz halında çıxan məhsullara parçalanması ilə müşayiət olunur. Adətən parçalanma temperaturu dəqiq deyildir və onun qiyməti cihazın qızdırılma sürətindən asılıdır. Ona görə də ola bilər ki, parçalanma temperaturu həmişə düzgün əks etdirilməsin. Bir neçə üzvi maddələr bərk haldan maye hala keçdikdə xarakterik keçid nöqtəsinə malik olurlar, ona görə də şiddətlə

qızdırma zamanı kömürleşirler.

**Sındırma əmsalının təyin edilməsi.** Sındırma əmsalı həmin maddəyə xas olan ən xarakterik fiziki sabitlərdən biridir. Onun kəmiyyəti, təyin edilmə zamanı temperaturun dəyişməsi və işiq dalğası uzunluğundan asılı olaraq dəyişir. Bir qayda olaraq sindırma əmsalinin qiymətini, natriumun sari dalğa xətti uzunluğuna uyğun dalğa xəttində D ( $\lambda=589,3$  nm) tapırlar.  $n_D^{20}$  işarəsi onu göstərir ki, sindırma əmsalı D xətti üçün  $20^{\circ}\text{C}$ -də təyin edilmişdir. Maye üzvi maddələrdə sindırma əmsalı 1,3 dən 1,8-dək dəyişə bilir. Mayelərin sindırma əmsalı refraktometrlə təyin edilir. Məsələn, YRF-22 markalı universial laboratroya refraktometrindən istifadə edilir.

Sındırma əmsalinin təyin edilməsi maddələrin eyniləşdirilməsi üçün xüsusilə də onların təmizliyinin sübut edilməsi və məhlulların qatılığını təyin etmək üçün aparılır. Sindırma əmsalinin qiyməti maddənin əsas xassəsi olan molekulyar refraksiya kəmiyyətinin tapılmasında istifadə edilir:


$$MR_D = \frac{n^2 - 1}{n^2 + 2} \cdot \frac{M}{d}$$

M - molekul kütłüsü;

d - sıxlıq.

**Ostvald piknometri ilə mayelərin sıxlığının təyin edilməsi.** Ostvald piknometri mayelərin sıxlığını təyin etmək üçün ən əlverişli cihazdır (şək. 55). Piknometr üç hissədən ibarətdir. Bir qayda olaraq onları adətən «buruncuq», «kürcəcik» və «quyruqcuq» adlandırırlar. Buruncuq və quyruqcuğun daxili diametri 0,3-0,5 mm olan kapillyar borudur. Quyruqcuq nişanlanmış olur (tarım çəkilməklə).

Maye piknometrə aşağıdakı



Şəkil 55. Ostvald piknometri:

- 1) buruncuq;
- 2) nişan;
- 3) quyruq;
- 4) məftil ilgək;
- 5) küre.

kimi doldurulur: piknometrin quyruqcuğu su nasosuna birləşdirilir və buruncuqdan tədqiq olunan maye o qədər sordurulur ki, mayenin menisk xətti quyruqcuqdakı nişandan bir az keçmiş olsun. Sonra piknometr lazımlı olan temperaturda termostatlaşdırılır və süzgəc kağızı parçasını buruncuğa toxundurmaqla mayenin menisk xətti «nişanla» bərabərləşdirilir. Piknometr tərəzidə çəkilir və mayenin kütləsi hesablanır. Sixlıq aşağıdakı formula ilə təyin edilir:

$$d = \frac{P - P_b}{S}$$

P – tədqiq olunan maye ilə birlikdə piknometrin çəkisi;

$P_b$  – boş piknometrin çəkisi;

S – piknometrin su ədədi.

Piknometrin su ədədi onun miqdarca  $40^{\circ}\text{C}$ -də nişanlanmış xətinə qədər  $1\text{q/sm}^3$  sixliğinde doldurulmuş suyun ədədi qiymətcə çəkisinə bərabər həcmidir. Çox dəqiq ölçmələr üçün boş piknometrde hava kütləsinin çəkisi də nəzərə alınır.

### Üzvi həllədicilər və onların təmizlənməsi

Üzvi kimya laboratoriyalarda sintezlərin aparılmasında, reaksiya məhsullarının təmizlənməsi və maddələrin fiziki xassələrinin öyrənilməsində üzvi həllədicilər geniş tətbiq edilir. Həllədicilərin işlədilmə sahəsində aslı olaraq onların təmizliyinə tələbat da müxtəlifdir. Həllədici kimi fərdi və ya qarışq maddələr (benzin, petroleyn efiri və b.) istifadə edilə bilərlər. Yuxarıda göstərildiyi kimi su qarışığı olmayan həllədicilər mütləq həllədicilər adlanır (mütləq spirt, mütləq efir və s.). Aşağıda bir neçə həllədicilərin xassələri, təmizlənmə üsulları və mütləqləşdirilməsi göstərmişdir.

**Petroleyn efiri** (Qayn. temp.  $30-80^{\circ}\text{C}$ ). Doymuş karbohidrogenlər qarışığıdır. Daha məhdud fraksiyalar lazımlı olan hallarda petroleyn efiri fraksiyalı distillə edilir. Petroleyn efirində qarışq kimi doymamış karbohidrogenlər ola bilər. Onları kənar etmək üçün petroleyn efiri az miqdarda sulfat turşusu və ya oleumla, son-

ra isə kalium-permanqanatın sulfat turşusu ilə turşlaşdırılmış məhlul qarışdırılır. Bundan sonra karbohidrogen təbəqəsi diqqətlə su ilə yuyulur, əvvəlcə kalsium-xloriddə, sonra isə natrium metalı ilə\* qurudulur və distillə olunur (şək. 56).


**Benzol** (Qayn. temp.  $80,1^{\circ}\text{C}$ ; ər. temp.  $5,5^{\circ}\text{C}$ ;  $d_4^{20} = 879$ ;  $n_d^{20} = 1,5010$ ). Satışda olan benzolun tərkibində  $0,15\%-ə$  qədər tiofen ola bilər (TŞ 5955-68). Xromatoqrafiya üçün TŞ-22P-15-69-a uyğun benzol tətbiq olunur.

Benzol su ilə  $69,25^{\circ}\text{C}$ -də qaynayan və tərkibində  $91,17\%$

benzol olan azeotrop qarışıq əmələ gətirir.  $20^{\circ}\text{C}$ -də benzolda suyun həll olması  $0,06\%$  təşkil edir. Nəm benzolun distilləsi zamanı distilatın  $10\%-i$  yiğildıqdan sonra susuz benzol gəlməyə başlayır. Axırıncı benzol fraksiyası natrium metalı üzərində saxlanılır.

Benzol tezalışan mayedir; alışma temperaturu- $11^{\circ}\text{C}$ -yə bərabərdir. Benzol buxarları hava ilə  $54^{\circ}\text{C}$  temperaturu olan öz-özünə alışan partlayıcı qarışıq əmələ gətirir. Benzol zəhərlidir. Dəriyə düşdürüyü zaman sorulur və zəhərlənmə verir. Xüsusən buxarları ilə tənəffüs etdikdə güclü zəhərlənmə, hətta ölümlə nəticələnə bilən hadisə də baş verə bilər.

**Xloroform** (Qayn. temp.  $61,2^{\circ}\text{C}$ ;  $d_4^{15} = 1,4985$ ;  $n_D^{20} = 1,4455$ ). Satışda olan xloroformun tərkibində, oksidləşmə zamanı əmələ gələn fosgeni birləşdirmək üçün etil spirti olur (TŞ 3160-51). Oksidləşmənin qarşısını almaq üçün xloroform tünd qablarda saxlanır. Təmizləmək üçün xloroformu qatı sulfat turşusu ilə qarışdırır, su ilə yuyur, kalsium-xlorid üzərində qurudur və distillə edirlər.



Şəkil 56. Susuzlaşdırılmış həllədici üçün distillə qurğusu.

\* Həllədicerin mütləqləşdirilməsi üçün natrium bir qayda olaraq məftil halında tətbiq edilir.

100 ml xloroforma 5 ml qatı sulfat turşusu götürülür.

Su və spirt ilə xloroform  $55,5^{\circ}\text{C}$  temperaturda qaynayan azeotron qarışıq əmələ gətirir. Bu qaraşığın tərkibində 3,5% su və 4% spirt olur. **Xloroformun natrium metali ilə temasda olması partlayışla nəticələnir!**

**Xloroform narkotik təsirə və nisbətən yüksək toksiki xassəyə malikdir.**

**Karbon-4-xlorid** (TŞ 5827-68, Qayn. temp.  $76,8^{\circ}\text{C}$ ;  $d_4^{20} = 1,50$ ;  $n_D^{20} = 1,4603$ ). Karbon 4-xloridi azeotron distillə ilə susuzlaşdırmaq olar. Azestrop qarışığın tərkibində 4,1% su olur və  $66^{\circ}\text{C}$ -də qaynayır. Su (4,3%) və etil spirti (9,7%) qarışığından ibarət güclü azeotrop qarışıq  $61,8^{\circ}\text{C}$ -də qaynayır.

**Karbon 4-xloridin natrium metali ilə temasda olması nəticəsinə partlayış baş verir!** Karbon 4-xlorid tezalışmayan və yanmayan həllədici kimi tətbiq edilir. O, xloroforma nisbətən az narkotik təsirə malikdir, lakin toksiki xassəcə ondan üstündür. Baş ağrısına, qıç olmaya, huşitməsinə və böyrək və qaraciyərin ağır zədələnməsinə səbəb olur.

**Dietil efiri (efir, kükürd efiri)** (Qayn. temp.  $34,6^{\circ}\text{C}$ ;  $d_4^{20} = 0,7193$ ;  $n_D^{20} = 1,3527$ ). Satışa buraxılan efirin tərkibində qarışıq kimi su, spirt, asetaldehid və qablaşdırmanın səliqəliliyindən, saxlama müddətindən asılı olaraq az və ya çox miqdarda əmələ gələn partlayıcı polimer peroksidlər ola bilər. İşıqda efirin hava oksigeni ilə oksidləşməsi sürətlənir və beləliklə, efirin tərkibində peroksid birləşmələrin miqdarı artır. Peroksidlərin aşkar edilməsi üçün bir neçə millilitr efiri bərabər həcmində götürülmüş duru HCl turşusu ilə turşulaşdırılmış 2%-li kalium-yodid məhlulu ilə qarışdırılıb çalxaalanır. Peroksidlərin olması zamanı efir təbəqəsi qonur rəng alır, nişasta əlavə etdikdə isə göyərir.

Peroksidlərin parçalanması üçün ayırıcı qıfda, efir az miqdarda sulfat turşusu ilə turşulaşdırılmış və təzə hazırlanmış 5%-li dəmir kuporosu məhlulu ilə qarışdırılır. Efir həmçinin aktivləşdirilmiş aliminium-oksid olan kolonlardan keçirilməklə də peroksidlərin xeyli miqdardından təmizlənə bilər. 700 ml efiri təmizləmək üçün 82 q aliminium-oksid kifayət edir.

*Efiri distillə etməzdən əvvəl onun tərkibindəki peroksidləri mütləq parçalamaq lazımdır, çünkü distillə zamanı xüsusişlə də axıra kimi qovulduqda, peroksidlər partlaya bilərlər.* 100 q efirdə 6,59 q su, 100 q suda isə – 1,47 q efir həll olur. Efir su ilə  $34,15^{\circ}\text{C}$ -də qaynayan və tərkibində 1,26% su olan azeotrop qarışq əmələ gətirir. Ona görə də efiri distillə etmək yolu ilə susuzlaşdırmaq mümkün deyildir.

Mütləq efir almaq üçün tərkibində peroksid olmayan efir bir neçə dəfə doymuş kalsium-xlorid məhlulu ilə qarışdırılır (11 efirə 200 ml məhlul əlavə edilir) və susuz kalsium-xlorid olan (mütləq-ləşdirilən efirin 10% çəkisi qədər) tünd qaba doldurulur və mantar tıxacla ağızı bağlanır. 2-3 gündən sonra efir, nazik kəsilmiş metalik natrium üzərində (efir çəkisinin 0,5-1%-i qədər) qurudulmaq üçün quru qaba süzülür. Efir tökülen qabin ağızı kalsium-xlorid borulu mantar tıxacla bağlanır. Natrium üzərində qurudulmuş efir bir neçə parça təzə kəsilmiş natrium iştirakı ilə distillə edilir (qəbulədici nəmdən qorunmalıdır (şək. 56)). Mütləq efir az miqdardır natrium üzərində ağızı kalsium-xlorid borulu mantar tıxacla bağlanmış tünd qablarda saxlanır.

Laboratoriya məşğələlərində efir çox geniş tətbiq edilir. Onda üzvi birləşmələrin polyar və qeyri-polyar bir çox sinifləri yaxşı həll olurlar. Efirdən üzvi maddələrin ekstraksiyası üçün, o cümlədən, sulu məhlullardan ekstraksiya etmək üçün istifadə edilir. Aşağı temperaturda qaynadığına görə onun məhlulundan nəinki bərk maddələri, həmçinin maye birləşmələri də asan ayırmaq olur.

Efir qələvi və qələvi metalların təsirinə qarşı davamlıdır. O, müxtəlif sintezlərdə həllədici kimi, o cümlədən, metalüzvi birləşmələr vasitəsilə sintezlərin aparılmasında geniş tətbiq edilir. Belə hallarda prosessin düzgün aparılması zamanı reaksiya kütləsində istiliyin düzgün yayılmasını efirin qaynaması və onun əkssoyuducudan geri qayıtmaması hesabına təmin etmək olur.

Efir çox asan alovlanır. Onun alışma temperaturu –  $41^{\circ}\text{C}$ -yə bəbərabərdir. Efir buxarları havadan ağırdır və onunla alışma temperaturu  $164^{\circ}\text{C}$ -yə bərabər olan partlayıcı qarışq əmələ gətirir. Bədbəxt hadisələr olmaması üçün efirlə işləyərkən təhlükəsizlik texnikasına riayət etmək lazımdır. Çoxlu miqdarda efirlə işlə-

mək olmaz. Qovulma zamanı bir qəbulediciyə 300 ml-dən artıq efir toplamaq məsləhət görülür. Efir zəhərlidir və onunla işləyən zaman çalışmaq lazımdır ki, buxarları tənəffüs yollarına daxil olmasın.

**Tetrahidrofuran** (Qayn.temp.  $66^{\circ}\text{C}$ ;  $d_4^{20} = 0,8880$ ;  $n_D^{20} = 1,4070$ ).

TŞ 8P-121-68 uyğun olaraq istehsal olunur. Su ilə istənilən nisbət-də qarışa bilir. Efir kimi tərkibində partlayıcı peroksid birləşmələri ola bilir. Onların parçalanması üçün tetrahidrofuran mis-1-xloridlə (tetrahidrofuran kütləsinin 0,4%-i qədər) qaynadılır. Tetrahidrofuran mütləqləşdirilmək üçün bərk kalium hidroksid ilə qarışdırılır. Kalium hidroksid elə miqdarda götürülür ki, təbəqələşmiş maye fazı 50% qələvi məhlulundan ibarət olsun. Məhlulu ayırır və tetrahidrofurani kalium hidroksidlə (tetrahidrofuran kütləsinin  $\frac{1}{7}$  hissəsi qədər) bir saat qaynadılır. Distillə edildikdən sonra tam quruması üçün natrium metalı üzərində saxlayırlar. Tetrahidrofurani, həmçinin iki gün kalsium-oksidlə qaynatmaqla da mütləqləşdirmək olar.

Tetrahidrofuran müxtəlif reaksiyaların aparılmasında həllədici kimi, xüsusilə metalüzvi birləşmələr vasitəsilə sitntezlərdə və litiumalüminiumhidridlə reduksiya zamanı geniş tətbiq edilir.


Tetrahidrofuran tezalışandır. Onun alışma temperaturu –  $20^{\circ}\text{C}$ -yə bərabərdir, havada buxarlarının öz-özünə alışma temperaturu  $465^{\circ}\text{C}$ -yə bərabərdir.

**Etil spirti** (Qayn. temp.  $78,33^{\circ}\text{C}$ ;  $d_4^{20} = 0,789$ ;  $n_D^{20} = 1,3616$ ). Tərkibi 95,6% etanol və 4,4% sudan (TŞ 19P-39-69) ibarət olan və  $78,17^{\circ}\text{C}$ -də qaynayan azeotrop qarışıq rektifikat halında geniş istifadə olunur. Spirtin tərkibindəki suyun miqdarını, sıxlığına görə uyğun cədvəldən istifadə edərək təyin edirlər. Rektifikat həllədici kimi bir sırə sintezlərin aparılmasında və üzvi birləşmələrin kristallaşdırılmasında tətbiq edilir.

Sənaye miqyasında mütləq spirt (99,5%-li) rektifikatın benzolla birlikdə distillə edilməsilə alınır (TŞ 5962-67). Bu zaman tərkibi 18,5% spirt, 74,1% benzol və 7,4% sudan ibarət olan və  $64,85^{\circ}\text{C}$ -də qaynayan azeotrop qarışıq qovulur. Laboratoriya şəraitində rektifikatın qurudulmasını, onu kalsium-oksidlə birlikdə 6 saat qaynatmaq yolu ilə də aparmaq olar (1 litr rektifikata,



elektrik sobasında 2 saat müddətində közərdilmiş 250 q texniki kalsium oksid götürülür). Bu zaman yenə də mütləq spirt alınır.

Spirtin susuzlaşmasını maqnezium təsirilə aşağıda göstərilən çevrilmələrlə də aparmaq olur:



Kalsium-xloridli boru ilə təchiz edilmiş əkssoyuduculu kolbaya 5 q maqnezium yonqarı yerləşdirilir, üzərinə 75-100 ml 99-99,5%-li spirt və 0,5 q yod əlavə olunur. Qarışq ekzotermik reaksiya başlayana qədər qızdırılır. Qaynama qurtardıqdan sonra, kolba maqnezium tam həll olunub qurtarana kimi qızdırılır. Sonra 900 ml 99-99,5%-li spirt əlavə edilir, 30 dəqiqə qaynadılır və distillat nəmdən qorunmaqla mütləq spirt distillə edilir (birinci 20-25 ml distillatı atmaq lazımdır). Bu üsulla 99,95%-li 79,3°C qaynayan spirt almaq olur. Bu cür spirt çox hiqroskopikdir.

Spirtin mütləqləşdirilməsini həmçinin onu sodium metalı və nisbətən yüksək temperaturda qaynayan və asan hidroliz olunan etil efirləri iştirakı ilə qızdırmaqla da aparmaq olar:



Kalsium-xlorid borulu əkssoyuducu ilə təchiz edilmiş yumrudib kolbaya 1 litr 99,5%-li spirt tökülr və üzərinə oksid təbəqəsindən təmizlənmiş 7 q sodium əlavə edilir. Sodium həll olundıqdan sonra 27,5 q dietiftalat əlavə edilir və 2 saat müddətində reaksiya qarışığı qaynadılır. Sonra distillat diqqətlə nəmdən qorunmaqla sü hamamı üzərində qovulur (distillatın birinci 20-25 ml atılır). Alınmış spirtin tərkibində 0,05%-dən artıq su olmur.

Etil spirti asan alovlanır, alışma temperaturu 130°C-dir. Spirt buxarları hava ilə öz-özünə alışma temperaturu 404°C olan part-

layıcı qarışiq əmələ gətirir.

**Aseton** (Qayn. temp. 56,2<sup>0</sup>C;  $d_4^{20} = 0,7908$ ;  $n_D^{20} = 1,3591$ ), TŞ 2803-63 uyğun satışa buraxılır. Müxtəlif siniflərə məxsus üzvi birləşmələr və bir neçə qeyri-üzvi duzlar asetonda yaxşı həll olunurlar. Su ilə istənilən nisbətdə qarışa bilir. Asetondakı suyu kənar etmək üçün o potaşla qurudulur. Əgər asetonun tərkibində qarışiq kimi aldehidlər varsa, onda onların kənar edilməsi üçün aseton kalium-permanqanatla qızdırılır və ya gümüş-oksidi ilə işlənir. Bunun üçün 700 ml asetonun üzərinə 30 ml suda 3 q gümüş nitrat və 8 ml 10%-li sodium hidroksid məhlulu əlavə edilir, 10 dəqiqə müddətində çalxalandıqdan sonra aseton süzülür və distillə olunur.

Aseton tezalışandır, onun alışma temperaturu 18<sup>0</sup>-yə bərabərdir. Asetonun buxarları hava ilə öz-özünə alışma temperaturu 465<sup>0</sup>C- olan partlayıcı qarışiq əmələ gətirir.

**Etilasetat** (Qayn. temp. 77,1<sup>0</sup>C;  $d_4^{20} = 0,9006$ ;  $n_D^{20} = 1,3701$ ). MRTU6—096515-7° C-ə uyğun satışa buraxılır. Etilasetatin saxlanması zamanı hidroliz nəticəsində ola bilir ki, onun tərkibində az miqdarda sirkə turşusu və etil spirti toplansın. Sirkə turşusunun kənar edilməsi üçün etilasetata az miqdarda sodium hidrokarbonat əlavə edilir. Bir neçə vaxtdan sonra çöküntü süzülür və filtrat kalsium-xloridin doymuş məhlulu ilə qarışdırılır və ya bir az su (500 q efirə 2 q su əlavə edilir) ilə distillə edilir. Spir və su birinci fraksiyada qovulur.

Etilasetat tezalışandır. Onun alışma temperaturu +2<sup>0</sup>C-yə bərabərdir. Etilasetatin buxarları hava ilə öz-özünə alışma temperaturu 40<sup>0</sup>C-yə bərabər olan partlayıcı qarışiq əmələ gətirir.

### **Laboratoriyyada iş vaxtı təhlükəsizlik texnikası qaydaları və bədbəxt hadisə zamanı ilk yardım**

İşə başlamazdan əvvəl hər bir kimya laboratoriyasında olan təhlükəsizlik texnikası, yanğına qarşı tədbirlər və bədbəxt hadisələr zamanı ilk yardım göstərməyə aid təlimatlarla tanış olmaq lazımdır. Üzvi kimya məşğələlərinin yerinə yetirilməsi zamanı tələbələrin əldə rəhbər tutacağı əsas müddəalar aşağıda verilmişdir.

**1.** Üzvi kimya laboratoriyalarında işləyən zaman həmişə yadda saxlamaq lazımdır ki, üzvi birləşmələr bu və ya digər ölçüdə zəhərli və partlayıcıdır. Ona görə də təmizliyə riayət etməli, diqqətli olmalı, maddənin dəriyə toxunmasına yol verməməli, üz və gözə əl vurmamalı. İş zamanı yemək yeməməli.

**2.** Laboratoriyyada tam işləmək və işləyən cihazları müşahidəsiz qoymaq qəti qadağandır.

**3.** Reaktiv saxlanılan bütün bankalarda, şüşə qablarda və istənilən başqa qablarda onların adı göstərilməlidir. Naməlum reaktivdən istifadə etmək qəti qadağındır.

**4.** Çirkli qablarda heç bir təcrübə aparmaq olmaz. Qabları təcrübə qurtaran kimi yumaq lazımdır.

**5.** Nə isə qaynayan və ya hər hansı maye doldurulan qabın üzərinə əyilmək olmaz (xüsusən yeyici maddə). Sınaq şüşəsində mayelərin qaynadılması zamanı, onun ağızı laboratoriyyada işləyən heç bir kəsə doğru yönəldilməməlidir.

**6.** Kimyəvi maddələrin tamını yoxlamaq qəti qadağandır. Ancaq zəhərli olmadığına tam inam olan maddələri iyləmək olar. Bu zaman dərin nəfəs almadan, qabın üzərinə əyilmədən əl hərəkəti ilə qaz və ya buxarları özünə doğru yönəltmək lazımdır.

**7.** Üzü yanıqdən qorumaq üçün üzvi şüşədən hazırlanmış şəffaf ekranlı qoruyucu maskalardan (ŞN-7), gözü qorumaq üçün isə qoruyucu eynəklərdən istifadə etmək lazımdır.

**8.** Kimyəvi qablar və şüşə ilə işləyən zaman şüşə qırıqları ilə yaralanmamaq üçün ehtiyatlı olmaq lazımdır. Nazik divarlı kimyəvi qablari açıq alov üzərində deyil, azbest toru üzərində qızdırırlar. Diqqət yetirmək lazımdır ki, alov qabın heç bir tərəfindən kənarə çıxməsin, çünki qeyri-bərabər qızması nəticəsində qab çatlaya bilər. Maye ilə dolu kimyəvi stəkanları əlin biri ilə stəkanın altından tutmaqla, iki əllə qaldırmaq lazımdır.

**9.** Şuşə boruların iti kənarları qaz alovu üzərində əridilir. Kəsilmiş şüşə boruları sindiran zaman əli dəsmalla qorumaqla onları əymək yox, dartmaq lazımdır.

**10.** Şuşə borunu rezin tixaca keçirdikdə borunu dəsmalla sarımaq, keçən tərəfə mümkün qədər yaxın tutmaq və onu itələməmək, su, vazelin və ya qliserinlə islatmaqla fırlatmaq lazımdır. Borunun ucunun kənarlarını əvvəlcədən əritmək lazımdır.

**11.** Ucları yapışdırılaraq bağlanmış borularla, avtoklavlarla, sixılmış və mayeləşmiş qaz balonları ilə işləməyə başlamazdan əvvəl təhlükəsizlik texnikasına aid xüsusi təlimatla tanış olmaq lazımdır.

**12.** Qaz plitələri ilə işləyən zaman izləmək lazımdır ki:

a) qaz plitələri azbest və ya keramika altlıqları üzərində davansın;

b) yaxınlıqda tezalışan maddələr olmasın;

v) alov qaz plitəsindən aralanmasın və onun içərisinə çəkilməsin. Axırıcı halda qaz piliətəsini söndürmək lazımdır, ancaq soyuyandan sonra yandırmaq;

q) alov hisli olmamalı, mavi-yaşılımtıl nüvəli olmalıdır. Lazım olmayan qaz plitəsini yanmış halda, stolun üstündə saxlamaq olmaz.

**13.** Vakuum-eksikatordan havanı ancaq su nasosu ilə sordurmaq olar, bu zaman vakuum-eksikatoru dəsmalla sarımaq və ya başqa materialla örtmək lazımdır. Vakuum altında süzmək üçün həcmi 1 litrdən artıq olan kolbaları da (Bunzen kolbası) dəsmalla sarımaq lazımdır.

**14.** Vakuum distilləyə başlamazdan əvvəl təhlükəsizlik texnikasına aid xüsusi təlimatla tanış olmaq lazımdır.

**15.** İş vaxtı sorucu şkafın qapığını şkafın iş yeri kəsiyinin  $\frac{1}{3}$  hissəsindən artıq açmaq olmaz. Qapığı tam açılmış halda sorucu şkafda işləmək və başını sorucu şkafın içərisinə salmaq qəti qadağandır. Sorucu şkafda alışma zamanı təcili ventilyasiyanı söndürmək və drossel klapanı bağlamaq, əks halda yanğın ventilyasiya kanalı ilə yayılma bilər.

**16.** Şiddətli qaynamaqla müşayiət edilən turşu və ya qələvi məhlullarının tökülməsi, qələvi əriməsi və ya reaksiyaların aparılması ancaq sorucu şkaflarda ola bilər, şkafın qapığı elə örtülməlidir ki, üz mümkün sıçramadan qoruna bilsin. Bu zaman qoruyucu eynək və ya qopuyucu şit (ŞH-7) taxmaq lazımdır.

**17.** İçərisində qatı turşu, qələvi və ammoniyak olan böyük şüşə qabları səbətlərdə və ya şəbekəli yesiklərdə saxlamaq lazımdır. Bu maddələri daşımaq və ya böyük qablardan kiçik qablara qif vəstəsi ilə boşaltdıqda qoruyucu eynək, rezin əlcək, önlük və rezin çəkmədən istifadə etmək lazımdır.

**18.** İki mayeni qarışdırmaq lazımlı olduqda, qarışdırma zamanı çox sıxlığa malik olan maye, az sıxlığı olan maye üzərinə töküür.

Qatı sulfat turşusu və nitrat turşusunun qarışdırılması zamanı və ümumiyyətlə əgər maddələrin qarışdırılması istilik çıxmazı ilə müşayiət olunursa, onda ancaq nazik divarlı şüşə və ya çini qablardan istifadə olunur.

**19.** Neytrallaşdırılmamış işlənmiş yeyici mayeləri tasa tökmək qəti qadağandır. Onları əvvəlcədən neytrallaşdırmaq və ya xüsusi qablarla tökmək lazımdır.

**20.** Xlor, brom, kükürd qazı, azot oksidləri, hidrogen sulfid, fosgen buxarları zəhərli olan və pis iylənən bütün başqa maddələrlə işləyən zaman yaxşı işləməsini əvvəlcədən yoxlamaqla sorucu şafda işləmək lazımdır. Bu zaman şafın qapıcığı elə bağlanmalıdır ki, aşağıda bir az açıq qalsın. Bununla otaqdan havanın çıxməsi sürətlənir və zərərli buxarlar şafdan otağa daxil olmur.

Zəhərli qazların ayrılması ilə müşayiət edilən qəza hallarına qarşı hər bir laboratoriya bir neçə əleyhqaz olmalıdır.

**21.** Bromla işləyərkən yadda saxlamaq lazımdır ki, o selik qışalarına güclü təsir edən və çətin sağalan yanım əmələ gətirən zəhərli maddədir. Bromla aparılan işlərin hamısı sorucu şafda görülməlidir.

Bromu boşaldan zaman gözü onun buxarlarından qorumalı və rezin əlcək geymək lazımdır.

Preparator otağından bromu, ancaq şüşə tixacla bağlanmış qalın divarlı qabda alırlar. Bromun damcı qifinə tökülməsi şüşə qıfından istifadə edilməklə sorucu şafda aparılır, bu zaman əvvəlcədən damcı kranı yağlanır və yaxşı işləməsi yoxlanılır.

Bromla yanma hallarında yanın yer spirtlə təmizənir və zərər çəkmiş həkim məntəqəsinə göndərilir.

**22.** Tezalışan mayelərlə aparılan bütün işlər ancaq sorucu şafda aparılmalıdır. Bu zaman qonşuluqda açıq alov və şəbəkəyə birləşmiş qızdırıcı olmamalıdır. Belə mayeləri ancaq uyğun istilik daşıyıcısı ilə doldurulmuş hamamlarda qızdırmaq olar.

**23.** Efiri başqa iş stolunda qızdırılmış qaynar su ilə qızdırmaq olar. Efir buxarları havadan ağırdır, ona görə də yanğına, açıq alov olduqda isə partlayışa səbəb ola bilir.

Natrium metalı üzərində efirin qovulması zamanı distillə kəlbasını su hamamında qızdırmaq olmaz; distilləni 50-60°C qızdırılmış qum hamamında aparmaq lazımdır.

Köhnə ehtiyatdan olan efirin qovulması zamanı partlayışın qarşısını almaq üçün, onlardan əvvəlcə peroksidli birləşmələri kənar etmək lazımdır.

**24.** Müxtəlif alışqan üzvi həllədicilərin tullantılarını, o cümlədən, su ilə qarışan həllədiciləri kanalizasiyaya tökmək olmaz. Onları xüsusi ayrılmış qablara yiğmaq lazımdır.

**25.** Natrium metalı ilə işləyən zaman diqqətlə izləmək lazımdır ki, stolun üstündə heç bir miqdarda su və su kranları da açıq olmasın. Natriumu quru ağı kağız üzərində eynək taxmaq və açıq əllə toxunmamaqla kəsmək lazımdır. İş qurtaran kimi natrium qalıqlarının hamısını kerosin olan bankaya yiğmaq və preparatora təhvıl vermək lazımdır. Natriumla iş aparılan qabları yumazdan əvvəl yoxlamaq lazımdır ki, az miqdarda da olsa natrium qalmış olmasın. Reaksiya qablarında qalmış kiçik qalıqlar spirtdə həll edilərək məhv edilir.

**26.** Bütün laboratoriyalarda qumla dolu yeşiklər, yanğınsöndürənlər və yanğına qarşı azbestli ədyal olmalıdır.

Yanğın baş verdiyi halda hər şeydən əvvəl yanana pilətələri söndürmək, yaxında yerləşən alışqan maddələri götürmək və sonra karbonat turşulu yanğınsöndürən, qum və ya yanğına qarşı ədyaldan istifadə edərək alovu söndürmək lazımdır. Alov üzərinə su tökmək olmaz, çünki çox hallarda yanığının genişlənməsinə səbəb olur. Əgər kimin paltarı yanırsa, onda onun üstünə yanğına qarşı ədyal, palto atmaq və heç bir vaxt zərər çəkənə qaçmağa imkan verməmək lazımdır, çünki bu ancaq alovu gücləndirə bilər.

**Bədbəxt hadisə zamanı ilk yardım.** Təhlükəsizlik texnikası qaydalarının pozulması bədbəxt hadisələrə gətirib çıxarırlar. I dərəcəli termiki yanıq zamanı (qızarma, cüzi şışmə) yanana yeri spirtlə silmək lazımdır. II və III dərəcəli yanıq zamanı isə steril sarğı qoymaq və ya yanana yeri təmiz parça ilə örtmək lazımdır. Yanmış ətrafları kip paltardan azad etmək lazımdır, çünki yanıldan sonra şiş əmələ gələ bilər. Yanıq sahəsinin böyük olması zamanı zərər çəkəni uzandırmaq lazımdır.

Turşu və ya qələvinin dəriyə düşdüyü vaxt yanana yeri 20-30

dəqiqə müddətində su şırnağında yumaq lazımdır, çox zədələnmə halında isə 1,5-2 saat yumaq lazımdır (su soyuq olmamalıdır). Yanan yer diqqətlə su ilə yuyulduqdan sonra zərərçəkənlə termiki yanlıqda olduğu kimi rəftar edilir.

Turşu və ya qələvinin gözə düşdürü halda suyun zəif şırnağını bilavasitə gözə yönəltməklə uzun müddət çoxlu su ilə yumaq lazımdır. Su otaq temperaturunda olmalıdır.

Fenolla yaniq zamanı zədələnmiş yeri uzun müddət spirtlə silmək lazımdır. Kəsik və ya çizılma olduğu halda yaranın kənarlarına yod sürtmək və steril sarğı qoymaq lazımdır.

Bütün hallarda ilk yardım göstərildikdən sonra zərərçəkən mütləq həkim məntəqəsinə göndərilir.

## ƏDƏBİYYAT

1. Берлин А.Я. Техника лабораторных работ в органической химии, 3-е изд. М.: Химия, 1973.
2. Органикум. 2-е изд. М.: Мир, 1979.
3. Лабораторная техника в органической химии. Под ред. Б.Кейл. М.: Мир, 1966.
4. Вредные вещества в промышленности. т. I, II. Органические вещества. Под ред. Н.Б.Лазарева, Э.Н.Левиной, 7-е изд. Л.: Химия, 1976.
5. Лабораторные работы по органической химии. Под ред. О.Ф.Гинзбурга, А.А.Петрова, 4-е изд. М.: Высш. школа, 1982.

## II FƏSİL

### ÜZVİ BİRLƏŞMƏLƏRİN SİNTEZİ

Üzvi sintez – başlangıç maddələrin quruluşlarının məqsədə uyğun dəyişdirilməsilə əvvəlcədən nəzərdə tutulmuş quruluşa məlik maddə almaqdan ibarətdir. Üzvi birləşmələri müxtəlif başlangıç maddələrdən bir neçə üsullarla sintez etmək olar. Məsələn, etil-bromidi, etanı bilavasitə bromlaşdırmaqla, etilenə hidrogen bromidlə və etil spirtinə hidrogen bromid və yaxud fosfor 3-bromidlə təsir etməklə almaq olar. Ona görə də həmişə bir maddə sintez etdiqdə işə başlanmadan əvvəl hansı üsulla alınmasını seçmək lazımdır. Burada fikir vermək lazımdır ki, başlangıç maddələr asan tapılan olsun və baha olmasınlar. Lazımlı cihazlar olsun. Sintez zamanı reaksiya mərhələlərinin sayını və hər mərhələdə alınan məhsulların çıxımını, onların ayrılma və təmizlənmə üsullarını, alınan əlavə məhsulların xasslarını və miqdarını eyni zamanda tullantıların ləğv edilməsi üsullarını bilmək lazımdır. Optimal üsul o üsuldur ki, nəzərdə tutulmuş maddənin sintezi zamanı alınan maddənin çıxımı çox olsun və asan tapılan maddələrdən alınsın. Sintez zamanı əlavə məhsullar və çətin zərərsizləşdirilən tullantılar alınmasın (xlor, kükürd 2-oksid, azot oksidləri, sianid turşusu, onun duzları və s.).

Ümumiyyətlə, üzvi birləşmələrin sintezini aşağıdakı tiplərə bölmək olar:

1. Karbon zəncirinin artması
2. Karbon zəncirinin azalması
3. Tsiklləşmə və tsiklin açılması
4. Pereqruplaşma

5. Funksional qrupların daxil edilməsi və əvəz olunması, onların oksidləşmə və reduksiya reaksiyaları ilə çevrilmələri.

Hər bir tip saysız miqdarda reaksiyalardan ibarət ola bilər. Bunlar isə mexanizminə görə ion (elektrofil yaxud nukleofil radikal, ion-radikal) və ya çoxmərkəzli molekulyar kompleksləşmələrlə baş verən reaksiyalar ola bilərlər.

**Karbon zəncirinin artması** üzvi birləşmələrin qarşılıqlı təsiri nəticəsində yeni karbon-karbon rabitəsinin əmələ gəlməsinə əsas-


lanır.

Bu tip reaksiyalara metalüzvi birləşmələrin C=O, C=C, C=N və s. ikiqat rabitəli birləşmələrlə qarlılıqlı təsiri, metalüzvi birləşmələrlə halogentörəməli karbohidrogenlərin, turşu və əsasların katalizatorluğunu ilə kondensləşmə reaksiyası və s. reaksiyalar aididir.


Başlangıç maddələrin karbon atomlarının sayını hansı ardıcılıqla artırmağı etil spirtindən butil spirtinin alınması sxemində daha aydın görə bilərik.

### Sxem 2+2

(rəqəmlər karbon atomlarının sayını göstərir):



### Sxem 2+1+1




Sxemdə göstərilən sintez üsullarından hər birinin üstün və çatışmayan cəhətləri vardır. Əvvəldə qeyd etdiyimiz kimi o sintez üsulunu seçmək lazımdır ki, həmin mərhələdə alınan maddənin çıxımı çox, lazımsız aralıq maddələrin alınması az və başlangıç




maddələr asan əldə edilsin.

**Karbon zəncirinin azalması.** Götürülən başlangıç üzvi maddələrin karbon zəncirinin tədricən parçalanmasına əsaslanır. Zəncirin qısalmasına aid reaksiyalara aşağıda göstərilən çevrilmələri misal göstərmək olar.


### Oksidləşmə:




### Dekarboksilləşmə və dekarbonilləşmə:






Hidroksil ionun karbonil qrupuna nukleofil hücumu nəticəsində alkilasetosirkə efirinin parçalanması:







## Kreking:






**Tsiklleşməni** karbon zəncirinin artması və qısaldılması yaxud götürülen başlangıç maddəni karbon atomlarının sayına bərabər halda aparmaq olar. Tsiklleşmə zamanı ola bilər ki, karbotsiklik, heterotsiklik, doymuş, doymamış, yaxud da aromatik birləşmələr alınsın, məsələn:





**Tsiklin açılması** üzvi sintezdə o vaxt preparativ metod kimi istifadə olunur ki, açıq zəncirli birləşmələrə nisbətən karbo- və ya heterotsiklik birləşmələr asan tapılan olsunlar.







**Pereqruplaşma** zamanı molekulda kimyəvi rabitə qırılır. Rabitənin qırılması zamanı yaranmış hissəciklərin (atom və atom qrupları) rekombinasiyası nəticəsində yeni birləşmələr əmələ gəlir. Bu zaman ola bilər ki, əvəzləyicilər miqrasiya (yerini dəyişmə) etsin, halqa qapansın, ikiqat rabitə yerini dəyişsin və yaxud molekulda yeni ikiqat rabitə yaransın.

Pereqruplaşma nəticəsində üzvi birləşməni təşkil edən karbon zənciri sabit qala bilər, artar yaxud azala bilər, yaxud da zəncir yenidən qurula bilər – əvvəlki quruluşunu dəyişə bilər. Pereqruplaşmalara aşağıdakı reaksiyaları misal göstərmək olar.


**Allil pereqruplaşması** (karbon zəncirinin sabit qalması):




**Hofman pereqruplaşması** (karbon zəncirinin azalması):




**Pinakolin pereqruplaşması** (karbon zəncirinin yenidən qurulması):



**Fris pereqruplaşması** (karbon zəncirinin artması ilə pereqruplaşması)



**Benzidin pereqruplaşması:**



Funksional qrupların daxil edilməsi və əvəz olunması, onların oksidləşmə və reduksiya reaksiyaları ilə çevrilmələri üzvi birləşmə-

lər sintezində ən geniş istifadə olunan üsuldur. Kimyəvi çevrilmənin bu qrupuna halogenlaşmə, nitrolaşma, nitrozolaşma, sulfolaşma, asilləşmə; nitrobirləşmələrin, aldehid və ketonların reduksiyası, birli və ikili spirtlərin, benzol homoloqlarının oksidləşməsi; diazoqrupların halogen və oksi qruplarla əvəz olunması reaksiyaları aiddir.

## ÜZVİ BİRLƏŞMƏLƏRİN SİNTEZ ÜSULLARI

### Halogenləşmə

Üzvi birləşmələrin molekuluna halogen atomlarının daxil edilməsi və karbon-halogen rabitəsinin yaranması prosesinə halogenləşmə deyilir. Karbohidrogenlər və onların müxtəlif törəmələri halogenləşməyə məruz qalırlar. Sənayedə çoxlu sayda üzvi birləşmələrin halogenləşmə reaksiyaları geniş istifadə edilir. Halogen törəmələri həllədici kimi, insektisid və müxtəlif sinif birləşmələrin alınmasında ilkin məhsul kimi istifadə edilir. Üzvi birləşmələrə halogenin daxil edilməsini iki qrupa bölmək olar.

1. Birbaşa halogenləşmə – hidrogenin halogenlə əvəzedilməsi, halogenlərin və hidrogen halogenidlərin ikiqat rabitəyə birləşməsi.

2. Bilavasitə halogenləşmə – hidroksil qrupunun halogenlə əvəzedilməsi, karbonilli birləşmələrdə oksigenin əvəzedilməsi və aromatik birləşmələrdə diazo qrupun əvəzedilməsi.

### Birbaşa halogenləşmə

**Halogenlə hidrogenin əvəzedilməsi.** Reaksiya aşağıdakı tənlik üzrə gedir.




Birbaşa halogenləşməni aparmaq üçün sərbəst halogenlərdən, qarışq halogenlərdən ( $BrCl$ ), sulfirlxloriddən ( $SOCl_2$ ), kobalt 3-flüoriddən ( $CoF_3$ ) və tərkibində halogen atomunda müsbət polyarlaşmış maddələrdən, məsələn hipokloritlərdən, hipobromit-


lərdən və halogenamidlərdən istifadə olunur. Halogenin təbiətin-dən asılı olaraq, halogenləşmə müxtəlif gedir.

Elementar flüor ilə flüorlaşmanın həllədici iştirak etmədən apardıqda, partlayışa gətirib çıxarır. Hətta karbohidrogenləri tam flüorlaşdırma da azot qazından və ya həllədilərdən istifadə etdiqdə belə reaksiya çox sürətlə gedir. Birbaşa flüorlaşmanın apardıqda elə birləşmələrdən istifadə edilir ki, onlar flüor verən (generator) məsələn, kobalt 3-flüorid, qurğusun 4-flüorid və ya flüorlu birləşmələrin iştirakı ilə hidrojen flüoridi elektroliz edirlər.

Birbaşa halogenləşmə reaksiyasında elementar xlordan geniş istifadə edilir. Metanın xlorlaşması çox sürətlə gedir və adətən, mono- və polixlorlu birləşmələrin qarışığını əmələ gətirir. Işığın təsiri, qızdırma və sərbəst radikal əmələ gətirmə qabiliyyətinə malik birləşmələrin mühitə verilməsi xlorlaşmanı sürətləndirir. Öz mexanizminə görə xlorlaşma radikal-zəncirvari prosesdir:




Radikalların və ya atomların bir-birilə birləşməsindən zəncirvari reaksiya dayanır:



Metanın homoloqları xlorlaşma reaksiyasına daxil olduqda, ən asan üçlü karbondakı hidrogen, ondan sonra ikili karbondakı və ən çətin birli karbondakı hidrogen xlorla əvəz olunur.


Karbohidrogenlərin bromlaşması xlorlaşmaya nisbətən çətin gedir. Yod doymuş karbohidrogenlərlə reaksiyaya girmir. Yağ sırası karbohidrogenlərində halogenləşmə o zaman əlverişli hesab edilir ki, molekulda olan hidrogen atomu digərlərinə nisbətən asanlıqla halogenlə əvəz olunur. Molekulda karbonil qrupunun

mövcud olması hidrogenin xlor və bromla asan əvəz edilməsinə səbəb olur. Məhz ona görə də aldehidlər və ketonlarda karbonil qrupuna görə  $\alpha$ -vəziyyətdə yerləşən karbondakı hidrogenlər halogenləşməyə məruz qalır:



Karboksil qrupuna nəzərən  $\alpha$ -vəziyyətdəki karbon atomundakı hidrogenlərin halogenləşməsi yavaş gedir. Cox hallarda katalizator (fosfor və ya kükürd) tələb olunur. Monoxlorsirkə turşusunun sintezində azacıqdə olsa di- və trixlorsirkə turşularının alınması baş verir.


Adətən olefinlərlə halogen ikiqat rabitəyə birləşir. Lakin reaksiya yüksək temperaturda aparıldığda ikiqat rabitə saxlanılır. Reaksiya radikal mexanizmi ilə gedir:




Sənaye miqyasında benzol və toloulun xlorlaşması aparılır. Hazırda aromatik xlorlu törəmələr xlorun aromatik nüvəyə daxil edilməsi əsas sintez üsullarından biridir. Flüor-brom və yodəvəzli aromatik birləşmələrin əhəmiyyəti azdır. Aromatik karbohidrogenlər ilə flüor olduqca sürətli gedir. Bu halda nəinki aromatik nüvədə əvəzetmə reaksiyası, həmçinin nüvəyə flüor birləşir və karbon-karbon rabitəsi qırılır. Bu isə poliflüorlu aromatik karbohidrognelərin qarışığının əmələ gəlməsinə gətirib çıxarır.

Xlorlaşma və bromlaşma dəmir 3-xlorid, alüminium 3-xlorid, bor 3-xlorid və s. katalizatorlarının iştirakı ilə aparılır. Benzolun xlorlaşması ion mexanizmi ilə gedir və benzol halqasında elektrofil əvəzetmə reaksiyalarına aiddir. Katalizator xlor kationunun əmələ gəlməsinə kömək edir, hansı ki, o xlorlaşdırıcı agent rolunu

oynayır:



Yan zəncirinə malik aromatik karbohidrogenlər aparılan halogenləşmənini şəraitindən asılı olaraq reaksiya ya nüvədə, və ya xud da yan zəncirdə gedir:



İşıq və qızmanın təsiri ilə halogenləşmə yan zəncirdə baş verir. Bu reaksiya yağ sırası karbohidrogenlərinin halogenləşməsinə oxşayır və radikal-zəncirvari mexanizmi ilə gedir.  $\text{FeCl}_3$  katalizatorunun iştirakı ilə halogenləşmə nüvədə gedir və reaksiya ion xarakterində olur.

Aromatik xarakterdə olan sadə heterotsiklik birləşmələrinin birbaşa halogenləşməsini aparmaq mümkünündür. Lakin praktiki əhəmiyyəti yoxdur. Furan, pirrol və tiofen benzola nisbətən asan halogenləşir, piridin isə çətin halogenləşməyə daxil olur. Onları birbaşa halogenləşdirildikdə əvəzolunmuş müxtəlif birləşmələrin

qarışığı və əlavə məhsullar alınır.


### İkiqat əlaqəyə hidrogenhalogenidlərin birləşməsi.

Hidrogenhalogenidlər ikiqat rabitəyə asan birləşir və alkilhalogenidləri əmələ gətirir. Hidrogen yodid ən asan, hidrogen xlorid isə ən çətin birləşir. Bu molekuldakı müxtəlif əlaqələr enerji qiymətləri ilə əlaqədardır. Məsələn,  $\text{HJ}$  üçün 71,4 kkal,  $\text{HBr}$  üçün 87,3 kkal,  $\text{HCl}$  üçün 102,7 kkal.


Hidrogen yodid və hidrogen bromidin ikiqat rabitəyə birləşməsində katalizatora ehtiyac yoxdur. Bütün hallarda reaksiya su və ya sirkə turşusu məhlulunda aparılır. Qaz halındaki hidrogen bromiddən də istifadə olunur.

Yuxarıda qeyd edildiyi kimi hidrogen xloridin ikiqat rabitəyə birləşməsi reaksiyası digər hidrogenhalogenidlərə nisbətən çətin gedir. Reaksiyanı sürətləndirmək üçün qızma və dəmir, kobalt, nikel və alüminium duzlarından katalizator kimi istifadə edilir. Bəzi hallarda reaksiya təzyiq altında aparılır.

Hidrogen halogenidlər etilenə birləşdikdə birli alkilhalogenidlər alınır:




Qeyri-simmetrik quruluşa malik olefinlərlə, məsələn, propilen ilə birləşmə reaksiyasının iki istiqamətdə getmə imkanı vardır:



**Birləşmə reaksiyası** əsasən I istiqamətində, başqa sözlə Markovnikov qaydasına müvafiq gedir. Yəni hidrogen molekulda ən çox hidrogeni olan karbona, halogen isə hidrogeni az olan karbona birləşir. Xüsusən o hallarda daha asan birləşmə reaksiyası gedir ki, üçlü alkilhalogen alınır.


Olefinlərin hidrogen halogenidlərlə qarşılıqlı reaksiyası elektrofil birləşmə reaksiyalarına aiddir. Alkil qrupunun təsiri ilə olefinlərdə ikiqat rabitə polyarlaşır və ən çox hidrogenləşmiş karbon atomunda  $\delta$  yükünün əmələ gəlməsinə səbəb olur. Bu halda əmələ gələn karbkation ikiqat rabitəsi olan ən az hidrogenləşmiş karbonun əmələ gətirdiyi karbkationa nisbətən davamlıdır. Aşağıda nümunə üçün hidrogen halogenidinin propilenə birləşməsinin sxemi verilmişdir:



Beləliklə, hal-hazırda Markovnikov qaydası elektron təsəvvürlərinə görə öz izahını almışdır.


Hidrogen bromid yalnız sistemdə oksigen və peroksidin tam olmadığı halda birləşmə reaksiyası Markovnikov qaydası üzrə gedir. Peroksidlərin iştirakı ilə hidrogen bromidin olefinlərə birləşməsi Markovnikov qaydasının əleyhinə gedir. Buna Karaşın peroksid effekti deyilir.

Hidrogen peroksidin iştirakı ilə birləşmələrin həyacanlanması nəticəsində reaksiya radikal-zəncirvari mexanizm ilə gedir:




Proses daha dayanıqlı ikili radikalın üstünlüyü ilə gedir və


sonra hidrogen bromidə təsir edir:



Üçqat rabitəsinə malik birləşmələr də hidrogen halogenidləri Markovnikov qaydası üzrə özünə birləşdirir. Bir molekul hidrogen halogenid birləşəndə ikiqat rabitədə halogen saxlayan monohalogen törəmələri alınır:




İki molekul birləşən halda heminal dihalogen törəmələri alınır:




Üçqat əlaqəyə hidrogen bromidin birləşməsində də Karaşın peroksid effekti müşahidə edilir.

Hidrogen halogenidlərin qoşulmuş dienlərə birləşməsi iki istiqamətdə gedir və doymamışların halogen törəmələrinin izomerlərini əmələ gətirir:




Bu proses elektrofil birləşmə reaksiyalarına aid nümunələrdən biridir. Birinci mərhələdə proton qoşulmuş sistemin kənar karbon atomlarından birinə birləşir. Bununla da qoşulmuş-karbonium ionu əmələ gəlir. Sonra isə anion 2 və ya 4 vəziyyətin-də birləşir:






Birləşmə reaksiyası radikal mexanizm ilə gedir. Yod isə aromatik karbohidrogenlərə birləşmir.

**Olefinlərə hipoxlorit turşusunun birləşməsi.** Hipoxlorit turşusu olefinlərə birləşir və xlorhidrinləri verir. Birləşmə reaksiyası Markovnikov qaydamı üzrə gedir:



Asetilen sırası birləşmələri hipoxlorit turşusunu özünə birləşdirir və  $\alpha$ ,  $\alpha$ -dixlorketornları verir:



**Bilavasitə halogenləşmə. Hidroksil qrupunun halogenlə əvəz-dilməsi.** Spirtin hidroksil qrupunu halogenlə əvəz etmək üçün hidrojen halogenidlərin, fosfor 3-xlorid və fosfor 5-xloridin, tionil xloridin, tionil bromidin təsirindən istifadə edilir. Başqa sözlə, elə birləşmələr götürülür ki, orada halogendən başqa, elə atom və molekullar qrupu olmalıdır ki, onlar hidroksil qrupunu özünə bir-

ləşdirə bilsin.

Hidrogen halogenidlərin spirtlərə təsiri aşağıdakı tənlik üzrə gedir:




Reaksiyanın tənliyindən göründüyü kimi reaksiya döñər prosesdir. Ona görə də, adətən qatı hidrogen halogenid turşularından istifadə edilir. Yaxud spirt quru hidrogen halogenidlərlə doydurulur. Spirtin quruluşundan, halogenin təbiətindən asılı olaraq reaksiyanın sürəti müxtəlif olur. Hidrogen halogenid turşularını reaksiyayagirmə qabiliyyətinə görə aşağıdakı sıraya düzəmək olar:




Hidroksilin xlor ilə əvəzedilməsi, xüsusən birli və ikili spirtlərdə, sualıcı maddələrin, məsələn: susuz sink-xlorid, susuz natrium-sulfatın və s. iştirakı ilə aparılır. Hidroksil qrupunun xlor ilə əvəzedilməsi üçlü spirtlərdə ən asan, ondan sonra ikililərdə və ən çətin birlilərdə gedir.

Spirtlərin reaksiyayagirmə qabiliyyətinin müxtəlifliyi onların molekulunda yerləşən alkil qrupunun elektrodonorluğu və fəza çətinliyi ilə izah edilir. Bu isə hidroksil qrupunun parçalanmasına kömək edir:



Reaksiyanı aparmaq üçün hidrogen halogenid turşularının düzunu və sulfat turşusunu götürmək olar. Məsələn, etilbromidi almaq üçün sulfat turşusu və kalium-bromiddən istifadə edilir:



Hidrogen yodid heç də həmişə spirtləri yod törəmələrinə çevirməkdə istifadə olunmur. Bu onunla şərtləşir ki, hidrogenyodidin raduksiyaedici xassəsinə görə alkilyodidlər karbohidrogenlərə çevrilə bilər.


Aromatik spirtlərin hidrogen halogenidlərlə qarşılıqlı reaksiyası alifatik spirtlərə nisbətən daha asan gedir. Fenollarla bu reaksiya getmir.

**Fosfor halogenidlərin spirtlərə təsiri.** Spirtlərin fosfor 5-xloridlə ( $\text{PCl}_5$ ), fosfor oksixloridlə ( $\text{POCl}_3$ ) və fosforoksibromidlə ( $\text{POBr}_3$ ) hidrogen halogenid turşularına nisbətən asan gedir və reaksiya dönməyəndir. Məsələn: fosfor 5-xlorid ilə spirtlərin qarşılıqlı təsiri dönməyən olub aşağıdakı tənlik üzrə gedir:




Spirtin bu molekuluna bir molekul fosfor 5-xlorid götürülür. Reaksiya zamanı əmələ gəlmış fosforoksixlorid və fosforoksibromiddən istifadə edilir. Çünkü spirt hidroksil qrupu turşu hidroksilinə nisbətən mülayim şəraitdə əvəz olunur.


Spirtlərdən yodun və bromun alkilhalogenidlərini almaq üçün müvafiq fosfor 3-xlorid və və fosfor 3-yodiddən istifadə edilir:




Bu halda fosforun bromla və yodla olan hazır məhlullardan ( $\text{PBr}_3$ ,  $\text{PJ}_3$ ) deyil, reaksiyada fosfor və halogenlər götürülür:



Fosfor 3-xlorid spirtlərin quruluşundan asılı olaraq müxtəlif cür reaksiyaya daxil olur. Üçlü spirtlər müvafiq alkilxloridlərə çevrilir:



İkili spirtlərdən dialkilfosforit turşusu və alkilxlorid alınır:



Birli spirtlər isə əsasən fosforit turşusunun efirini verir:




**Tionilhalogenidlərin spirtlərə təsiri.** Alkilhalogenidlərin alınmasında tionilbromid və tionilxloriddən ( $\text{SOBr}_2$ ,  $\text{SOC}_2\text{Cl}_2$ ) olduqca çox istifadə olunur. Reaksiyanın nəticəsində alkilhalogenidlərdən başqa qazvari məhsullar da alınır:




Fosforun halogenli törəmələri ilə fenola təsir etdikdə hidroksil dəyişikliyə uğramır. Lakin fosforit turşusunun fenil efiri əmələ gəlir:



Yalnız üçlü spirtlər seçici reaksiyaya daxil olur və əlavə məhsullar alınır. Birli və ikili spirtlərdə alkilhalogeniddən əlavə sulfit turşusunun efirləri əmələ gəlir:



Əgər reaksiya qarışığına üzvi əsaslar, məsələn, piridin daxil edildikdə əlavə məhsulun alınmasına yer qalmır:




**Karbonil qrupundakı oksigenin halogenlə əvəz edilməsi.** Bu üsuldan heminal xlor törəmələrinin alınması üçün istifadə edilir. Təcrübədə bu məqsəd üçün yalnız yeganə reagent fosfor 5-xlorid-dən istifadə olunur:



## TƏCRÜBİ İŞLƏR

### Etilbromidin sintezi

Etilenbromidin alınması aşağıdakı sxem üzrə aparılır. :



#### Reaktivlər:

Etil spirti 32 q (40 ml),  
kalium bromid 60 q,  
sulfat turşusu ( $d=1,84$ ) 138 q (75 ml).

#### Avadanlıqlar:


250 ml həcmində yumrudibli kolba,  
defleqmatör,  
Libix soyuducusu,  
250 ml həcmində yastıdib kolba.

Yuxarıdakı reaksiyanın tənliklərindən görünür ki, hər iki reaksiya dönərdir. Lakin son məhsul olan etilbromid reaksiya mühitindən daima kənar edildiyinə görə proses tam axıra çatdırılır.

Reaksiya zamanı alınan bromid turşusundan tam istifadə edilməsi üçün etil spirti artıqlaması ilə götürülür.

Reaksiya zamanı aralıq məhsul olan dietil efirinin, bromid turşusunun itkisinin qarşısının alınması və reaksiya kütləsinin köpüklənməsinin qarşısını almaq məqsədilə reaksiya qarışığının üzərinə su əlavə edilir.

Yumrudib kolbaya etil spirti, 35 ml su əlavə edilir və daima qarışdırmaqla soyudulur. Onun üzərinə qatı 75 ml sulfat turşusu əlavə edilir. Reaksiya qarışığı otaq temperaturuna qədər soyudulur, qarışdırmaqla üzərinə narınlaşdırılmış kalium-bromid əlavə edilir. Kolba uzun defleqmatora və Libix soyuducusuna birləşdirilir. Libix soyuducusu isə alonjla təmin edilir (Şək. 57). Etil bromid uçucu olduğuna görə qəbuledicinin içərisinə buzlu su tökmək lazımdır. Bunun üçün qəbulediciyə su və bir neçə qırıq buz parçası tökülr.



Şəkil 57. Etilbromidin alınması üçün qurğu.

Reaksiya qarışığı qum hamamında o zamana qədər qızdırılır ki, qəbulediciyə yağvari damllalar daxil olmasın. Reaksiyanın sonunda qəbulediciyə toplanmış yağvari etilbromidi sudan qıf vasitəsilə ayırır və yumrudib kolbaya keçirirlər.


Etilbromidi qurutmaq üçün onun üzərinə bir neçə parça közərdilmiş kalsium-xlorid əlavə olunur. 30-40 dəqiqə keçidikdən sonra etilbromidin rəngi şəffaflaşır və su hamamında qovulur.

Etilbromid  $36-40^{\circ}\text{C}$  hündüduda qovulur. Təmiz maddənin qaynama temperaturu  $38^{\circ}\text{C}$ -dir və 45 q maddə alınır.

Etilbromid alınarkən onun tərkibində dietil efiri və etil spirti qarışıqları olur. Onları müəyyən etmək üçün qaz xromotoqrafiyasından istifadə etmək lazımdır. Şəkil 58-də xromotoqramma verilmişdir. Orada əsas maddənin pikindən başqa iki kiçik piklər vardır ki, onlar da dietil efirinin və etil spirtinin olduğunu göstə-

rir. Qeyd edilən qarışqlardan etilbromidi təmizləmək məqsədilə onu ayırıcı qıfda sulfat turşusu ilə yumaq lazımdır.

Analoji üsulla propil- və izopropilbromidi almaq olar.




**Şəkil 58.** Etilbromidin xromatoqramması:

1) etil efiri; 2) etilbromid; 3) etil spirti

### Etilyodidin sintezi

Sintez aşağıdakı sxem üzrə gedir:



#### Reaktivlər:

Etil spirti 20 q (25 ml),  
qırmızı fosfor 2,5 q,  
yod 25 q.

#### Avadanlıqlar:

100 ml həcmində yumrudib kolba,  
Libix soyuducusu,  
alonj,  
yastıdib kolba.



Yumrudib kolbaya qırmızı fosfor, etil spirti yerləşdirilir və hərdən qarışdırılır. 10 dəqiqə müddətində narın əzilmiş yod kolbaya əlavə edilir. Vaxt keçdikcə kolba soyuq suya daxil edilir və soyudülür. Kolba əkssoyuducuya birləşdirilir və bəzən qarışdırmaqla 2 saat müddətində saxlanılır. Sonra 2 saat müddətində su hamamında qızdırılır. Əkssoyuducu ayrılır və kolbadakı reaksiya qarışığı Libix soyuducusuna birləşdirilir və qaynayan su ham-

mında qovulur. Əgər axırıncı qalıq hissə qovulmursa su hamamı kənar edilir. Kolba silinir və az müddət ərzində azbestli tor üzərində qovma davam etdirilir.

Yod ilə boyanmış tünd-qəhvəyi rəngli məhlul bir neçə dəfə su ilə yuyulur və spirtdən ayırmak üçün ayırcı qifa keçirilir. Yodu tam kənar etmək üçün bir neçə damcı sodium bisulfat əlavə edilir. Sonda məhlulda olan HJ-i bir neçə damcı sodium-hidroksid ilə neytrallaşdırırlar. Alınmış rəngsiz yağıvari etilyodid az miqdarda közərdilmiş kalsium-xlorid üzərində qurudulur. Qovma üçün qurğuya keçirilir və su hamamında qovulur. Təmiz etilyodid  $72^{\circ}\text{C}$ -də qaynayır. Çıxım 25 q-dir.

### **Butilbromidin sintezi**

Reaksiya aşağıdakı sxem üzrə aparılır:



#### **Reaktivlər:**

n-Butil spirti 37 q (46 ml),  
qırmızı fosfor 7,7 q,  
brom 62,4 q (20 ml).

#### **Avadanlıqlar:**

250 ml həcmində ikibogaqlı yumruq  
dib kolba,  
Libix soyuducusu,  
ayırcı qif.


Əkssoyuducu və damcı qifi ilə təchiz olunmuş ikibogaqlı kolbaya əvvəlcə su ilə yuyulmuş sonra isə ekskatorda sulfat turşusu üzərində qurulmuş 7,7 q qırmızı fosfor və 46 ml n-butil spirti yerləşdirilir. Kolba soyuq su ilə soyudulur. 1-1,5 saat müddətində 20 ml brom damcı-damcı verilir və qarışdırılır. Brom verilib qurtardıqda reaksiya qarışığının hərarəti otaq temperaturuna gətilir və daima qarışdırılır. Sonra reaksiya qarışığı su hamamında qızdırılır və yavaş-yavaş qaynamaya çatdırılır. Qızma brom buxarlarının itməsinə qədər, hərdən bir çalxalanmaqla 3-4 saat müddətində davam etdirilir.

Su buxarı vasitəsilə butilbromid qovulur və ayırcı qif ilə sudan ayrıılır. 10%-li soda ilə yuyulduqdan sonra su ilə də yuyulur.

Kalsium-xlorid üzərində qurudulduqdan sonra butilbromid fraksiyalara ayrılır.  $101\text{-}102^{\circ}\text{C}$ -də qaynayan butilbromiddir. Çıxım 50 q olur.

### Brombenzolun sintezi

Sintez aşağıdakı sxem üzrə gedir:



#### Reaktivlər:

Benzol 19,8 q (22 ml),  
brom 31,2 q (10 ml),  
dəmir yonqarı.

#### Avadanlıqlar:

150 ml həcmində yumrudib kolba,  
ikibogaqlı forştos,  
damci qıfi,  
Libix soyuducusu.


Bütünlükə götürülmüş bromdan istifadə etmək üçün benzol artıq miqdarda götürülür. Damci qıfi, əkssoyuducu və qaz borusu ilə təchiz olunmuş üçboğazlı kolbaya 0,5 q dəmir qırıntıları, 22 ml benzol əlavə edilir. Sonra isə damci qıfi ilə brom əlavə edilir. Növbəti bromu əlavə edəndə kolba ehtiyatla çalxalandırılır. Əkssoyuducuya birləşdirilmiş qaz keçmək üçün əyri borunun ağızı su olan kolbaya salınmamalıdır. Çünkü boru suya salınsa onda kolbadakı suyu reaksiya kolbasına çəkə bilər.

Adətən reaksiya bromun verilmə anında getmir. Ona görə də, əvvəlcə bir qədər artıq brom reaksiya mühitinə verilməlidir. Nə vaxt hidrogenbromid qazı çıxmaga başlayanda onda bromlaşmanın sürəti bromun əlavəsi ilə tənzimlənir. Bu ona görə edilir ki, reaksiya çox sürətlə getməsin. Reaksiyanın tam başa çatması üçün az vaxt ərzində reaksiyanı su hamamında qızdırmaq lazımdır. Alınmış məhsul ayırıcı qifa keçirilir, su ilə yuyulur. Sonra zəif qələvi ilə və nəhayət yenidən su ilə yuyulur. Ayrlılmış üzvi hissə quru kolbaya keçirilir və kalsium-xlorid üzərində qurudulur. Hava soyuducusu olan Vürs kolbasında qovma aparılır.  $154\text{-}160^{\circ}\text{C}$ -də

qaynayan fraksiya toplanır. Sındırma əmsali  $n_D^{20} = 1,5604$ . 13 q brombenzol alındı. Reaksiya zamanı brombenzoldan əlavə az miqdarda o- və p-dibrombenzol da alınır. Əsas məhsuldan əlavə alınan bromlu birləşmələr distillə yolu ilə asanlıqla ayrılır.

### Xlorsirkə turşusunun sintezi

Reaksiya aşağıdakı sxem üzrə gedir:



**Reaktivlər:**

Xlor balondan,  
buzlu sirkə turşusu 50 q (45,4 ml),  
sirkə anhidridi 6 q (5,5 ml).

**Avadanlıqlar:**

Vulf şüşə qabı,  
250 ml həcmli üçboğazlı kolba,  
Libix soyuducusu.

Əkssoyuducu və xlor vermək üçün kolbanın dibinə qədər endirilmiş qazaparan şüşə boru ilə təchiz edilmiş ikiboğazlı kolbaya 50 q buzlu sirkə turşusu və 3 q sirkə anhidridi yerləşdirilir. Əkssoyuducunun yuxarı hissəsinə reaksiya zamanı çıxan hidrogen xlorid qazını tutmaq üçün içərisində su olan Vulf qabı ilə birləşdirilmiş qazaparan boru birləşdirilir. Reaksiya kolbası yağ hamamında qızdırılır. Reaksiya qarışığının temperaturu  $105^\circ\text{C}$ -ə çatdıqda xlor qazı tədricən verilir. Xlorlaşdırma dövründə yağ hamamının temperaturu  $108-112^\circ\text{C}$  hüdudunda saxlanılmalıdır. Xlor qazının verilməsindən bir neçə dəqiqə sonra sirkə turşusundakı sarı rəngli xlor qazı rəngsizləşir və hidrogen xlorid qazı çıxmaga başlayır. Bu anda xlorun buraxılmasını artırmaq lazımdır. Lakin elə etmək lazımdır ki, xlorun sarı buxarı kolbadan çıxmasın.


Xlorlaşdırma 8 saat müddətində davam etdirilir. Bu prosesi istənilən vaxt dayandırmaq olar və məhlulu gecə saxlamaq mümkündür. İki saatdan bir xlorlaşdırıcı qarışq üzərinə 1q sirkə anhidridi əlavə edilir. Xlorlaşdırma reaksiyasının sonu ayrılan hidrogen xlorid qazının azalması ilə təyin edilir.

Ərimiş məhsul qovma kolbasına keçirilir. Əvvəlcə bir qədər aralıq fraksiya qovulur. Sonra isə  $186-188^\circ\text{C}$  də qaynayan frak-

siya monoxlorsirkə turşusuna uyğun gəlir. Alınan məhsul kəskin iyi aq kristallardır. Çıxım 70 q olur.

### Xloroformun sintezi

Sintez aşağıdakı sxem üzrə gedir:



#### Reaktivlər:

Aseton 20,3 q (16 ml),  
xlorlu əhəng 100 q,  
natrium-hidroksid.

#### Avadanlıqlar:

1 litr həcmində olan Vürs kolbası,  
100 ml həcmində olan Vürs kolbası,  
Libix soyuducusu,  
damcı qifi,  
alonj.

Xloroform almaq üçün cihaz həcmi 1 litrlik Vürs kolbasından, ucu kolbadakı məhlulun səviyyəsindən aşağıda olan damcı qifindan, Libix soyuducusundan, alonjdan və qəbuledici kimi 100 ml həcmində olan Vürs kolbasından ibarətdir.


Əvvəlcə 100 q xlorlu əhəng 250 ml suda həll edilir və reaksiya kolbasına yerləşdirilir. Damcı qifinə 16 ml aseton və 16 ml su əlavə edilir. Qovulacaq xlorformun buxarlanması üçün qəbulədiciyə 15 ml su tökülür. Sonra damcı qifi ilə kolbaya təxminən 6 ml aseton məhlulu əlavə edilir və azbest toru üzərində qızdırılır. Bu zaman kolbanın içərisində köpüklənmə baş verir və xlorform qəbulədiciyə qovulur. Əgər reaksiya sürətlə gedirsə, onda qarışığının bütünlükə kolbadan qəbulədiciyə qovulmaması üçün qızdırmanın dayandırmaq və kolbanı soyuq su ilə soyutmaq lazımdır.

Asetonun sonrakı hissələri əmələ gələn xlorformun qovulma dərəcəsinə görə əlavə edilir. Asetonun hamısı əlavə edildikdən sonra qızdırmanın o vaxta qədər davam etdirmək lazımdır ki, qovulacaq xlorform qalmasın.

Alınmış xlorform ayırıcı qıf ilə sudan ayrılır, 2%-li sodium hidroksid ilə sonda isə su ilə yuyulur. Sodium-sulfat üzərindən qurudulduğdan sonra xlorform distillə edilir. Çıxım nəzəri çıxımın 60%-ni təşkil edir.

### 5-Bromfurfurolun sintezi

5-Bromfurfurol alınmasının sxemi aşağıdakı kimidir:



#### Reaktivlər:

Furfurol 28,8 q (24,8 ml),  
dixloretan 270 ml,  
kükürd 0,005 q,  
hidroxinon 0,005 q,  
brom 57,5 q (18,4 ml).

#### Avadanlıqlar:

500 ml həcmində olan üçboğazlı kolba,  
zatvor ilə qarışdırıcı,  
damcı qıfi,  
Libix soyuducusu,  
ikiboğazlı forştos.

Furfurolun bromlaşdırılması damcı qıfi, əksoyuducu, Kipp aparatından azot və ya karbon qazını aparan şüşə boru və zatvor qarışdırıcı ilə birlikdə təchiz olunmuş 500 ml həcmidə üçboğazlı kolbada aparılır. İşdə istifadə olunan bütün reaktivlər və eləcə də qazlar nəm olmamalıdır.

Reaksiya kolbasına 159-160°C-də təzə qovulmuş 28,8 q furfurolun 120 ml dixloetandakı məhlulu, 0,005 q kükürd və o qədər də hidroxinon yerləşdirilir. Reaksiya qarışığı qarışdırılırla q su hamamında qızdırılır. Damcı qifindan 57,5 q bromun 150 ml dixloretandakı məhlulu əlavə edilir. Eyni zamanda reaksiya qarışığı içərisinə təsirsiz azot qazı buraxılır. Bromu reaksiya qarışığına elə əlavə etmək lazımdır ki, onun rəngi tezliklə itsin, başqa sözlə tez reaksiyaya gırsın. Təxminən 2 saat ərzində brom tam verilib qurtardıqdan sonra, reaksiya qarışığı qızdırılır və 2 saatdan az olmayıaraq hidrogen bromidin çıxıb qurtarmasına qədər yenidən qarışdırılır. Sonra reaksiya qarışığı su buxarı vasitəsilə qovulur.


Əvvəlcə su ilə həllədici qovulur. Qovulma zamanı Libix soyuducusunda 5-bromfurfurolun kristalları görünən zaman qəbulədi-

ci dəyişdirilir və 5-bromfurfurol toplanır. Sonra 5-bromfurfurol Büxner qıfında süzülür. Alınmış kristallar 2-3 dəfə soyuq su ilə yuyulur. 5-Bromfurfurol havada və ya ekskatorda kalsium-xloridin üzərində qurudulur. Ərimə temperaturu 81-82°C-dir.

5-Bromfurfurol rəngsiz, iynəvari kristallara malik, xarakterik iyli maddədir. O, spirtdə və benzolda yaxşı həll olur. Lakin suda həll olmur.

### **5-Yodfurfurolun sintezi**

5-Yodfurfurolun sintezi aşağıdakı sxem üzrə aparılır:



**Reaktivlər:**

5-Bromfurfurol 7 q,  
kalium-yodid 7 q,  
buzlu sirkə turşusu 37,8 q (36 ml).

**Avadanlıqlar:**

100 ml həcmli yumrudib kolba,  
Libix soyuducusu.

100ml həcmində olan yumrudibli kolbaya 7 q 5-bromfurfurol, 7 q quru kalium-yodid və 36 ml buzlu sirkə turşusu yerləşdirilir və əkssoyuducu ilə birləşdirilir. Bir saat müddətində qum hamamında qaynadılır.

12-15 dəqiqə keçdikdən sonra şəffaf məhluldan çöküntü çök-məyə başlayır. Qızdırmanı davam etdiridikdə çöküntünün miqdarı artır və məhlul qırmızı-qəhvəyi rəngə çevrilir. Bir saat keçəndən sonra soyulmuş reaksiya qarışığı qarışdırılırlaraq 100 ml su əlavə edilir. Bu zaman çoxlu çöküntü ayrılır və 1,5 saatdan sonra Büxner qıfı ilə süzülür, su ilə yuyulur və qurudulur.


Çıxım 7 q təşkil edir. Ərimə temperaturu 124,5-126°C-dir.

5-Yodfurfurol 30 ml etil spirtində həll edilir, 0,5 q aktivləşmiş kömür əlvavə edilir, 10 dəqiqə qaynadılır və süzülür. Filtratda sarı iynəvari kristallar çökür. Filtrat məhluluna 30 ml su əlavə etdikdə sarı rəngli iynəvari çoxlu miqdarda kristallar çökür. Kristallar süzülür və 3-4 dəfə ekskatorda kalsium-xlorid üzərində qurudulur.

Ərimə temperaturu  $127\text{-}128^{\circ}\text{C}$ . Çıxım 6,4 q təşkil edir.

### **$\alpha$ -Bromnaftalinin sintezi**

$\alpha$ -Bromnaftalin aşağıdakı sxem üzrə sintez edilir:



#### **Reaktivlər:**

Naftalin 25,6 q,  
brom 31,2 q (10 ml).

#### **Avadanlıqlar:**

250 ml həcmində olan üçboğazlı kolba,  
damcı qılı,  
kürəvari əkssoyuducu,  
termometr.

Kürəvari əkssoyuducu, damcı qılı, termometr və boru ilə təchiz olunmuş üçboğazlı kolbadan ibarət cihaz qurulur. Şüşə borunun axır ucu və termometr kolbasının dibinə çatmamalıdır. Əkssoyuducunun yuxarı hissəsinə birləşdirilmiş şüşə boru kolbaya elə yerləşdirilir ki, suyun səthindən 2-3 mm yuxarıda dursun.

Kolbaya 25,6 q narinlaşdırılmış naftalin, 40 ml distillə suyu əlavə edilir və su hamamında qızdırılır. Reaksiya qarışığının sürətlə çalxalanır və temperaturu  $40^{\circ}\text{C}$  çatanda damcı qısından 10 ml brom damcı-damcı verilməyə başlayır. Elə etmək lazımdır ki, reaksiya qarışığının temperaturu  $50^{\circ}\text{C}$ -dən yuxarı qalxmasın. Brom tamamilə verildikdən sonra bromun rəngi itənə qədər qarışdırma davam etdirilir.

Kolbanın dibində ayrılan yağ ayırıcı qılı vasitəsilə su təbəqəsindən ayrılır və 500 ml həcmində olan yumrudib kolbaya keçirilir və su buxarı vasitəsilə qovulur. Maddə olan kolbanı mütləq qızdırmaq lazımdır.

Su buxarı ilə azca qovulmuş  $\alpha$ -bromnaftalin yenidən kolbaya tökülr və qovma davam etdirilir. Qovmanı o vaxta qədər davam etdirmək lazımdır ki, soyuducuda naftalin kristalları əmələ gəlmə-


sin.

Naftalin tam qovulub qurtardıqdan sonra, kolbadakı maddə soyudulur, ağır yağ təbəqə sudan ayrıılır və kalsium-xlorid üzərində qurudulur və sonra vakuumda distillə edilir. Vakuum distilləsində  $\alpha$ -bromnaftalin  $132\text{-}135^{\circ}\text{C}$  (12 mm civə sütunu) və ya  $145\text{-}148^{\circ}\text{C}$  (20 mm civə sütunu) qaynayır. Alınan məhsulu atmosfer təzyiqində də qovmaq olur. Lakin bu halda qovulma zamanı əsas məhsul bir qədər parçalanır.

Qaynama temperaturu  $280\text{-}281^{\circ}\text{C}$ ,  $n_D^{20} = 1,6582$ . Çıxım 20 q təşkil edir.

### p-Bromasetanilidin sintezi

p-Bromasetanilid aşağıdakı sxem üzrə sintez edilir:



#### Reaktivlər:

Asetanilid 2,5 q,  
brom 4,1 q.


#### Avadanlıqlar:

500 ml həcmli yumrudib kolba,  
Vulf şüşə qabı.

Şəkil 59-da göstərilən 500 ml həcmli yumrudibli kolbaya 250-300 ml distillə suyu və 2,5 q narın hala salınmış asetanilid yerləşdirilir. Kolbanının ağzı iki çıxışı olan rezin probka ilə bağlanır. Hər iki çıkış düzbücaqlı şüşə boru ilə birləşdirilir. Şüsə borunun biri su nasosuna, digəri isə kolbanının dibinə qədər uzadılır və digər tərəfi ilə Vulf şüşə qabına birləşdirilir. Vulf şüşə qabına 1,3 ml brom tökülür və üzəri su təbəqəsi ilə örtülür.

Cihaz yığılır, sonra nasos işə salınır və hava axını elə verilir ki, asetanilid məhlulu sürətlə qarışın. Elə etmək lazımdır ki, nasosa bromun buxarı daxil olmasın. Vaxt keçdikcə asetanilidin löhvəşəkilli kristalları pambıqvari şəklə düşür. Bromlaşma prosesi qurtardıqdan sonra kolbadakı məhlul sarı-narincı rəngə boyanır. Bu halda bir neçə dəqiqə müddətində çalxalanır. Çöküntü Büxner

qifında süzülür su ilə yuyulur və qaynar etil spirti ilə iki dəfə yeni-dən kristallaşdırılır. Çıxım təxminən 3,2 q təşkil edir.




**Şəkil 59.** p-Bromasetanilid alınması üçün qurğu:

- 1) kolba; 2) Vulf şüşə qabı; 3) su təbəqəsi; 4) brom təbəqəsi.

p-Bromasetamild 167-168°C əriyən ağ prizmatik iynəvari kristallardır. O soyuq spirtdə çətin həll olur və suda demək olar ki, həll olmur.

### Simm-Tribromanilinin sintezi

Simm-Tribromanilin aşağıdakı sxem üzrə sintez edilir:



#### Reaktivlər:

Anilin 2,04 q (2 ml),  
xlorid turşusu 2 n. 6 ml,  
brom 10 q (3,2 ml).


#### Avadanlıqlar:

100 ml həcmli yumrudib kolba,  
Vulf şüşə qabı.

Şəkil 59-da verilmiş kolbaya 2 ml anilin yerləşdirilir və 2 n. 6 ml durulaşdırılmış xlorid turşusunda həll edilir. Məhlula 10 ml distillə edilmiş su əlavə edilir. Vulf şüşə qabına 3,2 ml brom və bir qədər su əlavə edilir (bundan əvvəlki təcrübəyə bax). Cihaz su nasosuna birləşdirilir və kolbada olan anilin brom buxarları ilə doydurulur. Vaxt keçdikcə çalxalamamaq lazımdır. Havanı o qədər sordurmaq lazımdır ki, kolbada məhlul rəngsizləssin. Alınmış çöküntü ancaq sorma ilə qurudulur. Çixım təxminən 9 q təşkil edir.

### **1,2-Dibrometanın sintezi**

1,2-Dibrometanın sintezi aşağıdakı sxem üzrə aparılır:



**Reaktivlər:**

Brom 15,5 q (5 ml),  
Etilen qazı.

**Avadanlıqlar:**

20 ml-lik sınaq şüşəsi,  
qazometr,  
yuyucu.

Həcmi 20 ml olan yanborulu sınaq şüşəsi tutqac ilə bərkidilir və onun içərisinə 5 ml brom yerləşdirilir. Sınaq şüşəsinin dibinə şüşə qırıntıları tökülür. Bu, ora daxil olan etilen qazının brom ilə toxunma səthinin artırılması məqsədilə edilir. Vulf şüşə qabındaki bromun üzərindəki suyun qalınlığı 1 sm olmalıdır ki, bromun buxaranma itkisi az olsun. Sınaq şüşəsinə gedən reaksiyadan istilik ayrıldığına görə onu soyuq su ilə soyutmaq lazımdır. Sınaq şüşəsinə etilen qazı (bax etilenin alınması səh. 246) buraxılır. Etilenin buraxılmasının sürəti elə hesabla müəyyənləşdirilir ki, bütünlükə etilen udulsun.


Sınaq şüşəsini elə çalxalamamaq lazımdır ki, brom aparıcı boruya düşməsin. Bromlaşma prosesi o zaman başa çatır ki, götürülmüş brom tam reaksiyaya girsin və məhlul rəngsizləssin. Kolbanın dibinə yiğilmiş dibrometan ayırıcı qifa keçirilir. Su, natrium hidroksid məhlulu ilə və sonradan bir neçə dəfə yenidən su ilə yuyulur. Kalsium-xlorid üzərində qurudulur və Vürs kolbasında distillə edilir. Bu zaman təmiz 1,2-dibrometan alınır. Qayna-

ma temperaturu  $130^{\circ}\text{C}$ . Çıxım 12-15 q təşkil edir.

## NİTROLAŞMA

C-N rabitəsinin yaranması ilə NO<sub>2</sub>-qrupun üzvi birləşmələrə daxil edilməsi prosesi nitrolaşma adlanır. Reaksiya məhsulları isə nitro birləşmələr (RNO<sub>2</sub>) adlanır.


Nitro qrup aşağıdakı quruluşlarda ola bilir:




Bunların içərisində oksigen atomları arasında elektron sıxlığının təcrübi təsdiq olunmuş bərabər paylanması əks etdirən formula daha realdır.

Nitro qrupun üzvi birləşmələrə daxil edilməsi hidrogenin nitro qruplarla əvəz olunması, yaxud nitro qrupun doymamış karbohidrogenlərə birləşməsi, yaxud da hər hansı atom və ya funksional qrupların halogen, sulfoqrup və s.) nitro qrupla əvəz olunmaları ilə baş verir.

Nitro qrup qüvvətli elektronoakseptor olduğu üçün  $\alpha$  -karbon atomunda hidrogen atomlarının mütəhərrik olmalarına səbəb olur. ( $\pi$ ,  $\delta$  - qoşulma):





Hidrogen atomlarının bu cür mütəhərrikliyi birli və ikili nitrobirləşmələrdə özünü göstərir. Lakin üçlü nitrobirləşmələr bu xassəyə malik deyildir. Normal nitrobirləşmə (nitroform I) və izonitrobirləşmə (asi-nitroform II):



Asi-nitroforma (nitrol turşusu) turşuluq xassəsi göstərir. Qələvi mühitdə o, tarazlığı sağa yönəldərək duz əmələ gətirir (III). Turşlaşdırıldıqda isə eks proses gedir: əvvəlcə sərbəst turşu asi-nitroforma əmələ gəlir, sonra isə adı nitroformaya izomerləşir. Qələvilərin təsiri ilə qüvvətli izomer turşuların duzlarını verən neytral maddələr psevdoturşular adlanır (yunanca «pseudos» - yalancı).

Birli və ikili nitrobirləşmələr mütəhərrik hidrogen atomları hesabına nitrit turşusu ilə reaksiyaya girirlər:



Bu reaksiyalar birli və ikili nitrobirləşmələr üçün keyfiyyət reaksiyasıdır.

Hidrogenin nitro qrupla bilavasitə əvəz olunması nitrolaşdırıcı amillərin köməyi ilə aparılır. Nitrolaşdırıcı agent kimi aşağıdakılardan tətbiq edilir:

- 1) müxtəlif qatılıqla nitrat turşusu;
- 2) qatı nitrat və sulfat turşuları qarışıığı (nitrolaşdırıcı qarışığı);
- 3) sulfat turşusu iştirakı ilə qələvi metal nitratları;

- 4) sirkə anhidridi və sirkə turşusu iştirakı ilə metal nitratları;
- 5) sirkə anhidridi, yaxud buzlu sirkə turşusu ilə nitrat turşusu və ya nitrat və sulfat turşuları qarışığı;
- 6) nitrat turşusu efirləri (üzvi nitratlar);
- 7) azot oksidləri.

### Nitrat turşusu və azot oksidləri ilə nitrolaşma.


Nitrolaşma üçün müxtəlif qatılıqda (65-100%) nitrat turşusu tətbiq edilir. Nitrolaşma reaksiyası aşağıdakı tənliklə ifadə edilir:




Maye fazada parafinlərin, tsikloparafinlərin, alkilaromatik karbohidrogenlərin və onların törəmələrinin nitrolaşması 100-150°C-də təzyiq altında 12-20%-li nitrat turşusu ilə aparılır.


Parafinlərin nitrolaşması M.İ.Konovalov tərəfindən 1888-1894-cü illərdə öyrənilmişdir.

Normal quruluşlu karbohidrogenlərin nitrolaşması zamanı ikili nitrobirləşmələrin alınması üstünlük təşkil edir.




2,5-Dimetilheksanın nitrolaşması zamanı isə alınmış nitrobirləşmələr qarışığında üçlü nitrobirləşmələr üstünlük təşkil edir (83%), birli və ikili nitrobirləşmələr az miqdarda alınır (17%):






Buxar fazada nitrolaşma, karbohidrogenlərin artıq götürülməsi ilə normal təzyiqdə  $400\text{-}450^{\circ}\text{C}$  temperaturda aparılır. Bu zaman nitrolaşma ilə birlikdə karbohidrogenlərin oksidləşməsi də baş verir. Buxar fazada nitrolaşma zamanı nitrobirləşmələrin qarışıığı alınır:




Yuxarı temperaturda birli və ikili nitrobirləşmələrin çıxımı artır. Aşağı temperaturda isə üçlü nitrobirləşmələrin çıxımı birli və ikili nitrobirləşmələrin çıxımından yüksək olur.

Laboratoriyyada alifatik nitrobirləşmələrin alınmasında əlverişli üsullardan biri halogenli birləşmələrin nitrit turşusunun duzları ilə qarşılıqlı təsiridir:



Bu reaksiyalarda nitrobirləşmələrlə birlikdə, qismən nitrit

tursusunun efirləri ( $R-O-N=O$ ) də alınır. Nitrobirləşmələrin alınması yəqin ki, alkilhalogenid birləşməsi və gümüş-yodidin ayrılması mərhələlərindən keçir:



Alifatik sıranın nitrolaşması radikal mexanizm ilə gedir. Nitrolaşdırıcı agent azot 4-oksiddir.


Azot 4-oksidin əmələ gəlməsi yollarından biri nitrat və nitrit turşuslarının qarşılıqlı təsiri ilə bağlıdır:



Bundan başqa azot 4-oksidin əmələ gəlməsi aşağıdakı üsulla da ola bilər:




Azot 2-oksid və nitrat turşusundan azot 4-oksid regenerasiya olunur:




Məlumdur ki, azot 4-oksid sərbəst radikaldır. Onun karbohidrogenlərlə qarşılıqlı təsiri zamanı alkil radikalları yaranır:




Azot 4-oksidin reaksiya qabiliyyi iki mərkəzə malik olduğuna görə, azot 4-oksid və alkil radikalları təsirindən nitroalkanlardan başqa nitrit turşusunun efirləri də əmələ gəlir:



Olefinlər azot 4-oksidlə birləşir. Məsələn,



Buxar fazada doymuş karbohidrogenlərin nitrolaşması sərbəst radikal mexanizm ilə baş verir. Nitrolaşma prosesi (inisiator iştirak etmədikdə) ardıcıl reaksiyalardır:



Azot 4-oksid hidroksilə nisbətən az enerjili R-H molekulundan hidrogen atomunu qoparır, ona görə də o nitrat turşusuna nisbətən az aktiv nitrolaşdırıcı agentdir.


Lakin zəncirvari mexanizmi də kənar etmək olmaz:




Reaksiya karbohidrogenlərdən (R-H) sərbəst radikalların (R·) əmələ gəlməsi üçün inisiator rolu oynayan, az miqdarda oksigen və halogen əlavə etməklə sürətlənir. Əmələ gəlmış radikallar yuxarı temperaturda ola bilər ki, kiçik, sərbəst radikallara və olefinlərə parçalansın. Bu yeni radikallar reaksiyaya girərək, aşağı

molekullu nitrobirləşmələr verə bilər.


Durulaşmış nitart truşusu bir neçə aromatik birləşmələrin nitrolaşması üçün də tətbiq edilir. Fenol soyuqda duru nitrat turşusu ( $d_4^{20}=1,11$ ) ilə nitrolaşır. Bu zaman 2:1 nisbətində o- və p-nitrofenol alınır:



Fenolla qarşılıqlı təsirdə olan duru nitrat turşusunda fenol və nitrat turşusu təsirindən yaranan azot oksidləri və nitrit turşusu olur. Nitrat turşusunun nitrit turşusu ilə qarşılıqlı təsirindən nəinki azot 4-oksid və həmçinin fenolla S<sub>E</sub> mexanizmi ilə reaksiyaya gire bilən nitrozonium ionu da əmələ gələ bilər. Əmələ gələ bilən nitrozofenol nitrat turşusu ilə nitrofenola qədər oksidləşir. Proses nitrit turşusunun ayrılması ilə müşayiət olunur:



Fenol homoloqları həllədici mühitdə nitrolaşırlar. Məsələn, p-krezol duru nitrat turuşusu ilə benzolda nitrolaşır və bu zaman 2-nitro-4-metilfenol alınır:




### Nitrolaşdırıcı qarışıqla nitrolaşma

Qatı sulfat və nitrat turşularının qarışıığı nitrolaşdırıcı qarışq adlanır. Nitrolaşdırıcı qarışığın optimal tərkibi nitrolaşan birləşmənin quruluşundan asılıdır.

Nitrolaşdırıcı qarışığı hazırlamaq üçün qatı nitrat turuşusu, sulfat turşusu (96,5%,  $d_4^{20}$  1,84) və müxtəlif miqdarda sulfat anhidridi olan (10-20%) oleum tətbiq edilir. Sənayedə melanjdan (nitrat turşusundan başqa 7,5% sulfat turşusu və 4% su qarışığı) istifadə edilir. Nitrolaşdırıcı qarışq hazırlamaq üçün həmçinin metal nitratları və sulfat turşusu da tətbiq edilir. Sulfat turşusu bir çox üzvi birləşmələri həll etdiyi və yüksək temperaturda qaynayan maddə olduğu üçün reaksiyanı yuxarı temperaturda aparmağa imkan verir.

Aromatik birləşmələrin nitrolaşması sulfolaşmanın əksinə olaraq dönməyən prosesdir:



Nitrolaşma reaksiyası temperatur rejiminə ciddi əməl etmək və sürətlə qarışdırılmaqla aparılır. Hər şeydən əvvəl nitrolaşdırıcı qarışq aromatik birləşməyə əlavə edilir. Bu və ya digər nitrobirləşmənin öz optimal alınma tempuraturu olur ( $0^\circ\text{C}$ -dən  $100$ - $110^\circ\text{C}$ -yə qədər).

Nitrolaşma reaksiyası aparılan zaman yadda saxlamaq lazımdır ki, reaksiya ekzotermik prosesdir (reaksiyanın istillik ef-

fekti 152-153 kC/mol). Temperatur rejimi, nitrolaşdırıcı karışığının verilmə süresi və reaksiya kütəsinin soyudulması ilə tənzim edilir.


Nitrolaşmanın müvəffəqiyyətlə getməsi üçün qarışdırmanın böyük əhəmiyyəti vardır, çünki reaksiya kütləsi əksər hallarda heterogen olur. Əgər nitrolaşma həlləedicilərin iştirakı ilə homogen mühitdə aparılırsa, yerli çox qızmaların qarşısını almaq üçün də qarışdırma mütləq lazımdır.

Nitrollaşdırıcı agentlərlə nitrolaşma zamanı 1 mol başlangıç maddəyə qarşı 0,97-1 mol nitrat turşusu götürür.

### Nitrolaşdırıcı karışıqla nitrolaşma mexanizmi

Nitrolaşdırıcı qarşıqlarla üzvi birləşmələrin nitrolaşması reaksiyası ion mexanizmi ilə gedir. Bu elektrofil tipli əvəzlənmə reaksiyasıdır.


Nitrolaşdırıcı agent – qarşıqdə yaranmasına sulfat turşusu səbəb olan nitronium ionudur:




Ehtimal ki, aralıq maddə kimi  $\text{NO}_2^{\oplus}$  və  $\text{H}_2\text{O}$ -ya dissosiasiya edən nitrəsid ionu da əmələ gəlir:





Nitrolaşdırıcı karışığı su ilə durulaşdırıldıqca nitronium kationunun qatılığı azalır, çünki sulfat turşusu dissosiasiya edərək hidroksonium və hidrosulfat ionları əmələ gətirir:



Sulfat turşusunun başqa nitrolaşdırıcı agentlərlə qarşılıqlı təsirindən də nitronium kationu alına bilər:






Tək nitrat turşusu ilə nitrolaşma zamanı çoxlu miqdarda azot oksidləri əmələ gəldiyi üçün reaksiya yaxşı getmir, lakin burada da nitronium kationu əmələ gelir:



Nitronium kationu, potensial olaraq  $\text{X}-\text{NO}_2$  birləşmələr ti-pində də olur. Məsələn:  $\text{HO}-\text{NO}_2$ ,  $\text{O}_2\text{N}-\text{O}-\text{NO}_2$ ,  $\text{R}-\underset{\substack{\parallel \\ \text{O}}}{\text{C}}-\text{O}-\text{NO}_2$

və s.

Bu birləşmələrdə nitronium kationu vermə meyli qrupla əlaqəli əvəzləyicilərin elektrömənfilikləri ilə artır. Nə qədər ki,  $\text{OH}$ -qrupu eliminləşə bilmir, onda nitronium kationu ancaq turş məhlulda nitrat turşusundan əmələ gelir:



Nitrat turşusununu özü də protonlaşa bilir («avtoprotoliz»):



Lakin bu halda nitrat turşusu zəif nitrolaşdırıcı agent olduğu üçün tarazlıq soła yönəlmış olur. Qatı sulfat turşusunun əlavə edilməsi nitronium ionlarının qatılığını artırır:



Az miqdardı su və sulfat turşusunun lazıminca artığında nitrat turşusu tamamilə nitronium ionuna çevrilir.  $\text{NO}_2^+$ -nin miqdarı  $\text{HNO}_3 + \text{H}_2\text{SO}_4$  qarışığında aşağıdakı kimi dəyişir:


Qarışqda $\text{HNO}_3$ , %	5	10	20	40	60	80	90	100
$\text{NO}_2^+$ -yə çevrilmə, %	100	100	62,5	28,8	16,7	9,8	5,9	1

Nitronium ionunun mövcudluğu fiziki üsullarla (kombinasiyalı səpilmə spektrleri, krioskopiya, ebulioskopiya, elektrik keçirmə) və kimyəvi yollarla – nitronium duzlarının alınması  $[\text{NO}_2]^+ \text{ClO}_4^-$ ,  $[\text{NO}_2]^+ \text{BF}_4^-$ ,  $[\text{NO}_2]_2^+ \text{SiF}_6^{2-}$  ilə təsdiq olunmuşdur.

Nitronium duzları da nitrolaşdırıcı agentlərdür:




Nitronium ionu aromatik birləşmələrlə reaksiyaya girərək  $\sigma$ -kompleks əmələ gətirir (karbonium ionu). Bu reaksiyanın ən yavaş gedən mərhələsidir.  $\sigma$ -Kompleks əvvəlcə sürətlə yaranmış tarazlıq halda olan  $\pi$ -kompleksi reaksiyasından əmələ gəlir. İkinci mərhələdə protonun sürətlə qopması və nitrobirləşmələrin əmələ gəlməsi baş verir. Bu zaman proton hər hansı akseptorla birləşir, məsələn: hidrosulfat-ionla:



Nitronium ionunda azot  $\text{sp}^2$ -, oksigen isə  $\text{sp}^2$ -hibridlaşmə və-

ziyyətindədir. Azotun iki hibrid orbitalı bir xətt boyunca,  $\pi$ -orbitalların hibridləşməmiş orbital oxları isə bir-birinə perpendikulyar yerləşmişdir (şək. 60).




Şəkil 60. Nitronium kationun quruluşu ( $\text{NO}_2^+$ )

I – nitronium kationunda azot atomu elektron örtüklerinin quruluş sxemi; II – nitronium kationunun fəza quruluş sxemi; iki  $\sigma$ -rabitə xətti yerləşmişdir; iki  $\pi$ -rabitə qarşılıqlı perpendikulyar müstəvilərdə yerləşmişdir.

Aromatik nitrobirləşmələrin nitrolaşması zamanı nitro qrupun aromatik nüvəyə daxil olması əvəzlənmə qaydasına uyğun baş verir. Birinci növ əvəzləyicilər nitro qrupu əsasən o- və p-vəziyyətlərə göndərir və əvəzlənməni asanlaşdırırlar (halogenlərdən başqa). Ona görə də, birinci növ əvəzləyicisi olan aromatik birləşmələr benzola nisbətən daha yumşaq şəraitdə nitrolaşır.


İkinci növ əvəzləyicilər nitro qrupu birinci olaraq m-vəziyyətə göndərirlər və nitro qrupun benzol nüvəsinə daxil olmasını çətinləşdirir. Məsələn, benzolu  $40\text{-}50^\circ\text{C}$ -də nitrolaşdırıcı qarışığıla nitrolaşdırmaqla nitrobenzol alınır, m-dinitrobenzol isə  $75\text{-}80^\circ\text{C}$ -də daha qatı turşularla nitrolaşdırmaqla alınır. Üçüncü nitroqrupun daxil edilməsi daha sərt şərait tələb edir. Simm-trinitrobenzol ( $1,3,5\text{-trinitrobenzol}$ ) m-dinitrobenzolu beş gün müddətində oleum və tüstülənən nitrat turşusundan ibarət nitrolaşdırıcı qarışqla

100-110°C-də nitrolaşdırmaqla alınır:




Bilavasitə nitrolaşdırmaqla benzol nüvəsinə üç nitro qrupdan artıq nitro qrup daxil etmək mümkün olmur.

Toluolun nitrolaşmasını aşağıdakı sxemlə göstərmək olar:




Konovalov reaksiyası şəraitində yan zəncirə də nitro qrup


daxil etmək olar. Məsələn, toluolun duru nitrat turşusu ilə ağızı bağlı boruda  $100^{\circ}\text{C}$ -dən yuxarı temperaturda qızdırılması zamanı fenilnitrometan alınır:




Naftalin başlıca olaraq  $\alpha$ -nitronaftalin əmələ gətirməklə, benzola nisbətən daha yumşaq şəraitdə nitrolaşır:




Naftalinə ikinci nitro qrup daxil etmək üçün qatı nitrat turşusu və oleumdan ibarət nitrolasdırıcı qarışıq və daha sərt şərait seçmək lazımdır.  $\alpha$ -Nitronaftalinin nitrolaşması zamanı 2:1 nisbətində 1,5 və 1,8 – dinitronaftalin qarışığı əmələ gəlir:




Artıq miqdarda götürülmüş sulfat turşusu iştirakı ilə aminlərin nitrolasdırıcı qarışıqla nitrolaşması zamanı m-nitroaminlər əmələ gəlir. Çünkü aminlər qüvvətli turşularla duz əmələ gətirir, ammonium qrupu isə nitro qrupu m-vəziyyətə yönəldir:




o- və p-Nitroaminlər almaq üçün əvvəlcə mütləq amin qruplar «qorunmalıdır», ona görə ki, nitrat turşusu təsirindən aromatik aminlər oksidləşər və amin qruplar protonlaşa bilər. Amin-qrupları turşuların, turşu anhidridləri və xlor anhidridləri vasitəsi lə «qorumaq» olar:




Asilləşmiş aminlər aşağı temperaturda nitrolaşdırıcı qarışığıla asan reaksiyaya girir. Məsələn, asetanilid  $3\text{-}5^{\circ}\text{C}$ -də nitrolaşır:




p-Nitroanilin almaq üçün p-nitroasetanilid hidrolizə uğradılır:



Karbonil və karboksil törəməli birləşmələrin nitrolaşdırılması qatı sulfat turşusu iştirakı ilə natrium (kalium) nitratla, yaxud nitrolaşdırıcı qarışıqla aparılır. Benzoy turuşusu aşağıdakı sxemlə nitrolaşır:




Salisil turşusunun asan nitrolaşması OH və COOH əvəzleyici-lərinin qarşılıqlı təsiri ilə izah olunur.




Halogentörəməli benzolların nitrolaşması benzola nisbətən sərt şəraitidə aparılır. Çünkü halogen atomları benzol nüvəsinə passivləşdirici təsir göstərir. Xlorbenzol nitrolaşdırıcı qarışıqla 40-70°C-də nitrolaşır. Bu zaman mononitroxlorbenzolların qarışıığı – 34% o-, 65% p- və 1% m-izomer alınır. Brombenzolun tüstülənən nitrat və qatı sulfat turşusu ilə 10°C-də nitrolaşması zamanı yüksək çıxımla o- və p-nitrobrombenzol alınır.

Nitrofenolları, fenolların özlərini nitrolaşdırıcı qarışıqla nitrolaşdırmaqla deyil, fenolsulfoturşuları və ya benzolsulfoturşuların fenil efirini nitrolaşdırmaqla almaq olar. Məsələn, p-nitrofenolu, o-nitrofenol qarışığı alınmadan aşağıdakı sxemlə almaq olar:



Yaxud fenosulfoturşulardan da almaq mümkündür:




Pikrin turşusu

Nitrolaşdırıcı qarışıq bir neçə heterotsiklik birləşmələrin nitrolaşması üçün də tətbiq edilir. Məsələn, piridin nitrolaşma və başqa elektrofil əvəzlənmə reaksiyalarına (halogenləşmə, sulfolaşma) qarşı reaksiyaya qabil deyil. O  $330^{\circ}\text{C}$ -də kalium-nitratın tüstülenən sulfat turşusu məhlulunda nitrolaşır. Bu zaman ancaq 15% çıxımıla  $\beta$ -nitropiridin alınır. Furan, tiofen və pirrolun nitro-

laşması üçün asetilnitratdan istifadə edilir.

### Atom və ya atom qruplarının əvəzlənməsi ilə nitrobirləşmələrin alınması

Nitroalkanlar və yan zəncirində nitro qrup olan alkilaromatik nitrobirləşmələr yod- və bromalkillərin metal nitritləri ilə reaksiyasından ( $S_N2$  mexanizmi) alına bilərlər. Bu zaman nitroalkanlardan başqa,  $NO_2^-$  anionu reaksiya qabilli iki mərkəzə malik olduğu üçün ola bilər ki, nitrit turşusunun efiri də ( $S_N1$  mexanizmi) əmələ gəlsin:



Birli halogenalkillərin və gümüş-nitritin qarşılıqlı təsirindən alınan efirdə nitroalkanlar üstünlük təşkil edir. Həmin şəraitdə ikili halogenalkillər götürdükdə isə əsasən nitrit turşusunun efirləri əmələ gəlir və nitroalkanların çıxımı 15% olur. Dimetilformamiddə (DMFA) ikili halogenalkil və natrium-nitritdən ən çox nitroalkanlar əmələ gəlir. Üçlü halogenalkil və nitritlərdən praktiki olaraq nitrobirləşmələr alınır.

Nitroalkanları  $\alpha$ -halogenkarbon turşulara natrium-nitritlə təsir etmək və alınan  $\alpha$ -nitrokarbon turşunu qələvi mühitdə dekarboksilləşdirməklə almaq daha əlverişlidir.

### Nitrolaşma zamanı ehtiyat tədbirləri

Nitrolaşma reaksiyası, nitrobirləşmələri ayrımaq və təmizləmək mütləq sorucu şafafda aparılmalıdır. Həmçinin eynəklə və ya

qoruyucu şitlə işləməli. Bu zaman diqqət yetirmək lazımdır ki, nitrobirləşmə dəriyə düşməsin. Dəri üzərindən nitrobirləşmə pambıq tamponla götürülür, zədələnmiş yer çoxlu miqdarda isti su, sonra isə spirtlə yuyulmalıdır.

Nəfəs yolları və ya dəri ilə qana keçən nitrobirləşmələr qanın oksigen udma qabiliyyətini azaldır. Nitrobirləşmələrin bir çoxu dəri örtüyünü qıcıqlandıraraq dermatit əmələ gətirir.

Nitrobirləşmələrlə zəhərlənmənin ilk əlamətləri göründükdə – baş ağrısı, süstlük, baş gicəllənmə, dodaqlar, burunun ucu, dırnaqlar göyərdikdə – dərhal xəstəni təmiz havaya çıxarmalı və həkim məntəqəsinə aparmaq lazımdır.



## KOLLOKVİUM ÜÇÜN SUALLAR

Nitroalkanların alınması. Konovalov reaksiyası (mexanizm, reaksiya şəraiti, aralıq məhsullar). Nitroalkanların kimyəvi xassələri. Asinitroform (nitron turşusu).

Aromatik nitrobirləşmələrin alınması. Nitrolaşma reaksiyası mexanizmi. Nitrolaşdırıcı agentlər. Əvəzlənmə qaydaları. Əvəzləyicinin elektron quruluşu ilə istiqamətlənmə təsiri arasında əlaqə.

## LABORATORİYA İŞLƏRİ

### Nitrometan




#### Reaktivlər:

monoxlorsirkə truşusu 50 q,  
natrium-nitrit 36 q,  
natrium-karbonat (susuz) 30 q.

#### Avadanlıqlar:

500 ml-lik ikibogažlı yumrudib kolba,  
su soyuducusu,  
ayrıçı qıf,  
50 ml-lik Vürs kolbası,  
termometr.



**Şəkil 61.** Nitrometanın alınması üçün qurğu:

1) ikibogažlı kolba; 2) termometr; 3) soyuducu; 4) alonj; 5) qabuledici.

muş məhlulu tökülür və kolba azbestli tor üzərində qızdırılır. Adətən  $80^{\circ}\text{C}$ -də karbon qazının ilk qabarıcıqları çıxan zaman qızdırma dayandırılır. Lakin reaksiya zəif gedirsə, onda reaksiya kütləsi qızdırılmışaqla temperatur  $85^{\circ}\text{C}$ -yə çatdırılır. Bu temperaturda nitrosirkə turşusunun natrium duzu parçalanması elə tez baş verir ki, sonra qızdırmaq tələb olunmur. Əmələ gəlmış nitrometan su ilə birlikdə distillə olunur. Reaksiyanın getməsindən asılı olaraq qarışığın temperaturu öz-özünə  $100^{\circ}\text{C}$ -yə çatdırılır.


Alınmış distilat ayırıcı qifa keçirilir və nitrometan ayrılır (aşağı təbəqə).

Nitrometan kalsium-xlorid üzərində qurudulur və distillə olunur.  $98\text{-}101^{\circ}\text{C}$ -də qaynayan fraksiya yiğilir. Çıxım 10-12 q. Nitrometan rəngsiz mayedir. Spirtdə və dietil efrindrə yaxşı həll olur; 100 q suda 9-10 q nitrometan həll olur. Qaynama temp.  $101,8^{\circ}\text{C}$ ;  $d_4^{20}=1381$ ,  $n_D^{20}=1,3819$ .

Nitrometanın alınması aşağıdakı şəkildə göstərilən cihazda aparılır (şək. 61).

50 q monoxlosirkə turşusu kolbada yerləşdirilib, 100 ml suda həll edilir və fenolftaleinə görə zəif qələvi reaksiya verənə kimi üzərinə tədricən 30 q susuz natrium-karbonat əlavə edilir. Sonra 100 ml suda 36 q natrium-nitritin həll olun-

### Nitrobenzol



**Reaktivlər:**

benzol 15,6 q (19,5 ml),  
nitrat turşusu ( $d_4^{20} = 1,4$ ) 28 q (20 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 25 ml.

**Avadanlıqlar:**

250 ml-lik üçboğazlı kolba,  
hava soyuducusu,  
damcı qifı,  
qarışdırıcı,  
100 ml-lik Vürs kolbası,  
50 ml-lik kolba,  
iki paralel boğazlı keçid,  
ayırıcı qif, termometr.

**Ayırıcı qif və hava soyuducusu qoyulmuş iki paralel boğazlı keçid.** Qarışdırıcı və termometrlə təchiz edilmiş 250 ml-lik kolbaya 20 ml nitrat turuşusu töküür və üzərinə 25 ml sulfat turşusu əlavə edilir. 25-30°C-yə qədər soyudulmuş nitrolaşdırıcı qarışığın üzərinə şiddətlə qarışdırmaqla, yavaş-yavaş benzol əlavə edilir. Bir az benzol əlavə edildikdən sonra temperaturun qalxdığı müşahidə olunur. Nitrolaşma prosesi zamanı reaksiya kütləsinin temperaturu 50°C-dən yuxarı və 25°C-dən aşağı olmamalıdır. Bu benzolun verilmə sürətinin tənzim edilməsi və reaksiya kolbasını soyuq su ilə soyutmaqla əldə edilir.


Benzolun hamısı əlavə edildikdən sonra kolba 60°C-də (hamamın temperaturu) su hamamında 40-50 dəqiqə qızdırılır. m-Dinitrobenzolun alınmaması üçün temperaturun sabit saxlanmasına ciddi əməl edilməlidir. Soyudulmuş reaksiya qarışığı ayrıca qifa keçirilir və turşu təbəqəsi (aşağı təbəqə) ayrılır, nitrobenzol isə su, 3-5%-li natrium-karbonat məhlulu, (3-5%-li natrium hidroksid məhlulu da ola bilər), sonra yenə də su ilə yuyulur.

Təmizlənmiş nitrobenzol kolbaya keçirilib susuz kalsium-xlorid üzərində qurudulur. Bəzi hallarda nitrobenzolu tez qurutmaq üçün kolbanın ağızı qazaparan borulu tixacla bağlanır və su hamamında qızdırılır.

Sorucu şkafda qurudulmuş nitrobenzol süzgəc kağızından sözülərək, kalsium-xloriddən təmizlənir və sonra hava soyuducusu ilə təmin olunmuş 100 ml-lik kolbada distillə olunur. 207-211°C-də qaynayan fraksiya yiğilir. Nitrobenzol axıra kimi tam qovulmur, çünki kolbanın dibində qalan dinitrobenzol parçalana bilər. Nitrobenzol sarımtıl rəngli, acı badam iyii-yağlı mayedir. Spirt və

dietil efirində yaxşı həll olur. Qaynama tempuraturu  $210,9^{\circ}\text{C}$ ;  $d_4^{20} = 1,19867$ ;  $n_D^{20} = 1,5526$ .

### **o- və p-Nitrotoluol**



#### **Reaktivlər:**

toluol 27,3 q (31 ml),  
nitrat turşusu ( $d_4^{20} = 1,4$ ) 37 q (26 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 26 ml.

#### **Avadanlıqlar:**

250 ml-lik üçboğazlı kolba,  
damcı qılıfı,  
100 ml-lik yastıdib kolba,  
250 ml-lik stekan,  
ayırıcı qılıf; hava soyuducu,  
qarışdırıcı,  
termometr,  
iki paralel boğazlı keçid (forştos).

Ayırıcı qılıf və hava soyuducu qoyulmuş iki paralel boğazlı keçid, qarışdırıcı və kolbanın dibinə çata bilən termometrlə təchiz edilmiş üçboğazlı kolbaya toluol tökülür və üzərinə nitrolaşdırıcı qarışq əlavə edilir (otaq temperaturunda). Nitrolaşdırıcı qarışq başqa kolbada hazırlanır: Nitrat turşusu üzərinə qarışdırmaqla və soyuq su ilə soyudulmaqla yavaş-yavaş sulfat turşusu əlavə edilir.


Nitrolaşdırıcı qarışığın sürəti elə tənzim edilməlidir ki, reaksiya kütləsinin temperaturu  $60^{\circ}\text{C}$ -dən yuxarı qalxmasın. Temperatur yüksək olduqda aralıq məhsulların – polinitrotörəməli birləşmələrin əmələ gəlməsi ehtimalı çox ola bilər. Nitrolaşma aparılan zaman kolba soyuq su ilə soyudulur.

Nitrolaşdırıcı qarışığın hamısı verildikdən sonra reaksiya qarışığı su hamamında  $60^{\circ}\text{C}$ -də 30 dəqiqə qızdırılır. Soyudulmuş reaksiya kütləsi ayırıcı qılıfa keçirilir, aşağı turşu təbəqəsi ayrılır. Yağla bənzər yuxarı təbəqə isə su ilə bir neçə dəfə yuyulur və başqa qaba keçirilərək kalsium-xlorid üzərində qurudulur. Süzgəc

kağızından süzülərək kalsium-xloriddən təmizləndikdən sonra fil-trat başqa kolbaya keçirilir və qızdırmaqla reaksiyaya girməyən toluoldan təmizlənir. Distillədən sonra qalan qalıq stekana keçirilərək 8 saat müddətində buz və duz qarışığında soyudulur. p-Nitrotoluolun ayrılmış kristalları süzülməklə ayrılır. 232-238°C-də qaynayan fraksiya distillə olunaraq toplanır. O, əsasən o-nitrotoluoldan ibarət olur. İzomerlərin nisbi miqdarını qaz-maye xromatoqrafiyası ilə də yoxlamaq olar.

Nitrotoluolun izomer qarışığının çıxımı 37-40 qrama yaxındır.

### **α-Nitronaftalin**



#### **Reaktivlər:**

naftalin 12,8 q,  
nitrat turşusu ( $d_4^{20} = 1,4$ ) 10 q (7 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 13 ml.

#### **Avadanlıqlar:**

100 ml-lük çini stekan,  
Bunzen kolbası və Büxner qılıfı,  
termometr,  
qarışdırıcı.

Cini kasada, sulfat turşusu 7 ml su ilə qarışdırılır və üzərinə nitrat turşusu töküür. 50°C-yə qədər qızdırılmış nitrolaşdırıcı qarışığın üzərinə narın əzilmiş naftalin əlavə edilir. Qarışdırma 50°C-də bir saat davam etdirilir. Sonra temperatur 60°C-yə qaldırılır və qarışdırma yenidən bir saat davam etdirilir.


Soyuduqdan sonra işlənmiş turşu donmuş  $\alpha$ -nitronaftalindən ayrılır.  $\alpha$ -Nitronaftalin qaynar su ilə iki dəfə yuyulur. Ərinmiş  $\alpha$ -nitronaftalin şiddətlə qarışdırılan soyuq suya töküür. O kiçik kürəciklər halında donur, süzgəcdən keçirilərək havada qurudulur. Çıxım 15 qrama yaxın olur.  $\alpha$ -Nitronaftalin spirtdə kristallaşdırılır.  $\alpha$ -Nitronaftalin sarı rəngli kristal halında çökür. Ərimə temperaturu 61°C-dir.

## NİTROZOLAŞMA


Üzvi birləşmələrdə hidrogen atomunun nitrozo qrupla əvəz olunması prosesi nitrozlaşma adlanır. Bu zaman nitrozobirləşmələr, yaxud izonitrobirləşmə – oksimlər əmələ gəlir.

Nitrozlaşma agenti kimi nitrit turşusu, nitrozil xlorid, nitrozilsulfat turşusu, azot oksidləri və nitrit turşusunun efirləri istifadə edilir.


Alifatik birləşmələrdən nitrozlaşmaya o birləşmə məruz qalır ki, onun mütəhərrik hidrogen atomu olsun, aktivləşmiş karbonil, nitro-, sian qrupu, məsələn:




Birli və ikili nitrozobirləşmələr izonitrozobirləşmələrə – oksimlərə izomerləşirler:




Aromatik karbohidrogenlər bilavasitə nitrozlaşmaya məruz qalmırlar. Üçlü alkilaromatik aminlər və fenollar asan nitrozlaşırlar. Dimetilanilindən p-nitrozodimetilanilin alınır:




Fenoldan, tautomer xinonoksimlə tarazlıqda olan n-nitrozo-fenol alınır:



Turş mühitdə əmələ gələn nitrozonium ionu ( $\text{NO}^+$ ) nitrozolaşma amilidir, məsələn:




Üçlü aromatik aminlər və fenolların nitrozolaşması elektrofil əvəzlənmə mexanizmi ilə baş verir. İkili aromatik, yaxud alifatik aminlərin nitrozolaşmaları zamanı N-nitrozodiaminlər əmələ gəlir:



## LABORATORİYA İŞLƏRİ

### p-Nitrozodimetilanilin



**Reaktivlər:**


dimetilanilin 2 q (2 ml),  
 natrium-nitrit 2,1 q,  
 5 n. xlorid turşusu 18,9 ml,  
 natrium-karbonat 3,2 q.

**Avadanlıqlar:**

100 və 50 ml-lik stəkanlar,  
 şüşə çubuq termometr,  
 mikrosorucu.

100 ml-lik stəkanda 2 ml dimetilanilin 19,8 ml xlorid turşusunda həll olunur (sorucu şkafda!). Stəkan xaricdən və ya 10-12 q buz əlavə edilməklə soyudulur və şüşə çubuqla tez-tez qarışdırılmış maqla 2,1 q natrium-nitritin 9 ml suda həll olmuş məhlulu əlavə edilir. Bu zaman diqqət yetirmək lazımdır ki, reaksiya qarışığında temperatur 50°C-dən yuxarı qalxmasın və azot oksidlərinin ayrılması baş verməsin. Çökmüş narıncı-sarı rəngli p-nitrozodimetilanilin duzu mikrosorucuda süzülür və iki dəfə 2 n. xlorid turşusu ilə yuyulur.

Sərbəst amin almaq üçün nəm duz 3,2 q sodanın 10 ml suda məhlulu ilə qarışdırılır. Bütün duz sərbəst amin halına keçidkən sonra, bunu tünd-yaşıl rəngli çöküntünün alınması göstərir, onu mikrosorucuda süzür və havada qurudurlar. Ərimə temp. 78-80°C, çıxımı 1,4 q (nəzəri hesablamaya görə 55%),

**p-Nitrozofenol****Reaktivlər:**

fenol 7,8 q,  
 natrium hidroksid 3,5 q,  
 natrium nitrit 7 q,  
 sulfat turşusu ( $d=1,83$ ) 19 q (10,3 ml).

**Avadanlıqlar:**


500 ml-lik üçboğazlı kolba,  
 damcı qılıfı,  
 Bunzen kolbası və Büxner qılıfı,  
 100 ml-lik yastıdib kolba,  
 qarışdırıcı, termometr.

Damcı qıfi, termometr və mexaniki qarşdırıcı ilə təchiz edilmiş üçboğazlı kolbada 7,8 q fenol sodium hidroksid məhlulunda (190 ml suda 3,5 q NaOH) həll edilir. Sonra qarışdırılmaqla 7 q sodium-nitrit əlavə edilir. Reaksiya qarışığı buz və duz qarışığı ilə +50°C-yə qədər soyudulmaqla, 40-50 dəqiqə müddətində damcı-damcı sulfat turşusu (52 ml suda 10,5 ml H<sub>2</sub>SO<sub>4</sub>) verilir. Bu zaman reaksiya qarışığında temperatur +50°C-dən yuxarı qalxmamalıdır. Məhlul tündləşir və tunc rəngli çöküntü ayrılır. Qarışq 2 saat saxlanılır və çöküntü Büxner qıfında süzülür. 5-6 dəfə soyuq su ilə yuyulur (8-10 ml) və filtr kağızı arasında havada qurudulur. Çıxım 8-9 q (nəzəri çıxıma görə 80-85%). Qaynama temp. 125-130°C (parçalanmağa başlayır).

p-Nitrozofenolu təmizləmək üçün aktivləşmiş kömür əlavə edilmiş qaynar suda kristallaşdırmaq olar, bünün üçün qaynar suda həll olmanın tez aparmaq lazımdır. Çünkü uzun müddət qızdırıldıqda p-nitrozofenol qətranlaşa bilər.

## DİAZO VƏ AZOBİRLƏŞMƏLƏR

Sulu məhlulda mineral turşuların iştirakı ilə birli aromatik aminlərin nitrit turşusu ilə qarşılıqlı təsiri zamanı diazonium duzları əmələ gəlir (Qriss, 1858). Diazolaşma aşağıdakı tənlik üzrə baş verir:




Mineral turşu\* iştirakı ilə aminlərin soyudulmuş sulu məhlulu qarışdırmaqla damcı-damcı soyuq sodium-nitrit məhlulu əlavə edilir. Diazobirləşmələrin əksəriyyəti sabit olmadıqlarına görə aşağı temperatur mütləq lazımdır.

Diazolaşma prosesi zamanı məhlul turş reaksiya göstərməlidir, çünkü pH yüksək olduqda «ammonium ion ⇌ amin» ta-

\* Bir qayda olaraq mineral turşu artıq miqdarda götürülür (1 ekvivalent aminə 2-3 ekvivalent turşu götürülür).

razlığı suda çətin həll olan sərbəst aminə doğru yönəlir (karboksil və ya sulfoqruplu aminlərdən başqa). Diazolaşdırıcı aminin reaksiya qabiliyyətli forması isə qeyri-aktiv formaya keçir, nitrit ionuna  $\text{NO}_2^-$  və sərbəst nitrit turşusuna (bax diazolaşma mexanizmi). Nəhayət, hidrogen ionlarının qatılığı çox olan mühitdə əmələ gəlmış diazobirləşmələr aminlərlə reaksiyaya girərək diazobirləşmələr əmələ gətirir:



Məhlulda turşuluğa nəzarət etmək üçün qırmızı-konqo reaksiyasından istifadə edilir. Məhlul damcısından indikator kağızının göyərməsi mineral turşuların olduğunu göstərir. Natrium-nitritin reaksiya üçün tələb olunan miqdarnı düzgün seçmək lazımdır. Çünkü, bu zaman diazolaşma praktiki olaraq tam gedir (bu reaksiyadan aromatik aminlərin həcm analizində istifadə edilir) və ikinci bir tərəfdən, artıq nitrit turşusu diazo məhlulun davamlılığını azaldır.


Nitrit turşusunun artıq miqdarı adətən reaksiyanın sonunda təyin edilir. Bunun üçün yodlu-nişastalı kağızdan istifadə edilir (nişasta və kalium-yodid məhlulu hopdurulmuş filtr kağızı). Turş mühitdə nitritdən əmələ gəlmış nitrat turşusu kalium-yodidlə reaksiyaya girib yodu çıxarır. Sərbəst yod nişasta ilə göy rəng verir. Düzgün aparılmış diazolaşma prosesinin sonunda nitrit turşusu reaksiyası çox zəif olmalıdır.

Bu üsulla diazonium duzlarının məhlulları alınır və dərhal sonrakı çevrilmələr üçün istifadə edilir, çünki diazonium duzları tədricən parçalanırlar. Nitrit turşusunun mürəkkəb efirləri ilə də, o cümlədən, etil- və amilnitritlər, buzlu şirkə turşusu, spirt, dioksan və başqa həllədicilərdə diazolaşma aparmaq olar. Bu üsul diazonium duzlarını bərk halda almaq üçün əhəmiyyətlidir. Diazonium duzlarının spirt məhlulu efirlə durulur, nəzərə almaq lazımdır ki, diazonium duzları təmiz halda çökürlər. Bərk halda olan diazonium duzları ola bilər ki, zərbədən, silkələnmədən və ya qızdırıldıqda partlayışla parçalana bilərlər.

## Diazobirləşmələrin quruluşu

Diazobirləşmələr məhlulu da bir-birinə çevrilməklə, bir neçə formada olurlar. Onlardan bir neçəsi indiyə qədər sərbəst halda ayrılib öyrənilməmişdir.


Diazobirləşmələrin turş, qələvi və neytral mühitdə mövcud olan ən əhəmiyyətli formaları aşağıdakı sxemdə göstərilmişdir:




Diazobirləşmə turş mühitdə diazonium duzu (I) formasında olur. Diazonium duzları neytral xassəyə malikdir, onlar sulu məhlulda tam disosasiya olunur.

Diazokation və diazonium duzlarının quruluşu kifayət qədər öyrənilmişdir.


Müəyyən edilmişdir ki, diazokationunda diazonium qrupu xətti quruluşa malikdir və benzol orbital oxları istiqamətinin biri boyunca yerləşmişdir:




Azot atomları arasındaki rabiṭə xassəsinə və uzunluğuna görə üçqat rabiṭəyə yaxındır. Onun uzunluğu  $0,11\text{ nm}$ -ə bərabərdir. C-N rabiṭəsinin uzunluğu isə birli rabiṭəyə yaxındır. Diazonium qrupunun təsiri nəticəsində benzol nüvəsi simmetrik formasını itirir və elə bil ki, «yastılaşır» – benzolda  $C_1$ - $C_4$  arasında məsafə  $0,280\text{ nm}$ , diazonium kationunda isə  $0,263\text{ nm}$ -ə bərabər olur:



Diazonium qrupunun müsbət yükü əsasən azot atomları arasında paylanır. Lakin benzol nüvəsinin  $\pi$ -elektronları hesabına da kompensasiya olunur (müvazinətlənir). Bunu rezonanslı quruluş və mezoformul halında göstərmək olar.




Benzoildiazonium kationunun rezonans quruluşu




## Benzoldiazonium kationun mezoformulu

Şəkil 62-də kvant-kimyəvi hesablamaya görə benzoldiazonium kationunda atomların yükleri verilmişdir. Diazonium qrupu azot atomlarında müsbət yük hər iki atom arasında paylanmışdır, lakin o kənar atomda birinci atoma nisbətən təxminən iki dəfə azdır. Diazonium kənar azot atomunda elektron sıxlığının azlığı diazonium kationun elektrofil reagent kimi reaksiyaya girməsinə imkan yaradır, məsələn, azobirləşmələrdə.




Şəkil 62. Benzoldiazonium kationu atomlarında yüklerin paylanması

Kənar azot atomunda  $\delta^+$ -yükün miqdarı başlıca olaraq aromatik nüvədə yerləşən əvəzləyicilərin xassəsinə dən və vəziyyətindən asılıdır. Elektroakseptor-əvəzləyicilər elektron sıxlığını nüvədən çəkərək, I quruluşun reaksiyada iştirakını artırırlar, yəni kənar azot atomunun  $\delta^+$  - yükünü artırır və benzoldiazonium kationuna nisbətən birləşməni daha elektrofil reagent edirlər. Məsələn, p-nitrodiazonium kationu. Elektrodonor-əvəzləyicilər isə eks istiqamətdə təsir edirlər, yəni diazonium qrupun kənar azot atomunda  $\delta^+$  -yükü azaldır və diazonium kationunun elektrofilliyini azaldırlar (məsələn, p-tolildiazonium kationunda). Arildiazonium kationunun elektrofillik xassəsi aşağıdakı kimi azalır:




Rentgenstruktur analizi vasitəsilə diazonium düzunun quruluşu öyrənilmişdir. Aydınlaşmışdır ki, anion iki azot atomlarından eyni məsafədə yerləşir və hətta axırıcı atoma bir az yaxındır:




$$a=0,324 \text{ nm}$$

$$b=0,322 \text{ nm}$$



$$a=0,346 \text{ nm}$$

$$b=0,331 \text{ nm}$$




$$a=0,353 \text{ nm}$$

$$b=0,336 \text{ nm}$$

Diazonium duzlarında atomlar azot atomuna elektrostatik cəzb olunur, həmçinin kənar atoma bir az çox dərəcədə cəzb olunur.


Neytral mühitdə diazobirləşmələr bir-birinə qarşılıqlı çevrilə bilən bir neçə davamsız formada olurlar. Diazonium duzları məhluluna nəm gümüş oksid əlavə etdikdə məhlulda arildiazonium (kation) və hidroksid (atom) ionalarına dissosiasiya edən arildiazonium hidroksid – qüvvətli əsas (II) əmələ gəlir. Bu ionlar qarşılıqlı təsirdə olaraq (kifayət qədər yavaş) turşuluq xassəsi daşıyan arildiazohidrat (III) əmələ gətirirlər:




Artıq miqdarda götürülmüş qələvi tərəfindən arildiazohidrok-sid tezliklə diazadiazotata çevrilir. Burada diazobirləşmə diazatat-ion (anion) formasında olur.

Arildiazohidroksidlər (diazohidratlar) və onların duzları (diazotatlar) fəza izomerləri halında olurlar: sis (sin-) və trans- (anti-). Məlumdur ki, diazonium duzlarına artıq miqdarda götürülmüş qələvilərlə təsir etdikdə əmələ gələn natrium (kalium) diazotat, əvvəlcə aktiv, sonra isə öz-özünə qeyri-aktiv izomer formaya çevrilir. Aktiv forma normal diazotatlar (ona normal diazohidrat uyğun gəlir), qeyri-aktiv forma isə izodiazotatlar (ona izodiazohidrat uyğundur) adlanır. Normal diazohidrat və izodiazohidrat və

onların duzları fəza izomerləridirlər (A.Faur):




Diazobirləşmələrin aktiv və qeyri-aktiv formaları barədə bir neçə onilliklər ərzində mübahisələr aparılmışdır. Diazohidratlar və diazotatların fəza izomerləri halında mövcud olmaları şübhə altında qalırırdı. Yalnız bu yaxınlarda sin- və anti-formalı diazotatlar sintez edilmişdir:




### **Diazolaşma reaksiyası. Diazolaşdırıcı amillər**

Ümumi halda, birli aminlərin diazolaşma reaksiyasını aşağıdakı kimi yazmaq olar:




Nitrit turşusu natrium nitritdən alınır. Amma diazolaşma reaksiyasında bilavasitə iştirak edən nitrit turşusundan əmələ gələn aktiv elektrofil reagentdir. Diazolaşdırıcı elektrofil amillərin əmələ gəlməsini aşağıdakı sxem ilə göstərmək olar:




mineral  
turşu


$X = Cl^-$ ,  $Br^-$ ,  $\bar{O}SO_3H$  və başqaları



Reaksiyanın xlorid turşusunda aparılması zamanı əsas elektrofil reagent görünür ki, nitrozilxloriddir, duru sulfat turşusunda diazolaşma zamanı isə nitrozasid kationudur. Bundan başqa, sulu mühitdə diazolaşma reaksiyasında həmişə azot (III) oksidi iştirak edir. Elektrofil aktivliyinə görə diazolaşdırıcı amillər aşağıdakı sıra ilə yerləşirlər:




Tamamlanmamış elektron örtüyünə malik azot atomu olan və tam müsbət yük daşıyan ən aktiv reagent – nitrozonium kationu, ancaq qatı sulfat turşusu mühitində yaşaya bilir:



Sulu mühitdə nitrozonium kationu əmələ gəlmir.


## Diazolaşma reaksiyasının mexanizmi


Diazolaşma reaksiya mexanizmi kifayət qədər tam öyrənilmişdir. Reaksiya elektrofil reagentin sərbəst elektron cütlü azot atomuna hücumu ilə başlayır. Birli aromatik aminlərin nitrozil-xloridlə diazolaşması aşağıda göstərilən sxem üzrə gedir:



Reaksiyanın birinci mərhələsində əmələ gəlmış nitrozamin (I) ancaq  $70^\circ\text{C}$ -də davamlıdır. O, asanlıqla diazohidrat (II) çevrilə bilir. Turş mühitdə diazohidratın hidroksid qrupu protonlaşır (III), bundan sonra bir molekul su halında asanlıqla qopa bilir. Nəticədə stabiləşmiş rezonanslı diazonium kationu (IV) alınır.


Qatı sulfat turşusu iştirakı ilə diazolaşma zamanı (elektrofil hücum edən amil nitrozonium kationudur) reaksiya mərhələlərinin sayı azalır.






Əmələ gəlmış nitrozamin (I) prototrop pereqruplaşmaya məruz qalaraq diazohidrata (II) o isə öz növbəsində hidroksionium kationu təsirindən diazonium kationuna çevrilir.

Halogenanitrozaminin aminlə qarşılıqlı reaksiyası zamanı da sürətlə diazonium kationuna çevrilə bilən aralıq kompleks əmələ gəlir:



Mineral turşuları ( $\text{HCl}$ ,  $\text{H}_2\text{SO}_4$ ) artırılması ilə götürülməklə reaksiyanın sulu mühitdə aparılmasına baxmayaraq, diazolaşma reaksiyasında amin əsas kimi çıxış edir. Amin mineral turşularla duz əmələ gətirir:




Lakin elektrofil diazolaşdırıcı reagentlərlə ancaq bölünməmiş elektron cütü olan sərbəst aminlər reaksiyaya girə bilir. Aminlərin diazonium kationuna çevrilməsindən asılı olaraq tarazlıq tədricən sola doğru yönəlir və diazolaşma reaksiyası tamamilə başa çatır

### Diazobirləşmələrin turşuluq-əsaslıq xassəsi

Diazonium duzları məhluluna qələvi əlavə etdikdə diazohidratlar əmələ gəlir. Diazohidrat amfoter birləşmədir və bütün am-


foter birləşmələr kimi zəif turşu və zəif əsasi xassə göstərir. Diazohidratı məhluldan ayırmak mümkün olmur.

Qələvi məhlulda diazohidrat sin-diazotat ionuna çevrilir. Diazohidrat məhlulunu turşlaşdırıldıqda isə diazokation əmələ gəlir. Bu çevrilmələrin hamısı dönəndir:




Beləliklə, diazobirləşmələrin müxtəlif formalarının yaranması məhlulda hirdogen ionlarının qatılığından asildir. Turş məhlulda tarazlıq diazonium duzları əmələ gələn tərəfə yönəlir. Mühitin pH-nı artırıldıqda isə əksinə o sağa, diazotat ionun əmələ gəlməsi tərəfə yönəlir.

Sin-diazotat tədricən öz-özünə anti-diazotata izomerləşmə xassəsinə malikdir:



Turş mühitdə anti-diazotat bir proton birləşdirərək suda pis həll olan nitrozaminə çevrilir:



Diazobirləşmələrin qələvi məhlullarının sürətlə turşlaşdırılması zamanı ola bilər ki, sarı çöküntü halında nitrozamin alınsın.

## Diazollaşma reaksiyalarının aparılması şəraiti və reaksiya gedişinə nəzarət

Diazollaşma reaksiyaları qüvvətli turş mühitdə və soyudulmaqla aparılır. Turşu, birincisi nitritlərdən nitrit turşusunun ayrılması, ikincisi, aktiv nitrozolaşdırıcı amillərin alınması, üçüncüüsü, aralıq reaksiyaların – diazolaşmış birləşmələrin əmələ gəlməsinin qarşısını almaq üçün lazımdır. Bundan başqa artıq götürülmüş mineral turşular diazonium duzlarının davamlılığını artırırlar.

Mineral turşuların qatılığı diazollaşan aminlərin əsaslılığına uyğun gəlməlidir. Əsaslılığı yüksək və orta olan aminlər (aminlər, onun homoloqları, naftilaminlər, benzidin, mononitroaminlər, sulfotörəməli aminlər və s.) bir mol aminə 2-3 mol mineral turşu götürülməklə sulu mühitdə diazolaşdırılır. Əsaslılığı zəif olan aminlər, ancaq aktiv diazolaşdırıcı aminlərlə reaksiyaya girə bilirlər. Ona görə də onlar qatı sulfat turşusunda diazolaşdırılır. Belə aminlərə di- və trinitroaminlər, dixlornitroamin və s. aiddir.


Sulu mühitdə diazollaşma zamanı amin və onların duzlarının həll olunmaları böyük əhəmiyyət kəsb edir. Duzları suda həll olan aminlər (anilin, toluidinlər, anizidinlər, xloraminlər və s.) tez diazolaşırlar. Həmçinin, duzları qızdırılarkən yaxşı həll olan və soyuduqda isə suspenziya halında çökən aminlər (nitroaminlər, nitrotoluidinlər və s.) asan diazolaşır. Bəzi hallarda duzların həll olunması turşuların seçilməsini müəyyənləşdirir. Məsələn, benzidin və naftilaminlər qızdırılma zamanı xlorid turşusunda yaxşı həll olurlar, sulfat turşusunda isə həll olmurlar. Ona görə də onları adətən xlorid turşusunda diazolaşdırırlar.

Benzol və naftalin sırası aminsulfoturşuları suda pis həll olurlar, lakin onların sodium və ammonium duzları yaxşı həll olurlar. Ona görə də, məsələn, sulfatın yaxud naftion turşusunu diazolaşdırmazdan əvvəl qələvidə həll edirlər (natrium duzuna çevirirlər).


Diazobirləşmələr davamsız və yüksək temperaturda parçalandıqlarına görə diazollaşma reaksiyaları aşağı temperaturda (adətən  $0^{\circ}\text{C}$ -dən  $+5^{\circ}\text{C}$ -yə qədər) aparılır. Həmçinin reaksiya qarışığın-

da olan nitrit turşusu da istiliyə davamsızdır. Diazolaşma reaksiyası ekzotermikdir (onun istilik effekti 84-135 kC/mola bərabərdir). Ona görə də reaksiyaya başlamazdan əvvəl natrium-nitrit və amin məhlulu soyudulur, reaksiya zamanı isə buz olan qabda saxlanır və ya reaksiya kütləsi üzərinə buz əlavə edilir.


Diazolaşmaya nəzarət etmək üçün yodlu nişastalı və qırmızı konqo indikator kağızından istifadə edilir. Məhlulda nitrit turşusunun olması yodlu nişastalı kağız üzərinə nümunə götürməklə müəyyən edilir. Məhlulda olan nitrit turşusu yod ionunu yod molekuluna qədər oksidləşdirir. Ayrılmış yod nişasta ilə xarakterik rəng verir:



Yodlu nişastalı kağız məhlulda oksidləşdirici olmasını göstərən indikatordur. O turşu məhlulu ilə isladıldıqda da havada göyərə bilər. Bu zaman oksidləşdirici rolunu oksigen yerinə yetirir. Ona görə də yodlu nişastalı kağızda reaksiya o zaman müsbət hesab olunur ki, yoxlanılan məhlul kağız üzərinə düşən kimi rəng yaransın. Reaksiyanın qurtarmasına yaxın diazolaşma zəifləyir, ona görə də məhlulda nitrit turşusunun olmasını yoxlamaq üçün nümunəni natrium-nitritin turş məhluluna əlavə edilməsindən 5 dəqiqə sonra götürmək lazımdır. Çox vaxt reaksiya qurtardıqdan sonra artıq qalan nitrit turşusu çıxarılır. Bu məqsəd üçün, qazların ayrılması dayanmamışdan əvvəl, sulfamin turşusu və ya sidik cövhəri tətbiq edilir:




Sulfamin  
turşusu



## Diazolaşma zamanı aralıq reaksiyalar


Aromatik aminlərin diazolaşması zamanı bir neçə aralıq reaksiyaları gedə bilər.

Birincisi, məhlulda mineral turşuların azlığı nəticəsində diazoaminbirləşmələr əmələ gəlir. Turşuların azlığı sərbəst aminlərin qatılığının artmasına səbəb olur ki, bu da öz növbəsində artıq əmələ gəlmış diazokationla reaksiyaya girir. Reaksiya birli amin azot atomu ilə gedir:



Bu aralıq reaksiyanın qarşısını almaq üçün diazolaşmanı elə sürətlə aparmaq lazımdır ki, məhlulda artıq sərbəst amin olmasın və həmişə diazolaşdırıcı amin iştirak etsin. Məsələn, p-nitroanilinin diazolaşması zamanı natrium-nitrit məhlulu, imkan daxilində tez və bir dəfədə əlavə edilir, anilinin diazolaşması zamanı isə 5-10 dəqiqə müddətində verilir.

İkinci, diazonium duzları parçalanaraq fenollara çevrilirlər. Temperaturun yüksəlməsi ilə reaksiya sürəti də artır, ona görə də mütləq reaksiya temperaturna ciddi nəzarət etmək lazımdır. Proses qaz halında azot ayrılması ilə müşayiət edilir:



Üçüncüsü, temperatur rejiminə riayət olunmadıqda nitrit turşusu parçalanır, bu zaman zəhərli azot oksidləri (IV) və (II) ayrılır:



Nitrit turşusunun parçalanması nəticəsində diazolaşdırıcı amin çatışmadığından reaksiya axıra kimi getmir.

### Diazolaşma qaydaları


Ən çox iki diazolaşma qaydası tətbiq olunur – bilavasitə diazolaşma və əks diazolaşma.

Bilavasitə diazolaşma qaydası zamanı birli aromatik amin ar-tıq miqdarda götürülmüş mineral turşuda həll edilir və ya onun duzunun suspenziyası alınır. Sonra soyutmaqla, alınmış turş məhlul üzərinə sodium-nitritin sulu məhlulu əlavə edilir. Bu üsulla anilin, toluidinlər, ksilidinlər, benzidin, naftilamin və s. diazolaşdırılır.


Əks diazolaşma üsulu mineral turşuların sulu məhlulunda pis həll olan aminlərin diazolaşması zamanı istifadə olunur, adətən amin sulfoturşu və aminkarbon turşularının, aminsulfoturşu (sulfamin, naftin) və ya aminkarbon turşusunu (antranil turşusu) qə-ləvinin sulu məhlulunda həll edir və sodium-nitrit məhlulu ilə qarışdırırlar. Alınmış qəlevi məhlulunun tədricən soyudulmuş mineral turşu (xlorid və ya sulfat turşusu) məhlulu üzərinə əlavə edirlər. Ayrılmış sərbəst aminsulfat turşusu çökməyə imkan tapmadan həmin dəqiqlik diazolaşma reaksiyasına girir.

Bəzi hallarda, aralıq prosesin – diazoaminbirləşmələrin əmələ gəlməsinin qarşısını almaq üçün əks diazolaşma tətbiq edilir. Bu üsul zamanı reaksiya qarşılığında azolaşma reaksiyanın qarşısını alan artıq miqdarda mineral turşu qalığı olur.

Zəif əsaslıq göstərən aminlərin diazolaşması qatı turşuların iş-tirakı ilə aparılır. Məsələn, pikrinamin qatı sulfat, fosfor və ya buzlu sirkə turşusunda həll edilir və bu məhlul tədricən nitrozil-sulfat turşusu üzərinə əlavə edilir:



Nitrozilsulfat  
turşusu



Pikrinamin

Başqa diazolaşma üsulları da mövcuddur.





### Məhluldan diazonium duzlarının ayrılması üsulları

Arildiazonium duzları davamsızdırılar, quru halda onlar partlayışla parçalanırlar. Ona görə də, bir qayda olaraq, onları məhluldan ayırmırlar. Lakin lazım olduqda onları bərk halda almaq olur. Bunun üçün Knevenagel üsulündən istifadə edilir. Aminin quru hidrogen xloridlə əmələ gətirdiyi duz susuz həllədicilərdə (mütləq spirtdə, buzlu sirkə turşusunda, dioksanda) həll edilir və alkilnitritlə (nitrit turşusunun mürəkkəb efiri) diazolaşdırılır, məsələn, izoamilnitritlə:



Alınmış arildiazonium duzunun ayrılması üçün (çöküntüdə) spirt məhlulu üzərinə efir əlavə edilir.

Sulu məhlullardan arildiazonium duzlarını nisbətən davamlı kompleks (iki qat) duzlar halında çökdürmək olur:




Ən çox davamlı  $\text{ArN}_2\text{BF}_4$  tipli duzlardır, onları aylarla saxlamaq olar.

### Diazobirləşmələrin kimyəvi xassələri

#### Azotun ayrılması ilə gedən diazobirləşmə reaksiyaları

Diazoqrupunun əvəz olunması yolu ilə aromatik nüvəyə müxtəlif əvəzləyicilər daxil etmək olar: F, Cl, Br, J, CN, OH, H, Ar,  $\text{NO}_2$ , OR, SH, SR, SCN, NCO,  $\text{PO}_3\text{H}_2$ ,  $\text{AsO}_3\text{H}_2$  və s. bu tip reaksiyalar geniş praktiki tətbiq tapmışlar.

Diazonium duzları qızdırılan zaman diazonium kationunun termiki parçalanması baş verir. Nəticədə nukleofil reagent hücumuna məruz qalan reaksiya qabiliyyətli aril kationu əmələ gəlməklə molekulyar azot ayrılır. Reaksiya  $\text{S}_{\text{N}}1$  mexanizm ilə gedir:




Belə reaksiyalarda birinci, limitləşdirici mərhələ – diazonium kationundan azotun ayrılması, ikinci, sürətlə gedən mərhələ – nukleofil və arilkation arasındaki reaksiyadan ibarətdir. Reaksiya sürəti diazonium kationun qatılığından asılıdır və nukleofil reagentin qatılığından asılı deyildir.

Diazoqrupun hidroksil, alkoxi qrupları və flüorla əvəz olunması reaksiyası monomolekulyar nukleofil əvəzləmə mexanizmi ( $\text{S}_{\text{N}}1$ ) ilə gedir.


Diazonium qrupun hidroksil qrupu ilə əvəz olunması arilkationun su ilə (nukleofil reagentlə) qarşılıqlı reaksiyası nəticəsində gedir. Bu üsul fenol, p-krezol və m-krezolun sintezlərində tətbiq edilir. Reaksiya qabiliyyətli arilkation nəinki su molekulu ilə (fenolların alınmasında), həmçinin məhlulda olan rəqib nukleofil reagentlərlə də, xüsusilə, mineral turşu anionları ilə qarşılıqlı təsirdə ola bilər. Fenolların alınmasında təkcə diazonium hidroxidlərdən deyil, hidrosulfatlardan da istifadə olunur. Bu halda

buxarla distillə olunmayan aralıq məhsullar arilsulfatlar ( $\text{Ar}-\text{OSO}_3\text{H}$ ) əmələ gəlir, arilxloridlər ( $\text{Ar}-\text{Cl}$ ) fenollar kimi buxarla distillə olunaraq, onları çirkəkdirirlər:



Analoji üsulla mineral turşuların iştirakı ilə diazonium duzunun spirtlərlə qızdırılması nəticəsində diazonium qrupunun alkoksi ionlarla əvəz olunması həyata keçirilir.

Şiman reaksiyası arilfluoridlərin alınması üçün ən yaxşı üsuldur. Adı üsulla alınan diazonium duzları, məhlulda borhidrogenfluorid ( $\text{HBF}_4$ ) və ya natrium borflüoridlə ( $\text{NaBF}_4$ ) emal edilirlər. Diazonium fluorborat çöküntüsü süzülür, yuyulur və qurudulur. Qurudulmuş duz qızdırıldığı zaman bor 3-flüorid, azot və arilflüorid əmələ gətirməklə parçalanır:




Diazonium qrupunun hidrogenlə əvəz olunması, adətən diazonium duzlarının spirtlərlə qızdırılması zamanı baş verir. Onlardan biri analoji olaraq fenolun alınması  $\text{S}_{\text{N}1}$  mexanizmi ilə gedir və son məhsul fenolun sadə efirindən başqa bir şey deyildir ( $\text{Ar}-\text{O}-\text{R}$ ). İkinci reaksiya isə oksidləşmə-reduksiya reaksiyasıdır.


Oksidləşmə-reduksiya reaksiyaları xüsusən nüvəsində  $\text{EAs}$ -əvəzləyicilər olan (məsələn simmetrik tribrombenzolun sintezində) diazonium duzları ilə çox asan gedir. Diazonium duzu ilə spirtlərin reaksiyasından alınan son məhsulların nisbəti mühitin pH-dan

çox asılıdır.

Bələ ki, mineral turşuların iştirakı ilə benzoldiazonium xloriddən, ( $S_N1$ -tipli mexanizmlə) alınan, 85-90% anizol əmələ gəlir, asetat buferində isə 100% çıxımla benzol alınır:




Son zamanlar diazo qrupun hidroksillə əvəz olunmasında fosfit turşusu geniş tətbiq olunur:



Diazo qrupun qopması ilə gedən diazolaşma başqa üsullarla çətin alınan maddələrin sintezində tətbiq olunur. Məsələn, anilindən simmetrik tribrom benzolun, p-toluidindən m-nitrotoluolun alınmasında və s.


Diazonium qrupun yodla əvəz olunması diazonium duzu məhlulu üzərinə kalium-yod məhlulu əlavə edildikdə baş verir. Bələ ki, yod ionu ( $\text{:J}^-$ ) çox asan oksidləşdiyinə görə nitrit turşusunun artıq miqdarı, kalium-yodid əlavə olunmadan əvvəl sidik cövhəri əlavə edilməklə məhluldan çıxarılır. Bu üsulla yodbenzol, p-yodtoluol, o-nitroyodtoluol alınır.

Son vaxtlar aydınlaşmışdır ki, reaksiya yod anionundan diazonium kationuna bir elektron verməklə aralıq mərhələdə fenil radikalının yaranması ilə gedir:




Halogen anionlardan bir elektron keçirməyə ancaq yod ionu malikdir.

Diazonium qrupun xlor, brom, sian, nitro və başqa əvəzləyicilərlə əvəz olunması katalizatorların - mis (II) duzu iştirakı ilə gedir (Zandmeyer reaksiyası). Geniş tətbiq olunan bu reaksiyaların mexanizmi kifayət qədər öyrənilməmişdir. Belə hesab edirlər ki, reaksiya elektron katalizator daşıyıcıları və radikal mexanizmlə gedir:



İkinci mərhələdə aril radikalı mis (II) xloriddən xlor atomu qoparmaqla birləşir:




Belə reaksiyalarda radikalların əmələ gəlməsi təcrübi olaraq təsdiq edilmişdir. Müəyyən şəraitdə onlar akrilonitrilin zəncirvari polimerləşməsini həyəcanlandıra bilər. Anoloji reaksiyalarda CuBr, CuCN, CuSCN və birvalentli misin başqa birləşmələri də iştirak edə bilərlər. Bu üsulla xlorbenzol, m-nitroxlorbenzol, o- və p-xlortoluollar, o-xlorbenzoy turşusu və p-bromtoluol alınır.

Katalizator kimi mis duzu əvəzinə təzə çökmiş mis tozundan istifadə etmək olar (Qatterman üsulu). Toz halına salınmış misi, mis 2-sulfat duzu məhluluna toz halına salınmış sinklə təsir etməklə alırlar. Belə üsulla p-dinitrobenzolu sintez edirlər.

## Diazonium duzlarında azotun ayrılması ilə gedən reaksiyalar

Diazonium duzları arilhidrozonlar almaq məqsədi ilə geniş tətbiq olunurlar. Reduksiya xlorid turşusunda, qalay xlorid, sulfit və başqa maddələrlə aparılır. Fenilhidrazin, fenilhidrazin-p-sulfatlı, 2-xlorfenilhidrazin və başqalarını diazonium duzlarının natrium-hidrosulfitə təsiri ilə alırlar. Reaksiyanın ümumi tənliyi aşağıdakı kimidir.





Reaksiyanın mexanizmi dəqiq müəyyən edilməmişdir.

Ən mühüm diazolaşma reaksiyası azolaşmadır. O, azoboyaların alınmasında istifadə olunur.

Azobirləşmələr tərkibində, iki aromatik nüvə ilə birləşmiş azoqrup ( $\text{N}=\text{N}$ ) olan maddələr aiddir. Məsələn, azobenzol  $\text{C}_6\text{H}_5-\text{N}=\text{N}-\text{C}_6\text{H}_5$ . Azobenzolun amin və hidroksi törəmələri və başqa azobirləşmələr azoboyalar kimi çox geniş tətbiq olunurlar. Azobirləşmələrin əksəriyyəti azolaşma reaksiyası vasitəsilə alınırlar. Reaksiyada iki maddə iştirak edir: diazonium duzu və fenol və ya aromatik amin. Diazonium duzuna çevrilən birli aromatik amin diazolaşdırıcı, fenol və ya sərbəst amin isə azolaşdırıcı adlanır.

Azolaşma reaksiyası aromatik nüvədə tipik elektrofil əvəz-lənmə reaksiyasıdır:





Azolaşma reaksiyalarında elektrofil reagent dizonium katio-nudur. Diazonium kationunun elektrofillilik xasəsi zəif olduğuna görə o, reaksiya qabiliyyəti yüksək olan fenol və aminlərlə reaksi-yaya girə bilir. Diazonium kationun elektrofil aktivliyinə aromati-k nüvədəki əvəzləyicilər, xüsusiylə, diazoqrupa görə o- və p- və-ziyətdə yerləşən əvəzləyicilər daha çox təsir edir.


Elektronoakseptor əvəzləyicilər aromatik nüvənin elektron sıxlığını azaldaraq, diazonium qrupunda müsbət yükü artırırlar. Bu diazonium kationunun reaksiyaya girmə qabiliyyətini artırır. Ona görə də diazolaşdırıcı kimi ən çox nüvəsində elektronoaksep-tor əvəzləyicilər olan sulfoqruplu (sulfanil turşusu, naftion turşusu), nitro qrupulu (nitroaniminlər), karboksil qruplu (antranil turşusu) birli aminlər istifadə olunurlar. Məsələn, sulfanil turşusu – heliantin və  $\beta$ -naftoloranjin, naftion turşusu – möhkəm qırmızı-sının, p-nitroanilin – p-nitroanilin qırmızısının, antranil turşusu-metil qırmızısının sintezində diazolaşdırıcı kimi istifadə edilir. Elektronodonor əvəzləyicilər eks istiqamətdə təsir edirlər və dia-zonium kationunun elektrofil aktivliyini azaldırlar.

Azolaşma reaksiyalarında ancaq aromatik nüvədə elektron sıxlığı yüksək olan birləşmələr azolaşdırıcı ola bilərlər. Azoboya-ların sintezi üçün yalnız amin və hidroksi törəməli aromatik sira istifadə olunur.

Reaksiya prosesində azo qrup, demək olar ki, həmişə azolaşdırıcı aromatik nüvənin hidrogen atomunu əvəz edir.


Azolaşma reaksiyaları müəyyən turş mühitdə (pH 3, 5-9) apa-rılır. pH-ın optimal qiyməti azolaşdırıcıların xassələrindən asılıdır.

Fenollarla (naftollarla) azolaşma pH 7-9 arasında aparılır. Ýğər pH 9-dan çox olarsa, onda diazonium katioları azolaşma reaksiyasına giri bilməyən diazotat ionlarına çevrilirlər. Hirdoksi birləşmələr (fenollar, naftollar), azolaşma reaksiyalarına ionlaşmış (fenoksil-ion) və ionlaşmamış formada giri bilirlər. Azolaşma reaksiyalarında ionlaşmış formanın aktivliyi xeyli artıqdır. Ona görə də praktiki olaraq həmişə fenollarla azolaşma zəif qəlevi mühitdə aparılır. Fenoksil-ionlarla azolaşma mexanizmi aşağıdakı sxemdə verilmişdir:




İonlaşmamış fenollarla (naftollarla) azolaşma, ancaq çox aktiv diazobirləşmələrlə aparılır. Bu halda reaksiya sürəti azalır və temperaturun artmasından (azolaşma reaksiyası ekzotermikdir) aralıq məhsullar əmələ gəlmir.


Azolaşma reaksiyalarında amin birləşməsinin aktiv forması, sərbəst amin (ionlaşmamış) olmasına baxmayaraq aminlərlə azolaşma zəif turş mühitdə (pH 3,5-7) aparılır. Aminlərlə azolaşma reaksiyasiyasının mexanizmi aşağıdakı sxemlə göstərilmişdir:



Qüvvətli turş mühitdə duz əmələ gəlməsi nəticəsində amin azolaşma qabiliyyətini itirir. Aromatik aminlərlərin protonlaşması (duz əmələ gətirməsi) pH=6 olduqda başlayır və buna görə də zəif turş mühitdə onlar azolaşmaya aktivdirlər. Lakin bir neçə birləşmələr (anilin, o- və p-toluidinlər, o-anizidin və başqaları) bu şəraitdə azot atomu ilə azolaşaraq diazoamin birləşmələr əmələ gətirir. Axırıncılar 30-35°C temperaturda uzun müddət qızdırıldıqda pereqruplaşmaya uğrayaraq amin azobirləşmələrə (azoboyalar) çevrilirlər:



Diazoaminbirləşmələrin qarşısını almaq üçün aminləri əvvəlcə sodium-hidrosulfit və formaldehidlə emal edirlər (amin qrupu qorumaq üçün). Alınmış azoboyadakı amin qrupunu azad etmək üçün qələvi mühitdə hidroliz edilir:




Diazobirləşmələr əmələ gəlməyən hallarda (məsələn, naftion turşusu) aminlərin azolaşması bəzən zəif qələvi mühitdə aparılır. Belə üsuldan qırmızı konqo sintezində istifadə edilir.

Əgər azolaşdırıcı molekulda eyni vaxtda hidroksil və amin qrupları olarsa, onda turş və qələvi mühitdə azolaşma istiqaməti başlıca olaraq amin qrupun, qələvi mühitdə isə hidroksi qrupun yönəltmə təsirilə müəyyən olunur.


Azolaşma reaksiyası üçün əsas faktor temperaturdur. Qələvi mühitdə azolaşma nisbətən aşağı temperaturlarda ( $0-10^{\circ}\text{C}$ ) aparılır. Çünkü, diazobirləşmələr turş mühitə nisbətən qələvi mühitdə daha az davamlıdır. Turş mühitdə azolaşma  $15-25^{\circ}\text{C}$  temperaturda aparılır. Diazonium duzunun məhlulları buz əlavə etməklə və ya hamamda buzlu su ilə xaricdən soyudulur. Xaricdən soyuma daha əlverişlidir, çünki əriyən buz hesabına reaksiya kütlesi durulaşmir. Davamlı və ya az reaksiya qabiliyyətli diazobirləşmələr olduğu halda azolaşma daha yüksək temperaturda ( $40-50^{\circ}\text{C}$ ) aparılır.

Bir çox azoboyalar tautomer azohidazon çevrilmə və rəng dəyişməsi ilə müşayiət olunan turşu-əsas tarazlıq hallarında iştirak edə bilirlər. Bu bir sıra azoboyaların indikator kimi tətbiq olunmalarının əsasını təşkil edir. Məsələn, aminazoboyalar heliantin (metil narıncı) və qırmızı konqo asidimetriya indikatorları kimi tətbiq olunurlar. Neytral mühitdə heliantinin sarı rəngi (azo-forma), turş mühitdə qırmızı rəngə (xinonhidrozon forma) dəyişir. Qırmızı konqonun rəngi daha kontrastlı (ziddiyyətli) dəyişir: neytral mühitdə açıq-qırmızı rəng (ozo-forma) turş mühitdə göy rəngə (xinonhidrazın forma) dəyişir:

#### A) Heliantin (metil narıncı)



## B) Qırmızı konqo



Turşu-əsas tarazlıq hallarında iştirak edə bilən bir neçə hidrokxi azoboyaların rənglərinin dəyişməsi, ionlaşma zamanı hidrokxi qrupun elektronodonor xassəsinin artması nəticəsində baş verir. Məsələn: narıncı boyaq (I) alkilimetriya indikatoru kimi istifadə edilir.

## KOLLOKVİUM ÜÇÜN SUALLAR

Nitrit turşusunun birli, ikili və üçlü aminlərə təsiri.


Diazolaşma reaksiyası, reaksiya mexanizmi. Diozolaşdırıcı amillər. Diazolaşma şərtləri. Diazonium duzları, diazohidratlar

və diazotatlar. İzomerləşmə və qarşılıqlı keçidlər. Azotun ayrılması və ayrılmaması ilə gedən diazobirləşmə reaksiyaları. Qatterman-Zandmeyer reaksiyası. Azobirləşmə reaksiyaları. Azo boyalar. Rəng nəzəriyyəsinin əsas anlayışları.

## LABORATORİYA İŞLƏRİ

Azotun ayrılması ilə gedən diazobirləşmə reaksiyaları:

### Fenol



#### Reaktivlər:

anilin 9,3 q (9,1 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 10 ml,  
natrium-nitrit 7,3 q,  
efir 60 ml.

#### Avadanlıq:

250 ml-lük çini stekan,  
500 ml-lük yumruditib kolba,  
damcı qifi, qarışdırıcı,  
su buxarı ilə distillə cihazı,  
fenolu distillə etmək üçün gödək hava  
soyuduculu distillə cihazı.

Çini stekana 50 ml su töküür. Üzərinə ehtiyatla qarışdırmaqla 10 ml qatı sulfat turşusu və 9,3 q təzə qovulmuş anilin əlavə edilir. Məhlul 75 q xırdalanmış buz əlavə edilməklə  $0^\circ\text{C}$ -yə kimi soyudular. Buz əlavə edilən zaman qarışdırma davam etdirilir ki, alınmış turş anilinsulfat duzu kiçik kristallı olsun.



Soyudulan qarışığa damcı qifindan ehtiyatla qarışdırmaqla damcı-damcı  $0-5^\circ\text{C}$ -yə qədər soyudulmuş 30 ml suda 7,3 q natrium-nitritin həll olunmuş məhlulu verilir. Bu zaman reaksiya qarışığının temperaturu  $8^\circ\text{C}$ -dən yuxarı olmamalıdır. Natrium-nitrit məhlulunun çox hissəsi verildikdən sonra, onun reaksiya qarışığına verilməsi dayandırılır və 5 dəqiqədən sonra sərbəst nitrit turşu-

sunun olmasını yoxlamaq üçün nümunə götürülür. Bundan ötrü götürülmüş nümunədən yodlu nişastalı kağız üzərinə bir damcı əlavə edilir. Əgər kağız üzərində göy rəngli ləkə əmələ gələrsə, onda sodium-nitrit məhlulunun verilməsi davam etdirilir. Eyni zamanda diqqət yetirmək lazımdır ki, məhlul həmişə turş reaksiya göstərsin (konqoya görə və ya universal indikator kağızı ilə yoxlamalı).

Məhlulda sərbəst nitrit turşusunun olması ilə birlikdə turş anilinsulfat duzunun məhlula tam keçməsi reaksiyanın qurtarma əlamətidir.

Diazonium duzu məhlulu 500 ml-lik əks soyuduculu kolbaya keçirilir və su hamamında (su hamamında temperatur 50-60°C olmalıdır) azotun ayrılması qurtarana kimi (15-20 dəqiqə) qızdırılır. Alınmış fenolun su buxarı ilə qovulması, distillatin bromlu su ilə bulanması dayanana kimi davam etdirilir. Distillat xörək duzu əlavə edilməklə efirlə ekstraksiya olunur, (3 dəfə, hər dəfə 20 ml efir götürür). Efir ekstraktı susuz sodium- və ya maqnezium-sulfat üzərində qurudulur. Efir qovulduqdan sonra fenol kiçik kolbada distillə olunur. 179-183°C-də qaynayan fraksiya toplanır. Soyudulduğdan sonra fenol kristallaşır. Çıxım 6 q-a yaxın olur. Fenol rəngsiz kristallik maddədir. Spirtdə, efirdə və xloroforomda yaxşı həll olur. Ərimə temp. 40,9°C; qaynama temp. 181,2°C;  $d_4^{25} = 1,071$ ;  $n_D^{25} = 1,5403$ .

## Yodbenzol



### Reaktivlər:

anilin 9,3 q (9,1 ml),  
xlorid turşusu ( $d_4^{20} = 1,19$ ) 25 ml,  
natrium-nitrit 8 q,  
kalium-yodid 20 q.


### Avadanlıqlar:


250 ml-lik çini stəkan,  
500 ml-lik yumrudib kolba,  
damcı qıftı,  
qarışdırıcı,  
su buxarı ilə distillə cihazı,  
yodbenzolu distillə etmək üçün hava soyuduculu distillə cihazı.

25 ml qatı xlorid turşusu və 25 ml su çini stekanda qarışdırılıb üzərinə 9,3 q təzə qovulmuş anilin əlavə edilir. Məhlulu 1-2°C-yə qədər soyudulur və üzərinə damcı qifindan qarışdırmaqla 20 ml suda 8 q sodium-nitrit həll edilmiş məhlul əlavə edilir. Sodium-nitrit məhlulunu elə sürətlə vermək lazımdır ki, temperatur 50°C-dən yuxarı qalxmasın. Bunun üçün içərisində reaksiya kütləsi olan stekan xaricdən buzlu su ilə yaxud da içərisinə bir neçə buz parça-sı salınmaqla soyudulur. Reaksiyanın qurtarması yodlu nişastalı kağızla yoxlanır.

Alınmış diazonium duzu məhlulu qarışdırılmaqla içərisində 100 ml suda 20 q kalium-yodid həll olunmuş tutumu 500 ml olan yumrudib kolbaya keçirilir. Qarışq 2-2,5 saat sakit qaldıqdan sonra kolba hava soyuducusu birləşdirməklə azotun ayrılması qurtarana kimi su hamamında qızdırılır. Məhlula aralıq məhsul kimi alınan fenolu «tutmaq» üçün qələvi reaksiya verənə kimi, qatı qələvi məhlulu əlavə edilir. Yodbenzol su buxarı ilə qovulur. Distillə soyuducudan ağır yağlı damcı gəlib qurtarana kimi distillə davam etdirilir. Yodbenzol ayırcı qifda ayrılır və susuz kalsium-xlorid üzərində qurudulur. Kiçik kolbada distillə olunaraq 185-189°C-də qaynayan fraksiya toplanır. Çıxım 15-16 q. Yodbenzol rəngsiz mayedir. Spirit efir və xloroformda yaxşı, suda isə pis həll olur. Qaynama temperaturu 188,5°C;  $d_4^{20} = 1,8383$ ;  $n_D^{18} = 1,6213$ .

### Simm-Tribrombenzol





**Reaktivlər:**

tribromanilin 2 q,  
etil spirti (mütləq spirt) 15 ml,  
benzol 5 ml,  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 1 ml,  
natrium-nitrit 0,8 q.

**Avadanlıqlar:**

50 ml-lik yumrudib kolba,  
az miqdarda maddələrlə işləmək üçün  
şarşəkilli soyuducu,  
«barmaqcıqlı» soyuducu.


Yumrudib kolbada 2 q quru tribromanilin 15 ml mütləq etil spirtində və 5 ml benzolda həll edilərək üzərinə 1 ml qatı sulfat turşusu əlavə edilir və kolbaya əkssoyuducu birləşdirilir. Qarışq su hamamında çöküntü həll olana kimi qızdırılır. Sonra kolbaya 0,8 q natrium-nitrit əlavə edilir. Bu zaman sürətlə reaksiya getməlidir. Kolba su hamamında 30 dəqiqə qızdırıldıqdan sonra soyudulur.


Soyuma zamanı tribrombenzol və natrium-sulfat ayrılır. Onlar filtr kağızından süzülür və filtrat barium-xlorid məhlulu ilə çöküntü verməyənə kimi su ilə yuyulur. Yuyulmuş çöküntü filtr kağızı arasında sıxılır və qurudulur, sonra «barmaqcıqlı» soyuduculu cihaza keçirilib spirtlə kristallaşdırılır. Bu zaman az miqdarda aktivləşdirilmiş kömür əlavə edilir.

Tribrombenzolun çıxımı 0,5 q, ərimə temperaturu  $122^{\circ}\text{C}$ -dir.

**Azotun ayrılmaması ilə gedən diazobirləşmə reaksiyaları:**

**Qırmızı p-nitroanilin boyası (p-nitrobenzolazo-  $\beta$ -naftol)**





**Reaktivlər:**

p-nitroanilin 3,5 q,  
xlorid turşusu (I n.) 50 ml,  
natrium-nitrit 1,8 q,  
β-naftol 3,7 q,  
sirkə turşusunun natrium duzu 3,5 q,  
natrium hidroksidin 2%-li məhlulu.


**Avadanlıqlar:**

200 ml-lik çini stekan,  
çini həvəngdəstə,  
qarışdırıcı.

3,5 q p-nitroanilin həvəngdəstədə narınlaşdırılır və üzərinə 50 ml 1 n. hidrogen xlorid turşusu məhlulu əlavə edilir. Alınmış qarışq həvəngdəstə ilə narınlaşdırılır və horra halına salınmış kütlə çini stekana köçürülür, həvəngdəstə su ilə (25 ml) yuyulur və həmin stekana tökülür. Stekan buzlu su olan hamamda soyudulur və üzərinə qarışdırmaqla damcı-damcı 1,8 q natrium-nitritin 5 ml suda həll olmuş məhlulu əlavə edilir. Alınmış diazobirləşmə məhlulu süzülür.

2%-li qələvi məhlulda 3,7 q  $\beta$ -naftol məhlulu hazırlanır. Süzülmüş diazobirləşmə məhlulu üzərinə 4 ml suda 3,5 q sirkə turşusunun sodium duzu məhlulu əlavə edilir və sonra qarışdırmaqla az-az  $\beta$ -naftolun qələvi məhlulu verilir. Ayrılmış boyaq 30 dəqiqə sakit saxlanıldıqdan sonra Büxner qıfında süzülür, diqqətlə yuyulur və havada qurudulur. Alınmış preparat qurudulduğundan sonra asan əzilərək açıq-qırmızı toz halına salınır.

### Metil narıncı boyası



#### Reaktivlər:

sulfanil turşusu 1 q,  
dimetilanilin 0,7 q (0,8 ml),  
natrium nitrit 0,4 q,  
natrium hidroksidin 1 n. məhlulu,  
xlorid turşusunun 2 n. məhlulu,  
30%-li sirkə turşusunun sodium duzu.

#### Avadanlıqlar:

50 və 100 ml-lıq stekanlar,  
Bunzen kolbası,  
Büxner qıfi.


Tutumu 50 ml olan kolbada 1 q sulfanil turşusu 8 ml 1 n. sodium hidroksid məhlulunda həll edilir. Alınmış məhlul universal indikatora görə qələvi reaksiya ( $\text{pH}=10$ ) göstərməlidir. Sonra sulfanil turşusunun sodium duzu məhlulu üzərinə 0,4 q sodium-nitritin 4 ml suda məhlulu əlavə edilir.

Alınmış məhlulu 4-5 dəfə qarışdırılmaqla əvvəlcədən 0-10°C-yə qədər soyudulmuş 10 ml 2n. xlorid turşusu üzərinə tökülür.

Əmələ gəlmış diazoniumsulfanil turşusu tədricən çöküntü verir. 10-15 dəqiqə davam edən diazolaşma qurtardıqdan sonra, universal indikator kağızında və ya konqo kağızında məhlul turş reaksiya göstərməlidir. Suspenziya halında olan diazobirləşmənin üzərinə 0,7 q (0,8 ml) dimetilanilin əlavə edilir. Dimetilanilin əlavə edildikdən sonra 20 ml 30%-li spirkə turşusunun sodium duzu əlavə edilir və 40-50 dəqiqə müddətində reaksiya qarışığının qarışdırılır. Axırda məhlul qatilaşır və moruğu-qırımızı rəng alır. Bir müddət sakit saxlandıqdan sonra reaksiya kütləsi üzərinə 1n. sodium hidroksid məhlulu o vaxta kimi əlavə edilir ki, moruğu-qırımızı rəng sarı-qəhvəyi rəngə çevirilir. 15 dəqiqədən sonra boyaq süzülür nutç filtrdə 3-4 dəfə su ilə yuyulur və 20 ml suda kristallaşdırılır. Kristallaşdırılmış boyaq havada və ya quruducu şafda 40-50°C-də qurudular. Çıxım 70 %-ə yaxın olur.

## SULFOLAŞMA

Karbon-kükürd rabitəsinin yaranması ilə üzvi birləşmə molekuluna sulfo qrupun ( $\text{SO}_3\text{H}$ ) daxil edilməsi sulfolaşma adlanır. Bu zaman alınan sulfoturşulara bir hidroksil qrupu üzvi radikalalla əvəz olunmuş sulfat turşusu törəməsi kimi baxmaq olar:




Sulfoturşular nisbətən çətin hidroliz olunurlar. Bununla da onlar oksigen və kükürd rabitəli sulfat turşusu efirlərindən – alkil-sulfatlardan  $\text{RO}-\text{SO}_2-\text{OH}$  və dialkilsulfatlardan  $\text{RO}-\text{SO}_2-\text{OR}$  fərqlənirlər. Göstərilən mürəkkəb efirlər duru turşularla qaynağıldıqdə, yaxud soyuqda qələvilərin təsirindən asan hidroliz olunurlar.

Sulfo qrupun daxil edilməsi üçün müxtəlif sulfolaşdırıcı amillərdən istifadə edilir: 1) sulfat turşusu (92-93%-li H<sub>2</sub>SO<sub>4</sub>) və ya monohidrat 100%-li H<sub>2</sub>SO<sub>4</sub>): 2) oleum (100 %-li H<sub>2</sub>SO<sub>4</sub>-də SO<sub>3</sub> məhlulu, tüstülenən sulfat turşusu): 3) sulfat turşusu anhidridi SO<sub>3</sub>: 4) xlorsulfon turşusu (sulfat turşusunun monoxloranhidridi Cl-SO<sub>2</sub>-OH): 5) sulfuril xlorid (sulfat turşusunun dixloranhidridi Cl-SO<sub>2</sub>-Cl): 6) sulfit turşusunun natrium duzları (sulfit və bisulfitlər): 7) piridinsulfotrioksid və dioksansulfotrioksiddə elektronu çatışmayan kükürd atomu azot və ya oksigenin sərbəst elektron cütləri ilə əlaqələnir:




Piridinsulfotrioksid




Diokansulfotrioksid

### Alifatik karbohidrogenlərin sulfolasması

Qatı sulfat turşusu adı temperaturda parafin karbohidrogenlərinə təsir etmir. Lakin tüstülenən sulfat turşusu (oleum), onları qaynama temperaturlarına qədər qızdırıldıqda sulfolaşdırı bilir:




Ən aktiv əvəzolunma üçlü karbon atomunda gedir:



Ümumiyyətlə, doymuş karbohidrogenlərdə elektrofil əvəzət-mə reaksiyası ilə sulfolaşma çətin gedir. Radikal əvəzolunma (sulfoksidləşmə və sulfoxlorlaşma) reaksiyası isə əksinə, daha asan və rəvan gedir.

20-30°C-də ultrabənövşəyi şüalarla işıqlandırmaqla oksigen və sulfit turşusu anhidridinin birgə təsiri reaksiyası sulfoksidləşmə adlanır. Aralıq məhsul kimi əmələ gələn alkanpersulfoturşu sonra sulfoturşuya çevrilir:




Reaksiyaya başlamaq üçün az miqdarda peroksid əlavə etmək olar.

Sulfoxlorlaşma sulfit turşusu anhidridi və xlorun birgə təsiri inisiatorun iştirakı ilə hidrogen atomunun sulfoxlorid qrupu ( $\text{SO}_2\text{Cl}$ ) ilə əvəz olunması baş verir:



Sulfoxlorlaşma zəncir-radikal reaksiyadır. Proses işıq enerjisi təsirindən xlor molekulunun parçalanması ilə başlayır:



Axırıncı mərhələdə ayrılmış xlor atomu yeni zəncirin başlanmasına səbəb olur.

Sulfoxlorlaşma nəticəsində sulfoturşuların xloranhidridi –


sulfoxloridlər alınır.

Xlorsulfon turşusu alifatik karbohidrogenlərlə iki istiqamətdə reaksiyaya girir:



Sulfoturşuları almaq üçün (1) karbohidrogen karbon 4-xlorid və ya xloroformda həll edilir və tədricən xlorsulfon turşusunun hesablanmış miqdarı əlavə edilir. Tarazlığı sulfoxlorid alınan istiqamətdə yönəltmək üçün (2) artıq miqdarda xlorsulfon turşusu tətbiq etmək lazımdır (lazım olduğundan 2 moldan çox).


Sulfit turşusu duzlarının halogenalkillərlə qarşılıqlı təsirindən parafin sırası sulfoturşularının duzları alınırlar:



Ehtimal ki, bu zaman alkil radikalların sulfit turşusu anionuna keçməsi baş verir.

Parafin sırası sulfoturşuları kristallik, olduqca hiqroskopik və suda asan həll olan maddələrdir. Onlar xassələrinə görə sulfat və xlorid turşusu ilə müqayisə oluna biləcək qüvvətli turşuluq xassəsinə malikdirlər.

Oksisulfoturşular – aldehid və ketonların bisulfitli törəmələridir. Sulfo qrup ilə hidroksil qrupu eyni karbon atomu ilə əlaqəlidirlər. Onlar aldehid və bəzi ketonlara (karbonil qrupu ilə əlaqəli metil və ya iki metilen qruplu) natrium-bisulfitin doymuş məhlulu ilə təsir etməklə alınırlar:




(R=H, alkil)

Bisulfit törəməli aldehidlər (ketonlar) soda məhlulu təsirindən aldehid (keton) ayrılması ilə asan hidroliz olunan kristallik maddələrdir. Ona görə də bu birləşmələr aldehid və ketonların alınma və təmizlənmələrində istifadə olunurlar.

### Aromatik karbohidrogenlərin sulfolaşması

Sulfolaşma reaksiyası aromatik birləşmələr sırası üçün xarakterik reaksiyalardan biridir. Aromatik sulfoturşular bir çox boyaların və dərman maddələrin sintezində geniş tətbiq olunduqlarına görə böyük praktiki əhəmiyyətə malikdirlər. Əsas keyfiyyəti isə sulfoqrupun birləşməyə daxil edilməsilə onun suda həll olunmasının artmasıdır ki, bu da sulfoturşuların sonrakı istifadəsini asanlaşdırır.

Yuxarıda qeyd edildiyi kimi aromatik karbohidrogenlər parafinlərə nisbətən sulfat turşusu ilə asan sulfolaşır. Sulfolaşma dönən prosesdir və aşağıdakı tənliklə ifadə olunur:



Benzol reaksiya qarışığı buzla soyudulmaqla tərkibində 5-8% kükürd (VI) oksidi olan sulfat turşusu ilə sulfolaşdırılır. Güman edilir ki, sulfolaşmada bilavasitə iştirak edən sulfat turşusu anhidridir.


Sulfo qrup aromatik nüvəni passivləşdirir, ona görə də m-di-sulfobenzol turşusunu almaq üçün daha sərt şərait ( $200-240^\circ\text{C}$ ) tələb olunur. Üçüncü sulfo qrupu nüvəyə daxil etmək üçün temperaturancaq  $300^\circ\text{C}$ -yə çatdırılmaqla daxil edilə bilir. Reaksiya yavaş, təxminən 12 saat müddətində başa çatır.

Toluol nisbətən yumşaq şəraitdə qatı sulfat turşusu ( $d_4^{20}=1,84$ ) iştirakı ilə sulfolaşır.


Çoxnüvəli aromatik karbohidrogenlərdə elektrofil əvəzətmə reaksiyaları benzola nisbətən asan gedir. Naftalin üçün sulfolaşma reaksiyası əvəzləyicini  $\beta$ -vəziyyətdə daxil etməyə imkan verdiyinə görə son dərəcədə böyük əhəmiyyət kəsb edir. Tərkibində elektronodonor əvəzləyici olan aromatik birləşmələr xüsusiilə asan sulfolaşırlar. Bəzi hallarda sulfo qrupun «müvəqqəti» daxil edil-


məsində, bu reaksiyadan aromatik nüvəni oksidləşmədən qorumaq üçün istifadə edirlər. Belə üsul, xüsusilə, pikrin turşusunun sintezində istifadə edilir.

Birli aromatik aminlərin monosulfat törəməsini almaq üçün çox vaxt əvvəlcə amin duzu alınan «qələvi qaynaması» üsulundan istifadə edirlər. Qızdırma zamanı alınmış amin duzu bir molekul su itirir və sulfanil turşusuna çevirilir. Sulfanil turşusunun alınma sxemi aşağıdakı kimiidir:



Naftion turşusunun sintezi zamanı  $\alpha$ -naftalinin molekuluna sulfo qrupu həmin üsulla nisbətən aşağı temperaturda daxil edilər:





### Sulfolaşma reaksiyası istiqamətinə şəraitin təsiri.

Temperaturdan asılı olaraq müxtəlif reaksiya məhsulları alınır. Temperaturun artması ilə toluolun sulfat turşusu ilə sulfolaşması zamanı orto-izomerin çıxımı azalır, para- və meta-izomerlərin çıxımı isə artır (cədvəl 4).

**Cədvəl 4**

#### Sulfotoluol turşusuları çıxımına temperaturun təsiri

Sulfo qrupun nüvədə vəziyyəti	Temperaturda %-lə çıxım	
	0°C	100°C
ortho-	32	13
meta-	6,0	8,0
para-	62	79

Naftalinin sulfolaşmasında da analogi hal müşahidə olunur: 50°C-də əsasən  $\alpha$ -sulfonaftalin turşusu, 160°C-də isə  $\beta$ -izomer əmələ gəlir.



Yumşaq şəraitdə – aşağı temperaturda sulfo qrup daha reaksiyaya qabil vəziyyətdə reaksiyaya girir (toluol molekulunda orto-vəziyyət və ya naftalin molekulunda  $\alpha$ -vəziyyətdə). Lakin sulfoturuşu nə qədər tez əmələ gəlirsə, bir o qədər də tez hidroliz olunur. Yüksək temperatur hidrolitik proseslərin getməsinə şərait yaradır, ona görə də temperatur artdıqca labil izomer karbohidrogenə desulfolaşır. Sonra yavaş-yavaş sulfolaşaraq daha davamlı izomer əmələ gətirir. Tədricən reaksiya kütłüsində daha davamlı sabit məhsul toplanır. Izomer məhsulların çıxımı həmçinin reaksiyanın

aparılma müddətindən də asılıdır. Məsələn, naftalinin sulfolaşması zamanı sulfo qrup  $\alpha$ -vəziyyətdə reaksiyaya girir. Lakin reaksiyanın aparılma müddətindən asılı olaraq  $\alpha$ -izomerin qatılığı azalır və  $\beta$ -izomer artır. Müşahidə olunan qanuna uyğunluğun səbəbi ondan ibarətdir ki,  $\alpha$ -izomerin desulfolaşma sürəti  $\beta$ -izomere nisbətən daha çoxdur. Sulfoturşuların bu cür izomerləşməsindən sənayedə geniş istifadə olunur.

Sulfolaşma reaksiyasında katalizatorlar az rol oynayır. Lakin gümüş-sulfat iştirakı ilə antraxinonun sulfolaşması zamanı məraqlı katalitik təsir hali müşahidə edilmişdir (M.İ.İlinski, 1892). Antraxinoniumun oleumla katalizatorsuz sulfolaşması zamanı başlıca olaraq  $\beta$ -sulfoantraxinon, cibə duzu iştirakı ilə  $\alpha$ -sulfoantraxinon turşusu əmələ gəlir.

### Sulfoxlorlaşma reaksiyası

Cox vaxt sulfoturşu almaq üçün xlorsulfon turşusundan istifadə edirlər. Adətən aromatik birləşmələrin xlorsulfon turşusu ilə qarşıqli reaksiyasını sulfoxloridlər almaq məqsədilə aparırlar – benzolsulfoxlorid, toluolsulfoxlorid və b. Arilsulfoxloridlər almaq üçün 1 mol aromatik birləşməyə ən azı 2 mol xlorsulfon turşusu götürülür. Xlorsulfon turşusunun birinci molekulu nüvəyə daxil olur, ikinci molekul isə arilsulfoxloridin əmələ gəlməsində iştirak edir.




Reaksiya məhsulu – sulfoxloridlər suda çətin həll olurlar. Ona görə də onların qarışıqdan ayrılmاسını asan həll etmək olur. Aralıq məhsulların – sulfonların əmələ gəlməsinin qarşısını almaq üçün reaksiya qarışığına artıq miqdarda xlorsulfon turşusu əlavə

edirlər. Sulfoxloridlərin çoxu distillə oluna bilir.

Sulfoxloridlər dərman maddələri istehsalı üçün ən əhəmiyyətli aralıq məhsuldur.


### Sulfolaşma reaksiyasının mexanizmi


Sulfolaşma dönen olduğuna görə, aromatik nüvədə qeyri-adi elektrofil əvəzətmə reaksiyası gedir. Bu reaksiyanın xüsusiyyəti birdə ondan ibarətdir ki, onun üçün izotop effekti xarakterikdir. Aromatik nüvədə adı hidrogen deyteriuma nisbətən təqribən 2 dəfə tez əvəz olunur. Sulfolaşma reaksiyasının mexanizminə dair yekdil fikir yoxdur. Nitrolaşma və halogenləşmə mexanizmi kimi, bir o qədər də yaxşı öyrənilməmişdir. Fərz edirlər ki, qatı və ya 100%-li yəni su az olan və ya olmayan, sulfat turşusu istifadə edildiyi zaman sulfat turşusu molekulları bir-birilə qarşılıqlı təsirdə olaraq aktiv elektrofil hissəciklər – kükürd (VI) oksidi və hidrosulfonium kationu əmələ gətirir:



Tüstülənən sulfat turşusu ilə sulfolaşma zamanı əsas sulfolaşdırıcı amil kükürd (VI) oksididir. O sulfat turşusuna nisbətən da-ha aktiv reaksiyaya girmə qabiliyyətinə malikdir.


Benzolun kükürd (VI) oksidi ilə sulfolaşma sxemi:






Göstərilən  $\sigma$ -kompleksin xüsusiyyəti ondan ibarətdir ki, o burada bipolar ionu təmsil edir,  $S_N2$ -tipli başqa reaksiyalarda isə kation rolunu oynayır.

Benzolun hidrosulfonium kationu ilə sulfolaşma sxemi:




Sulfolaşma zamanı aralıq reaksiyalar gedir və sulfonlar alınır.


Arilsulfoturşuların hidrolizi – aromatik birləşmələrin sulfat turşusu ilə sulfolaşmasının eks reaksiyasıdır:




Aromatiksulfo turşularının hidrolizi sulfo qrupun protonla elektrofil əvəz olunmasıdır. Sulfat turşusu ilə sulfolaşma (bilavası - tə reaksiya) və arilsulfo turşuların hidrolizi (eks reaksiya) zamanı eyni  $\sigma$ -kompleks əmələ gəlir.  $\sigma$ -Kompleksdən hidrosulfonium ( $\text{SO}_3\text{H}$ ) kationunun qopması zamanı aromatik karbohidrogen (hidroliz reaksiyası), ondan protonun qopması zamanı isə arilsulfoturşu alınır (sulfolaşma reaksiyası):



Hirdoliz sürətini azaltmaq üçün xüsusi üsullar tətbiq edilir. Sadə üsulla reaksiya mühitindən suyu, aromatik karbohidrogenin artıq qalan miqdarı ilə azeotrop qaraşıq halında qovub çıxarılır. Bu üsul p-sulfotoluonun sintezində istifadə edilir. Əgər reaksiya tüstünlənən sulfat turşusu və ya kükürd (VI) oksidi ilə aparılırsa, onda su kükürd (VI) oksidlə birləşir:




Suyun reaksiya mühitindən çıxarılması üçün əlverişli üsul tionalxloridin tətbiq olunmasıdır:




a) İkinci aralıq reaksiya oksidləşmə o, temperatur yüksəldiyi zaman artır. Reaksiya qarışıqlı kömürləşir, kükürd (IV) oksidi  $\text{SO}_2$  ayrılır.

b) Üçüncü aralıq reaksiya – sulfonların əmələ gəlməsidir:



Sulfonlar reaksiya qarışığında aromatik birləşmələrin artıq miqdarı və sulfolaşmada tüstülənən sulfat turşusu və ya SO<sub>3</sub> tətbiq olunduğu zaman alınır. Sulfonlar suda həll olduqlarına görə, reaksiya qarışılığını suda həll etməklə onları əsas məhsuldan ayırmalı ola-

Çox vaxt arilsulfo turşuların reaksiya qarışığından ayrılmazı çətinləşir. Bu sulfo turşuların su və sulfolaşdırıcı amillərin artlığında yaxşı həll olması ilə izah olunur. Yalnız daxili duz halında olan aminsulfo turşular müstəsnalıq təşkil edirlər. Adətən aromatik sulfo turşuları ayırmalı üçün reaksiya qarışığına arilsulfo turşuların sodium duzunun qatı duz məhlullarında (NaSe, Na<sub>2</sub>CO<sub>3</sub>, Na<sub>2</sub>SO<sub>3</sub>, Na<sub>2</sub>SO<sub>4</sub>) məhdud həll olmasına əsaslanan duz əlavə etmək üsulu tətbiq edilir:



Bu üsul β-sulfonaftalin və naftion turşuları sintezində tətbiq olunur. Sulfat turşusunun artığını sulfoturşulardan ayırmalı üçün hər şeydən əvvəl reaksiya qarışığına barium və ya kalsium birləşmələri əlavə edirlər.


## KOLLOKVİUM ÜÇÜN SUALLAR

Alifatik karbohidrogenlərdə sulfolaşma, sulfoksidləşmə və sulfoxlorlaşma reaksiyaları. Reaksiya mexanizmləri.

Aromatik sulfoturşuların alınması. Sulfolaşma amilləri: sulfat turşusu, oleum, xlorsulfon turşusu. Sulfolaşma reaksiyasının mexanizmi. Sulfolaşma reaksiyası gedişinə temperatur və əvəzləyicilərin təsiri. Sulfo turşuların kimyəvi xassələri. Sulfo qrupun başqa atom və qruplarla əvəzlənməsi (H, OH, CN, COOH). Qələvi qaynaması. Reduksiya sulfoturşu törəmələri, sulfoxloridlər, sulfamidlər, efirlər. Benzolsulfoturşu, benzolsulfoxlorid, sulfanil turşusu.

# LABORATORİYA İŞLƏRİ

## Sulfanil turşusu



Sulfanil turşusu «qələvi qaynaması üsulu» və ya artıqlığı ilə alınır.

### Qələvi qaynaması üsulu

#### Reaktivlər:

anilin 9,3 q (9,1 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 10,3 q (5,6 ml),  
aktivləşmiş kömür,  
10%-lı NaOH məhlulu.

#### Avadanlıqlar:

çini həvəngdəstə,  
çini kasa,  
Büxner qılı,  
Bunzen kolbası.

Çini həvəngdəstədə diqqətlə qarışdırmaqla növbə ilə az-az 5,6 ml qatı sulfat turşusu və 9,3 q təzə qovulmuş anilin əlavə edilir. Qarışdırmanı sorucu şkafda aparmaq lazımdır (qoruyucu eynək və ya qoruyucu şit taxmali). Alınmış duz çini kasaya keçirilir və 4-5 saat quruducu şkafda 180°-190°C-də qızdırılır. Sulfo kütłədən götürülmüş nümunənin qələvi məhlulu ilə parçalanması zamanı anilin ayrılmasa, onda reaksiya qurtarmış hesab edilir.

İsti halda reaksiya kütlesi həvəngdəstədə xirdalanıb 40 ml 10 %-lı sodium hidroksid məhlulunda həll edilir. Tünd rəng almış məhlul aktivləşmiş kömürlə 5 dəqiqə qaynadılır, süzülür və xlorid turşusu ilə konqoya görə turş reaksiya göstərən kimi turşulaşdırılır. Ayrılmış sulfanil turşusu süzülür və sonra suda kristallaşdırılır. Çıxmış 11-12 q təşkil edir.

## **Artıq miqdarda götürülmüş sulfat turşusu iştirakı ilə sulfolaşma**

**Reaktivlər:**

anilin 9,3 q (9,1 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 30 q (16,3 ml).

**Avadanlıqlar:**


100 ml-lik yumrudib kolba,  
250 ml-lik stekan,  
Büxner qızılı,  
Bunzen kolbası.

Yumrudib kolbaya 9,3 q anilin tökülür və daimi qarışdırmaqla üzərinə az-az 16,3 ml sulfat turşusu əlavə edilir (öz-özünə qızma müşahidə edilir). Alınmış kütləni yağ hamamında 4-5 saat 180-190°C-də (hamamın temperaturu) qızdırırlar. Sulfolaşmanın qurtarmasını təyin etmək üçün reaksiya kütləsindən bir neçə damcı götürülüb sınaq şüşəsində suda həll edilir və alınmış məhlul natrium hidrok sid məhlulu ilə neytrallaşdırılır. Əgər bu zaman anilin ayrılmazsa, reaksiya qurtarmış hesab edilir.

Soyumuş reaksiya kütləsi soyuq su olan qaba tökülür, çökmüş sulfanil turşusu süzülür, az miqdarda su ilə yuyulur və suda kristallaşdırılır. Kristallaşma zamanı rəngli qarışıığı kənar etmək üçün bir az aktivləşdirilmiş kömür əlavə edilir. Çıxım 10-12 q.

Sulfanil turşusu rəngsiz kristallik maddədir  $p\text{-H}_2\text{N-C}_6\text{H}_4\text{SO}_3\text{H}\cdot 2\text{H}_2\text{O}$ . Müəyyən müddət saxlandıqdan sonra kristallaşma suyu uçur.  $280^{\circ}\text{C}$ -yə qədər qızdırıldıqda ərimədən parçalanır. Həll-edicilərdə çətin həll olur.

### **2,4-Dimetilsulfoturşu (natrium duzu)**



**Reaktivlər:**

m-ksilol 7,8 q,  
 sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 8,1 ml,  
 natrium-xloridin doymuş məhlulu.

**Avadanlıqlar:**


50 ml-lik ikibogazlı kolba,  
 soyuducu,  
 qarışdırıcı,  
 iki ədəd 100 ml-lik stekan,  
 Büxner qıfi,  
 vakuum altında süzmək üçün kolba,  
 qaynar süzmək üçün qurğu.

Sulfolaşma aparmaq üçün qurğu qarışdırıcı və əkssoyuducu ilə təchiz olunmuş reaksiya kolbasından ibarətdir. Reaksiya kolbasına m-ksilol tökülür və sonra üzərinə sulfat turşusu əlavə edilir. m-Ksilol və sulfat turşusu qarışığı qarışdırılmaqla su hamamında iki təbəqənin yox olması və eyni cinsli kütlə əmələ gəlməsinə kimi qızdırılır (1,5-2 saat).

Otaq temperaturuna kimi soyudulmuş reaksiya kütləsi içərisində 45 ml doymuş natrium-xlorid məhlulu olan stekana tökülür. Sulfo turşunun natrium duzunun çökmüş kristalları süzülür, filtr kağızı arasında sıxlılır və doymuş natrium-xlorid məhlulunda (5 ml) yuyulur. Xam məhsulun çıxımı 13,5 q-a yaxın olur.

Alınmış məhsul 30 ml qaynar suda həll edilir və qaynar məhlul süzülür. Filtart tədricən  $0^{\circ}\text{C}$ -yə kimi soyudulur və sulfo turşunun natrium düzünün çökmüş kristalları süzülür. Filtr kağızı arasında diqqətlə sıxlılır və iki dəfə (hər dəfə 5 ml) su ilə yuyulur. Çıxm 9 q.

### Sulfotoluol turşusu (monohidrat)

**Reaktivlər:**

Toluol 13 ml,  
 qatı sulfat turşusu 8 ml,  
 aktivləşmiş kömür,  
 natrium-xlorid,  
 qatı HCl turşusu.

**Avadanlıqlar:**


100 ml-lik yumudib kolba,  
 əkssoyuducu,  
 azbestli tor.

Əkssoyuducu ilə birləşdirilmiş 100 ml-lik yumrudib kolbaya 13 ml toluol və 8 ml qatı sulfat turuşusu tökülür. Bir neçə kapillar və ya 2-3 «qaynadıcı» əlavə edilir. Toluolun zəif qaynaması ilə qarışq qum hamamında və ya azbest toru üzərində, tez-tez qarışdırmaqla bir saat qızdırılır. Toluol təbəqəsininitməsi və soyuducuda kondensatın gec əmələ gəlməsi reaksiyanın qurtarmasını göstərir.

İsti reaksiya qarışığının içərisində 40 ml su olan 200 ml-lik stekana tökülür. Alınmış tünd rəngli məhlula aktivləşmiş kömür əlavə edilir (karbolen götürmək daha yaxşıdır) və sorucu şafda rəngsizləşənə qədər qaynadılır. Qaynama zamanı reaksiyaya girməyən toluol qalığı qovulur. Məhlul qırışlı süzgəcdən keçirilməklə kömürdən təmizlənir, rəngsiz məhlul isə su hamamında çini kasada 20 ml həcmində çatana qədər buxarlaşdırılır. Sonra məhlul buzda soyudulur. Soyuq məhluludan Vürs kolbasında natrium-xlorid və qatı sulfat turşusundan alınan hidrogen xlorid qazı buraxılır (sulfat turşusu əlavə edilməmişdən əvvəl, duz qatı xlorid turşusu ilə isladılır). Hidrogen xlorid qazı qurumaq üçün içərisində sulfat turşusu olan qabdan buraxılır. Hidrogen xloridin buraxılması məhlulda çöküntünün ayrılmaması dayanana kimi davam etdirilir. Çökmüş p-sulfatoluol 1 və ya 2 №-li məsaməli şüşə qıflarda süzülür. Qalıq stekan və ya büksə keçirilərək vakuum-eksikatorda əvvəlcə sulfat turşusu üzərində, sonra qələvi üzərində qurulur (axırıncı hidrogen xloridi tutmaq üçün mütləq lazımdır) p-sulfatoluolun çıxımı 15 q.

n-Sulfatoluol (4-metilbenzolsulfo turşusu) rəngsiz kristallik maddədir. Sulfatoluol 1 mol su ilə kristallaşır. Suda, etil spirtində və dietil efirində yaxşı həll olur. Hiqroskopik maddədir. Ərimə temperaturu 104-105°C-dir.

## 20. Benzolsulfoxlorid



**Reaktivlər:**

Benzol 11,5 ml,  
xlorsulfon turşusu 46 q,  
karbon 4-xlorid,  
kalsium-xlorid.

**Avadanlıqlar:**

100 ml-lik üçboğazlı yumrudib kolba,  
ikiboğazlı forştoss,  
damci qıfi,  
qarışdırıcı,  
termometr,  
əkssoyuducu.

Əkssoyuducu və damci qıfi ilə təchiz olunmuş ikiboğazlı forştossla birləşdirilmiş 100 ml-lik üçboğazlı kolbaya 46 q xlorsulfon turşusu tökülür. Bir saat qarışdırılmaqla üzərinə 11,5 ml benzol əlavə edilir. Reaksiya qarışığında temperatur  $20-25^{\circ}\text{C}$ -dən yuxarı qalxmamaq üçün kolba arabır soyuq su ilə soyudulur. Benzol əlavə edildikdən sonra reaksiya qarışığı həmin temperaturda 1 saat da qarışdırılır. Sonra reaksiya kütləsi içərisində 250 q. buz olan stakana tökülür. Benzolsulfoxlorid ayırıcı qıfda karbon 4-xlorla ekstraksiya olunur (2 dəfə, hər dəfə 25 ml). Ekstrakt su ilə yuyulur və su ayrıldıqdan sonra kalsium-xloridlə qurudulur və süzüldükdən sonra həllədici qovulur. Benzolsulfoxlorid vakuumda distillə edilir.  $113-115^{\circ}\text{C}$ -də (10 mm civə sütunu) qaynayan fraksiya toplanır. Çıxım 16 q.

Benzolsulfoxlorid yağlı mayedir, buzlu suda donur. Soyuq suda həll olur, isti su ilə hidroliz olunur. Etanol və efirdə həll olur. Ərimə temperaturu  $14^{\circ}\text{C}$ . Qaynama temperaturu  $113-115^{\circ}\text{C}$  (10 mm civə süt.) və ya  $251,5^{\circ}\text{C}$  (760 mm civə sütunu).

## Oksidləşmə və reduksiya

### Oksidləşmə

Oksidləşmə reaksiyası üzvi sintezdə geniş istifadə edilir.

Oksidləşmə reaksiyasının mexanizmi oksidləşdiricinin təbiətindən, mühitdən və reaksiyanın aparıldığı şəraitdən asılı olaraq müxtəlif ola bilər.

**Oksidləşdiricilər.** Oksidləşdirici kimi tətbiq olunan çoxlu miqdarda birləşmələr mövcuddur: kalium-permanqanat, xromat anhidridi və xrom qarışığı, nitrat turşusu, qurğuşun 2-oksid və selen

2-oksid, qurğusun 4-asetat, hidrogen peroksid, dəmir 2-xlorid və başqaları. Üzvi birləşmələrə oksidləşdirici təsirinin istiqamət və intesivliyi oksidləşən maddənin xassəsindən, oksidləşdiricinin təbiətindən, temperaturdan, mühitin pH-dan və s. asılıdır.

**Kalium-permanqanat.** Oksidləşdirmək üçün kalium-permanqanatın müxtəlif qatlılıqda turş, qələvi və neytral sulu məhlulu tətbiq olunur.

**Altıvalentli xrombirleşmələri.** Adətən laboratoriyyada oksidləşmə üçün xrom anhidridi üzvi birləşmələrin əksəriyyəti həll olan sirkə turşusu məhlulunda tətbiq edilir. Dixromatlar – duru sulfat turşusu məhlulunda. Oksidləşmə həm soyuqda, həm də qızdırmaqla aparılır. Reaksiya qarışığının yaşıl rəng alması reaksiyanın qurtardığını göstərir. Yadda saxlamaq lazımdır ki,  $\text{Na}_2\text{Cr}_2\text{O}_7 \cdot 7\text{H}_2\text{O}$  suda və buzlu sirkə turşusunda  $\text{K}_2\text{Cr}_2\text{O}_7$ -ta nisbətən daha yaxşı həll olur.

**Nitrat turşusu.** Oksidləşmə üçün müxtəlif qatlılıqda (10-65%) nitrat turşusu götürülür. Maye üzvi birləşmələr həllədicisiz, bərk birləşmələr nitrat turşusuna davamlı (sirkə turşusu, xlorbenzol) həllədicilərdə oksidləşdirilir.

Nitrat turşusu qüvvətli oksidləşdiricidir, oksidləşmə həm soyuqda, həm də qızdırmaqla aparılır.

**Selen 2-oksid.** Oksidləşməni adətən spirt, sirkə turşusu, yaxud sirkə turşusunun benzolla qarışığında aparırlar. Oksidləşdirici üzvi həllədicilərdə, yaxud az miqdarda isti suda həll edilir, axırınca halda yaxşı oksidləşdirici selenit turşusudur ( $\text{H}_2\text{SeO}_3$ ). Reaksiya prosesində selenin qırmızı çöküntüsü əmələ gəlir.

**Qurğusun 4-asetat.** Suriki\* sirkə turşusu ilə birlikdə qızdırmaqla alırlar. Oksidləşmə buzlu sirkə turşusu məhlulunda aparılır. Oksidləşmə zamanı qurğusun 2-asetata (II) çevirilir.

**Hidrogen peroksid.** Oksidləşmə üçün hidrogen peroksidin müxtəlif qatlılıqda turş, qələvi və neytral məhlulundan istifadə edilir.

Oksidləşmə radikal mexanizm ilə gedir. Neytral mühitdə oksidləşməni dəmir oksidinin (II) iştirakı ilə aparırlar. Dəmir 2-oksidini hidrogen peroksidə aşağıdakı tənlik üzrə reaksiyaya girir:

\* Qırmızı-narınçı və ya qırmızı-qəhvəyi boyalı (sülügen)



**Hava oksigeni** – texnoloji proseslərdə tətbiq olunan ən ucuz oksidləşdiricidir. Oksidləşməni yüksək temperaturda, həm katalizatorların iştirakı, həm də katalizatorsuz aparırlar. Katalizator olaraq dəyişkən valentli metalların oksidləri və duzları tətbiq olunur (Cu, Mn, Pb, V və s.).

### Oksidləşmə-reduksiya reaksiyalarında əmsalların təyini



Oksidləşmə-reduksiya reaksiyaları tənliklərində əmsalların təyin edilməsində, birləşmələrin tərkibinə daxil olan atomların formal oksidləşmə dərəcəsi anlayışına əsaslanan hesablama sxemindən istifadə etmək əlverişlidir.

Atomun oksidləşmə dərəcəsi dedikdə, kovalent rabitənin əmələ gəlməsində iştirak edən elektron cütü əgər təmamilə elektronnüfri atoma doğru meyl etmiş olarsa, atomun nail ola biləcəyi yük nəzərdə tutulur.


Oksidləşmə dərəcəsi təyin edilən zaman eyni element atomları aralarındaki əlaqə nəzərə alınır. Ona görə də miqdarda oksidləşmə dərəcəsi ola bilər ki, elementin valentliyinə bərabər olmasın.

İonlardan fərqli olaraq molekulda atomların oksidləşmə dərəcəsinin cəmi sıfır bərabərdir. Oksidləşmə dərəcəsi haqqında anlayış olduqca formaldır və molekulda atomun həqiqi vəziyyətini əks etdirmir.








Karbon atomunun oksidləşmə dərəcəsi üzvi birləşmələrdə  $4^-$ ,  $4^+$  arasında dəyişir. Məsələn, metanda karbon atomunun oksidləşmə dərəcəsi  $4^-$ , metil spirtində  $2^-$ , qarışqa aldehidində 0, karbon 2-oksiddə  $4^+$ -dür:





Karbon atomunun oksidləşmə dərəcəsi etan, sirkə aldehidi sirkə turşusu və nitrometanda aşağıdakı kimidir:



Oksidləşmə-reduksiya reaksiyaları sxeminin tərtib edilməsi zamanı hər şeydən əvvəl reaksiyada iştirak edən atomların oksidləşmə dərəcəsinin necə dəyişdiyini təyin etmək lazımdır. Üzvi birləşmələrin iştirakı ilə oksidləşmə-reduksiya reaksiyalarında reagentlərin stexiometrik nisbətlərinin hesablanması aşağıdakı məsallarda göstərmək olar:






### Alifatik karbohidrogenlərin oksidləşməsi

Doymuş karbohidrogenlər kalium-permanqanat və xrom qarışığı kimi qüvvətli oksidləşdiricilərin təsirinə qarşı çox davamlıdır. Onların oksidləşməsi hava oksigeni ilə yüksək temperaturda aparılır. Aşağı molekullu parafinlər qaz fazada oksidləşərək ( $350\text{-}400^\circ\text{C}$ ) aşağı molekullu spirt, aldehid, keton və turşu qarışıqları əmələ gətirirlər. Bu üsul texnikada formaldehid almaq üçün tətbiq edilir.

$\text{MnO}_2$  iştirakı ilə yüksək molekullu parafinlərin hava oksigeni ilə oksidləşmələri zamanı ( $100\text{-}260^\circ\text{C}$ ) yüksək molekullu turşuların üstünlük təşkil etdiyi mürəkkəb qarışıqlar əmələ gəlir. Bu oksidləşmə prosesi sənayedə geniş tətbiq edilir. Əmələ gəlmış turşu qarışıqlarından  $\text{C}_{16}\text{H}_{32}\text{O}_2$ - $\text{C}_{18}\text{H}_{36}\text{O}_2$  turşuları ayrılır və onlardan sabun hazırlanır.

Oksidləşmə reaksiyası radikal-zəncirvari prosesdir və reaksiya zamanı hidroperoksidlər əmələ gəlir:




Oksigen təsirinə əvvəlcə üçlü karbon atomu, sonra ikili və nəhayət birlə karbon atomu məruz qalır. Karbohidrogen radikalları

müxtəlif istiqamətlərdə parçalanırlar. Hidroperoksidlərin parçalanması aldehid, keton və spirtlərin əmələ gəlməsi ilə müşayiət edilir.

Kobalt və manqan duzları iştirakı ilə alitsiklik karbohidrogenlər maye fazada ( $140\text{-}150^{\circ}\text{C}$ ) hava ilə oksidləşirlər. Tsikloheksanın oksidləşməsi zamanı tsikloheksanol və tsikloheksanon əmələ gəlir. Qüvvətli oksidləşdiricilərin təsirindən ( $\text{KMnO}_4$ ,  $\text{HNO}_3$ ) tsikloparafinlər nüvənin açılması ilə oksidləşərək ikiəsaslı turşular əmələ gətirirlər.


### $\alpha$ -Oksidlərin alınması

Doymamış karbohidrogenlərin katalik oksidləşməsi  $\alpha$ -oksidlərin alınmasında tətbiq edilir. Etilenin yuxarı temperaturda ( $270\text{-}290^{\circ}\text{C}$ ) xirdalanmış gümüş üzərində hava oksigeni ilə oksidləşməsi zamanı etilen oksid əmələ gəlir (P.V.Zimakov):




Proses zəncirvari xarakter daşıyır və görünür ki, aktiv etilen molekulundan yaranmış radikallar  $\cdot\text{CH}_2-\text{CH}_2-\text{O}-\text{O}\cdot$  zəncirin inkişafında iştirak edir.

Adi temperaturda maye fazada etilen karbohidrogenlərinə oksigen təsiri zamanı ikiqat rabitə iştirak etmir. Oksidləşməyə ikiqat rabitəyə  $\alpha$ -vəziyyətdə yerləşən qrup məruz qalır və bu zaman hidroperoksid əmələ gəlir:




Lakin başqa hallarda etilen karbohidrogenləri doymuş karbohidrogenlərə nisbətən oksidləşdiricilərin təsirinə daha çox həssasdırılar və ikiqat rabitədən oksidləşirlər.

Üzvi perturşular (persirkə\*, perbenzol və s.) etilen karbohidrogenlərini  $\alpha$ -oksidlərə qədər oksidləşdirir (N. A. Prilejayev):




Bu reaksiya ilə yuxarı temperaturda olefinlərin oksidləri əvəzinə hidroliz məhsulları – qlikollar almaq olur:



### $\alpha$ -Qlikolların alınması

Etilen karbohidrogenlərinə kalium-permanqanatın neytral yaxud duru qələvi məhlulu ilə təsir etdikdə  $\alpha$ -qlikollar alınır (E. E. Vaqner):




Bu zaman kalium-permanqanatın qələvi məhlulunun rəngsizləşməsi və  $MnO_4^-$  çökması müşahidə olunur. Verilmiş reaksiya iki-qat rabitə üçün keyfiyyət reaksiyasıdır.

Vaqner reaksiyasının mexanizmi nişanlanmış atomlar vasitəsilə öyrənilmişdir. Tərkibində nişanlanmış oksigen atomları olan  $^{18}O$  kalium-permanqanatla təcrübədə təsdiq edilmişdir ki,  $\alpha$ -qlikola oksidləşdiricinin iki oksigen atomu keçir. Aralıq mərhələdə iki qat rabitəyə  $MnO_4^-$  anionunun sis-birləşməsi nəticəsində, tsiklik mürəkkəb efir (I) əmələ gelir. Sulu qələvi məhlulu ilə hidroliz

\* Persirkə turşusu sirkə anhidrinə hidrogen peroksidə təsir etməklə alınır. Buna lara turşu peroksidləri kimi baxmaq olar.

zamanı 1,2-diolu ( $\alpha$ -qlikol II) və çox davamsız  $MnO_4^{3-}$  (göy rəngli) atomu verir. Həmin ion ani olaraq permanqanat anionla reaksiyaya girərək manqanat-anionu ( $MnO_4^{2-}$ ) əmələ gətirir:





Tərkibində  $MnO_4^{2-}$  ionu olan birləşmə daha davamlı formaya keçir:




Etilen karbohidrogenlarının xrom turşusu yaxud xrom qarışığı vasitəsilə oksidləşərək parçalanması zamanı aralıq maddə kimmi olefinlərin  $\alpha$ -qlikolları, yaxud  $\alpha$ -oksidləri əmələ gəlir. Bu zaman  $\text{Cr}^{\text{VI}} - \text{Cr}^{\text{III}}$ -ə kimi reduksiya olunur.

$\alpha$ -Oksid yəqin ki, xrom turşusunun monoefirindən əmələ gəlir və hidroliz nəticəsində karbokationa çevrilir:





Daha dərin oksidləşmə zamanı ( $\text{KMnO}_4$ -turş mühitdə,  $\text{HNO}_3$ , xrom qarışığı) ikiqat rabitə qırılır və doymamış birləşmənin quruluşundan asılı olaraq turşular, yaxud keton və turşu alınır:




Bu üsulla doymamış karbohidrogenlərdən qlikol, keton və turşu almaq olur, həmçinin onların quruluşunu da təyin etmək olur. Etilen karbohidrogenlərinin oksidləşərək parçalanması üçün ozonlaşma reaksiyası da tətbiq edilir.


### Ozonlaşma reaksiyası

Doymamış birləşmələrin ozonlaşması həm ikiqat rabitənin yerini müəyyənləşdirmək və həm də preparativ məqsədlər üçün (aldehid, keton və karbon turşularının alınması) istifadə edilir. Reaksiya üçün soyuq (bəzən  $70^\circ\text{C}$ -yə qədər) duru (0,05; 0,10 M) olefin məhlulu (etilasetat, buzlu sirkə turşusu yaxud başqa həllədicilərdə) və 3-6%-li ozonlaşdırılmış oksigen tətbiq olunur.


Ozonlaşma reaksiyasının mexanizmini aydınlatıcıdır üçün bir neçə variant təklif edilmişdir. Onlardan ən ağlabatani olefinin ozonla qarışqlı reaksiyası zamanı əvvəlcə karbonilli birləşməyə (II) və davamsız bipolyar iona (III) parçalanan davamsız birli ozonid (I) əmələ gəlməsi mexanizmidir. Sonra bipolyar ion karbonil qrupuna birləşir və bu zaman ayrılması mümkün olan ozonid (IV) əmələ gəlir:




Bəzək mexanizmi təsdiq edən təcrübü sübutlar vardır. 2,2,5,5-Tetrametilheksen-3-ün (fəza çətinliyi olan olefin) trans-izomerinin ozonlaşmasında 75°C-də birli ozonidi ayırmaq mümkün olmuşdur.



Əgər karbonil birləşmə (II) reaksiya qabiliyyəti olmayan keton olarsa, onda bipolyar ion (III) ona birləşmir. Bu halda bipolyar ionun dimerləşməsi baş verir:



Ozonidlər partlayış verə bilərlər, ona görə də onları az miqdarda alırlar. Suyun təsiri ilə ozonidlər parçalanaraq karbonilli birləşmə (aldehid və ya ketonlar) və hidrogen peroksid əmələ gətirir:




Aldehidlər hidrogen peroksidlə karbon turşularına oksidləşə bilər. Onun qarşısını almaq üçün reaksiya qarışığına reduksiya edici (sink və b.) daxil edirlər. Bəzən ozonidlərin parçalanması hidrogen peroksidin iştirakı ilə aparılır. Ozonlaşma məhsullarını (aldehidlər, ketonlar, karbon turşuları) ayırmaq və fərdiləşdirmək (identifikasiya etmək) olur.

Qoşulmuş diyen birləşmələrində ozon adətən bir ikiqat rabitə ilə reaksiyaya girir. Üçqat rabitəli birləşmələrin ozonlaşması zamanı qarşıq məhsullar alınır, ona görə də alkinlərin ozonlaşması praktiki əhəmiyyət kəsb etmir.


### Spirtlərin oksidləşməsi

**Birli spirtlər** oksidləşmə zamanı karbon turşularına qədər asan oksidləşə bilən aldehidlər əmələ gətirirlər:




Birli spirtlərin kalium-permanqanatın qələvi məhlulu və qatı nitrat turşusu ilə oksidləşməsi zamanı karbon turşuları alınır. Xrom qarışığı ilə oksidləşmə zamanı reaksiyanı aldehid əmələ gəlməsi mərhələsində saxlamaq olur. Sintez zamanı aldehidlərin turşuya çevrilmələrinin qarşısını almaq üçün aldehidləri reaksiya mühitində çıxarmaq lazımdır. Bu mümkün haldır, çünki aldehidlər spirtlərə nisbətən aşağı temperaturda qaynayırlar. Bu üsulla aldehidlərin çıxımı 40-60 %-dən yuxarı olmur.

Bu cür reaksiyalarla sirkə, propion və izoyağ aldehidlərini almaq olur. Aldehid reaksiya prosesində mühitdən qovulub çıxarıılır. Xrom Cr<sup>VI</sup>-dan Cr<sup>III</sup>-ə reduksiya olunur.




Bəzən aldehidləri sabit birləşmələrə çevirirlər. Məsələn, əgər reaksiya sirkə anhidridində aparılırsa, onda uyğun diasetat alınar:




Diasetat turşuların sulu məhlulunda hidroliz olunur və nəticədə aldehid ayrılır.

İkili spirtlərin oksidləşməsi zamanı ketonlar əmələ gəlir:







İkili spirtlerin oksidləşməsi birli spirtlərə nisbətən asan gedir və yüksək çıxımla ketonlar alınır. Çünkü ikili spirtlerin reaksiya qabiliyyəti birli spirtlərə nisbətən yüksəkdir və oksidləşmə zamanı alınan ketonlar aldehidlərə nisbətən oksidləşdiricilərə daha davamlıdır.

Məsələn, benzhidrolun oksidləşməsilə 90 % çıxımla benzofenon alınır:




İkili spirtlerin oksidləşmə reaksiya mexanizmi ikili propil spirtinin kalium-bixromatla oksidləşməsi misalında öyrənilmişdir. Aralıq mərhələdə bir proton itirən turş mürəkkəb efir (I) əmələ gelir. Əmələ gəlmış anion (II) keton (III) və yeni anionun (IV) əmələ gəlməsində parçalanır. Axırıcı isə öz növbəsində tezliklə davamlı birləşməyə çevrilir:






Tsikloheksanolun tsikloheksanona oksidləşmə reaksiyası praktiki əhəmiyyətə malikdir. Reaksiya başlamazdan əvvəl reaksiya qarışığına üzvi həllədici əlavə edilir (dietil efiri). Reaksiya prosesində əmələ gəlmış keton (tsikloheksanon) efir təbəqəsinə keçərək oksidləşdirici ilə təmasda olmur:




Mürəkkəb quruluşlu ikili spirlər (məsələn, sterollar) Oppenauer üsulu ilə oksidləşdirilir (üsullen mahiyyəti ondan ibarətdir ki, katalizator iştirakı ilə ikili spirt və keton tərkibli sistemdə tərazlıq yaranır):




Reaksiya tarazlığını sağa yönəltmək üçün sistemə artıq miqdarda aseton əlavə edilir.


Yüksək temperaturda ( $450\text{-}600^{\circ}\text{C}$ ) spirt buxarlarının hava ilə qarışığını metal katalizatorların üzərindən buraxdıqda aldehid və ketonların əmələ gəlməsi baş verir:



Bu zaman ola bilər ki, ikiqat rabitə toxunulmaz qalsın:




Üçlü spirtlər kalium-permanqanatın neytral, yaxud qələvi məhlulu ilə oksidləşməyə davamlıdır. Onların oksidləşməsi turş mühitdə aparılır. Bu şəraitdə spirtlərin dehidratlaşması baş verir və bu zaman əmələ gələn etilen karbohidrogeni oksidləşdiricinin təsirinə məruz qalır. Oksidləşmə karbon zəncirinin qırılması və aldehid və keton əmələ gəlməsi ilə müşayiət olunur ki, onların tərkibindəki karbon atomlarının sayı spirt karbon atomlarından az olur:



### $\alpha$ -Qlikolların oksidləşərək parçalanması

Spirtlərin karbonil birləşimələri – aldehid və ketonlara qədər oksidləşmələri  $\alpha$ -qlikolların parçalanmasıdır. Bu üsul çətin tapılan


karbonil birləşmələrin alınması və karbohidratlar kimyası üçün mühüm əhəmiyyət kəsb edir.  $\alpha$ -Qlikolların oksidləşərək parçalanması üçün peryodat turşusu və ya qurğuşun 4-asetat tətbiq edilir. Reaksiya adətən otaq temperaturunda aparılır. Buna çaxır turşusu dietil efirinin oksidləşərək qlioksil turşusunun etil efirinə çevrilməsini misal göstərmək olar:




### Birli spirtlərin karbon turşularına oksidləşməsi.

Birli spirtlərin karbon turşularına oksidləşməsi üçün oksidləşdirici kimi kalium-permanqanat, kalium (natrium)-bixromat, xrom (VI) oksidi yaxud duru nitrat turşusu tətbiq edilir. Ən çox reaksiya nəticəsində həll olunmayan manqan (IV) oksid əmələ gətirən kalium-permanqanat istifadə edilir. Kalium-permanqanatın çatışmayan cəhəti ondan ibarətdir ki, az həll olması və stabil olmamasıdır.


Əgər çoxatomlu spirtlərdə bir spirt qrupunu oksidləşdirmək tələb olunursa onda qalan hidroksil qrupları mühafizə edilir. Məsələn, qliserinin qliserin turşusuna oksidləşməsi aşağıdakı sxemlə aparılır:






### Aldehid və ketonların oksidləşməsi

Atsiklik və aromatik aldehidlərin çoxu havada qaldıqda öz-özünə oksidləşirlər. Aralıq məhsul kimi peroksid xassəli birləşmələr əmələ gəlir (hidroperoksidlər):




Həmin perturşular mühitdəki aldehidlə reaksiyaya girib turşu əmələ gətirir:





Bu üsul texnikada sirkə aldehidindən sirkə turşusu almaq üçün tətbiq edilir. Oksidləşmə işiq və katalizatorla (keçid elementlərin duzları –Fe, Mn) sürətləndirilir. Reaksiya radikal mexanizm üzrə gedir.


Aldehidlərin öz-özünə oksidləşməsi reaksiyası zəncirvari prosesdir. Reaksiyanın başlanması fotokimyəvi, yaxud inisiatordan yaranan hidrogen atomunun sərbəst radikala ötürülməsi reaksiyası və nəhayət oksigen molekulu ilə qarşılıqlı təsir reaksiyaları ola bilər:



Zəncirin bəzi reaksiyaları aşağıdakılardır:




Zəncir aşağıdakı reaksiya nəticəsində qırılır:




RH – inhibitor molekulu və yaxud qarışqda olan başqa molekul aldehiddən hidrogen atomunu qopara bilməyən birləşmə ola bilər.

Aldehidlər – kalium-permanqanat, xrom turşusu, nitrat turşusu və s. oksidləşdiricilərin təsirilə də oksidləşə bilirlər. Bu reaksiyalar adətən sulu məhluluda aparılır. Hətta zəif oksidləşdirici olan gümüş-nitratın ammonyak məhlulu, natrium hidroksidin iştirakı ilə aldehidləri karbon turşularına oksidləşdirirlər. Nəticədə metal gümüş sınaq şüşəsinin divarına çökür (gümüş güzgü reaksiyası). Bu aldehidlər üçün keyfiyyət reaksiyasıdır. Ketonlar isə qüvvətli oksidləşdiricilər vasitəsilə oksidləşirlər və göstərilən reaksiyanı vermirlər.


Heterotsiklik aldehid furfurol qələvi məhlulda kalium-permanqanatla oksidləşdikdə piroselik turşusunu əmələ gətirir:



Ehtimal edilir ki, aldehidlərin məhlulda oksidləşməsi, spirtlərin dehidrogenləşməsinə oxşar reaksiyadır. Bu halda aldehid özünün hidrat forması halında qarşılıqlı təsirdə olur, oksidləşdirici isə ancaq ayrılan hidrogenin akseptoru rolunu oynayır:




Aldehidlərin xrom turşusu ilə oksidləşməsi də yəqin ki, spirtlərin xrom turşusu ilə reaksiyası kimi aralıq xrom turşusu efirinin və aldehid hidrat formasının yaranması ilə gedir və sonra hidrid - ion H-xrom turşusuna keçir:




Spirtlərlə reaksiyanın əksinə olaraq, xrom turşusu efirinin əmələ gəlməsi xrom turşusunun aldehidin karbonil qrupuna nukleofil birləşməsi ilə baş verir.


Ketonlar qələvi və ya turş mühitdə (kalium-permanqanatın qələvi məhlulu, nitrat turuşusu, xrom qarışığı) oksidləşir. A.P.Pov müəyyən etmişdir ki, ketonların oksidləşməsi zamanı karbonil qrupu yanında C-C rəbitəsi iki istiqamətdə qırılır, reaksiya nəticəsində karbon turşuları və ya ketonlar alınır:




Hər iki mühitdə ketonlar oksidləşməzdən əvvəl enollaşırlar:



Qeyri-simmetrik ketonlar iki istiqamətdə enol formasına keçə bilirlər. Bunun nəticəsində də dörd məhsul alınır. Ketonların oksidləşməsinə tsikloheksanondan adipin turşusunun alınmasını misal göstərmək olar:




Karbonil qrupu ilə əlaqəli metil və metilen qruplarının oksidləşməsi üçün selen (IV) oksid tətbiq olunur. Bu zaman aldehid və ya keton qrupu toxunulmaz qalır:




### Aromatik karbohidrogenlərin oksidləşməsi


Əvəz olunmamış aromatik karbohidrogenlər müxtəlif oksidləşdiricilərə qarşı çox davamlıdır (kalium-permanqanat, xrom 3-oksid, nitrat turşusu). Lakin  $\text{V}_2\text{O}_5$  iştirakı ilə hava oksigeni benzolu malein anhidridinə qədər oksidləşdirir. Aralıq məhsul kimi yəqin xinon əmələ gəlir ki, bu da növbəti oksidləşmə zamanı malein anhidridinə, naftalin isə ftal anhidridinə çevrilir:



Alkilaromatik birləşmələrdə oksidləşdiricilərin təsirindən birinci növbədə yan zəncir oksidləşir, həm də ən çox «hücum» məruz qalan  $\alpha$ -karbon atomu olur. Benzil, vəziyyətinə görə oksidləşdirici hücumunun başlangıç istiqaməti əmələ gələn aralıq hissəciklərin (radikal və ya karbokationların) delokallaşması hesabına stabillaşması ilə izah edilir:




Oksidləşdiricilər təsirindən ( $\text{KMnO}_4$ ,  $\text{HNO}_3$ ,  $\text{CrO}_3$ ) benzol homoloqları aromatik turşulara çevrilir. Benzol homoloqlarının yan zənciri duru  $\text{HNO}_3$  turşusu ilə qaynadıldıqda asan oksidləşdiricilər (I həcm qatı  $\text{HNO}_3$ ,  $d_4^{20}=1,4$ ; 2-3 həcm su). Bir neçə yan zəncir olduqda  $\text{HNO}_3$  ən çox bir alkil qrupunu oksidləşdirir, məsələn, oksiloldan o-toluil turşusu alınır:




Oksidləşmənin asan getməsi əvəzləyicilərin qarşılıqlı yerləşmələrindən asılıdır. Belə ki, p-izomer, m-izomerə nisbətən asan oksidləşdir. Yan zəncirin oksidləşməsi həmçinin nüvədəki əvəzləyicilərin təbiətindən də asılıdır. Məsələn, toluolun benzoy turşusuna oksidləşməsinə nisbətən p-nitrotoluol p-nitrobenzoy turşusuna asan oksidləşdir.


Yan zəncirli aromatik karbohidrogenlərin katalitik oksidləşməsi böyük praktiki əhəmiyyət kəsb edir. Toluol və başqa benzol homoloqlarının buxarlarını oksigen qarışığı ilə 400-500°C-də V<sub>2</sub>O<sub>5</sub> üzərindən buraxdıqda uyğun aldehidlər əmələ gəlir:



Həmin üsulla etilbenzolun hava ilə katalitik oksidləşməsindən asetofenon alınır. Oksigen benzol nüvəsi ilə qonşu karbon atomuna «hücum» edir:




Adətən bu üsul toluolda qənaətləndirici nəticə vermir, çünki əmələ gəlmış aldehid asan oksidləşərək turşuya çevrilir:



Bu halda ən yaxşı nəticə Mn<sup>IV</sup> duzları ilə oksidləşmə zamanı alınır.

Fenol almaq üçün manqan, yaxud mis katalizatorlarının iştirakı ilə kumolun maye fazada hava oksigeni ilə oksidləşməsindən istifadə olunur. Əmələ gəlmış kumol hidroperoksidi sulfat turşusu ilə fenol və asetona parçalanır:




Kumol



Fenol

Aseton

Reaksiya heterolitik mexanizmlə gedir:



R.Raşiqə (1930) görə benzolun oksidləşməsi ilə fenolun alınması iki mərhələli prosesdir:




Əmələ gəlmış hidrogen xlorid yenidən prosesə qayıdır.

### Aromatik birləşmələrin xinonlara oksidləşməsi

Xinoid nüvəsi bir çox boyaq maddələri və təbii birləşmələr kimi piqmentlər, vitaminlər və fermentlərin tərkibində vardır. Xinoidlərin əsas alınma üsulu karbohidrogenlərin, fenolların, anilinlərin, orto- və para-dioksidiamin və ya oksiaminaromatik törəməli birləşmələrin oksidləşməsidir. Müxtəlif birləşmələrdən benzoxinonun alınması aşağıdakı sıra ilə azalır: hidroxinon > fenol > benzol.

Aromatik karbohidrogenlər sırasının oksidləşməsi zamanı xinonların çıxımı bir o qədər də çox olmur. Benzola nisbətən kondensləşmiş benzol nüvəli sistemlər daha asan oksidləşərək xinonlar verirlər. Ona görə də xinonları almaq üçün antrasen, fenantren, naftasen kimi çox nüvəli karbohidrogenlərdən istifadə edilir.


Antrasenin sirkə turşusunda xrom anhidridi ilə oksidləşməsi zamanı antraxinonun çıxımı 90%-ə çatır, naftalin isə həmin üsulla oksidləşdikdə  $\alpha$ -naftaxinonun çıxımı 20% olur. p-Benzoxinon və  $\alpha$ -naftoxinondan fərqli olaraq antraxinon oksidləşdiricilərin təsirinə daha çox davamlıdır:





Sənayedə p-benzoxinonu fenol və ya anilindən alırlar. Oksidləşdirici kimi manqan (IV) oksidi yaxud sulfat turşusu istifadə edilir. Laboratoriya şəraitində fenol və aminlərin oksidləşməsi üçün kalium-nitrozodisulfonat yaxud hidrogen peroksid və sirkə turşusu tətbiq edilir. Belə hesab edirlər ki, amin və fenolların xinonlara oksidləşməsi sərbəst radikal mexanizmi ilə gedir. Lakin indiyə kimi bu proses ətraflı aydınlaşdırılmışdır.


Dioksi- və diaminbenzollar n-benzoxunona asan oksidləşir. Bu reaksiyalar üçün müxtəlif oksidləşdiricilər tətbiq edilir: natrium-bixromat və sulfat turşusu, kalium-bromat və sulfat turşusu, natrium-bromat və sirkə turşusu, dəmir 3-xlorid, efir qarışığında nitrat turşusu, buzlu sirkə turşusunda qurğuşun 4-asetat və bir çox birləşmələr. Oksidləşdiricinin seçilməsi əsas etibarı ilə oksidlə-

şən birləşmənin quruluşu ilə müəyyən edilir. Hidroxinonun (p-dioksibenzolun) qələvi mühitdə oksidləşməsi ehtimal ki, həmin mühitdə rezonanslı stabillaşmə hesabına olduqca davamlı semixinon (I)-radikal – anionun yaranması ilə gedir. Turş mühitdə isə aralıq mərhələdə p-xinon və p-dihidroksibenzolun (xinhidron) molekulyar kompleksi (II) əmələ gəlir:



Hidroxinondan p-benzoxinonun və o-toluidindən p-toluxinonun sintezlərində əmsalların tapılması aşağıdakı sxemlərdə verilmişdir:





## KOLLOKVİUM ÜÇÜN SUALLAR


Alkanlar və alkenlərin oksidləşməsi. İkiqat rabitəli birləşmələrin oksidləşməsi. Vaqner və Prilejayev üsulları. Ozonlaşma. Olefinlərin oksidləri. Alkenlərin oksidləşmə məhsullarına (destruktiv parçalanma) görə quruluşlarının təyini. Nüvənin açılması ilə aromatik karbohidrogenlərin oksidləşməsi. Alkilaromatik karbohidrogenlərin oksidləşməsi. Benzolun funksional törəmələrinin oksidləşməsi (fenollar, aminlər, aldehidlər). Amin və oksi qrupların mühafizə edilməsi. Spirtlərin oksidləşməsi. Aldehid və ketonların oksidləşməsi. Popov qaydası. Alkil və asillərin peroksid və hidroperoksidləri. Oksidləşdirici amillər: oksigen, ozon, kalium-permanqanat, xrom anhidridi, hipoxloritlər, yodit turşusu, gümüş oksidi, nitrat turşusu, nitrit turşusu.

Doymamış karbohidrogenlərin hidrogenləşməsi. 1,4-Birləşmə. Asetilenlərin hidrogenləşməsi. Aromatik karbohidrogenlərin hidrogenləşməsi. Karbonilli birləşmələrin reduksiyası. Karbon turşuları və onların törəmələrinin reduksiya olunmaları. Aromatik nitrobirləşmələrin reduksiyası. Benzidin perekruplaşması. Alifatik nitrobirləşmələrin reduksiyası. Qoşulmuş oksidləşmə-reduksiya (hidrid mübadiləsi). Tişenko reaksiyası. Reduksiyaedici amillər: natrium, hidrogen, sink, metal amalqamaları, alüminium alkoholyatları, alüminium hidridlər, hidrogen yodid turşusu.

# LABORATORİYA İŞLƏRİ

## Oksidləşmə reaksiyaları

### Aseton



#### Reaktivlər:

izopropil spirti 1,56 q (2 ml),  
natrium-bixromat 1,5 q,  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 1,8 ml.

#### Avadanlıqlar:


20 ml-lik yumrudib kolba,  
soyuducu, stekan,  
barmaqcıqlı soyuducu,  
mikrosorucu.

Pipetka vasitəsilə yumrudib kolbaya 2 ml izopropil spirti töküür və kolba əkssoyuducu ilə birləşdirilir. Kiçik stekanda 1,5 q natrium-bixromat 6 ml suda həll edilir. Məhlulun üzərinə ehtiyatla (5 ml-lik, ölçülü silindrən istifadə etməli) 1,8 ml qatı sulfat turşusu əlavə edilir. Pipetka ilə tədricən xromqarışığı məhlulu soyuducudan kolbaya töküür. İlk damlanın əlavə edilməsi ilə reaksiya şiddətlə getməyə başlayır və kolbadakı reaksiya kütləsi qaynayır. Oksidləşdiricinin qalan hissəsini verməkdən əvvəl gözləmək lazımdır ki, reaksiya yavaşısın. Xrom qarışığının verilməsi qurtardıqdan sonra, kolba 10 dəqiqə müddətində su hamamında qızdırılır. Sonra əkssoyuducu distillə olunan soyuducu ilə əvəz olunur və su hamamında distillə edilir. Sınaq şüşəsinə 55-56°C-də qaynayan fraksiya toplanır.

«Barmaqcıqlı» soyuduculu cihazın sinaq şüşəsinə 5 ml 2,4-dinitrofenilhidrazin məhlulu töküür və üzərinə 0,2 ml aseton əlavə edilir. Çöküntü əmələ gəlməyə başlayır. Əkssoyuducu qoyulmaqla qarışq su hamamında çöküntü həll olunana kimi qızdırılır. Sonra soyudulmaqla məhlul bulanana qədər damcı-damcı su əlavə edilir. Yenidən qızdırılır, şəffaflaşdıqdan sonra sinaq şüşəsinə töküür və soyudulur. Ayrılmış çöküntü süzülür və metil spirtində kristallaşdırılır.

Asetonun 2,4-dinitrofenilhidrozonu 128°C-də əriyir.

## İzoyağ turşusu



### Reaktivlər:

İzobutil spirti 14,8 q (18,5 ml),  
kalium-permanqanat 42 q,  
natrium-karbonat,  
sulfat turşusu,  
efir,  
natrium-sulfat.


### Avadanlıqlar:

1000 ml-lük üçboğazlı kolba,  
hava soyuducusu,  
qarışdırıcı,  
Bunzen kolbası,  
Büxner qıfı,  
stəkan,  
ayırıcı qıfı,  
termometr,  
Vürs kolbası.

Əkssoyuducu və qarışdırıcı ilə təchiz olunmuş üçboğazlı kolba  
baya 14,8 q izobutil spirti, 45 ml su və 12 q natrium-karbonat  
əlavə edilir. Qarışığa daimi qarışdırmaqla və buzlu su ilə soyu-  
dulmaqla tədricən 400 ml suda həll olunmuş 20 q kalium-per-  
manqanat verilir. Oksidləşdiricinin qalan hissəsi isə hissə-hissə  
quru halda yan borudan əlavə edilir (temperatur  $+50^{\circ}\text{C}$ -dən yuxarı  
olmamalıdır). Reaksiya qarışığı otaq temperaturunda bir gecə  
saxlanılır. Sonra çökmüş manqan 4-oksid filtrlən keçirilir, filtrat  
su ilə yuyulur və 40-50 ml həcmə qədər buxarlandırılır. Soyuduq-  
dan sonra turş konqo reaksiyasına qədər sulfat turşusu ilə turş-  
laşdırılır.

İzoyağ turşusunu ayırmak üçün qarışiq ayırıcı qifa keçirilir və  
30 ml efir əlavə edilib çalxalanır. Su təbəqəsi ayrılır və yenidən  
efir əlavə edilib çalxalanır. Birləşmiş efir ekstraktı susuz natrium-  
sulfat üzərində qurudulur, distillə kolbasına tökülr və su hamam-  
ında efirdən təmizlənir. Sonra su soyuducusu hava soyuducu su  
ilə əvəz olunur və izoyağ turşusu distillə olunur. Çıxım 12 qrama  
yaxın olur. Qaynama temperaturu  $154-155^{\circ}\text{C}$ -dir.

## Benzofenon



### Reaktivlər:

benzhidrol 10 q,  
kalium-bixromat 12 q,  
sulfat turşusu ( $d_4^{20} = 1,84$ ) 6 ml,  
benzol.


### Avadanlıqlar:

250 ml-lik üçboğazlı yumrudib kolba,  
qarışdırıcı,  
su hamamı,  
ayırıcı qıfı,  
termometr,  
kolba,  
distillə etmək üçün cihaz.

Qarışdırıcı və əkssoyuducu ilə təchiz edilmiş üçboğazlı yumrudib kolbaya 6 ml sulfat turşusu və 60 ml suda həll olunmuş 12 q kalium-bixromat məhlulu tökülüb, su hamamında  $60^0\text{C}$ -də qızdırmaqla hissə-hissə 10 q benzhidrol əlavə edilir. Benzhidrolun hamısı əlavə edildikdən sonra reaksiya qarışığı  $50-60^0\text{C}$ -də 1 saat qarışdırılır. Soyumuş benzofenon reaksiya kütłəsində benzolda həll olunaraq çıxarılır və potaş üzərində qurudulur. Su soyuducusu hava soyuducusu ilə əvəz olunaraq benzofenon distillə olunur və əvvəlcədən çəkisi müəyyən edilmiş sınaq şüşəsində toplanır.

Qaynama temperaturu  $297-300^0\text{C}$ , ərimə temperaturu  $48^0\text{C}$ .  
Çıxım 9 q.

## Toluoldan benzoy turşusunun alınması



### Reaktivlər:

toluol 10 q (11,5 ml),  
kalium-permanqanat 34 q,  
xlorid turşusu.


### Avadanlıqlar:

1000 ml-lik yumrudib kolba,  
soyuducu,  
Bunzen kolbası,  
Büxner qıfı,  
stəkan,  
qum hamamı.

Əkssoyuducu ilə təchiz edilmiş bir litrlik kolbada 10 q toluol, 70 ml su və 34 q xirdalanmış kalium-permanqanat qaynadılır. Reaksiya qarışığının rəvan qaynaması üçün kolbaya bir neçə farfor qırıntısı atılır. Reaksiya qurtardıqdan sonra rəngsiz məhlul soyudulur. Çökmüş manqan 4-oksid süzülməklə ayrıılır və ilk dəfə 10-15 ml isti su ilə yuyulur. Əgər reaksiya qarışığı rəngli qalarsa, 3-5 ml spirt və ya 1 q oksalat turşusu əlavə edilib qızdırılmaqla rəngsizləşdirilir. Filtrat 100-150 ml həcmində qədər buxarlandırılır və qatı xlorid turşusu ilə lakmus kağızına görə turş reaksiya alınana qədər turşlaşdırılır. Bu vaxt benzoy turşusu çökür. O süzülür, soyuq su ilə yuyulur və qurudulur.

Əritmə temperaturu  $120^0\text{-}121^0\text{C}$ . Çıxım 70-80%

### Antraxinon



#### Reaktivlər:

antrasen 1 q,  
buzlu sirkə turşusu 50 ml,  
xrom anhidridi 1,5 q.

#### Avadanlıqlar:

250 ml-lük üçboğazlı kolba,  
qarışdırıcı,  
soyuducu,  
damcı qılı,  
Bunzen kolbası,  
Buxner qılı.

Qarışdırıcı, damcı qılı və əkssoyuducu ilə təchiz olunmuş üçboğazlı kolbaya 1 q antrasen və 45 ml buzlu sirkə turşusu töküür və su hamamında tam həll olunana kimi qızdırılır. Sonra 5


ml buzlu sirkə turşusunda 1,5 q xrom anhidridi həll edilmiş məhlulun su ilə qarışığı (1:1) damcı-damcı əlavə edilir. Məhlul yaşıl rəng alıqdan sonra su hamamı götürülür, məhlul otaq temperaturuna qədər soyuyana kimi saxlanır və üzərinə 100 ml su əlavə edilir. Çökmüş çöküntü süzülür, neytral reaksiyaya qədər su ilə yuyulur və havada qurudulur. Ərimə temperaturu 286°C. Çixım 2 qramdır.

### Reduksiya



Üzvi kimyada «reduksiya» adətən birləşmələrdə ikiqat və üçqat rabitələrin, həmçinin oksigen atomları sayının azalması ilə əlaqədar prosesləri xarakterizə etmək üçün istifadə edilir. Reduksiya katalizator iştirakı ilə hidrogenlə (hidrogenləşmə), müxtəlif tipli reduksiyaedicilər yaxud elektrolitik üsulla aparılır.

### Doymamış karbohidrogenlərin reduksiyası


Hidrogen yodid turşusu kimi aktiv reduksiyaedici ilə reduksiya reaksiyası iki mərhələdə gedir. Əvvəlcə Markovnikov qaydasına uyğun olaraq hidrogen yodid ikiqat rabitəyə birləşir, sonra ikinci hidrogen yodid molekulu iştirakı ilə oksidləşmə-reduksiya reaksiyası baş verir:



Ayrılan yodu, birləşdirmək üçün reaksiya qarışığına qırmızı fosfor əlavə edilir. Əmələ gəlmış fosfor (III) yodid hidroliz olunur. Beləliklə, alınmış hidrogen yodid reduksiya reaksiyasında iştirak edir:




Doymamış karbohidrogenləri maye ammonyakda natriumla da reduksiya etmək olar (metanol və ya etanol mühitində). Bu məhlullar açıq-göy rəngli olurlar. Maye ammonyakda natriumla reduksiya reaksiyası mexanizmi aşağıdakı kimiidir: sodium-elektron, reaksiya qarışığına əlavə edilən isə proton mənbəyidir:



Aralıq reaksiya məhlulu natrium-alkoholyatdır.


Çox vaxt proton verən həllədicilərdə reduksiyaedici kimi metal və ya onların amalqamalarından istifadə edilir. Qoşulmuş dien karbohidrogenləri izolə edilmişlərə nisbətən asan reduksiya olunurlar. Reaksiya 1,4- (çox vaxt) və ya 1,2- vəziyyətdə gedir.  $\alpha$ ,  $\beta$ -Doymamış turşular, xüsusilə, ikiqat rabitə benzol nüvəsi ilə qoşulmuş olduqda asan reduksiya olunurlar:



Darçın turşusu


Hidrodarçın turşusu

Aromatik xassəli heterotsiklik birləşmələr hidrogenlə «ayrıldığı anda» reduksiya olunaraq doymuş karbohidrogenlərə çevrilirlər (Vişneqradski reaksiyası):




## Spirtlərin reduksiyası

Alifatik sıranın birli spirtlerini adətən 57%-li yodid turşusu ilə reduksiya edirlər. Reaksiya iki mərhələdə gedir: əvvəlcə hidrogen qrupu yod anionu ilə əvəz olunur (nukleofil mexanizmlə), sonra alkilyodidin alkana reduksiyası baş verir:



Reaksiya karışığına ayrılan yodu birləşdirmək üçün qırmızı fosfor əlavə edilir.


Aromatik spirtlərin, məsələn, benzil spirtinin toluola yaxud difenilkarbinolun difenil metana reduksiya olunması üçün spirtdə sodium metalı tətbiq edilir. Üçlü aromatik spirtlər sirkə turşusunda sinklə qaynadılan zaman təmamilə reduksiya olunurlar:




## Aldehid və ketonların reduksiyası

Reduksiya reaksiyaları suyun ayrılması və ayrılmaması ilə fərqlənirlər.


Suyun ayrılmaması ile gedən reduksiya reaksiyaları aldehid və ketonların spirtlərə reduksiya olunması prosesidir:




Karbonil qrupun reduksiya reaksiyası mexanizmi platin və nikel katalizatorları üzərində öyrənilmişdir. Məlum olmuşdur ki, aşağı temperaturda deyteriumun birləşməsi karbonil qrupunda gedir:



Yüksək temperaturda isə əvvəlcə enollaşma baş verir:




Aromatik aldehidlərin mis üzərində reduksiyası zamanı spirtlərin karbohidrogenlərlə qarışıığı əmələ gəlir:




Reaksiyada aralıq məhsul kimi alınan karbohidrogendən xi-las olmaq üçün katalizatorların zəhərlənməsinə əlverişli şərait yaranan üsullardan istifadə edilir. Məsələn, az miqdarda xinolin əlavə edilməklə platin katalizatoru reaksiyanı 75% çıxımla spirt alınması istiqamətinə yönəldir.

Laboratoriya məşğələlərində reduksiya üçün çox vaxt metal-ların (dəmir, qalay, sink və s.) hidrogen xlorid, sirkə, yaxud başqa turşulara təsiri ilə alınan hidrogendən (ayrılan anda) istifadə edilir. Həmin məqsədlə sink (sink tozu halında) + natrium hidroksid


sistemindən istifadə edilir. Sink tozu ilə spirt-qələvi məhlulunda reduksiya benzofenondan benzohidrolun alınmasında istifadə edilir:




Üzvi sintezdə çox vaxt reduksiya amalqalaşmış metallar vəsi-təsilə aparılır (natrium, sink maqnezium, aliminium amalqamla-rı). Maqnezium amalqaması təsiri ilə ketonların yarımcıq reduk-siyasında maraqlı hal asetondan kondensləşmə ilə pinakonun (iki üçlüqlikolen) alınmasıdır:




Reaksiya dimerləşən ion-radikalların əmələ gəlməsi ilə gedir. Bu zaman yaranan iki yüksü anion pinakona çevirilir:




Aldehid və ketonların suyun ayrılması ilə karbohidrogenlərə qədər reduksiyası, tam reduksiya prosesidir:




Qələvi mühitdə hidrazinin təsirilə karbonil qrupu metilen (metil) qrupuna reduksiya olunur (Kijner reaksiyası). Əvvəlcə əmələ gəlmış hidrozon tərkibində bir az platin olan bərk kalium hidroksidlə qızdırıldıqda parçalanır:



Sink amalqaması aldehid və ketonların karbohidrogenlərə reduksiya olunmalarında geniş istifadə edilir. Reduksiya xlorid turşusunun iştirakı ilə aparılır. (Klemmensen reaksiyası). Bu üsulla asetofenondan yüksək çıxımla etilbenzol alınır:




Turş və qələvi mühitdə sink tozu və metal hidridləri karbonilli birləşmələri spirtlərə qədər reduksiya edir:



Davamsız və çətin tapılan aldehid və ketonları spirtlərə qədər reduksiya etmək üçün ikiqat rabitəyə toxunmadan təkcə karbonil qrupunu reduksiya edən litiumalüminiumhidriddən geniş istifadə edilir. 1 mol litiumalüminiumhidrid 4 mol aldehid və ketonu reduksiya edir. Reduksiya mütləq efir mühitində soyudulmaqla aparılır.


Reaksiya mexanizmi aşağıdakı kimiidir: karbonil qrupun karbon atomuna hidrid-ionunun nukleofil hücumu nəticəsində alkoholyat alınır (I), bu isə neytral alüminiumhidridlə birləşib yeni ion (II) əmələ gətirir. Həmin ion analoji olaraq yenidən üç molekul karbonilli birləşmə ilə reaksiyaya girib alkoholyat ion (III) əmələ gətirərək su ilə hidroliz olunur. Bu zaman spirt, litium və alüminium hidroksidləri alınır:



Litiumalüminiumhidrid nəmlik və hava oksigeninə qarşı çox həssasdır. Ən yumşaq və təhlükəsiz reduksiyaedici sodium-borhidriddir ( $\text{NaBH}_4$ ).

### Karbon turşuları və onların törəmələrinin reduksiyası

Karbon turşuları və onların törəmələrinin reduksiyaları üçün kompleks hidridlərdən  $\text{LiALH}_4$ ,  $\text{NaBH}_4$ ,  $\text{LiBH}_4$  geniş tətbiq edilir. Beləliklə, spirt alınmaqla turşuların reduksiyası aşağıdakı tənlik üzrə gedir.




Bu zaman aromatik birləşmələrin yan zəncirlərində yerləşən  $\alpha$ -karbon atomunun ikiqat rabitəsi müstəsna olmaqla, başlangıç birləşmələrin ikiqat və üçqat rabitələri reduksiya olunmurlar:




Spirt mühitində natrium metali ilə reduksiya (Buvo və Blan üsulu), karbon turşusu mürəkkəb efirlərinin spirtlərə çevrilmələrində tətbiq edilir. Bu zaman karbon zəncirinin uzunluğu dəyişmir.


Reduksiya natrium metalının karbon turşularının mürəkkəb efirlərinin, mütləq etil spirti qaynar məhluluna əlavə edilməsilə aparılır:




Reaksiyanın mexanizmi aşağıdakı kimi ehtimal edilir:



Mürəkkəb efir






Bəzi hallarda reaksiya qarışığının qaynama temperaturunu yüksəltmək üçün yüksək dərəcədə qaynayan spirtlər məsələn, butil spirti tətbiq edilir.

Bü üsulla sintez üçün başlanğıc maddə kimi çətin əldə edilə bilən doymuş və doymamış yüksək molekullu spirtlər almaq olur.

### Azotlu birləşmələrin reduksiyası

Reduksiyaedici kimi dəmir, qalay, sink, həmçinin  $SnCl_2$ ,  $FeSO_4$  və bir neçə aşağı valentli metalların duzları praktiki tətbiqlərini tapmışlar. Sink başlıca olaraq neytral və qələvi mühitdə tətbiq olunur. Bu birləşmələr əsasən alifatik və aromatik nitrobirləşmələri reduksiya etmək üçün istifadə olunur.


1. Turş mühitdə nitrobirləşmələrin reduksiyası aşağıdakı sxemlə gedir:




Nitrobenzol    Nitrozobenzol    Fenilhidroksilamin    Anilin

Qalayla reduksiya zamanı aralıq məhsulları aşkar etmək çətindir, çünkü nitrobirləşmənin reduksiya sürətinə nisbətən onların reduksiya sürəti yüksəkdir.

Qalay metalinə nisbətən qalay 2-xlorid qüvvətli reduksiyaedici təsirə malikdir, məhz buna görə də ondan daha çox istifadə edilir:




$\text{SnCl}_2$  köməkliyi ilə nitrobirləşmələr yüksək çıxımla reduksiya edilə bilir. Qalay 2-xlorid həmçinin azoboyaları birli aminlərə qədər reduksiya etmək üçün tətbiq edilir:



Texnikada anilin istehsalında tətbiq olunan, ən çox yayılan üsul elektrolitlərin ( $\text{FeCl}_2$ ,  $\text{NH}_4\text{Cl}$ ,  $\text{NaCl}$  və s.) iştirakı ilə nitrobirləşmələrin dəmirlə reduksiyasıdır. Reduksiya əsasən dəmir və suyun hesabına gedir. Qalay 2-xlorid isə ancaq katalizator rolunu oynayır. Reduksiyadan əvvəl dəmir durulaşdırılmış turşularla, sulu mühitdəki elektrolitə ( $\text{FeCl}_2$ ) daxil edilmək üçün təmizlənir. Elektrolitlərin iştirakı ilə nəm mühitdə aşilanmanın güclənməsinə görə dəmir daha da aktivləşir. Reaksiyanın aparılması üçün xlorid turşusu stexiometrik hesablamaya lazım olduğundan 2-3% artıq götürülür.

Nitrobirləşmələrin reduksiyasına lazım olan dəmirin miqdarı aşağıdakı tənliyə görə hesablanır:





**2. Neytral mühitdə reduksiya.** Bəzi hallarda sink tozu ilə reduksiyani alüminium-xloridin sulu məhlulunda da aparmaq olur. Bu zaman hidroliz nəticəsində məhlul yüngül turş reaksiyaya malik olur.


Nitrobenzoldan fenilhidroksilamin almaq olar:




**3. Qələvi mühitdə reduksiya.** Qələvi mühitdə reduksiya aşağıdakı sxem üzrə gedir:



Qələvilərin (NaOH, KOH) iştirakı ilə sinklə reduksiya, aralıq reduksiya məhsullarının hamisini almağa imkan verir. Bu üsul laboratoriya və sənayedə hidrazobenzolların alınmasında tətbiq edilir:




Əgər az miqdarda sink və natrium hidroksid tətbiq edilərsə, onda reaksiyanı azoksi- yaxud azobirləşmələr mərhələsində saxlamaq olar:




Birləşmələrdə olan nitro qruplardan ancaq birini reduksiya edən, daha yumşaq reduksiyaedicilərə natrium və ammonium-sulfid aiddir. m-Dinitrobenzoldan m-nitroanilin alınır. Ammoni-


um-sulfid aşağıdakı sxemlə reaksiyaya girir:




$\text{Na}_2\text{S}_2\text{O}_4$  effektli reduksiya edicidir. O, azoboyaları, həmçinin tünd göy rəngli leykobirləşmələri reduksiya etmək üçün tətbiq edilir. Azobirləşmələrin reduksiyası su və ya spirtin zəif qələvi məhlullarında aparılır.



**4. Nitroalkanların katalitik hidrogenləşməsi**, yaxud litiumalüminiumhidrid vasitəsilə aminlərə qədər reduksiya etmək olar:






Nitrillərin və oksimlərin reduksiyası, analoji olaraq karbonilli birləşmələrin reduksiyası kimi gedir:






Aromatik nitrobirləşmələrin, aromatik aminlərə reduksiyası üçün katalitik hidrogenləşmə geniş tətbiq edilir.

**5. Aromatik nitrobirləşmələrin reduksiyası elektrolitik üsulla da aparılır.** Elektrod potensialından asılı olaraq nitrobenzolun qələvi və turş mühitdə reduksiyası aşağıdakı kimi gedir:




Oksimlərin, nitrillərin və azometinlərin reduksiyası turş məhlulda yüksək gərginliklə qurğusun yaxud civə elektrodlarda aparılır:



## LABORATORİYA İŞLƏRİ

### Reduksiya reaksiyaları

#### Anilin



#### Reaktivlər:

nitrobenzol 40 q (33,3 ml),  
xlorid turşusu 3% -li 150 ml,  
çuqun qırıntıları 70 q.

#### Avadanlıq:

1000 ml-lik yumrudib kolba,  
yastidib kolbalar,  
ayırıcı qif,  
Vürs kolbası,  
termometr,  
su buxarı ilə distillə cihazı,


Narın əzilmiş 70 q çuqun qırıntıları yumrudib kolbada yerləşdirilib üzərinə 3%-li 150 ml xlorid turşusu və 40 q nitrobenzol tökülür. Kolba əks soyuducu ilə birləşdirilir. Reaksiya kütləsi ehtiyatla qızdırılmaqla qaynama həddinə çatdırılır və 4-4,5 saat qaynadılır.

Nitrobenzolun xarakterik iyi yox olanda reaksiya başa çatmış hesab olunur. Reduksiya qurtardıqdan sonra reaksiya qarışığının üzərinə 4-4,5 q natrium hidroksid əlavə edilir və alınmış anilin su buxarı ilə distillə olunur. Distillatin ümumi həcmi 200 ml-ə çatur. Əmələ gəlmış anilin təbəqəsi ayıricı qıfda sudan ayrılır. Ayrılmış su təbəqəsi natrium-xloridlə doydurulur (hər 100 ml mayeyə 25 q) və anilin efirdə həll olunmaqla çıxarılır (iki dəfə, hər dəfə 35 ml efir əlavə etməklə). Ayıricı qıfda anilinin efir məhlulu diqqətlə çalxalanır və əmələ gəlmış emulsiya durulana qədər qalır, su təbəqəsi ayrıılır və anilinin efir məhlulu əvvəlcə ayrılmış anilin ilə birləşdirilir.

Efir ekstraktı bərk natrium hidroksid üzərində 6 saat qurudulur. Qurudulmuş efir məhlulu Vürs kolbasına keçirilir və su hamamında efir qovulur.

Efir qovulduğdan sonra su soyuducusu hava soyuducusu ilə əvəz edilir və anilin distillə olunur. 180-184°C-də qaynayan fraksiya toplanır. Çıxım nəzəri çıxımı görə 75 % -dir.

### Fenilhidroksilamin



#### Reaktivlər:

nitrobenzol 17 q (14,2 ml),  
sink tozu 25 q,  
ammonium-xlorid 9 q,  
natrium-xlorid,  
benzol.

#### Avadanlıqlar:

Bir litrlik çini stekan,  
mexaniki qarışdırıcı,  
Bunzen kolbası,  
Büxner qıfi,  
ayıricı qıf,  
distillə kolbası,  
su soyuducusu.


Çini stekana 270 ml suda 9 q ammonium-xlorid həll olunmuş məhlul və 17 q nitrobenzol tökülür. Reaksiya kütləsinə, mexaniki

qarışdırıcı ilə sürətlə qarışdırmaqla 15-20 dəqiqə müddətində 25 q sink tozu əlavə edilir. Reduksiya prosesinin getməsindən asılı olaraq temperatur öz-özünə 60-65°C-yə qədər yüksələ bilər. Temperatur aşağı olan hallarda reaksiya kütləsi həmin temperatura çatana qədər su hamamında qızdırılır. Sink tozu verilib qurtardıqdan sonra məhlul daha 15 dəqiqə reaksiya qurtarana qədər qarışdırılır. Nitrobenzol iynin yox olması və reaksiya kütləsinin öz-özünə qızmasının dayanması, reaksiyanın qurtarmasını göstərir.

İsti məhlul süzülür, çöküntü 40 ml isti (qaynar) su ilə yuyulur sonra filtrat natrium-xloridlə (100 q) doydurulur və qabda soyuducu qarışıqda (duz və buz qarışığı) 1 saat saxlanılır. Fenilhidroksilamin kristalları uzun iynə şəklində çökür. Buxner qifində sordurulur və qurudulur.

Fenilhidroksilamin mineral duzların qarışıqlarından təmizlənmək üçün efirlə ekstraksiya olunur. Efir qovulduqdan sonra alınmış fenilhidroksilamin benzolda kristallaşdırılır. Ayrılmış fenilhidroksiamin havada nisbətən davamlıdır. Ərimə temperaturu 81°C (parçalanır). Çıxım 8-9 q.

### Benzhidrol



#### Reaktivlər:

benzofenon 9,2 q,  
natrium hidroksid 10 q,  
sink tozu 10 q,  
etyl spirti 100 ml.


#### Avadanlıqlar:

500 ml-lik ikibogaqlı kolba,  
soyuducu,  
qarışdırıcı,  
Buxner qifi,  
Bunzen kolbası,  
stekan.

Mexaniki qarışdırıcı və əks soyuducu ilə təchiz edilmiş yumrudib kolbaya 10 q xırda doğranmış natrium hidroksid, 9,2 q benzofenon, 100 ml 95%-li spirt və 10 q sink tozu əlavə edilir. Reaksiya qarışığı 15 dəqiqə qarışdırılır və sonra su hamamında (50-60°C) bir saat qızdırılır. Soyudulmuş qarışq Buxner qifində süzülür və çöküntü qaynar spirtlə (10 ml) yuyulur. Filtrat buzlu suya

tökülür və qatı xlorid turşusu (21 ml) ilə turş konqo reaksiyasına qədər turşlaşdırılır. Ağ kristal kütlə halında ayrılan benzhidrol süzməklə təmizlənir. Çıxım 9 q. Ərimə temperaturu 65°C. Alınmış benzhidrol spirtdə kristallaşdırılır. Təmizlənmiş preparatin ərimə temperaturu 68°C-dir.

## 2-Butanol



### Reaktivlər:

Metiletilketon 8,5 q,  
natrium metalı 8 q,  
dietyl efir,  
maqnezium-sulfat.

### Avadanlıqlar:

100 ml-lik yumrudib kolba,  
ikiboğazlı forştos,  
əkssoyuducu,  
qarışdırıcı,  
ayırıcı qif,  
stəkanlar.

*Natrium metalı ilə işləyən zaman ehtiyatlı olmaq lazımdır: metiletilketon tezalısan mayedir!*


İkiboğazlı forştos və əkssoyuducu ilə təchiz olunmuş 100 ml-lik yumrudib kolbaya 8,5 q metiletilketon, 15 ml efir (efir tez alişandır!) və 18 ml su tökülr. Kolba buz hamamında yerləşdirilir. Fasiləsiz qarışdırmaqla qarışq üzərinə tədricən 4 q nazik doğranmış natrium metalı əlavə edilir. Əlavə edilmiş natrium kolbaya 8 ml su və qalmış 4 q nazik doğranmış natrium əlavə edilməklə qarışdırma davam etdirilir. Reduksiya reaksiyası qurtardıqdan sonra (natriumun hamısı reaksiyaya girdikdən sonra) qarışq ayırıcı qifa keçirilir. Yuxarı təbəqə (üzvi) ayrılır və saxlanılır. Aşağı təbəqəni (sulu) efirlə hər dəfə 15 ml olmaqla 2 dəfə ekstraksiya edirlər. Efirlə ekstrakt əvvəlki üzvi təbəqə ilə birləşdirilir, su ilə yuyulur və maqnezium-sulfat üzərində qurudulur. Quruludulmuş maddə distillə edilir və 95-101°C-də qaynayan fraksiya toplanır. Distillə kolbasında az miqdarda metiletilketonun pinakonu qalır. Çıxım 6 q.

2-Butanol (ikilibutil spirti, metiletilkarbinol) – mayedir, suda pis, efir və etanolda yaxşı həll olur. Qaynama temperaturu 99,5-100°C,  $d_4^{20} = 0,8060$ ,  $n_D^{20} = 1,3955$ .


## Hidrid mübadiləsi reaksiyaları

Oksidləşmə – reduksiya reaksiyaları içərisində ən çox maraq doğuranı karbonilli birləşmələrin – aldehid və ketonların, spirt, turşu və ya mürəkkəb efirlərin alınmasına gətirib çıxaran çevrilmələridir.

**Kannissaro reaksiyası.** Aromatik, heterotsiklik və  $\alpha$ -karbon atomunun mütəhərrik hidrogen atomu olmayan alifatik aldehidlərin (trialkiltörəməli sirkə aldehidi) qələvi təsirilə oksidləşdirici reduksiyaedici disproportionallaşması ondan ibarətdir ki, bir aldehid molekulu digər aldehid molekulunun karbon turşusuna oksidləşməsi hesabına spirtə reduksiya olunur:




Reaksiyaya benzaldehyddən benzol spirtinin və benzoy turşusunun, həmçinin furfuroldan furfuril spirti və piroselik turşusunun alınmasını misal göstərmək olar. Reaksiyanın mexanizmi aşağıdakı kimiidir:




Reaksiyanın birinci mərhələsində nukleofil reagent (hidrosid-anion) karbonil qrupun karbon atomuna birləşir, nəticədə aldehidin hidrat-anion forması (I) əmələ gəlir. Sonrakı mərəhələdə həmin davamsız aniondan ikinci aldehid molekulun karbonil karbonu atomuna hidrid-ion keçməsi baş verir. Əmələ gəlmış aromatik turşudan (II) alkoholyat aniona (III) proton keçməsi nəticəsində aromatik turşu anionu və birləşmiş aromatik spirt alınır (turşu duzu və spirt).

Sonralar Kannissaro reaksiyasından benzil spirti tipli aromatik spirlərin preparativ alınmaları üçün istifadə etməyə başladılar. Bunun üçün müxtəlif aldehid qarışıqları götürülür. Adətən komponentlərdən biri kimi formaldehid götürülür, onda ikinci aldehid yüksək çıxımla birləşmiş spirtə reduksiya olunur, formaldehid isə formiat turşusuna oksidləşir. Benzoy aldehidi və formaldehid-dən benzil spirti bu üsulla alınır:




**Mürəkkəb efir kondensləşməsi (Tişenko reaksiyası).** Məlum olduğu kimi Kannissaro reaksiyası şəraitində  $\alpha$ -karbon atomunda mütəhərrik hidrogen atomu olan alifatik aldehidlər aldol kondensləşməsinə daxil olurlar. Lakin zəif əsaslı alüminium-alkoholyatın təsiri ilə həmin aldehidlər oksidləşdirici-reduksiyaedici disproporsionallaşmaya məruz qalaraq mürəkkəb efir əmələ gətirir.

Alifatik və ya aromatik siranın aldehidlərindən mürəkkəb efir almaq üçün Tişenko reaksiyasından istifadə edilir. Mürəkkəb efirin çıxımı 90%-ə yaxın olur. Burada reaksiya susuz mühitdə zəif əsasla alüminium-etilatın təsirilə aparılır. Reaksiya mexanizmi aydınlaşdırılmışdır. Alüminium aldehidin karbonil qrupu oksigeni ilə qarşılıqlı təsirdə olur. Bu karbonil qrupu karboniunun elektrofilliyyini xeyli artırır (I) və aralıq birləşmədə (II) hidrid-ion keçməsini asanlaşdırır:



Əgər Tişenko reaksiyası üçün alifatik və aromatik aldehid qarışıqları götürülsə, onda mürəkkəb efirdə turşu hissə alifatik birləşmə, spirt isə aromatik olacaqdır. Reaksiyanın qeyd edilən istiqamətdə getməsi alifatik aldehidlərdə karbonil qrupu karbon atomunun yüksək elektrofilliyi ilə izah edilir.


**Meyervey-Pondorf-Verleyə görə reduksiya və Oppenauerə görə oksidləşmə.** Meyervey-Pondorf-Verley reaksiyası aldehid və ketonların spirlərə seçici reduksiya olunma üsuludur. Bu reaksiya Oppenauerə görə oksidləşmə reaksiyasının əksidir:



Reaksiyada alüminium-alkoholyat iştirak edir. Adətən alüminium-izopropilat istifadə edilir. Asetonu reaksiya mühitində qovmaq yolu ilə reaksiyanı sağa yönəltmək olur. Alınmış spirti ayırmaq üçün qarışıq su ilə emal olunur. Bu üsulla bir çətin alınan, məsələn, darçin, trikloretil, tribrometil və s. spirləri almaq olar.

# LABORATORİYA İŞLƏRİ

## Benzil spirti

**Reaktivlər:**


benzaldehid 25 q (23,8 ml),  
formalin 50 ml,  
natrium hidroksid (40%-li məhlul) 50 ml,  
natrium-hidrosulfit.

**Avadanlıqlar:**

500 ml-lıq ikibogaqlı yumrudub kolba,  
soyuducu,  
mexaniki qarışdırıcı.

Əkssoyuducu və qarışdırıcı ilə təchiz olunmuş kolbaya 25 q benzaldehid, 60 ml su və 50 ml formalin tökülür. Daima qarışdırmaqla natrium hidroksid məhlulu əlavə edilir və reaksiya qarışığında temperatur  $70^{\circ}\text{C}$ -yə kimi yüksəlir. Sonra qarışq 10 saat müddətinə saxlanılır. Maye iki təbəqəyə ayrılır: yuxarı qat-benzil spirti ayrıılır, natrium-hidrosulfitin suda məhlulu və su ilə yuyulur. Susuz natrium-sulfat üzərində qurudulduqdan sonra hava soyuduculu Vürs kolbasında qovulur. Çıxım 15-16 q. Qaynama temperaturu  $206^{\circ}\text{C}$ .

## Furfuril spirti və piroselik turşusu

**Reaktivlər:**

furfurol 19,2 q (16,7 ml),  
natrium hidroksid 8 q,  
efir,  
kalium-karbonat,  
25 %-li xlorid turşusu.

**Avadanlıqlar:**

250 ml-lıq yumrudub kolba,  
Kipp aparatı,  
ayırıcı qif,  
su soyuducusu,  
hava soyuducusu,  
Vürs kolbası,  
Bunzen kolbası,  
Büxner qifi.

Təzə distillə olunmuş furfurol kolbaya daxil edilir. Soyuq su ilə soyudulur və qarışdırılmaqla üzərinə 16 ml suda 8 q sodium hidroksid həll olmuş məhlul əlavə edilir. Tezliklə öz-özünə qızma və məhlulun rənginin tündləşməsi ilə müşayiət olunan reaksiya getməyə başlayır. O vaxt reaksiya qurtarmış hesab edilir ki, sirkətursulu anilinlə hopdurulmuş kağızın üzərinə bir damcı reaksiya məhlulu tökdükdə qırmızı rəng verməsin (furfurola görə reaksiya).


Furfuril spiritini ayırməq üçün reaksiya qarışığının üzərinə 10 ml su əlavə edilir və karbon qazı ilə doydurulur. Bundan sonra məhlul ayrıncı qifa köçürürlür və bir neçə dəfə efirlə ekstraksiya olunur. Efirlə birləşmiş ekstrakt kalium-karbonat üzərində qurudulur və distillə cihazında efiri qovmaq üçün su hamamında qızdırılır. Su soyuducusu hava soyuducu ilə əvəz edilərək furfuril spiriti distillə olunur. 169-172°C-də qaynayan fraksiya toplanır. Təmiz furfuril spiritin çıxımı 8 qrama yaxın olur. Qaynama temperaturu 171°C-dir.

Piroselik turşusunu almaq üçün efirlə ekstraksiya olunanandan sonra qalan su təbəqəsi konqoya görə turş reaksiya göstərənə kimi 25%-li xlorid turşusu ilə turşlaşdırılır. Turşunu ehtiyatla əlavə etmək lazımdır, çünki bu zaman karbon qazının ayrılması nəticəsində köpüklənmə baş verir. Piroselik turşusunu turş məhluldən efirlə iki dəfə ekstraksiya etməklə ayırməq olur. Piroselik turşusunun efir məhlulu sodium-sulfat duzu üzərində qurudulur və efir su hamamı vasitəsilə distillə cihazında qovulur.

Efiri qovulmuş piroselik turşusu stekana keçirilir. Qarışıklardan təmizlənmək üçün üzərinə bir az isti su əlavə edilir, aktivləşdirilmiş kömürlə birlikdə bir neçə dəqiqə su hamamında qaynadılır. Məhlul süzgəc kağızından süzüldükdən sonra su hamamında buxarlandırılır. Soyudulduqdan sonra alınmış kristallar süzülür və havada qurudulur.

Çıxım 8 qrama yaxın olur. Ərimə temperaturu 130°C-dir.

### Benzoy turşusu və benzil spiriti



**Reaktivlər:**

Benzaldehid 20 q (19 ml),  
kalium hidroksid 18 q,  
efir,  
natrium-hidrosulfat,  
natrium-karbonat,  
natrium-sulfat,  
xlorid turşusu.

**Avadanlıqlar:**

250 ml-lik kolba,  
ayrıçı qıf,  
soyuducu,  
Bunzen kolbası,  
Büxner qılı.

20 q təzə qovulmuş benzaldehidi 12 ml su və 18 q soyudulmuş kalium hidroksid məhlulunu qarışdırır və davamlı emulsiya alınana kimi çalxalayırlar. Qarışq bir gecə saxlanılır. Sonra qarışq üzərinə çöküntü tam həll olunana qədər bir az su əlavə edilir və benzil spirti hər dəfə 20 ml olmaqla iki dəfə efirlə ekstraksiya edilir. Reaksiyaya daxil olmayan benzaldehidi ayırmak üçün efir ekstraktının qatı natrium-hidrosulfat (iki dəfə, hər dəfə 5 ml) və natrium-karbonat məhlulu ilə yuyulur. Efir məhlulu susuz natrium-sulfat üzərində qurudulur və efir su hamamında qovulur. Su soyuducusunu hava soyuducusu ilə əvəz etməklə benzil spirtini qovurlar. Təmiz benzil spirtinin çıxımı 8 q alınır. Qaynama temperaturu  $205,5^{\circ}\text{C}$ -dir.


Sulu məhlul xlorid turşusu ilə turşlaşdırılır. Ayrılmış benzoy turşusu süzülür və qaynar suda kristallaşdırılır. Çıxım 9-10 q. Ərimə temperaturu  $121\text{-}122^{\circ}\text{C}$ -dir.

## Hidratlaşma və dehidratlaşma reaksiyaları

### Hidratlaşma

Suyun üzvi birləşmələrə təsiri üzvi birləşmələrin təbiətindən və reaksiyanın aparılma şəraitindən asılıdır. Əgər suyun birləşməsi adı rabitənin qırıldığı yerdən baş verirsə, onda belə reaksiya hidroliz adlanır.

İkiqat və üçqat rabitəli üzvi birləşmələrə suyun birləşməsi hidratlaşma adlanır. Hidratlaşmaya aşağıdakı prosesləri misal göstərmək olar:



Etilen və asetilen sırası karbohidrogenlərinin hidratlaşma reaksiyası turş mühitdə elektrofil mexanizmlə gedir. Turşu katalizatorların iştirakı olmadan su bilavasitə doymamış karbohidrogenlərə birləşə bilmir. Nitrillərin hidratlaşması həm turşuların (elektrofil mexanizmi), həm də qələvələrin (nukleofil mexanizmi) iştirakı ilə gedə bilsər.

Katalizatorun xassəsindən asılı olaraq hidratlaşma homogen və heterogen olmaqla fərqlənir. Homogen hidratlaşma əsasən sulfat və fosfat turşularının iştirakı ilə aparılır.

Heterogen hidratlaşma buxar fazada fasılısız aparıla bilər. O turş xassə daşıyan müxtəlif katalizatorların iştirakı ilə gedir. Belə katalizatorlar aktivləşdirilmiş alüminium üzərinə hopdurulmuş CuO, MnO, H<sub>3</sub>PO<sub>4</sub>, volfram oksidləri və sink oksidindən ibarətdir.

Doymamış karbohidrogenlərin hidratlaşmasından sənayedə xalq təsərrüfatı üçün müxtəlif birləşmələrin alınmasında tətbiq olunur. Olefinlərin hidratlaşmasından spirtlər, asetilendən – asetaldehid, nitrillərdən isə uyğun amidlər alınır.

Üzvi birləşmələrin hidratlaşması zamanı sulfat turşusunun qatılığı onların quruluşundan asılı olaraq götürülür. Məsələn, etilenin hidratlaşması üçün 98%-li, propilen və buten üçün 75-85% izobutilen üçün 50-60%-li sulfat turşusu tətbiq edilir. Alkenlərin hidratlaşma şəraitindəki bu cür fərqlilikdən onların ayrılmamasında istifadə edilir.


Asetilen birləşmələrinin hidratlaşması zamanı sulfat turşusu-

nun qatılığı karbohidrogenin quruluşundan və reaksiyanın temperatur şəraitindən asılı olaraq 15%-dən 85%-ə qədər dəyişə bilər. Hidratlaşma ən çox civə duzlarının iştirakı ilə aparılır (Kuçerov reaksiyası).



Etilen karbohidrogenlərinin hidratlaşma sürəti ikiqat rabiənin polyarlığı və polyarlaşmasından asılı olaraq dəyişir. Aşağıda bir sıra doymamış birləşmələrin nisbi hidratlaşma sürətləri göstərilmişdir (29,6%-li  $\text{HClO}_4$  turşusu məhlulu,  $38^{\circ}\text{C}$ ):

$\text{CH}_3-\underset{\text{H}}{\overset{ }{\text{C}}}=\text{CH}_2$	$\text{CH}_3-\underset{\text{C}_6\text{H}_5}{\overset{ }{\text{C}}}=\text{CH}_2$	$\text{CH}_3-\underset{\text{CH}_3}{\overset{ }{\text{C}}}=\text{CH}_2$	$\text{CH}_3-\underset{\text{C}_2\text{H}_5}{\overset{ }{\text{C}}}=\text{CH}_2$
1	5000	8000	10000


Etil spirti əmələ gəlməklə etilenin hidratlaşması aşağıdakı sxem ilə gedir:




Etilen homoloqlarının hidratlaşması Markovnikov qaydası ilə baş verir və nəticədə ikili və üçlü spirtlər alınır:




Turşularla qarşılıqlı təsirdə etilen karbohidrogenləri əsas kimi özünü göstərir və bu zaman karbonium ionları əmələ gəlir:





Reaksiyanın aparılma şəraitindən, yəni turşu qatılığından, temperaturdan və karbonil-ionunun aktivliyindən asılı olaraq, həmin ionun sonrakı çevrilmələri bir neçə istiqamətdə gedə bilər. Məsələn, etilendən əmələ gəlmış karbonium ionu əsasən hidrosulfat-ionunu birləşdirir və etilsulfat turşusuna çevrilir:




Reaksiya kütləsi su ilə durulaşdırılan zaman etilsulfat turşusu hidrolizə uğrayır və spirt əmələ gəlir:




İzobutilenin hidratlaşması zamanı üçlübutil spirti bilavasitə üçlü karbokationu əmələ gətirir:







Karbokation və ya karbonium ionları nəinki su və hidrosulfat ionu, hətta mühitdə olan başqa nukleofil reagentlərlə də qarşılıqlı təsirdə ola bilər. Məsələn, etil kationu spirtlə reaksiyaya girib efir əmələ gətirir:




Etilsulfat turşusu ilə qarşılıqlı təsirdə isə dietilsulfat alınır:




Sulfat turşusu mühitdə karbonium ionları alkenlərlə reaksiya girir. Bu zaman dimerlər və aşağı molekullu polimerlər əmələ gəlir:




Asetilenin hidratlaşması zamanı asetaldehid əmələ gəlir:




Homoloqlarından isə ketonlar alınır:



Asetilen birləşmələrinin hidratlaşma mexanizmi hələ axıra qədər aydınlaşdırılmamışdır. Görünür birinci məhsullar enollardır ki, bunlar da əmələ gəlməklə karbonilli birləşmələrə çevrilir:




Kuçerov reaksiyاسının ehtimal mexanizmi aşağıdakı kimidir:




Asetilenin buxar fazada  $2\text{ZnO}\cdot\text{W}_2\text{O}_5$  yaxud  $2\text{CdO}\cdot\text{W}_2\text{O}_5$  katalizatorlarının iştirakı ilə  $440\text{-}470^\circ\text{C}$ -də heterogen hidratlaşmasından aseton alınır.

Nitrillərin hidratlaşması qatı sulfat turşusu (96%) ilə aparılır ki, əmələ gəlmış amidlər hidroliz olunmasınlar.


Nitrillərin turş mühitdə hidratlaşması zamanı ilk elektrofil hücumda azot atomu məruz qalır və bu zaman yaranan kation su ilə qarşılıqlı təsir nəticəsində amidə çevrilir:




Əgər amid hidrolizə uğradılsa, karbon turşuları alınır:



Nitrillərin qələvi mühitdə hidratlaşması zamanı reaksiya üçqat rəbitənin sp-karbon atomuna, nukleofil hücumu ilə başlanır və göstərilən sxemlə baş verir:



Hidratlaşma nəticəsində əmələ gəlmış turşu amidləri hidroliz olunur, karbon turşusu duzlarına çevrilir:



Nitrillərin hidratlaşması nəticəsində əmələ gələn turşu amid-

lərinin alınma reaksiyaları buxar fazada  $\text{ThO}_2$  katalizatoru üzərində keçirməklə  $420^{\circ}\text{C}$ -də aparılır. Katalizator kimi iondəyişdirici qətranlardan da istifadə edilir.

### Dehidratlaşma


Dehidratlaşma və üzvi maddələrdən suyun ayrılması bir çox birləşmələrin sintezində geniş istifadə olunur, o cümlədən, dehidratlaşma vasitəsi ilə olefinlər, sadə efirlər, turşu amidləri, anhidridlər və nitrillər alınır.

Üzvi maddələrin əksəriyyətinin dehidratlaşması katalizator iştirakı ilə aparılır. Homogen mühitdə dehidratlaşma üzvi və mineral turşular, onların duzları və törəmələrinin iştirakı ilə gedir. Bu məqsəd üçün sulfat, fosfat, metafosfat, turşəng və p-toluolsulfat turşuları, kalium-hidrosulfat, maqnezium-sulfat, fosfor 5-oksid,  $\text{POCl}_3$ ,  $\text{ZnCl}_2$  və s. istifadə olunur.


Heterogen dehidratlaşmanın katalizatorları müxtəlif metal oksidləri ( $\text{Al}_2\text{O}_3$ ,  $\text{ThO}_2$ ,  $\text{W}_2\text{O}_5$ ,  $\text{TiO}_2$ ), onların qarışıqları, bir neçə duzları  $\text{Ca}_3(\text{PO}_4)_2$ ,  $\text{KAİ}(\text{SO}_4)_2$ , alumosilikatlar,  $\text{BF}_3$ -dür. Dehidratlaşma şəraiti dehidratlaşan maddənin təbiəti ilə müəyyən olunur. Dehidratlaşma molekularası və molekulda xili ola bilər.

Sulfat turşusundan suayırıcı kimi istifadə edilən zaman onun oksidləşdirici xassəyə malik olduğunu yadda saxlamaq və elə əlavə etmək lazımdır ki, maddəni kömürləşdirməsin. Reaksiyada tətbiq olunan turşunun miqdar və qatılığı, reaksiyaya girən üzvi birləşmələrin fiziki və kimyəvi xassələrindən, reaksiyanın aparıldığı şəraitdən və temperaturdan asılıdır.

Etlenin alınması aşağıdakı sxem üzrə gedir:




Reaksiya 92-96%-li sulfat turşusunun iştirakı ilə  $170^{\circ}\text{C}$ -də aparılır. Reaksiya kütləsində spirt olarsa, sadə efirlər alınır və alınan alkenlərin çıxımı azalır:




İkili və üçlü spirtlərin dehidratlaşması üçün az qatılıqda sulfat turşusu götürür. Belə ki, 90-95°C-də ikili spirtlər 62%-li, üçlü spirtlər isə 46 %-li sulfat turşusu təsiri ilə dehidratlaşır.

Spirtlərin dehidratlaşması Zaytsev qaydası ilə baş verir – hidrogen ən az hidrogeni olan karbon atomundan qopur:




Lakin izomerləşmə nəticəsində başqa izomer alkenlər də alınır bilər:




Nəzərə almaq lazımdır ki, dehidratlaşma prosesində doyma-mış karbohidrogenlərin polimerləşməsi də gedə bilər.

Üçlü spirtlərin dehidratlaşması, onların susuz qlikol turşusu, yaxud kalium-hidrosulfatla qaynadılması ilə baş verir. Bütün üçlü spirtlər və bir neçə ikili spirtlər yodun iştirakı ilə (spirtin 0,2%-i qədər) distillə olunan zaman asan dehidratlaşırlar. Beləliklə, üçlü

spirtlər daha asan, sonra ikili və daha çətin birli spirtlər olefinlərə çevirilirlər. Spirtlərin dehidratlaşma mexanizmini aşağıdakı sxemlə göstərmək olar:




Laboratoriya təcrübələrində metil, etil və propil spirtlərindən sadə efirlərin alınması üçün 92-96%-li sulfat turşusu tətbiq edilir. Dietil efirinin əmələ gəlməsi aşağıdakı sxemlə gedir:




Bu üsul yüksəkmolekullu spirt efirlərinin alınması üçün yararlı deyildir, çünkü həmin spirtlərin sulfat turşusunun iştirakı ilə dehidratlaşması zamanı alkenlərin əmələ gəlməsi üstünlük təşkil edir.

Qatı sulfat turşusu ( $d_4^{20}=1,83$ )  $\alpha$ -qlikolların dehidratlaşması üçün də istifadə olunur. Məsələn, etilenqlikolun dehidratlaşması zamanı dioksan alınır:



İki üçlü -  $\alpha$ -qlikolların (pinakonların) sulfat turşusu iştirakı

ilə dehidratlaşması izomerləşmə ilə gedir və nəticədə ketonlar əmələ gəlir:




Reaksiya hidroksil qrupunun protonlaşması ilə başlanır və suyun ayrılması ilə karbkation əmələ gəlir. Əvəzləyicinin öz elektron cütü ilə birlikdə yerini dəyişməsi daha sabit karbkationun əmələ gəlməsinə səbəb olur. Bu karbkation da bir proton itirməklə (deprotonlaşaraq) ketona çevrilir. Bu cür izomerləşmə pinakolin pereqruplaşması adlanır.

Heterogen şəraitdə dehidratlaşma ən effektli üsuldur. Çox vaxt katalizator kimi  $\text{Al}_2\text{O}_3$  işlədir. Onun iştirakı ilə alkenlər, sadə və mürəkkəb efirlər, turşu anhidridləri, nitrillər və s. alınır. Spirtlərin olefinlərə çevriləməsi  $350\text{-}400^\circ\text{C}$ -də  $\text{Al}_2\text{O}_3$  üzərindən keçirməklə 98% çıxımıla başa çatır.

$\text{Al}_2\text{O}_3$  üzərində pinakonların dehidratlaşması zamanı çox vaxt ketonlar yox, alkadien karbohidrogenləri alınır.

Nitrillərin alınma üsullarından biri də  $P_2O_5$ , yaxud sirkə anhidridi ilə qaynatmaqla amidlərin dehidratlaşmasıdır. Bu zaman əmələ gələn nitril reaksiya mühitindən çıxarılmalıdır.




Amidlərdən nitrillərin alınmasında  $\text{Al}_2\text{O}_3$ -da katalizator rolu oynaya bilər. Proses  $400^{\circ}\text{C}$ -də gedir.

## Mürəkkəb efirlərin və amidlərin hidrolizi və alınması

Mürəkkəb efirlər-turşuların, turşu anhidridi və xloranhidridlərinin spirtlərlə qarşılıqlı təsirindən alkoqoliz, yaxud pereeterifikasiya (yenidən efirləşmə) reaksiyaları nəticəsində, halogenalkillərin karbon turşusu düzənlərinə təsirindən, diazometan üsulu Tişenko reaksiyası və s. üsullarla alınır.

**Efirləşmə.** Mürəkkəb efirlərin alınma üsullarından ən əhəmiyyətliyi efirləşmə reaksiyasıdır. O dönen prosesdir və aşağıdakı sxem üzrə gedir:




Katalizator kimi çox vaxt 1873-cü ildə Markovnikov tərəfindən tətbiq olunan sulfat turşusu istifadə edilir. Adətən, sulfat turşusunun miqdarı reaksiya üçün götürülən spirtin 5-10%-ni təşkil edir.

Halogenəvəzli turşuların, oksiturşuların və doymamış turşuların efirləşməsi əlavə reaksiyaların getməməsi üçün aromatik sulfoturşuların iştirakı ilə aparılır.

Karbon turşularının və əvəzlənmiş karbon turşularının, o cümlədən,  $\alpha$ -aminturşuların efirləşməsi hidrogen xloridlə doydurulmuş spirtlərin məhlulunda aparıla bilər. Bu şəraitdə efirləşmə nəinki qızdırmaqla, hətta soyuqda da gedir. Efirləşmə prosesinin sürəti karbon turşuları və spirtin quruluşundan və reaksiyanın aparıldığı temperaturdan da asılıdır.

N.A.Menşutkinin tədqiqatları göstərilmişdir ki, mürəkkəb efirlər ən asan birli spirtlərlə aşağı molekullu turşulardan alınır. İkili spirtlər çətin reaksiyaya girir. Üçlü spirtlərin efiri az çıxmıla alınır. Mineral turşuların iştirakı ilə üçlü spirtlərdən asanlıqla su ayrılır və doymamış karbohidrogenlərə çevrilirlər. Reaksiyanın gedişinə karbon turşusunun quruluşu da təsir edir. Karboksil qrupuna görə  $\alpha$ -vəziyyətdə radikalların sayı və həcmi nə qədər çox olarsa, bir o qədər efirləşmə sürəti az olar. Əgər aromatik turşu-

larda əvəzləyici, karbonil qurupuna görə orto- vəziyyətdə yerləşərsə, onda da efirləşmə yavaş və az çıxımla gedəcək. Aşağıdakı sxemdə efirləşmə mexanizmi və turş mühitdə mürəkkəb efirlərin hidrolizi göstərilmişdir:



Bir halda ki, efirləşmə reaksiyası döñəndir. Spirit və ya turşun miqdarı nə qədər artıq götürülsə, suyun və mürəkkəb efirin reaksiya qarışığından efirin çıxımı da bir o qədər artıq olar. Etilbenzoy efirinin alınması zamanı artıqlığı ilə spirit götürür. Etilsirkə efirinin alınmasında qaynama temperaturu suyun qaynama temperaturundan aşağı olduğuna görə, efir qovularaq çıxarılır. İzoyağsirkə efirinin alınması zamanı isə qaynama temperaturu alınan efirin qaynama temperaturundan aşağı olduğuna görə su qovulur. Axırıncı halda su azeotrop qarışiq halında qovulur ( $94^{\circ}\text{C}$ -də). Efirin bu cür alınma üsulu azeotrop efirləşmə adlanır. Adətən suyu suayırıcılarla ayırırlar ( $\text{H}_2\text{SO}_4$ ,  $\text{ZnCl}_2$ ,  $\text{Al}_2(\text{SO}_4)_3$  və s). Bəzi hallarda əmələ gəlmış mürəkkəb efiri reaksiya qarışqlarından xlorform, karbon 4-xlorid və ya başqa həllədicilərin köməkliyi ilə ayrılır. Reaksiyanın bu cür aparılması üsulu ekstraktiv efirləşmə adlanır.

Karbon turşuları mürəkkəb efirlərinin hidrolizi turşu və ya qələvi məhlullarının, qələvilərin su-spirit məhlullarının köməkliyi ilə, fermentlərin (esterazalar) və xüsusi katalizatorların iştirakı ilə aparıla bilər. Adətən mürəkkəb efirlər qələvilərə nisbətən turşu iştirakı ilə çətin hidroliz olunur. Turşulara nisbətən qələvilərlə hidroliz çox asan gedir və laboratoriya təcrübələrində istifadə olunur.


Mürəkkəb efirlərin hidroliz sürəti asıl və spirit radikallarının quruluşlarından asılıdır. Ən asan əmələ gələn mürəkkəb efirlər,

tez də sabunlaşa bilirlər. Yüksək dissosiasiyalı turşulardan əmələ gəlmış mürəkkəb efirlər daha davamlıdır. Etilqarışqa efiri, qlikol turşusunun metil və etil efirləri otaq temperaturunda hidroliz olunur.

Hidrolizin sürəti xeyli dərəcədə turşunun quruluşundan asılıdır. Məsələn, su molekulunun karbonil qrupu karbon atomuna hücumu sterik maneələrə (fəza çətinliyi) görə çətinləşdiyi üçün trimetilsirkə və 2,6-dimetilbenzoy turşularının efirləri hidrolizə çətin uğrayırlar.

Turş hidrolizdə birli spirtlərin mürəkkəb efirləri, ikili spirtlərə nisbətən asan, üçlü spirtlərin efirləri isə daha asan hidroliz olunur. Hidrolizi aparmaq üçün bərabər həcmdə qatı sulfat turşusu və su götürülməklə məhlul hazırlanır.

Karbon turşuları efirlərinin hidrolizində, adətən qələvi ekvi-molekulyar miqdarda istifadə edilir. Qələvi hidrolizinin mexanizmi aşağıdakı kimi ehtimal edilir:



Sxemin düzgünlüyü onunla təsdiq olunur ki, optiki fəal spirt qalığı R olan mürəkkəb efirin hidrolizi, qalığın R optik konfiqurasiyasının saxlanılması ilə gedir. Lakin karbon turşuları efirlərinin  $^{18}\text{O}$  izotop oksigenə malik su ilə qələvi hidrolizində  $^{18}\text{O}$  oksigen olmayan spirt əmələ gəlir.


Qələvi hidrolizi dönen deyildir. Bu zaman karbon turşuları deyil, onların anionları əmələ gəlir.

Qeyd etmək lazımdır ki, üçlü spirtlərin mürəkkəb efirləri turş mühitə nisbətən qələvi mühitdə daha çətin hidroliz olunur.

Suda çətin həll olan mürəkkəb efirlər kalium hidroksidin spirtli məhlulunda asan hidroliz olunurlar. Qələvi mühitdə hidroliz mürəkkəb efirlərin miqdarı analizində tətbiq olunur.

## Turşu anhidridi və xloranhidridlərinin fenol və spirtlərə təsirilə mürəkkəb efirlərin alınması. Fenol və spirtlərin asilləşməsi

Turşu anhidrid və xloranhidridləri turşulara nisbətən daha güvvətli asilləşdirici amillərdir. Bu onunla izah olunur ki, bu birləşmələrin karbonil qrupunda karbon atomu yükünün müsbətliyi karbon turşularına nisbətən çoxdur. Həmçinin turşu anhidridlərinə nisbətən xloranhidridlərdə daha çoxdur. Qeyd etmək lazımdır ki, mürəkkəb efirlərdə karbonil qrupunun karbon atomunda müsbət yükün miqdarı, uyğun turşulara nisbətən azdır. Bununla əlaqədar olaraq turşu törəmələrini karbonil qrupunun karbon atomlarında müsbət yükün miqdarının azalmasına görə aşağıdakı sıra ilə yerləşdirmək olar:




Efirləşmə çətin getdikdə və ya getməyən hallarda turşu anhidridləri tətbiq olunur. Bu hal o vaxt baş verə bilər ki, ya karbon turşusu az reaksiya qabiliyyətli olsun, yaxud davamlı olmasın, yaxud da efirləşmə şəraitində uyğun spirt davamlı olmasın.

Aromatik turşuların mürəkkəb efirlərini qələvilərin spirt su məhlulu, yaxud fenollarla uyğun turşuların xloranhidridlərinin otaq temperaturunda təsiri ilə almaq olar (Şotten-Bauman üsulu).

Asilləşməni piridin məhlulunda həm alifatik və həm də aromatik turşuların anhidrid və xloranhidridləri ilə aparmaq əlverişlidir. Bü üsullarla asilləşmə yüksək çıxımla gedə bilir.


Turşu xloranhidridlərinin spirlər və fenollarla qarşılıqlı təsiri soda, yaxud potaşın iştirakı ilə (Klayzen üsulu), bəzən də susuz həllədicilər mühitində aparılır.

Turşu anhidridləri və xloranhidridlərinin spirlərlə reaksiyaları aşağıdakı sxem ilə ifadə oluna bilər:





Spirtlər və fenollar xloranhidlərə nisbətən turşu anhidridləri ilə yavaş reaksiyaya girirlər. Reaksiyanı sürətləndirmək üçün ya natrium-asetat, ya da az miqdarda sulfat turşusu əlavə etmək olar. Natrium-asetat qlükozani sirkə anhidridi ilə asiləşdirildikdə istifadə edilir.


Turşu anhidridlərindən ən çox təcrübə əhəmiyyətə malik olanı sirkə anhidrididir. Spirtlərin turşu anhidridləri və xloranhidləri ilə asilləşməsi mexanizmi turşularla efirləşməsi mexanizminə oxşayır və aşağıdakı sxem ilə ifadə olunur:



Bəzi mürəkkəb efirləri və xüsusilə, üçlüspirterin mürəkkəb efirlərini turşu anhidridlərinin və xloranhidlərinin alkoholyatlara təsiri ilə alırlar. Xüsusilə, maqnezium-alkoholyata ( $\text{ROMgCl}$ ) təsir etməklə:




İkiəsaslı turşuların mürəkkəb efirlərini almaq üçün natrium alkoholyat tətbiq edilir:




## Pereefirləşmə (yenidən efirləşmə) yaxud alkoholiz

Alkoholiz mürəkkəb efirlərdə bir spirt qrupunun başqa spirt qrupu ilə əvəz olunmasından ibarətdir və göstərilən sxemlə gedir:




Reaksiya dönərdir və qızdırılmaqla aparılır. O mineral turşularla katalizə olunur. Az miqdarda uyğun spirt alkoholyatının iştirakı da alkoholiz prosesini sürətləndirir. Bu üsulla asetosirkə efirindən asetosirkə turşusunun izobutil efiri alınır (davamsızlığına görə asetosirkə turşusunu bilavasitə efirləşdirmək çətindir).

Alkoholyatların iştirakı ilə alkoholiz aparılması zamanı pereefirləşmə mexanizmi qələvi hidroliz mexanizminə oxşardır:




Pereefirləşmə reaksiyası polimer mürəkkəb efirlərin, o cümlədən, ikiəsaslı turşuların və qlikolların alınmasında istifadə olunur.

**Karbon turşularının natrium, yaxud gümüş duzlarının halogenalkillərə təsiri ilə mürəkkəb efirlərin alınması**



o-Əvəzli benzoy turşularının efirləşməsi çox çətinliklə gedir,

belə ki, əvəzləyicilər turşunun karbonil qrupunun karbon atomuna spirt molekulunun hücum etməsinə fəza maneçiliyi törədir. Belə hallarda uyğun turşuların gümüş duzları və halogenalkillərdən mürəkkəb efirlər asan alınır, çünki halogenalkil kationu karboksil qrupunun karbon atomuna deyil, ekranlaşmamış oksigen atomuna hücum edir:




Bu üsullardan karboksil qrupu üçlü karbon atomunda yerləşən turuşuların mürəkkəb efirlərinin alınmasında da istifadə olunur. Gümüş duzları əvəzinə daha ucuz natrium və kalium duzları da götürmək olar. Reaksiyanı həllədicilərdə (benzol, toluol, efir, xloroform, sirkə turşusu), yaxud həllədicişiz, bilavasitə uyğun duzlara artıqlaması ilə halogenalkillərlə təsir etməklə aparmaq olar. Nəmlik daxil olmadan reaksiya qızdırmaqla aparılır.

Metil və etil efirlərini almaq üçün halogenalkil əvəzinə dimentil- və dietilsulfat götürülür. Bu zaman reaksiyaya ancaq bir alkil qrupu daxil olur. ***Dimetil- və dietilsulfatla işləyən zaman yadda saxlamaq lazımdır ki, hər iki birləşmə çox zəhərlidir və onlarla ehtiyatlı olmaq lazımdır!***

### Diazometan üsulu ilə efirlərin alınması

Karbon turşularını təsisiz həllədici mühitində diazometanla metilləşdirmək olur:




Bu üsul adı şəraitdə efirləşməyən turşuların metil efirini al-

maq üçün yararlıdır. Diazometan nəinki adı halda, hətta həlle-dicidə belə partlaya bilir. Qızdıranda partlayış daha tez baş verə bilər. Ona görə də diazometanla işləyərkən ehtiyatlı olmaq lazımdır. Həllədici kimi spirt, benzol, petroleum efiri və s. tətbiq olunur. Diazometanın köməkliyi ilə nəinki karbon turşularını, hətta fenolları da metilləşdirmək olur. Spirlər və həmçinin aminlər diazometanla demək olar ki, metilləşmirlər.

### Aminlərin asilləşməsi


Aminləşmə agenti kimi turşular, turşu anhidridi və xloranhidridləri, bəzi hallarda efirlər və amidlər də ola bilərlər. Aminlərin formilləşməsi üçün qarışqa turşusundan, asetilləşməsi üçün sirkə turşusu, onun anhidridi və ketendən istifadə olunur. Benzil-ləşmə benzoilxloridlə aparılır.


Turşu ilə asetilləşmə mexanizmini asetanilidin əmələ gəlməsi misalında göstərmək olar:




Reaksiya dönəndir və protonla katalizə olunur.

Sirkə anhidridi ilə asilləşmə aşağıdakı sxem üzrə gedir:






Amidlərin hidrolizi nəinki turş mühitdə, hətta qələvi mühitdə də baş verir:



o-Diaminlərin asilləşməsi zamanı heterotsiklik birləşmələr əmələ gəlir:



## KOLLOKVİUM ÜÇÜN SUALLAR

Hidroliz və hidratlaşma anlayışları. İkiqat və üçqat rabitəli birləşmələrin hidratlaşması. Hidratlaşmada katalizatorun rolu. Kuçerov reaksiyası. Nitrillərin hidratlaşması. Qələvi və turş mühitdə hidratlaşma. Reaksiya mexanizmləri.

Dehidratlaşma anlayışı. Homogen və heterogen dehidratlaşma. Zaytsev qaydası. Molekul daxili və molekullararası dehidratlaşma. Qlikolların və pinakonların dehidratlaşması.

Sadə və mürəkkəb efirlər. Efirləşmə reaksiyası. Reaksiya mexanizmi. Mühitdən (qələvi, turş) asılı olaraq mürəkkəb efirlərin hidroliz mexanizmləri.

Asilləşmə, pereefirləşmə, alkoholiz, diazometan üsulu.

# LABORATORİYA İSLƏRİ

## Asetilen karbohidrogenlərinin hidratlaşması

### Reaktivlər:



setilen 0,5 mol,  
sulfat turşusu ( $d_4^{20} = 1,84$ ) 5 ml,  
civə 2-sulfat 5 q.

### Avadanlıqlar:

500 ml-li üçboğazlı kolba,  
mexaniki qarışdırıcı,  
Libix soyuducusu,  
damcı qılıfı,  
distillə cihazı.

Qarışdırıcı və əkssoyuduculu 500 ml-lıq üçboğazlı kolbaya 5 ml qatı sulfat turşusu, 5 q civə 2-sulfat və 200 ml su tökülür. Reaksiya qarışıığı  $60^{\circ}\text{C}$ -yə qədər qızdırılır və yarım saat müddətində yaxşı qarışdırılmaqla 0,5 mol asetilen verilir. Qarışdırma  $60\text{-}80^{\circ}\text{C}$ -də daha 3 saat davam etdirilir. Sonra reaksiya kütləsi buz əlavə edilməklə parçalanır və bir neçə dəfə efirlə ekstraksiya olunur. Efir ekstraktı natrium-xlorid duzunun doymuş məhlulu ilə yuyulur və natrium-sulfat duzu üzərində qurudulur. Efir qovulduqdan sonra keton distillə edilir.

### Etilen



### Reaktivlər:


etil spiriti 58,5 q,  
sulfat turşusu ( $d_4^{20} = 1,84$ ) 83,3 ml,  
kvars qumu və ya aluminium-sulfat 20 q.  
NaOH məhlulu,  
brom.

### Avadanlıqlar:

1 litrik Vürs kolbası,  
ayırıcı qılıf,  
termometr,  
Tişenko qabı,  
qazometr.

Damcı qılıfı və termometrlə təchiz edilmiş bir litrlik Vürs kolbasına 8,5 q (10 ml) etil spiritindən və 50 q (18,5 ml) qatı sulfat turşusundan ibarət təzə hazırlanmış qarışq tökülür və üzərinə

20 q kvars qumu və ya susuz alüminium-sulfat duzu əlavə edilir (şək. 63). 50 q (63,3 ml) etil spirti və 100 q (55 ml) qatı sulfat turşusu qarışığı damcı qifinə doldurulur. Vürs kolbası azbest toru üzərində ehtiyatla  $160^{\circ}\text{C}$ -yə qədər qızdırılır (termometrin ucu reaksiya qarışığı içərisində olmalıdır). Sonra Vürs kolbası rezin bozru ilə Tişenko qabı və qazometrlə birləşdirilir. Etilen çıxmaga başayan kimi damcı qifindan spirt və sulfat turşusu qarışığı verilməyə başlanır. Bu zaman temperatur  $160^{\circ}\text{C}$ -də saxlanılmalıdır. Reaksiya elə sürətlə getməlidir ki, ayrılan etilen reaksiya kütləsini şiddətlə köpükləndirməsin.




Şəkil 63. Etilenin alınması üçün cihaz:

- 1) qum hamamı; 2) Vürs kolbası; 3) damcı qifi;
- 4) Tişenko şüşə qabı natrium hidroksidi ilə birlilikdə; 5) qazometr.

Etilenin təmizlənməsi üçün (spirt və efirdən) onu içərisində 4 n. natrium hidroksid məhlulu olan Tişenko qabı ilə birləşdirilir. Sonra qaz qazometrə daxil olur və orada toplanır.

### Tsikloheksen



**Reaktivlər:**

tsikloheksanol 50 q (53 ml),  
 sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 1,7 ml,  
 natrium-xlorid.


**Avadanlıqlar:**

100 ml-lik Vürs kolbası,  
 soyuducu,  
 fraksiyalı distillə üçün qurğu,  
 ayırıcı qif.

Libix soyuducusu ilə birləşdirilmiş Vürs kolbasına 50 q tsikloheksanol və 1,7 ml sulfat turşusu töküür və yağ hamamında qızdırılır (hamamda temperatur  $130\text{-}140^\circ\text{C}$  olmalıdır).

Əmələ gəlmış tsikloheksen 3-4 saat müddətində distillə edilir. Distillat natrium-xloridlə doydurulur, ayırıcı qifda tsikloheksen ayrılır, kalsium-xlorid üzərində qurudulur və fraksiyalı distillə edilir. Təmiz tsikloheksenin qaynama temperaturu  $84^\circ\text{C}$ -dir Çıxım 30-32 q.

Alınmış məhsulla bromlu su və kalium-permanqanatla keyfiyyət reaksiyası aparmaq olar.


**Dibutil efiri****Reaktivlər:**

n-butil spirti 20 q (24,7 ml),  
 sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 5,2 q (2,8 ml),  
 kalsium-xlorid.

**Avadanlıqlar:**

100 ml hacmli yumrudib kolba,  
 soyuducu,  
 suayırıcı,  
 ölçülü silindr,  
 fraksiyalı distillə üçün cihaz,  
 termometr.

Suayırıcı və əkssoyuducu ilə təchiz olunmuş tutumu 100 ml olan yumrudib kolbaya (şək. 64) 20 q n-butil spirti və qarışdırmaqla 2,8 ml qatı sulfat turşusu əlavə edilir. Sonra qarışq ehtiyatla qızdırmaqla qaynadılır. 3-3,5 saatdan sonra ayrılmış suyun miqdarı ölçülür. Tənliyə uyğun miqdarda su ayrılmış olduqda qızdırma dayandırılır. Reaksiya kütləsi soyudulur. Soyutmaq və qarışdırmaqla 12 ml 3 n. natrium hidroksid məhlulu əlavə edilir və ayırıcı qifa keçirilir. Əvvəlcə qələvi məhlulu (işlənmiş su qələvi




**Şəkil 64.** Reaksiya qarışığından suyu çıxarmaq üçün cihaz:

1) kolba; 2) tutucu; 3) soyuducu.

qovulduqda partayış verə bilər.

### Etilsirkə efiri




#### Reaktivlər:

etil spirti 35,5 q (45 ml),  
buzlu sirkə turşusu 42 q (40 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ) 5 ml.

#### Avadanlıqlar:

250 ml-lik Vürs kolbası,  
damcı qılıfı,  
soyuducu,  
distillə cihazı,  
ayırıcı qılıf,  
termometr.

Damcı qılıfı və Libix soyuducusu ilə təchiz edilmiş (şək. 65) Vürs kolbasına 5 ml etil spirti və 5 ml qatı sulfat turşusu tökülr və yağ hamamında  $140^0$  C-yə qədər qızdırılır (hamamın temperaturu). Həmin temperatura çatdıqdan sonra ehtiyatla damcı qılıfından 40 ml buzlu sirkə turşusu və 40 ml spirt qarışığı elə sürətlə verilir ki, əmələ cəlmiş etilsirkə efiri distilləsi sürətinə bərabər olsun.




**Şəkil 65.** Etilsirkə efirinin alınması üçün cihaz:


- 1) Vürs kolbası; 2) yağı hamamı; 3) damcı qılı; 4) termometr;
- 5) soyuducu; 6) alonj; 7) qəbuledici.

Reaksiya qurtardıqdan sonra qəbuledicidəki distillat ayırıcı qıfa keçirilərək sirkə turşusundan azad edilmək üçün soda məhlulu ilə yuyulur (lakmusla yoxlamaq).

Efir təbəqəsi ayrıılır və reaksiyaya girməmiş spirtdən təmizlənmək üçün doymuş kalsium-xlorid məhlulu ilə birlikdə çalxalanır (birli spirtlər kalsium-xloridlə etil-sirkə efirində həll olmayan kristallik molekulyar birləşmə  $\text{CaCl}_2 \cdot 2\text{C}_2\text{H}_5\text{OH}$  əmələ gətirirlər). Efir təbəqəsi sudan ayrıılır və susuz natrium-sulfat üzərində qurudulur. Distillə Vürs kolbasında aparılır. Çıxım 40 qrama yaxın olur.

### $\beta$ -Pentaasetilqlükzoza





### Reaktivlər:


susuz qlükoza 1 q,  
sirkə anhidridi 5 q (4,6 ml),  
natrium-asetat 0,5 q.

### Avadanlıqlar:

25 ml-lük yumrudib kolba,  
kürəcikli soyuducu,  
kalsium-xloridli boru,  
50 ml-lük stəkan,  
«mikrosorucu».

1 q narın əzilmiş susuz qlükoza 0,5 q susuz natrium-asetatla qarışdırılır yumrudib kolbaya yerləşdirilir və üzərinə 5 q sirkə anhidridi əlavə edilir. Kolba kalsium-xloridli boru ilə təchiz edilmiş kürəcikli soyuducu ilə birləşdirilir və qaynar su hamamında 1,5 saat müddətində qızdırılır. Bundan sonra maye qarışdırılmaqla içərisində 35-40 ml buzlu su olan stəkana əlavə edilir. Suyun altında çökmüş ağ kütlə şüşə çubuqla xirdalanaraq 1-1,5 saat sakit halda saxlanılır ki, sirkə anhidridi tamam ayrılsın. Sonra kristallik kütlə «mikrosorucuda» süzülür və etil spirtində kristallaşdırılır (8-10 ml). Çıxım 1,7-1,9 q. Ərimə temperaturu 131-132°C-dir.

### Asetilsalisil turşusu




**Reaktivlər:**

salisil turşusu 2,5 q,  
sirkə anhidridi 3,8 q (3,6 ml),  
sulfat turşusu ( $d_4^{20} = 1,83$ ).

**Avadanlıqlar:**

50 ml-lik yastıdib kolba,  
100 ml-lik stəkan,  
«mikrosorucu».

Yastıdib kolbaya 2,5 q salisil turşusu, 3,8 q (3,6 ml) sirkə anhidridi və 2-3 damcı qatı sulfat turşusu tökülür. Qarışqı dıqqətlə qarışdırılır və su hamamında 60°C-də 20 dəqiqə qızdırılır. Sonra maye bir neçə vaxt qarışdırılmaqla soyudulur. Soyuduqdan sonra maye 40 ml suyun üzərinə tökülür. Çökmüş asetilsalisil turşusu «mikrosorucuda» süzülür. Alınmış məhsul durulaşdırılmış sirkə turşusunda (1:1) kristallaşdırılır. Ərimə temperaturu 136-137°C-dir. Çıxım 3,2 q.

**Benzoyetyl efirinin hidrolizi****Reaktivlər:**

Benzoyetyl efiри 2,1 q (2 ml),  
kalium hidroksid 0,8 q,  
dietilenqlikol 6,7 q (6 ml).

**Avadanlıqlar:**

50 ml-lik yumruditib kolba,  
Libix soyuducusu,  
yan borulu keçid,  
«mikrosorucu»,  
termometr.


Yumruditib kolbaya 6 ml dietilenqlikol, 16 damcı distillə suyu və 0,8 q KOH tökülür. Kolba soyuducu ilə birləşdirilib su hamamında KOH tam həll olunmasına kimi qızdırılır. Sonra soyudularaq 2 ml benzoy turşusunun etil efiри əlavə edilir və qum hamamında ekssoyuducu ilə 30 dəqiqə qızdırılır. Bundan sonra reaksiya qarışığının yenidən soyudulur və 10 ml distillə suyu əlavə edilərək su-spit qarışığının qovulur. Qovulma 80°C-dən yuxarı qalxdıqda dayandırılır. Distillat sınaq şüşəsinə toplanır.

**Spirtin təyini.** Spirin yodoform təcrübəsi ilə yoxlanılır. Distillata 5 ml 10%-li kalium-yodid məhlulu və sonra isə 5 ml natrium-hipoklorit məhlulu əlavə edilir. Qarışqı ehtiyatla 2 dəqiqə qızdırılır. Əmələ gəlmış yodoform etil spirinini olduğunu göstərir. CHJ<sub>3</sub>

-ün sarı kristalları xarakterik iyə malikdir.

**Benzoy turşusunun ayrılması.** Distillə kolbasında qalmış qalığın üzərinə çöküntü əmələ gelməsi dayanana kimi duru HCl turşusu əlavə edilir. Benzoy turşusu süzülür və qaynar suda kristallaşdırılır. Ayrılmış kristallar süzülür və soyuq su ilə yuyulduğdan sonra qurudulur. Ərimə temperaturu 122,5°C-dir.

### Benzimidazol



#### Reaktivlər:

o-fenilendiamin 1,8 q,  
qarışqa turşusu,  
40%-lı məhlul 3,5 ml,  
natrium hidroksid,  
məhlul (8 ml suda 0,8 q).

#### Avadanlıqlar:

50 ml-lik yumrudib kolba,  
soyuducu,  
2 ədəd 100 ml-lik stəkan,  
«mikrosorucu»,  
qif.

Yumrudib kolbada 1,8 q o-fenilendiamin və 3,5 ml 40%-li qarışqa turşusu məhlulu qarışdırılır. Qarışq 30 dəqiqə müddətində qaynar su hamamında qızdırılır. Bu zaman eyni cinsli qarışq əmələ gelir. Soyutmaqla reaksiya kütləsi üzərinə qarışdırmaqla ehtiyatla laktmus üzərində zəif qələvi reaksiyası verənə qədər natrium hidroksid məhlulu əlavə edilir. Çökmüş benzimidazol «mikrosorucu» ilə süzülür və qurudulur. Çıxım 1,6 q.

Benzimidazolu təmizləmək üçün 40 ml qaynar suda həll edilir və 0,1 q aktiv kömürlə 10-15 dəqiqə qaynadılır. Qaynar məhlul qırışı filitr kağızından süzülür. Soyuduqda benzimidazol iynəvari, rəngsiz kristal halında çökür və süzülür. Ərimə temperaturu 170°C-dir. Çıxım 1,3 q.

### Kondensləşmə reaksiyaları

Kondensləşmə reaksiyası dedikdə, çox hallarda H<sub>2</sub>O, HCl, NH<sub>3</sub> və s. molekullarının ayrılması ilə müşayiət olunan yeni kar-


bon-karbon rabitəsinin əmələ gəlməsi prosesi başa düşülür. Bu proses molekularası və həmçinin molekulda xili ola bilər. Kondensləşmə reaksiyası turşu və əsasi katalizatorların iştirakı ilə gedə bilir.

### **Əsas katalizatorların iştirakı ilə gedən kondensləşmə reaksiyaları**

Kondensləşmənin ən mühüm növlərindən biri karbonil qruplu birləşmələrin (karbonil komponent), metil, metilen və metin ( $\text{CH}_3$ ,  $\text{CH}_2$ ,  $\text{CH}$ ) qruplarında mütəhərrik hidrogen atomu olan birləşmələrlə (metilenli komponent) kondensləşməsidir.


Karbonilli komponentlər kimi alifatik və aromatik sırənən aldehid və ketonları, mürəkkəb eşirlər tətbiq edilir. Karbonilli birləşmələrdə və həmçinin nitrillərdə mütəhərrik hidrogen atomu  $\alpha$ -karbon atomlarında, nitro birləşmələrdə isə nitro qrupla birləşmiş karbon atomlarında olur.

Bu növ kondensləşmə aşağıdakı sxemlə baş verir.




burada  $\text{X} = \text{H}, \text{R}, \text{OR}$ ;  $\text{Y} = -\text{C}(=\text{O})-\text{H}, -\text{C}(=\text{O})-\text{R}', -\text{C}(=\text{O})-\text{OR}', \text{NO}_2, \text{CN}$

Quruluşundan asılı olaraq kondensləşmə məhsulları su, spirt və s. maddələr iki cür ayrıla bilər:



Karbonil qrupunun reaksiya qabiliyi, onun polyarlılığına (ok-sigenin mənfi induksiya effekti təsiri nəticəsində) və asan polyar-


laşmasına əsaslanır. Karbonil qrupunda karbon və oksigen arasında  $\pi$ -rabitənin qismən polyarlaşması baş verir. Bunu aşağıdakı formullarda aydın görmək olar:



İkiqat rabbitənin elektronları, hətta kənar reagentlərin təsiri altında olmayanda belə qismən meyl etmiş olurlar (statik elektron meylləşməsi). Tam elektron meylləşməsi ancaq kimyəvi reaksiya zamanı reagentin elektrik sahəsi təsirindən baş verir. Bu zaman ikiqat rabbitəni əmələ gətirən elektron cütlərindən biri elə meyl edir ki, tamamilə oksigenə aid olur. Oksigen atomu elektronlarla təmamlanmış oktetə və mənfi yükdə, karbon atomu isə altı elektrona və müsbət yükə malik olur:




Karbonil qrupu ilə əlaqəli olan müxtəlif əvəzləyicilər elektron dəfedici və ya elektron cəzbedici olmasından asılı olaraq karbon atomunda elektron sıxlığını artırıb və ya azalda bilir. Elektron dəfedici əvəzləyicilər R (alkillər) karbonil qrupunu karbon atomunda elektron sıxlığının artması hesabına, keçid halin davamlılığını azaldaraq birləşmə reaksiyasını yavaşdırırlar:



Elektron cəzbedici əvəzləyicilər (xlor və s.) bunun əksinə  $+$  edirlər. Buradan aydır ki, nəyə görə ketonlar aldehidlər tən az reaksiyaya qabildirlər və qarışqa aldehidi aldehi' sində daha çox reaksiyaya girmə qabiliyyətinə malikdə

Müxtəlif karbonilli birləşmələri reaksiyaya gir görə aşağıdakı sıra ilə yerləşdirmək olar:



Karbon turşusu anionu halında karbonunun kəsrli müsbət yükünün kompensasiyası maksimuma çatmışdır və ona görə də hec bir karbonil reaksiyası vermir. Turşu halogenanhidridləri və aldehidlər isə əksinə, daha çox reaksiya qabilli birləşmələrdir (halogenlər mənfi induktiv effektə malikdirlər, hidrogenin induktiv effekti isə sıfır bərabərdir).

Aldehid və ketonların kondensləşmə reaksiyalarına elə birləşmə reaksiyaları aiddir ki, karbonil qruplu birləşmə (karbonilli komponent), tərkibində  $\text{CH}$ ,  $\text{CH}_2$  və ya  $\text{CH}_3$  qruplar olan maddələrlə (metilenli komponentlə) reaksiyaya girir. Bu zaman yeni C-C rəsədi yaranır.

Metilenli komponentlər o maddələri ola bilər ki, onların tərkibində qonşu aktivləşdirici qrupların təsiri nəticəsində yüksək reaksiyaya girmə qabiliyyətinə malik  $\text{CH}$ ,  $\text{CH}_2$  və ya  $\text{CH}_3$  qruplar olsun,  $\text{CH}_-$ ,  $\text{CH}_2-$  və ya  $\text{CH}_3$  qrupların turşuluğunu artırın aktivləşdirici  $\text{CO}$ ,  $\text{COOH}$ ,  $\text{COOC}_2\text{H}_5$ ,  $\text{CN}$  qruplarıdır.

**Aldol və kroton kondensləşməsi.** Kondensləşmə reaksiyaları növlərindən biri də eyni və ya müxtəlif molekullu alifatik sırə aldehidlərinin bir-birilə kondensləşməsidir. Məsələn, duru qələvi məhlulu təsirindən sirkə aldehidi aşağıdakı çevrilməyə məruz qalır:

seisir  
nisbətən  
lər içarı-  
r.  
ma qabilliyine




aldol ( $\beta$ -oksiyag aldehidi)

övü aldol kondensləşməsi adlanır. r molekul su ayıraq doymamış al-ək temperatur və ya qatı qələvi məh-




Su ayrılması ilə iki molekul aldehidin kondensləşməsi və doymamış aldehid əmələ gəlməsi kroton kondensləşməsi adlanır. Bu adlanma asetaldehidin kondensləşməsi zamanı əmələ gələn doymamış aldehidə uyğun olaraq verilmişdir.


Formaldehid yüksək reaksiyaya girmə qabiliyyətinə malik olduğuna görə (potaş iştirakı ilə) sirkə aldehid ilə reaksiyaya girdikdə  $\text{CH}_3$ -qrupunun bütün üç hidrogen atomu reaksiyaya daxil olur:



Sirkə aldehidinin homoloqları kondensləşmə zamanı adı aldol və kroton tipli məhsullar əmələ gətirirlər:




Qələvi mühitdə aldol kondensləşməsinə ketonlar da giri bilir. Məsələn, iki molekul asetondan diaseton spirti (ketospirt) əmələ gəlir:



Bu zaman alınan spirtin miqdari 5%-dən yuxarı olmur. Diaaseton spirtinin çıxımını artırmaq üçün alınan məhsulu reaksiya mühitindən çıxarmaqla artırmaq olar.

Diaaseton spirti az miqdarda turşu ilə qızdırıldıqda bir molekul su ayrıllaraq mezitil oksidinə çevrilir:




Metil oksidi

Aldehid və keton qarışıqlarının kondensləşməsi zamanı aldehidlərin daha aktiv olan karbonil qrupu (alkil radikalları elektro-nodonor xassəyə malikdirlər, onların təsirindən ketonun karbonil karbonunun elektrofil qabiliyyəti azalır) reaksiyaya girir, ketonlar isə hidrogen atomları donorları olurlar.

Kroton kondensləşməsinin istisna hali aromatik aldehidlərin (qələvi katalizatorların iştirakı ilə) aldehidlər və alifatik və ya alkilaromatik sıraların ketonları ilə kondensləşməsidir (Klayzen-Şmidt reaksiyası). Benzaldehidin asetonla qarşılıqlı təsiri zamanı kondensləşmə həm bir, həm də iki metil qruplarının iştirakı ilə gedə bilər:




Benzalaseton




Dibenzalaseton


Qələvilərin katalik təsiri onunla əlaqədardır ki, OH ionu aldehid və ya ketondan mütəhərrik hidrogen atomu qoparmaqla üzvi anionun yaranmasına səbəb olur:



Əmələ gəlmış anion ikinci aldehid molekulu ilə reaksiyaya girərək müsbət yüksəlmiş karbon atomu ilə birləşir və nəticədə aldol anionu yaranır:






Aldol anionu isə su ilə reaksiyaya girərək  $\beta$ -oksiallehidə çevrilir və bu zaman hidroksil ionu regenerasiya olunur:



Aldehid və ketonların kondensləşməsi üzvi sintezin bir neçə mühüm məhsullarının alınmasında geniş tətbiq edilir. Məsələn, sirkə aldehidindən kroton aldehydi alınır və reduksiya olunaraq butil spirtinə çevrilir. Butil spirti və onun törəmələri isə həllədici və plastifikator kimi tətbiq edilirlər.

Asetondan aşağıdakı məhsulları almaq olar:




Diaseton spirti karbonil qrupunun spirtə

zamanı həllədici və plastifikator olan mürəkkəb efirlərin alınmasında geniş tətbiq olunan qlikol – 4-metil-2-pentanol əmələ gəlir.

Diaseton spirtinin dehidratlaşmasından mezitil oksidi alınır, bu isə metilizobutilketon və ya metilizobutilkarbinola qədər reduksiya olunur. Metilizobutilketon lakklar və boyalar üçün qiyamətli həllədicedir. Bu ketonun köməyi ilə köhnə laklı-boyalı örtükləri götürmək olur. O həmçinin neft məhsullarının deparafinlaşması üçün də istifadə edilir. Metilizobutilkarbinol həm həllədici, həm də filizlərin flotasiyası zamanı köpük əmələgətirici kimi tətbiq edilir. Mezitil oksidinin pirolizi zamanı izobutilen və keton kimi əhəmiyyətli məhsullar alınır. Diaseton spirtinin özü bir neçə polimerlər üçün həllədici kimi tətbiq edilir. Həllədicilərin uçuculuğunu azaltmaq üçün mezitil oksidi əlavə edilir.


Aldol kondensləşməsi turşularla da kataliz olunur. Protonların təsirindən karbonilli birləşmələrin protonlaşması və enollaşması baş verir. Turş mühitdə aldol kondensləşməsinin sxemi aşağıda verilir:




qədər reduksiya

**əşməsi.** İki eyni və ya mürəkkəb məşhuriqliqlı təsirindən  $\beta$ -ketoturşu efirlər kondensləşməsi adlanır. Kondens-n iştirakı ilə gedir. Kondensləşdirici jalığı mürəkkəb efir molekulundakı um-alkoholyat tətbiq edilir.


əşməsinə adı və klassik misal natrikul etilsirkə efirinin qarşılıqlı təsirin gəlməsidir:



Mürəkkəb efir kondensləşməsi mexanizmi aldol kondensləşməsi mexanizminə oxşardır. Bu zaman aralıq hissəcik kimi etilasetat anionu əmələ gelir:




Əgər reaksiyaya iki müxtəlif efir daxil edilərsə və onlardan ancaq biri mütəhərrik hidrogen atomuna malikdirsə, onda mütəhərrik hidrogen atomu olmayan efir asilləşdirici amil olur:







Belə asilləşdirici amillər kimi ən çox qarışqa turşusunun etil efiri, benzoy turşusunun etil efiri və turşəng turşusunun dietil efiri tətbiq edilir.

**Perkin reaksiyası.** Əsasi katalizatorların iştirakı ilə gedən kondensləşmə reaksiyaları arasında aromatik aldehydlərin turşu aldehydləri ilə kondensləşməsindən doymamış  $\beta$ -arilalkil turşularının alınması mühüm yer tutur. Reaksiya turşuların natrium və ya kalium duzlarının iştirakı ilə qızdırılmaqla və anhidridin kondensləşməyə əlavə edilməsi ilə aparılır:



Kondensləşdirici amil kimi natrium- və ya kalium-asetatdan başqa piridin, trietilamin və s. tətbiq etmək olar. Reaksiya mexanizmi aldol və kroton kondensləşməsi mexanizmi ilə oxşardır.

**Asetilenin alkilləşməsi.** Asetilendə və ya monoasetilenlərdə yeni C-C rəbitəsinin əmələ gəlməsi hidrogen atomunun alkil və ya başqa radikallarla əvəz olunması ilə başa gəlir. Çevrilmələrin əsas tipləri aşağıdakı sxemdə göstərilmişdir:




Asetilen və monoəvəzli assetilenlərin aldehid və ketonlarla qarşılıqlı təsirindən assetilen spirtləri əmələ gəlir. Məsələn, assetilenin formaldehydlə reaksiyası zamanı əvvəlcə propargil spirti alınır, propargil spirti isə öz növbəsində formaldehydlə butin-1,4-diolu verir:




**Turşu katalizatorların iştirakı ilə gedən kondensləşmə reaksiyaları. Fridel-Krafts reaksiyası.** Turş katalizatorların iştirakı ilə gedən kondensləşmə reaksiyalarından geniş tətbiq olunan Fridel-Krafts reaksiyasıdır. Həmin reaksiya vasitəsi ilə aromatik nüvəyə alüminium-xlorid katalizatorunun iştirakı ilə alkil və ya asıl radikalları daxil edilir.

Alkilləşdirici amil kimi halogenalkil və olefinlər istifadə olunur. Ən mühüm asilləşdirici agentlər halogenanhidrid və turşu anhidridləridir. Halogenanhidridlərdən ən çox xloranhidridlər istifadə edilir.

Fridel-Krafts reaksiyası elektrofil əvəzlənmə mexanizmi ilə gedir. Alüminium-xlorid halogenalkillə kompleks birləşmə əmələ gətirir. Belə ki, metiixloridlə alüminium-xloridin qarşılıqlı reaksiyası aşağıdakı tənlik üzrə gedir:



Yaranmış kompleks aromatik birləşmələrlə aşağıdakı kimi reaksiyaya girir:




Alüminium-xlorid nisbətən az miqdarda: 1 mol halogenalkilə 0,1 mola qədər götürülür.

Monoalkilləşmə məhsulları ilə birlikdə iki və ya daha çox alkil qruplu aralıq məhsullar da əmələ gəlir.


Alkilləşmə prosesində katalizator kimi  $\text{AlCl}_3$ -dən başqa  $\text{FeCl}_3$ ,  $\text{SnCl}_4$ ,  $\text{BF}_3$ ,  $\text{ZnCl}_2$ ,  $\text{H}_3\text{SO}_4$ ,  $\text{H}_3\text{PO}_4$  tətbiq olunur.

Xloranhidridlərin alüminium-xloridlə reaksiyası zamanı ion cütləri əmələ gəlir. Həmin ion cütləri benzolla aşağıdakı sxemlə reaksiyaya girir:



Ketonlar alüminium-xloridlə kompleks əmələ gətirdiyinə görə asilləşmə reaksiyası aparılan zaman alüminium-xlorid və turşu xloranhidridi ekvivalent miqdarda götürülməlidir. Lakin adətən alüminium-xlorid 0,20-0,25 mol çox götürülür.

Əgər asilləşmə turşu anhidridləri ilə aparılırsa, onda karbon turşusu duzları əmələ gəldiyinə görə alüminium-xloridin nəzəri cəhətcə sərf olunması 2 mol təşkil etməlidir:




Fridel-Krafts reaksiyası vasitəsilə aromatik birləşmələrə bir asil qalığı daxil etmək olar.

Fridel-Krafts reaksiyası zamanı həllədici kimi karbon 2-sulfid, 1,2-dixloretan, nitrobenzol, simm-tetraxloretan tətbiq edilir. Benzol və toluolun alkilləşməsi və ya asilləşməsi zamanı özlerinin artıqlığı həllədici rolunu oynayır.

Reaksiyanın müvəffəqiyyətlə getməsi üçün reagentlərin və katalizatorun nəm olmaması əsas şərtidir. Reaksiya toz halında alüminium-xloridlə şiddetli qarışdırılmaqla aparılır. Fridel-Krafts reaksiyası ekzotermikdir. Reaksiyanın gedişi alkilxlorid və xloranhidridlər istifadə edildikdə hidrogen xloridin ayrılması ilə müəyyən edilir. Reaksiya qarışığının parçalanması üçün onu hər şeydən əvvəl buzun üzərinə tökmək və sonra alüminium hidroksidin həlli olunması üçün üzərinə xlorid turşusu əlavə etmək lazımdır. Əgər reaksiya kütləsi çox qatıdırsa və buz üzərinə tökmək mümkün deyilsə, onda parçalanma reaksiya kolbasında aparılır. Bu halda buzu kiçik hissəciklərlə deyil, kolba xarıcdən soyudulmaqla bir dəfədə çox vermək lazımdır. Reaksiya qarışığının bu cür parçalanma üsulu parçalanma zamanı yerli qızmaların qarşısını almağa imkan verir.


### **Qatterman-Kox reaksiyası**

Kondensləşmə reaksiyasına aldehid qrupunun aromatik nüvəyə daxil edilməsi də addır (Qatterman-Kox reaksiyası). Bu reaksiyaya misal olaraq toluolda alüminium-xlorid və  $Cu_2Cl_2$  suspenziyasiından karbon 2-oksidin buraxılması ilə p-toluil aldehidinin alınmasını göstərmək olar:



Bu çevrilməni də Fridel-Krafts reaksiyasının müstəsna halı hesab etmək olar. Qatterman-Kox reaksiyası ilə aldehid qrupunu nəinki benzol törəmələrinə və çoxnüvəli aromatik birləşmələrə, hətta heterotsiklik birləşmələrə də daxil etmək olar.

Hazırda aldehid qrupunun qarışqa turşusunun əvəzlənmiş amidləri, daha doğrusu N-metilformamid və N, N-dimetilformamid vasitəsilə aromatik nüvəyə daxil edilməsi geniş tətbiq edilir:




Katalizator kimi başlıca olaraq  $\text{POCl}_3$ -dan istifadə olunur.

### Kollokvium üçün suallar

Aldol və kroton kondensləşməsi. Kannisaro reaksiyası. Ketonların kondensləşmə xüsusiyyətləri. Perkin reaksiyası. Aldehid və ketonların aromatik aminlər və fenollarla kondensləşməsi. Mürəkkəb efir kondensləşməsi. Aromatik birləşmələrin Fridel-Krafts üsulu ilə alkilləşməsi. Alüminium-xlorid katalizator kimi. Fridel-Krafts üsulu ilə asilləşmə.

## LABORATORİYA İŞLƏRİ

### $\beta$ -Oksiyağ aldehydi



#### Reaktivlər:

sirkə aldehydi 22 q (27,5 ml),  
kalium hidroksid 1 q,  
efir 40 ml,  
metil spirti 6 ml.


#### Avadanlıqlar:

100 ml-lik üçboğazlı kolba,  
qarışdırıcı,  
damcı qılı,  
distillə üçün cihaz,  
soyuducu,  
su hamamı,  
termometr.

Əks soyuducu, mexaniki qarışdırıcı və damcı qılı ilə təchiz olunmuş üçboğazlı kolbaya xaricdən soyudulmaqla (hamamın temperaturu  $5-10^{\circ}\text{C}$ ) asetaldehidin efirdə məhlulu tökülür. Sonra isə üzərinə ehtiyatla, damcı ilə kalium hidroksidin metil spirtindəki məhlulu əlavə edilir və otaq temperaturunda daha 1-1,5 saat qarışdırma davam etdirilir. Götürülən kalium hidroksidə ekvimo-

lekulyar miqdarda sirkə turşusu əlavə olunur. Kalium-asetatdan ayrılan efir məhlulu ayırıcı qıfla ayrırlaraq sodium- və ya maqnezium-sulfat üzərində qurudulur. Metil spirti və efir qovulur, qalıq isə vakuum altında distillə olunur. 81-83°C (20 mm civə sütunu) qaynayan fraksiya toplanır.

### Darçın turşusu



#### Reaktivlər:


benzaldehid 21 q (20 ml),  
sirkə anhidridi 30 q (28 ml),  
susuz natrium-asetat 10 q.

#### Avadanlıqlar:

250 ml-lük yumrudib kolba,  
su buxarı ilə distillə cihazı,  
qaynar süzmək üçün qıf,  
Büxner qıfi,  
Bunzen kolbası,  
termometr,  
kalsium-xloridli boru,  
qum hamamı.

Kalsium-xloridli boru ilə təchiz edilmiş əks soyuduculu quru yumrudib kolbaya benzaldehid, sirkə anhidridi və xirdalanmış susuz natrium- və ya kalium-asetat yerləşdirilir. Qarışığı 8 saat qum hamamında zəif qaynamaqla qızdırılır. Bundan sonra reaksiyaya girməyən benzaldehid su buxarı ilə qovulur (natrium-hidrosulfitlə yoxlamalı). Kolbadakı qalıq bir az soyudulur və 2,3 q aktivləşdirilmiş kömür əlavə olunaraq qaynama həddinə çatdırılır. Sonra tez qaynar halda süzmək üçün qıfdan süzülür (qıf evvelcədən qızdırılır). Darçın turşusunun tam çökməsi üçün filtrat xlorid turşusu ilə turşlaşdırılır. Çökmüş çöküntü süzülür və qurudulur. Darçın turşusunun ərimə temperaturu 133°C-dir.

## Dibenzalaseton



**Reaktivlər:**

benzaldehid 8 q (7,5 ml),  
aseton 2,2 q (2,8 ml),  
natrium hidroksid 7,5 q,  
etil spirti 60 ml.


**Avadanlıqlar:**

250 ml tutumlu stekan,  
mexaniki qarışdırıcı,  
Büxner qıfi,  
Bunzen kolbası,  
termometr,  
su hamamı.

Qarışdırıcı, termometr və stekandan ibarət qurğu yığılınır. Stekan su hamamına yerləşdirilir və içərisinə 75 ml su və 60 ml spirtdə 7,5 q natrium hidroksid həll olunmuş məhlul tökülür. Həmin məhlula qızdırmaqla (20-25°C) və şiddətli qarışdırmaqla 8 q benzaldehid və 2,2 q asetondan ibarət qarışq əlavə edilir. Aşağı temperaturda məhsul yağı bənzər maye halında ayrılır, 30°C temperaturdan yuxarı olduqda reaksiya məhsulunun çıxımı azalır.

Reaksiyaya nəzəri hesablanmış miqdarda reagentlər əlavə olunur. Aldehidin çoxluğu yapışqanlı maddənin yaranmasına kömək edir. Asetonun çoxluğu isə benzalasetonun yaranmasına şərait yaradır. 2-3 dəqiqədən sonra məhlul bulanır və tezliklə sapşəkilli çöküntü əmələ gelir. Qarışdırma daha yarım saat davam etdirilir və horra halında çöküntü Büxner qıfından süzülür. Məhsul ehtiyatla distillə olunmuş su ilə yuyulur və qurudulur. Çıxım 7-8 q. Ərimə temperaturu 112°C-dir.

### 43. Etilfenilketon



**Reaktivlər:**

benzol 44 q (55 ml),  
alüminium-xlorid 20 q,  
propionilxlorid 17 q (16 ml).

**Avadanlıqlar:**

250 ml-lik üçboğazlı kolba,  
soyuducu,  
damcı qıfi,  
kalsium-xloridli boru,  
qarışdırıcı,  
ayırıcı qıfı,  
distillə üçün cihaz.

Mexaniki qarışdırıcı, damcı qıfi və əkssoyuducu ilə təchiz olunmuş üçboğazlı kolbadan ibarət qurğu yiğilir. Əkssoyuducu boru ilə birləşdirilir ki, reaksiya prosesində ayrılan hidrogen xlorid kolbada olan su ilə udulsun. Fikir vermək lazımdır ki, borunun ucu suya daxil olmasın və onun səthində dayansın.

Üçboğazlı kolbaya benzol tökülür və üzərinə alüminium-xlorid əlavə edilir. Qarışdırmaqla propionilxlorid damcı-damcı elə verilir ki, hidrogen xloridin ayrılması bərabər sürətli olsun. Reaksiya sürətlə getdiyi halda, xaricdən buzlu su ilə soyutmaq lazımdır. Reaksiyanın qurtarması hidrogen xlorid qazı ayrılmاسının dayanması ilə təyin edilir. Reaksiya qurtardıqdan sonra reaksiya qarışığı xirdalanmış buz üzərinə tökülür və üzərinə alüminium hidroksidin həll olunmasına qədər duru xlorid turşusu əlavə edilir.

Yuxarı benzol təbəqəsi aşağı su təbəqəsindən ayrılır. Su təbəqəsindən az miqdarda benzolla etilfenilketon ekstraksiya olunur. Benzol məhlulları birləşdirilib duru natrium hidroksid məhlulu və su ilə yuyulur. Natrium- və ya maqnezium-sulfatla qurudulur. Benzol qovulduqdan sonra etilfenilketon distillə olunur. 212-215°C-də qaynayan fraksiya toplanılır.


### **Metalüzvi birləşmələr vasitəsilə sintezlər**

Tərkibində karbon-metal (C-Me) rabitəsi oan üzvi birləşmələrə metalüzvi birləşmələr deyilir. Bu rabitənin xassəsinə görə metalüzvi birləşmələr iki qrupa ayrılır. Birinci qrupa metal-karbon arasında  $\sigma$ -rabitəsi olan maddələr, ikinci qrupa isə o birləşmələr aiddir ki, onlarda metalla üzvi molekul hissəsi arasında rabitənin yaranması, metalın d-örtüyünün üzvi molekulun  $\pi$ -elektronları

hesabına dolması ilə baş verir.



Bütün metalların birləşmələrini almağa aid universal üsul yoxdur. Lakin ümumi prinsipcə məlum üsulların hamısını iki qrupa bölmək olar. Birinci qrup C-Me rəbitəsinin əmələ gəlməsi ilə gedən reaksiya üsullarını birləşdirir. İkinci qrup üsula metalların dəyişməsi reaksiyaları aiddir.

Metalüzvi birləşmələri almaq üçün ən ümumi üsul metalların halogen törəməli birləşmələrlə (alkil- və ya arilhalogenidlərlə) qarşılıqlı təsirilə gedən reaksiyalardır. Bunlar birinci qrupa aiddir:



Bu üsul orta reaksiya qabiliyyətli metallara (Li, Mg, Ca, Al, Zn və b.) tətbiq oluna bilər.


Metalin halogen törəməli birləşmələrlə qarşılıqlı təsiri ehtimal ki, bir elektron verilməsi mərhələsindən keçməklə, olduqca davamsız radikalın əmələ gəlməsi və halogenin anion halında qopması ilə gedir:




Hlogen törəməli birləşmələrin daha aktiv metallarla (K, Na) reaksiyası adətən, metalüzvi birləşmələrin və metal halogenidlərin əmələ gəlməsinə səbəb olur (Vürs reaksiyası). Ağır, az aktiv metallar bir qayda olaraq, bilavasitə alkil- və ya arilhalogenidlə reaksiyaya girmir, lakin onların natrium metalı və ya kaliumla ərinisi bu reaksiyaya asan daxil ola bilir:




Ehtimal ki, kalium metalı burada elektron donoru vəzifəsini görür, əmələ gəlmış radikal isə az aktiv metalla reaksiyaya girir:



Bir metalin başqa metalla əvəzedilməsilə (metalların dəyişməsi) gedən reaksiyalar, metalüzvi birləşmələrin alınmasında ikinci qrup üsullara aiddir. Metalüzvi birləşmələrdə metalin, başqa daha eletromənfi metalla əvəz edilməsi həmin metalhalogenidin metalüzvi birləşməyə təsirilə aparılır:



Metalüzvi birləşmələrdə az elktromüsbat metali daha elektromüsbat metalla əvəz etmək üçün ona daha aktiv metalla təsir etməklə aparmaq olur:



Bu üsul başlıca olaraq dövrü sistem elementlərinin birinci, ikinci və qismən üçüncü qrup metalların birləşmələrini almaq üçün tətbiq oluna bilər.

Metalüzvi birləşmələr praktiki olaraq geniş tətbiq sahələri tapmışlar. Onların arasında qiymətli katalizatorlar (titан, alüminium, qələvi metal birləşmələri), antidentalatorlar (tetraetilqurğunun), antioksidantlar və yüksəkmolekullu birləşmələr üçün stabilizatorlar (qalay birləşmələri), dərman preparatları (civə birləşmələri) və s. vardır.

Yüksək reaksiyaya girmə qabiliyyətinə görə bir çox metalüzvi birləşmələr (xüsusən dövrü sistemin birinci və ikinci qrup metal birləşmələri) üzvi sintezdə geniş tətbiq olunurlar. Belə ki, metalüzvi birləşmələrin oksigen, kükürd, halogen, selen və tellurla

yaxşı reaksiyaya girmə qabiliyyətləri əsasında spirt, tiospirt və başqa karbohidrogen törəmələrinin alınmasında tətbiq olunurlar. Metalüzvi birləşmələrin doymamış rabitəyə malik  $C=C$ ,  $C=O$ ,  $C=N$ ,  $C\equiv N$ ,  $C=S$ ,  $N=O$  və  $S=O$  birləşmələrlə reaksiyaları, xüsusilə, karbohidrogenlər və onların törəmələrinin (spirtlər, aldehidlər, ketonlar və turşuların) sintezində geniş tətbiq olunur.



A.M.Butlerovun, A.M.Zaytsevin və S.N.Reformatskinin işlərində istifadə edilən sinküzvi birləşmələr, sonrakı analoji sintezlərdə maqneziumüzvi birləşmələrin geniş tətbiq olunması üçün zəmin yaratmış oldu (Barbye, Qrinyar). Vürs, P. P. Şorigin, Morton, Hilman və b. klassik işləri birinci qrup metallarından istifadə etməklə üzvi sintezin inkişaf etməsinə imkan yaratdı. Birinci qrup metalların üzvi birləşmələrindən üzvi sintezdə ən çox tətbiq olunan litiumüzvi birləşmələridir.

Başqa qələvi metalüzvi birləşmələrə nisbətən reaksiyaya girmə qabiliyyəti az olduğuna görə litiumüzvi birləşmələr üzvi sintezdə daha əlverişlidir. Onlar Qrinyar reaktivini ilə müqayisədə da-ha reaksiyaya girmə qabiliyyətinə malikdir və maqneziumüzvi birləşmələr reaksiyaya gırı bilmədiyi vaxt istifadə oluna bilirlər. Məsələn, fəza çətinliyi olan karbohidrogenləri və onların törəmələrinin sintezində. Lakin litiumüzvi birləşmələrin oksigenə və nəmliyə qarşı yüksək həssaslığı, onların praktiki tətbiqini çətinləşdirir. Onların iştirakı ilə aparılan reaksiyaları təsirsiz qaz mühitində (arqon, oksigendən təmizlənmiş azot) aparmaq lazımdır.

RMgX tipli qarışq maqneziumüzvi birləşmələr də (Qrinyar reaktivini) nəmliyə çox həssasdırlar, lakin oksigenin təsirinə qarşı nisbətən davamlıdır. Bu maqneziumüzvi sintezlərin adı şəraitdə (hava kənar edilmədən) aparılmasına imkan verir, lakin diqqətlə izləmək lazımdır ki, reaksiya mühitinə nəmlik daxil olmasın. Bir çox birləşmələrin sintezində qarışq maqneziumüzvi birləşmələr, reagent kimi çox əlverişlidir. Ona görə də metalüzvi birləşmələrin istifadə edilməsi misallarında maqneziumüzvi birləşmələrindən daha geniş bəhs edəcəyik.

## Maqneziumüzvi birləşmələrin alınması

Maqneziumüzvi birləşmələr mütləq efirdə alkil- və ya arilhalogenidlərin maqnezium metalinə təsir edilməsi ilə alınır. Reaksiya aşağıda göstərilmiş sxemlə gedir:



Şəkil 66. Maqnezium üzvi birləşmənin alınması üçün cihaz:




- 1) üçboğazlı kolba;
- 2) damcı qılıfı; 3) soyuducu;
- 4) zatvor ilə qarışdırıcı;
- 5) kalsium-xloridli boru.

sonra da reaksiya getmir. Belə hallarda aktivatorlardan istifadə olunur. Aktivator kimi yod tətbiq edilir. Bəzən reaksiyanın başlanması üçün kiçik yod kristalı da kifayət edir. Maqnezium qırıntılarını az miqdard (qramın yüzdə biri qədər) yodla  $300\text{-}400^{\circ}\text{C}$  qızdırmaq da olar.

Maqneziumüzvi birləşmələri almaq üçün kalsium-xlorid borulu əks-soyuducu, damcı qılıfı, sürgülü (zatvoruslu) qarışdırıcı və üçboğazlı kolbadan ibarət qurğu yiğilir (şək. 66). Sintezdə tətbiq olunan qablar diqqətlə qurudulur. Kolbaya maqnezium və efir doldurulur və damcı qılıfdan az miqdarda alkil- və ya arilhalogenid əlavə edilir. Adətən halogenalkillə reaksiya tez başlayır. Efir məhlulu bulanır, qızır və qaynamağa başlayır. Çoxlu miqdarda alkilhalogenid əlavə etmək olmaz, çünki reaksiya həddindən artıq çox siddətli gedə bilər. Arilhalogenidlərin tətbiqi zamanı reaksiyanın başlanması xeyli çətin gedir. Ona görə də az miqdarda arilhalogenid əlavə edildikdən sonra reaksiya kütləsi su hamamında bir az qızdırılır.

**Aktivatorlar.** Çox vaxt (yüksek-molekullu arilhalogenidlər) reaksiya kütləsi uzun müddət qızdırıldıqdan

Yodun katalitik təsiri onun maqneziumla qarşılıqlı reaksiya-ya girərək birvalentli MgJ radikalı əmələ gətirməsi və beləliklə karbohidrogen radikalı yaradılmasını inisiatorlaşdırması ilə izah edirlər:



Bəzi hallarda yod əvəzinə brom tətbiq edilməsi məsləhət görülür. Maqneziumu həmçinin mütləq efir məhlulunda asan reaksiyaya girən alkilhalogenidlərlə də aktivləşdirmək olar. Bundan ötəri adətən 5-8 ml efirdə 0,5 q etilbromid məhlulundan istifadə edilir.

Reaksiya qurtardıqdan sonra əmələ gəlmış etilmaqnezium bromid boşaldılır, qalmış maqnezium isə efirlə yuyulur. Beləliklə, işlənmiş maqnezium nisbətən aktiv olmayan halogenidlərlə reaksiya aparmaq üçün yararlıdır.

**Nəmlilik.** Nəmlilik reaksiyanın başlanması çətinləşdirir. Məlumdur ki, mütləq efirdə butilbromidlə maqneziumun qarşılıqlı reaksiyası 5 dəqiqə keçdikdən sonra başlayır, bir litr efirdə 208 mq su olduqda 27 dəqiqədən sonra, 408 mq su olduqda 720 dəqiqədən sonra, 520 mq və ondan artıq olduqda isə reaksiya getmir. Efirdə və başqa reagentlərdə su izləri olduqda maqneziumüzvi birləşmələr asan parçalanır və bununla onların və reaksiyanın son məhsulunun çıxımı azalır.

**Maqnezium.** Daha yaxşı olar ki, maqnezium qırıntıları alkilhalogenidə nisbətən 5-10% artıq götürülsün. Ancaq bir neçə reaksiyalarda (allilmaqneziumbromidin alınmasında) maqneziumun xeyli miqdarda artıq götürülməsi (5-6 dəfə) tövsiyə olunur. Maqnezium qırıntılarının tozla əvəz edilməsi, çox nadir hallarda əlverişlidir. Adətən toz halında maqnezium daha çox hiqroskopik və tərkibində reaksiyanın getməsinə maneçilik törədən xeyli miqdarda nəmlilik və oksidlər olduğuna görə əlverişsizdir.


**Halogenlərin təbiətindən irəli gələn təsirlər.** Maqnezium meta-

lında xloridlər, bromidlər və yodidlər reaksiyaya girirlər. Həmçinin eyni üzvi radikallı halogenidlərdən yodidlər daha yaxşı, xloridlər isə daha çətin reaksiyaya girir. Bromidlər və xloridlərlə işləmək daha əlverişlidir, çünki alkilyodidlər bu şəraitdə asan dehidrohalogenləşir və Vürs reaksiyası tipli çevrilənlərə məruz qalır.

**Həllədicilər.** Maqneziumüzvi sintezlər üçün ən geniş yayılmış həllədici mütləqləşdirilmiş dietil efiridir. Hamiya məlumdur ki, efir nəinki həllədici və həmçinin reaksiyada katalizator rolunu oynayır. Lakin o tez alışan və partlayıcı maddə olduğuna görə sənayedə tətbiq edilməsi çətinləşir.

Maqneziumüzvi birləşmələrin alınmasında həllədici kimi başqa həllədicer də – sadə alifatik (dibutil), alkilaromatik (anizol), tsiklik (tetrahidrofuran) efirlər, karbohidrogenlər, üçlü aminlər və s. istifadə edilir. Bir neçə xüsusi hallar istisna olmaqla reaksiyanı həllədicisiz də aparmaq olar. Maqneziumüzvi sintezlərin aparılmasında ən yaxşı həllədici mütləqləşdirilmiş dietil efiridir.

**Xüsusi alınma üsulları.** Uzun müddət vinil tipli halogenidlər dən maqneziumüzvi birləşmələri ala bilmirdilər. Yalnız 1954-cü ildə maqneziumun vinilbromidlə qarşılıqlı reaksiyasını aparmaq və yüksək çıxımda vinilmaqneziumbromidi almaq Normana qismət oldu. Məlum oldu ki, bu reaksiya ancaq tetrahidrofuran və quruluşca ona yaxın həllədicerdə (2-metiltetrahidrofuran, tetrahidropiran və etilenqlikolun bir neçə dialkil efirlərində) gedir:




Alınmış vinilmaqneziumüzvi birləşmə (Norman reaktivi) reaksiyaya girmə qabiliyyətinə görə başqa maqneziumüzvi birləşmələrdən heç nə ilə fərqlənmir və son zamanlar üzvi sintezdə geniş istifadə olunur.

Tərkibində üçqat rabbitəyə görə  $\alpha$ -vəziyyətdə birləşmiş  $\text{MgX}$  qrupları olan vinilmaqneziumüzvi birləşmələri almaq üçün İosic asetilen karbohidrogenləri və Qrinyar reaktivi arasında mübadilə reaksiyasını təklif etmişdir:



Bu tip maqneziumüzvi birləşmələr İosiq reaktivlə adlanır. Asetilen maqneziumüzvi birləşmələrini almaq ancaq, asetilen halogenidlərə bilavasitə maqnezium metali ilə təsir etməklə, həlledici kimi tetrahidrosuran tətbiq olunmaqla mümkün olmuşdur (Norman):



**Qrinyar reaktivinin alınması zamanı baş verə bilən aralıq reaksiyalar.** Maqneziumüzvi birləşmələrin alınması zamanı aralıq reaksiya kimi gedən ən çox Vürs tipli reaksiyalardır:




Bu prosesin maqneziumüzvi birləşmələrin çıxımına təsiri, halogenlərin mütəhərrikiyi artlığıca (məsələn, allilhalogenidlər olduğu halda) və karbohidrogen zənciri uzununa böyüdükcə artır. Bromid və xloridlərə nisbətən bu reaksiyaya yodidlərlə daha asan gedir.

İkili və üçlü alkilhalogenidlər olduğu halda hidrogen halogenidlərin ayrılması ilə doymamış karbohidrogenlərin əmələ gəlməsi halları da müşahidə olunur. Bu reaksiya da halogenlərin atom çəkilərinin artması ilə sürətlənir. Məsələn, üçlübutilyodiddən üçlü butilmaqneziumyodid almaq təşəbbüsü ancaq izobutilenin alınmasına gətirib çıxarır, üçlübutilxlorid isə yaxşı çıxımıla uyğun maqneziumüzvi birləşmə əmələ gətirir.


### **Maqnezium üzvi birləşmələrin quruluşu**

Maqneziumun alkil- və ya arilhalogenidlərlə qarşılıqlı təsiri adətən aşağıdakı sxem üzrə təsvir edilir:




Lakin bu təsvir edilmiş sxemdə nə maqneziumüzvi birləşmə-

nin özü və nə də reaksiya baş verən proseslərin hamısı əks etdirilmir. Həllədici kimi tətbiq edilən efir, reaksiyada iştirak edərək maqneziumüzvi birləşmələrlə efiratlar əmələ gətirir. Maqnezium-üzvi birləşmələrin efir məhlullarının tədqiqi (o cümlədən, İQ-spektorskopik tədqiqi) göstərmişdir ki, maqnezium atomu ilə efir oksigeni arasında koordinasion rabitə vardır. Bu maqneziumüzvi birləşmələr üçün diefirat formulunu təklif etməyə imkan vermişdir:



A.P.Terentyev efirdə metilmagneziumyodun molekul kütlesi ni təyin etmiş və alınmış məlumatlar əsasında aşağıdakı formulu təklif etmişdir:



Şlenkin məlumatlarına görə məhlulda maqneziumüzvi birləşmələr aşağıdakı tarazlıqda olur:




Tarazlıq bir çox faktorlardan, o cümlədən, halogenin, radikalın və həllədinin təbətiindən asılıdır.

Ona görə də maqneziumüzvi birləşmələr üçün  $\text{RMgX}$  düstu ru, ancaq təxmini istifadə oluna bilər, lakin Qrinyar reaktivinin kimyəvi xassəsini və onun üzvi sintezdə tətbiqini əks etdirmək üçün əlverişlidir.

## Maqneziumüzvi birləşmələrin üzvi sintezdə tətbiqi

Maqnezium, civə, bor, alüminium, qallium, tallium, silisium, germanium, qalay, fosfor, arsen və digər metalüzvi birləşmələrin geniş tətbiqi, xüsusilə elementüzvi birləşmələrin alınmasında tətbiqi, onların sadəliyi və yüksək reaksiyaya girmə qabiliyyətindən irəli gəlir.



**Karbohidrogenlərin sintezi.** Maqneziumüzvi birləşmələrin alkilhalogenidlərlə qarşılıqlı təsiri çətin gedir. Ancaq ikili və üçlü alkilhalogenidlər maqneziumüzvi sintezdə Qrinyar reaktivini ilə adi şəraitdə reaksiyaya girirlər. Karbohidrogen çıxmını artırmaq üçün, adətən katalizator (ən çox süleymanı) istifadə edilir:



Maqneziumüzvi birləşmələrlə yaxşı çıxmıla karbohidrogen əmələ gətirən allilhalogenid törəmələri müstəsnalıq təşkil edir:




Maqneziumüzvi birləşmələrdən həmin sayda karbon atomu olan karbohidrogenlər, Qrinyar reaktivinin «aktiv» hidrogen olan su, spirt və başqa birləşmələrlə qarşılıqlı təsirindən alına bilər. Burada çıxım nəzəri çıxımı yaxın olur:




Bu reaksiyaların əsasını Çuqayev-Serevitinov üsulu ilə «aktiv» hidrogenin təyin olunması təşkil edir.

**Spirtlərin sintezi.** Maqneziumüzvi birləşmələrdəki karbon atomlarının sayına bərabər birli spirtlər maqneziumüzvi birləşmələrin oksigenlə qarşılıqlı təsirindən və sonra alınan alkoholyatların durulaşdırılmış turşu ilə parçalanmasından alınır. Lakin maqneziumüzvi birləşmələrin oksidləşmə məhsulları nadir hallarda

yekcins olan və alınan spirtlər həmişə qarışq halında olurlar. Bu-na baxmayaraq həmin üsulla bəzi hallarda halogeni hidroksillə əvəz etmək olur. Xüsusilə aromatik halogen törəmələri olduğu halda bundan istifadə edilir. Tərkibində bir karbon atomu çox olan birli spirtlər Qrinyar reaktivinin formaldehidlə qarşılıqlı təsirindən alına bilir:




Susuz formaldehid almaq təcrübi cəhətdən xeyli çətinlik yaradır. O quru paraformu piroliz etməklə alına bilər. Lakin çox hallarda təmiz formaldehid əldə etmək lazımdır, çünki paraform maqneziumüzvi birləşmələrlə reaksiyaya girərək kifayətləndirici çıxımla uyğun birli spirtlər əmələ gətirir. Birli spirtlər maqneziumüzvi birləşmələrin etilen oksidlə təsirindən də alına bilir:




Bu halda maqneziumüzvi birləşməyə nisbətən tərkibində iki karbon atomu çox olan birli spirtlər alınır.


**İkili spirtlər** qarışqa aldehidindən başqa, maqneziumüzvi birləşmələrin bütün aldehidlərlə qarşılıqlı təsirindən alınır:





Qarışqa turşusunun efirləri ilə də ikili spirtləri almaq olar:



**Üçlü spirlər** maqneziumüzvi birləşmələrin ketonlarla qarşılıqlı təsirindən yaxşı çıxımla alınır:




Bu məqsəd üçün alifatik, alkiaromatik və aromatik ketonlar istifadə oluna bilər. Bəzən üçlü spirləri almaq üçün maqneziumüzvi birləşmələrə karbon turşularının efirləri, anhidridləri və ya halogenanhidridləri ilə təsir etməklə də aparmaq olur:




**Qrinyar reaktivinin karbonilli birləşmərlə qarşılıqlı təsir məxanizmi.** Adətən maqneziumüzvi birləşmələrin təsiri iki mərhələli proses kimi təsvir edilir. Birinci mərhələ maqnezium atomu ilə

karbonil qrupu oksigeni atomunun aralıq kompleks əmələ gətir-məklə koordinasiya yaratmasından ibarətdir:




İkinci mərhələdə alifatik və ya aromatik radikalın (anion və ya sərbəst radikal halında) maqnezium atomundan karbonil qrupu karbonuna miqrasiya etməsi baş verir:




Bəzən maqneziumüzvi birləşmələrin karbonilli birləşmələrlə reaksiyaları üçün iki molekul maqneziumüzvi reagentdən və bir karbonilli birləşmə molekulundan ibarət altıüzvlü kvazitsiklik aralıq kompleks əmələ gəlməsi mexanizmi təklif edilir.

**Spirtlərin alınması zamanı aralıq reaksiyalar.** Maqneziumüzvi birləşmələr aldehid və ketonları reduksiya edərək uyğun birli və ya ikili spirtlər və doymamış karbohidrogenlər əmələ gətirir:




Maqneziumüzvi birləşmələrin reduksiyaedici təsiri maqnezium atomuna görə  $\beta$ -vəziyyətdə yerləşən hidrogen atomunun təbiətindən və miqdardından asılıdır. O, həmçinin aşağıdakı sıra ilə azalır: üçlü>ikili>birli. Karbonil qrupuna görə  $\alpha$ -vəziyyətdə şaxə-lənmənin artması reduksiya reaksiyasına imkan yaradır.

Hazırda bir molekul maqneziumüzvi birləşmədən və karbonilli birləşmə molekulundan əmələ gəlmış aralıq kompleksi eks etdirən reaksiyanın mexanizmi təklif edilmişdir:





Aldehid və ketonlar maqneziumüzvi birləşmələrlə qarşılıqlı təsiri ilə gedən başqa aralıq reaksiya – alınmış spirtlərin alkil- və arılmaqneziumenthalogenidlərin və ya arillərin təsirindən dehidrasiyası ilə əlaqədardır:




Spirtin ayrılması ilə qarşıq maqnezium-alkoholyatın su ilə parçalanması zamanı suda həll olmayan maqnezium əsasi duzu əmələ gəlir. Bu spirtin efir məhlulunun və su təbəqəsinin efirlə eks-trasiyasını çətinləşdirir. Əsasi duzların suda həll olan duzlara keçməsi üçün parçalanma zamanı sulfit və ya xlorid turşularının duru məhlullarından (5-10%) istifadə edilir. Üçlü spirtlər olduğu halda mütləq hidrogenhalogenid turşularının təsiri ilə hidroksil qrupunun halogenlərlə asan əvəz olunmasını, həmçinin sulfat turşusunun təsiri ilə asan dehidrasiya olunmasını nəzərə almaq lazımdır. Ona görə də üçlü spirtlərin sintezi zamanı reaksiya kompleksinin parçalanmasını doymuş ammonium-xlorid məhlulu ilə aparmaq məsləhət görülür.

**Aldehid və ketonların sintezi.** Aldehid və ketonları Qrinyar reaktivinin turşu efirlərinə təsirilə almaq olar. Qarışqa turşusu efirlərindən aldehidlər alınır. Qalan turşu efirləri ketonları əmələ gəlir:




Bir molekul maqneziumüzvi birləşmənin mürəkkəb efirlərlə qarşılıqlı reaksiyası zamanı əmələ gələn adduktlar yenə də bir molekul maqneziumüzvi birləşmə ilə reaksiyaya girə bilər. Ona görə də mürəkkəb efirlərdən alınmış aldehid və ketonlar bir qayda olaraq xeyli miqdarda ikili və üçlü spirtlərin alınmaları ilə müşayiət olunur.

**Karbon turşularının sintezi.** Turşular karbon qazı ilə maqneziumüzvi birləşmələrin karbonlaşması ilə alınır. Adətən bərk karbon qazı istifadə edilir:



**Elementüzvi birləşmələrin sintezi.** Elementüzvi birləşmələrin ən vacib alınma üsullarından biri (civə, alüminium, bor, silisium, germanium, qalay, qurğuşun, fosfor və başqa elementlər) həmin element halogenidlərinin maqneziumüzvi birləşmələrə təsiri ilə alınmalarıdır. Reaksiya bir qayda olaraq mərhələli gedir. Bu halogen müxtəlif dərəcədə üzvi qalıqlarla əvəz olunmuş halogen tövəməli birləşmələrin alınmasına imkan yaradır:



Element (E) atomu ilə birləşmiş halogenlərin ardıcıl olaraq müxtəlif radikallarla əvəz edilməsilə qeyri-simmetrik elementüzvi


birləşmələri almaq olar:



Qeyd etmək lazımdır ki, maqneziumüzvi birləşmələrlə çətin reaksiyaya girən halogen törəməli karbohidrogenlərdən fərqli olaraq germanium, fosfor, silisium və başqa element halogenidləri maqneziumüzvi birləşmələrlə reaksiyaya çox şiddətli girirlər. Bu baxımdanancaq çətin fəza quruluşlu elementüzvi halogenidlər və maqneziumüzvi birləşmələr müstəsnalıq təşkil edir. Xüsusilə, axırınca halogenin alifatik və ya aromatik radikalla əvəz olunması çətin gedir. Ona görə də reaksiyanı başa çatdırmaq üçün reaksiya kütləsini bir neçə on saatlarla qızdırmaq və ya efiri yüksək dərəcədə qaynayan həllədicilərlə (dibutil efiri, ksilol və s.) əvəz etmək lazım gəlir. Bəzən bərk reaksiya kompleksini efir çıxarıldıqdan sonra qızdırırlar.

Alınmış elementüzvi birləşmələr hava oksigeni təsirinə qarşı həssas (məsələn, qalay və qurğuşun asetilen üzvi birləşmələr) və su, turşu və əsasların təsirinə həddən artıq davamsızdır. Belə hallarda elementüzvi birləşmələrin sintezi təsisiz qaz mühitində, reaksiya kompleksinin parçalanması isə şiddətli soyudulmaqla quru ammonium-xloridlə aparılır.

Elementüzvi birləşmələrin alınmasında çox vaxt Yavorski tərəfindən təklif olunmuş üsuldan istifadə edilir. Məhz buna görə də maqnezium və efir qarışığına damcı ilə alkilhalogenid və hər hansı elementin halogen törəməsi əlavə edilir. Bu üsul silisiumun allil birləşmələrinin alınması üçün çox əlverişlidir:



Yavorski üsulundan nəinki elementüzvi birləşmələrin və başqa birləşmələrin də alınmasında istifadə oluna bilər.

## KOLLOKVİUM ÜÇÜN SUALLAR

Elementüzvi birləşmələr haqqında ümumi anlayış. «Karbon-element» rəbitəsinin xassəsi. Maqneziumüzvi birləşmələr. Tərkibində aktiv hidrogen atomu olan birləşmələrlə Qrinyar reaktivinin qarşılıqlı reaksiyası. Qrinyar reaktivini vasitəsilə sintezlər (aldehidlər, ketonlar, karbon turşuları törəmələri, olefin oksidləri, karbon 4-oksid və oksigenlə reaksiyaları). Alüminiumüzvi birləşmələr. Trietilalüminium və onun spirt və turşuların alınmasında istifadə olunması. Siqler-Natta katalizatoru.


Silisiumüzvi birləşmələr. Adlanması. Silisiumüzvi monomerlərin alınması. Alkilxlor silanlar. Poliüzvisilosanlar. Silisiumüzvi birləşmələrin xalq təsərrüfatında tətbiqi.

Tetraetilqurğuşun. Keçid metalların üzvi törəmələri. Ferrosen

### LABORATORİYA İŞLƏRİ

#### Allilbenzol

Allilbenzol aşağıdakı sxem üzrə sintez edilir:



#### Reaktivlər:

maqnezium 6 q,  
brombenzol 39,5 q (26 ml),  
allilbromid 30 q (21,6 ml),  
mütləq efir 100 ml,  
ekstraksiya etmək üçün efir 40 ml.

#### Avadanlıqlar:

250 ml-lik üçboğazlı kolba,  
damcı qılıfı,  
kürəcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
kalsium-xloridli boru.

Sürgülü mexaniki qarışdırıcı, kalsium-xlorid borulu əkssoyuducu və damcı qılıfı ilə təchiz edilmiş üçboğazlı kolbaya (bax: şək. 66) 6 q maqnezium və yod kristalı yerləşdirilir. Sonra kolbaya maqneziumun üzəri örtülənə kimi bir az (8-10 ml) efir tökülür.


Damcı qıfına 39,5 q brombenzolun 30 ml efirdəki məhlulu doldurulur. Qarışdırıcı işə salınır və brombenzolun efir məhlulu 5-8 ml əlavə edilir. Reaksiyanın başlanması üçün reaksiya qarışığı temperaturu 40-50°C olan su hamamında qızdırılır.

Reaksiya başladıqdan sonra (yodun rəngsizləşməsi, ağ bulanıtı yaranır) hamam götürülür, soyuducudan 40 ml efir əlavə edilir və damcı ilə brombenzolun efir məhlulu qalığı elə sürətlə əlavə edilir ki, həmişə həzin efir qaynaması baş versin.

Brombenzolun hamısı verilib qurtardıqdan sonra reaksiya kütəsi su hamamında maqnezium tam həllolununcaya qədər 20-30 dəqiqə qızdırılır. Alınmış fenilmaqneziumbromid buz ilə soyudulur və damcı-damcı 20 ml mütləq efirdə 30 q allilbromid əlavə edilir (ekvivalent çəkidiə allilxlorid də tətbiq etmək olar). Sonra qarışq su hamamında bir saat müddətində qızdırılır, buz ilə soyudulur və 5%-li xlorid turşusu ilə iki təbəqə əmələ gələnə qədər parçalanır. Efir təbəqəsi ayrılır, su təbəqəsi isə hər dəfə 20 ml efirlə, iki dəfə ekstraksiya olunur. Efir ekstraktı əsas məhlulla birləşdirilir. Su ilə yuyulur və kalsium-xlorid üzərində qurudulur. Su hamamı üzərində efir qovulduqdan sonra qalan qalıq fraksiyalasdırılır. 156-160°C arasında olan fraksiya toplanır. Çıxım 16-18 q.

### Benzhidrol

Benzhidrol aşağıdakı göstərilən sxem üzrə sintez edilir:



#### Reaktivlər:

maqnezium 3,6 q.  
brombenzol 23,5 q (15,7 ml),  
benzaldehid 11,9 q (10,5 ml),  
mütləq efir 80 ml,  
ekstraksiya etmək üçün efir 40 ml.

#### Avadanlıqlar:



250 ml-lik üçboğazlı kolba,  
damcı qıfi,  
kürcəcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
kalsium-xloridli boru.

Fenilmaqneziumbromidi əvvəlki təcrübədə göstərildiyi kimi alırlar. Buz ilə soyudulmuş fenilmaqneziumbromid məhluluna damcı qıfi ilə 10 ml mütləq efirdə 11,9 q benzaldehidin məhlulu əlavə edilir. Buzlu su hamamı götürülür. Tədricən reaksiya qarışığı otaq temperaturuna çatdırılır və sonra su hamamında 20-30 dəqiqə qızdırılır. Sonra yenə soyudulduqdan sonra şəffaf təbəqələr əmələ gələnə qədər 5%-li xlorid turşusu əlavə edilir. Efir təbəqəsi ayrıılır. Su təbəqəsi efirlə iki dəfə ekstraksiya edilir (hər dəfə 20 ml efir götürülür).

Birləşdirilmiş efir ekstraktında reaksiyaya girməyən benzaldehydi kənar etmək üçün onu, 10-15 ml natrium-bisulfit məhlulu, sonra az miqdarda 5%-li soda məhlulu və su ilə yuyulur. Natrium-sulfat üzərində qurudur və efirini qovurlar. Yağlı bənzər qalıq soyuma zamanı bərkiyir. Petroleynin efirində kristallaşdırmaqla 10-15 q benzhidrol alınır. Ərimə temperaturu 67-69°C.

### **Dimetiletikarbinoł**

Dimetiletikarbinoł aşağıdakı sxem üzrə sintez edilir:



#### **Reaktivlər:**

maqnezium 12 q,  
etilbromid 56 q (38 ml),  
aseton 29 q (36,7),  
mütləq efir 180 ml,  
ekstraksiya etmək üçün efir 75 ml.

#### **Avadanlıqlar:**

500 ml tutumlu üçboğazlı kolba,  
damcı qıfi,  
kürəcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
kalsium-xloridli boru.



Şəkil 66-da göstərildiyi kimi qurğu yiğilir. Kolbaya 12 q maqnezium və 100 ml efir əlavə edilir. Alınmış qarışığın üzərinə damcı qifindan damcı-damcı 50 ml efirdəki 56 q etilbromidin məhlulu elə sürətlə verilir ki, efirin şiddətli qaynaması baş verməsin.

Etilbromidin hamısı verildikdən sonra reaksiya kütləsi yenə də 15-20 dəqiqə qarışdırılır. Buz ilə soyudulur və damcı ilə 29 q aseton və 40 ml mütləq efir qarışığı əlavə edilir. Buz olan hamam götürürülür. Reaksiya kütləsi su hamamında 20 dəqiqə qaynadılır, yenidən soyudulur və doymuş ammonium-xlorid məhlulu ilə parçalanır.

Efir məhlulu ayrılır, su təbəqəsi efirlə üç dəfə ekstraksiya olunur (hər dəfə də 25 ml). Efir ekstraktları birləşdirilir, 5%-li soda məhlulu ilə yuyulur və potaş və ya sodium-sulfat üzərində qurudular. Efir su hamamında qovulur, qalan qalıq isə defleqmatorla distillə edilir. 100-105°C-də qaynayan fraksiya toplanır. Çıxım 20-25 q.

### Trifenilkarbonil

Trifenilkarbonil aşağıdakı göstərilən sxem üzrə sintez edilir:



#### Reaktivlər:

maqnezium 4,5 q,  
brombenzol 29,5 q (20 ml),  
etilbenzoat 13 mq,  
mütləq efir 80 ml.

#### Avadanlıqlar:

250 ml tutumlu üçboğazlı kolba,  
damcı qifi,  
kürəcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
kalsium-xloridli boru.

Fenilmaqneziumbromid, 4,5 q maqneziumdan və 60 ml efir məhlulunda 29,5 q brombenzoldan allilbenzolun alınması təcrübə



bəsində yazılıdığı kimi alınır. Soyudulmuş fenilmaqneziumbrom məhluluna (buz və duz qarışığında) damcı ilə 20 ml efir məhlulunda 13 q etilbenzoat\* əlavə edilir. Buzlu su hamamı götürülür və reaksiya kütləsi 30-40 dəqiqə su hamamında qızdırılır. Yenidən soyudulur və iki təbəqə əmələ gələnə kimi 5%-li sulfat turşusu məhlulu ilə parçalanır. Efir təbəqəsi ayrılır. Su təbəqəsi isə efirlə ekstraksiya olunur.

Reaksiyaya girməyən brombenzol və aralıq reaksiya zamanı əmələ gələn difenil su buxarı ilə distillə edilir. Bərk qalıq süzülür, su ilə yuyulur və qurudulur.

Spirtdə kristallaşdırıldıqdan sonra trifenilkarbonilin ərimə temperaturu  $162^{\circ}\text{C}$  olur. Çıxım 13-15 q.

### Propion turşusu

Propion turşusu aşağıdakı sxem üzrə sintez edilir:



#### Reaktivlər:

maqnezium 12 q,  
etilbromid 56 q (38,6 ml),  
karbon qazı\*\*,  
mütləq efir 150 ml,  
ekstraksiya üçün efir 10 ml.

#### Avadanlıqlar:

500 ml tutumlu üçboğazlı kolba,  
damcı qılıfı,  
kürcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
qazı barbotirləşdirmək üçün boru,  
kalsium-xloridli boru.

Etilmaqneziumbromidi, 12 q maqnezium və 150 ml mütləq efir məhlulunda 56 q etilbromiddən, dimetiletikarboninolun alın-



\* Etilbenzoat istifadə edilməzdən əvvəl spirt qarışığını kənar etmək üçün mütləq kalsium-xlorid məhlulu ilə yuyulmalı, maqnezium-sulfatla qrudulmalıdır və distillə edilməlidir.

\*\* Karbon qazını bilavasitə Kipp aparatı ilə almaq olar və ya quru buzdan istifadə etmək olar. Axırıncı halda iki dəfə artıq götürülmüş karbon qazı kolbaya yerləşdirilir, ağızı qazaparan borulu tixacla bağlanır və reaksiya kolbası ilə birləşdirilir.

ması təcrübəsində yazılıdığı kimi alırlar. Sonra damcı qífının aşağı ucu maqneziumüzvi birləşmə məhluluna salınır. Yuxarı ucu isə karbon qazı mənbəyi ilə birləşdirilən şüşə boru ilə əvəz edilir. Yaxşı soyudulmaqla (buz və duz qarışığında) əvvəlcədən qurudulmuş karbon qazı buraxılır. Reaksiya qurtardıqdan\* sonra soyutma dayandırılır. Reaksiya kütləsi 10-15 dəqiqə qarışdırılır, buz ilə yenidən soyudulur və xlorid və ya sulfat turşusu ilə parçalanır. Yuxarı efir təbəqəsi 4-5 dəfə efirlə ekstraksiya olunur (hər dəfə 20 ml), efir təbəqəsi və ekstrakt birləşdirilir və natrium və ya maqnezium-sulfat üzərində qurudulur. Efir su hamamında qovulur, qalıq isə fraksiyalasdırılır.  $138-141^{\circ}\text{C}$  qaynayan fraksiya toplanır. Çixım 12-14 q.

### Benzoy turşusu

Benzoy turşusu aşağıdakı sxem üzrə sintez edilir:



#### Reaktivlər:

maqnezium 9 q,  
brombenzol 59 q (40 ml),  
karbon qazı,  
mütləq efir 100 ml,  
ekstraksiya etmək üçün efir 40 ml.

#### Avadanlıqlar:

250 ml tutumlu üçboğazlı kolba,  
damcı qifi,  
kürcəkli soyuducu,  
sürgülü qarışdırıcı,  
qazı barbotirlaşdırılmək üçün boru,  
kalsium-xloridlı boru.



Allilbenzolun alınması təcrübəsində yazılıdığı kimi fenilmaqneziumbromid alınır. Damcı qifi qaz daxil etmək üçün boru ilə əvəz edilir və soyutmaqla əvvəlcədən qurudulmuş karbon qazı verilir (əvvəlki təcrübə üçün qeydə bax). Karbon qazı verilib qur-

\* Bunun üçün 1-1,5 saat tələb olunur. Reaksiyanın qurtarmasını karbon qazı buraxılmaqla reaksiya qarışığının qızmaması ilə müəyyən etmək olar.

tardıqdan sonra reaksiya kütləsi iki şəffaf təbəqə yaranana qədər 5%-li xlorid turşusu ilə parçalanır. Efir təbəqəsi ayrıılır, su təbəqəsi isə efirlə iki dəfə (hər dəfə 20 ml) ekstraksiya edilir. Efir qovulduqdan sonra yerdə qalan qalıq suda kristallaşdırılır. Ərimə temperaturu  $121\text{-}122^{\circ}\text{C}$ . Çıxım 20-25 q.

### Fenilsirkə turşusu

Fenilsirkə turşusu aşağıda göstərilən sxem üzrə sintez edilir:



#### Reaktivlər:

benzilxlorid 12,2 q (11 ml),  
maqnezium 2,4 q,  
mütłəq efir 50 ml,  
quru buz,  
ekstraksiya üçün efir 30 ml,  
natrium hidroksidin 5 %-li məhlulu.

#### Avadanlıqlar:

200 ml-lik üçboğazlı kolba,  
damcı qılıfı,  
kürəcikli soyuducu,  
sürgülü qarışdırıcı,  
kalsium-xloridli boru.

Maqneziumuzvi birləşmə almaq üçün kolbada (bax şək. 66) 2,4 q maqnezium və 3,4 ml mütłəq efir qarışdırılır. Alınmış qarışığa damcı ilə 12 ml mütłəq efirdə benzilxlorid\* məhlulunun  $\frac{1}{4}$  hissəsi əlavə edilir. Reaksiya başlayandan sonra mütłəq efirin qalmış hissəsi kolbaya töküür və sonra tədricən benzilxloridin efir məhlulu əlavə edilir. Əgər bu zaman maqnezium həll olunmayıbsa, reaksiya kütləsi su hamamında maqnezium tam həll olunana kimi qızdırılır. Bundan sonra qızdırma dayandırılır.

Buz ilə soyudulmuş benzilmaqneziumxloridli efir məhluluna hissə-hissə xırdalanmış quru buz əlavə edilir. Reaksiya istiliyi he-

---

\* Benzilxlorid güclü gözyaşardıcı təsirə malikdir (lakrimator), ona görə də fenilsirkə turşusu sintezi sorucu şkafda aparılır.

sabına efir qaynayır. Qaynamanın dayanması reaksiyanın qurtardığını göstərir.

Alınmış kütlüyə 20 q xırdalanmış buz və sonra turş reaksiya verənə qədər (konqoya görə) 10 %-li xlorid turşusu əlavə edilir. Efir təbəqəsi ayrılır, su təbəqəsi isə iki dəfə efirlə (hər dəfə 15 ml) ekstraksiya edilir. Birləşdirilmiş efir ekstraktına 30-35 ml 5%-li natrium hidroksid məhlulu əlavə edilir (qələvi reaksiya verənə qədər). Efir təbəqəsi sudan ayrıldıqdan sonra 10 %-li xlorid turşusu ilə turşlaşdırıldıqda fenilsirkə turşusu ayrılır, suda kristallaşdırılır və təmizlənir. Ərimə temperaturu 78°C. Çıxım 6-8 q.

## ƏDƏBİYYAT

1. Пейн Ч., Пейн Л. Как выбирать путь синтеза органического соединения. М.: Мир, 1973, 158 с.
2. Органикум. 2-е изд. М.: Мир, I т., 1979, 448 с.; II т., 1979, 448 с.
3. Лернер И.М., Берлин А.И., Славачевская Н.М. Указатель препаративных синтезов органических соединений. Л.: Химия, 1973, 152 с.
4. Лабораторные работы по органической химии. Под ред. О.Ф.Гинзбурга, А.А.Петрова. 4-е изд. М.: Высш. школа, 1982, 269 с.
5. Г.Б.Голодников. Практические работы по органическому синтезу. Л.: ЛГУ, 1966, 310 с.
6. Л.А.Казицына. О строении диазониевых солей и диазокатиона. В сб. Проблемы органической химии, 1970.
7. Б.И.Степанов. Введение в химию и технологию органических красителей. М., 1984 г.
8. Практикум по органической химии. Синтез и идентификация органических соединений. Под редакцией проф. О.Ф.Гинзбурга и чл. корр. АН СССР А.А.Петрова. М.: Высшая школа. 1989, 318 с.
9. Л.Титце, Т.Айхер. Препаративная органическая химия. М.: Мир, 1999, 704 с.

## ƏLAVƏLƏR

Laboratoriya işləri üçün reaktiv və preparatların hazırlanma üsulları (laborantlara kömək).

**Mis(I) oksidin ammonyakda məhlulu.** 50 ml suda 1 q mis 2-sulfat duzu məhluluna 4 ml qatı ammonyak məhlulu ( $\text{NH}_4\text{OH}$ ), sonra 50 ml suda 3 q hidroksilaminin turş hidrogen xlorid duzu əlavə edilir və yaxşı qarışdırılır. Alınmış məhlulu ağzı yaxşı bağlanmış qabda bir neçə gün qaranlıqda saxlamaq olar. Məhlula mis qırıntıları əlavə etməklə saxlanma müddətini uzatmaq olar.

Məhlulu başqa üsulla da hazırlamaq olar. Bunun üçün əvvəlcədən iki məhlul hazırlanır: a) 1,5 q mis (II) xlorid və 3 q ammonium-xlorid 20 ml qatı ammonium hidroksiddə həll edilir və 50 ml həcmində qədər su əlavə edilir; b) 5 q hidroksilaminin turş hidrogen xlorid duzu 50 ml suda həll edilir. İşləməmişdən əvvəl (a) və (b) məhlulları: 1:2 həcm nisbətində qarışdırılır.

**Gümüş-oksidin ammonyakda məhlulu.** 0,1 n 100 ml gümüş-nitrat məhluluna 0,5 ml 25 %-li ammonium hidroksid əlavə edilir. Alınmış məhlulu tünd qablarda bir aya qədər saxlamaq olar. Əgər reaktiv bu müddət keçdikdən sonra tam sərf olunmayıbsa, ehtiyatla nitrat turşusu ilə neytrallaşdırılır və yenidən hazırlanır. Reaktivin buxarlanmasına və onun ehtiyat üçün çox miqdarda hazırlanmasına yol vermək olmaz.

**Anilin.** Təmizləmək üçün Vürs kolbasında 0,5-1 q sink tozu əlavə edilməklə distillə (qayn. temp  $184^\circ\text{C}$ ) edilir. Alınmış zəif iyli rəngsiz maye ağzı kip bağlanmış şüə qabda saxlanılır (yaxşı olar ki, tixaca qədər doldurulmuş olsun). Az miqdarda sink tozu əlavə edilməklə anilin stabillaşdırılır.

**Anilinli su.** Anilin ekstraksiyasından təcrübə aparmaq üçün onu 1:20 həcm nisbətində su ilə qarışdırırlar və təbəqələri ayırmadan saxlayırlar. Anilinin kimyəvi xassəsini tədqiq etmək üçün, onu 1:100 nisbətində suda həll etmək kifayətdir.

**Bromun xloroform və ya karbon 4-xloriddə məhlulu.** Mantar tixaclı qaba 5 ml brom töküür (sorucu şkafda) və ehtiyatla üzərinə 95 ml həllədici əlavə edilir. Şüə qab eksikatorda saxlanılır. Bromla işləyən zaman rezin əlcək geymək və qoruyucu eynəkdən istifadə etmək lazımdır. Təsadüfi olaraq yerə tökülmüş bromun

üzərinə sodium-sulfit və ya tiosulfat tökürlər.

**Bromid-bromat qarışığı.** 2,8 q kalium-bromat və 12 q kalium-bromid suda həll edilir və 1 litr həcmində çatdırılır (ölçülü kolbadır).

**Hidrogen bromid turşusu.** Hidrogen bromid qazının udulması ilə əmələ gələn məhlulu defleqimatorlu kolbada distillə edərək 122-125°C temperaturda gedən fraksiya toplanılır. Bu fraksiya ( $d_4^{20} = 1,47-1,49$ ) təxminən 47%-li hidrogen bromid turşusuna uyğundur. Çox duru məhlulun distilləsi zamanı ola bilər ki, aşağı sixlıqli turşu alına bilər. Onda təkrar distillə ilə sixlılığını artırmaq olur. Turşu qaranlıqdə, ağızı kip bağlanmış qabda saxlanılır.

**Bromlu su.** Bromun suda doymuş məhlulunu almaq üçün ağızı mantar tixachi 1 litrlik şüşə qaba 6 ml brom tökülür və üzərinə qarışdırılmaqla 500 ml su əlavə edilir. Bu zaman bromun bir hissəsi həll edilməmiş qalacaqdır (uzun müddət saxlandıqda o itəcəkdir). Təcrübə üçün iki həcm su ilə durulaşdırılmış məhlul istifadə olunur. Ehtiyat tədbirlərinə riayət etmək lazımdır.

**Qlükozanın 5 %-li məhlulu.** Məhlul işlətməzdən 12 saat əvvəl hazırlanır. Məhlulu mütləq qaynatmaq lazımdır.

**2,4-Dinitrofenilhidrazin hidrogen xlorid duzu.** 0,2 q 2,4-dinitrofenilhidrazin qızdırılmaqla 100 ml 2 n. xlorid turşusu məhlulunda həll edilir. Bulanlıq olduqda bir neçə damci qatı xlorid turşusu əlavə edilir. İçərisində dəmir 2-xlorid olan bankanın ağızı yenidən parafinlənir.

**Natronlu əhəng.** Sodium hidroksidin doymuş məhlulu sönməmiş əhənglə qarışdırılır (2:1 çəki nisbətində), quruyana kimi dəmir qabda buxarlandırılır, sonra 500°C temperaturda közərdilir və xirdalanır. Preparat ağızı kip bağlanmış bankada saxlanılır. Hazır natronlu əhəngi işlətməzdən əvvəl 110-115°C-də qurudurlar (tərkibində karbonatlar çox olduğu halda mufel sobalarda közərdilir).

**Kalium-yodiddə yod məhlulu.** 6 q kalium-yodid 6 ml suda həll edilir və məhlula 2 q yod qarışdırılır və 100 ml su ilə durulaşdırılır.

**Əhəngli su.** Sönmüş əhəng (kalsium hidroksid) su ilə qarışdırılır. Həll olunmamış qalıqla birlikdə saxlanılır ki, məhlul kalsium

hidroksidlə doymuş olsun. İslətməmişdən əvvəl şəffaf məhlul çöküntüdən təmizlənmək üçün başqa qaba süzülür.

**Yodlu-nişastalı kağız.** 0,5 q nişasta 10 ml soyuq su ilə qarışdırılır. Alınmış kütlə 100 ml qaynar suya tökülür və qaynama bir-cinsli yapışqan kütlə alınıncaya qədər davam etdirirlər. Soyudulduqdan sonra üzərinə, az miqdarda su həll edilmiş 0,5 q kalium-yodid və 0,5 q kristallik natrium-karbonat əlavə edilir. Alınmış məhlul süzgəc kağızına hopdurulur və o günəş şüaları düşməmək şərtilə havada qurudulur. Qurudulmuş kağız zolaq halında kəsilir və kip bağlanmış bankada saxlanılır.

**Kalium-hidroksidin 0,5 n. spirtdə məhlulu.** Etil spirti kalium hidroksidlə birlikdə (10 q KOH 1 litr spirtdə) eks soyuduculu kolbada 30 dəqiqə qaynadılır və sonra spirt (həmin qəlevi üzərində) distillə edilir. Sonra həmin spirtin üzərinə qarışdırmaqla 30-35 q kalium hidroksid əlavə edilir və bir gündən sonra çöküntüdən şəffaf maye süzülür. Məhlul kalsium-xlorid borusuna natronlu əhəng doldurulmuş tünd qablarda saxlanılır.

**Kalium-karbonat (potaş).** İslətməzdən əvvəl 200°C-də közərdilir.

**Kalium-permanqanatın turş məhlulu.** 1%-li 100 ml kalium-permanqanat məhlulu üzərinə qarışdırmaqla 5 ml qatı sulfat turşusu əlavə edilir.

**Kalsium-karbid.** Texniki məhsul çəkicilə 3-5 mm ölçülü hissələrə parçalanır. Kalsium-karbid adətən ağızı parafinlənmiş bankalarda saxlanılır.

**Kalsium-xlorid.** İslənilmiş kalsium-xlorid dəmir qablarda əridilməklə regenerasiya edilir. Əridilən duz qatı 2 sm-dən qalın olmamalıdır (su buxarları buxarlanaraq «sıcırama» yaradırlar, xüsusiylə duz qatı qalın olduqda). Suyun hamısı buxarlandıqdan sonra da qızdırma bir neçə vaxt davam etdirilir (250-300°C-də). Əriyib yapışmış duz parçalanıb hələ istiikən quru bankaya yiğilir. Kalsium-xlorid borularının doldurulması üçün 2-5 mm ölçüdə qırıqlardan istifadə edilir.

**Qırmızı konqo.** Suda 0,1 %-li məhlulu hazırlanır.

**Nişasta yapışqan.** 2 q həllolunan nişasta 10 ml soyuq su ilə qarışdırılır və bu sıyıq (horra) 100 ml qaynar su üzərinə əlavə edilir. 5-10 dəqiqə qaynadılır, soyudulur və sakit halda saxlanılır.

Əgər pambıq şəkilli çöküntü əmələ gələrsə, onda məhlul süzülür və ya süzgəcdən keçirilir. Stabillaşdırma üçün 0,1 q kalium hidroksid və ya salisil turşusu (0,01 q  $HgJ_2$  də ola bilər) əlavə edilir.

**Laktozanın 1%-li məhlulu.** Hazırlandıqdan sonra bir neçə dəqiqə qaynadılır.

**Mis 2-sulfat (susuz).** Mis 2-sulfat çini və ya nikel kasada daima qarışdırmaqla qum hamamında qızdırılır. Əgər temperatur  $220^0$  C-dən yuxarı deyilsə, onda ağ və ya az yaşıl rəngli məhsul alınır ( $220^0$  C-dən yuxarı temperaturda qızdırıldıqda mis 2-sulfat tədricən parçalanaraq boz rəng alır və quruma xassəsi azalır). Qurudulmuş mis 2-sulfat həvəngdə əzilir və quru qabda ağzi möhkəm bağlanaraq saxlanılır.

**Mis (I) xlorid.** Reaktivi iki üsulla hazırlamaq olar. a) 25 q mis kuporosu və 65 q natrium-xlorid qızdırılmaqla 80 ml suda həll edilir və süzgəcdən keçirilir. Sonra filtratın üzərinə 40 ml suda 7 q kristallik natrium-sulfit məhlulu (və ya 3,5 q susuz) əlavə edilir. Çökmüş çöküntüdən su boşaldılır və bir neçə dəfə 2 n. xlorid turşusu məhlulu ilə sulfat ionununitməsinə qədər (Barium xloridla yoxlamaqla) yuyulur (dekantasiya etməklə), sonra isə spirtlə. Duz  $100-110^0$  C-də qurudulur və ağzi kip bağlanmış bankalarda saxlanılır. Preparat oksidləşməyə qarşı çox həssasdır. Tərkibi əsasən mis (II) duzundan ibarət olan yaşıl rəng almış preparat yenidən 2 n. xlorid turşusu məhlulu ilə ağardılır.

b) Doymuş mis (II) xlorid məhluluna mis qırıntıları əlavə edilir. Ağzi kip bağlı qabda bir neçə gün saxlanmış məhlulda tədricən ağ çöküntü əmələ gəlir. Mis metalı plastik pinsetlə çıxarılır, çöküntü isə yuxarıda yazıldığı kimi emal edilir.

**Metil narıncı.** O, 1 q indikator, 100 ml suda həll edilir. Natrium metalı olan bankanın lehimini lehim aləti ilə əridilir. Natrium kiçik hissələrə kəsilir (rezin əlcəklə işləmeli) və onlar içərisində kerossin və ya vazelin yağı olan bankalara doldurulur (ksilol, dekalin və tetralindən də istifadə etmək olar). İş üçün natrium qırıqları kerosin altından pinsetlə çıxarılır, süzgəc kağızı ilə sıxılır və quru biçaqla lazım olan ölçüdə hissələrə kəsilir. Qalmış hissə yenə də bankaya qoyulur. Kəsilmiş hissədən süzgəc kağızı ilə kerosin temizlənir və nazik təbəqələrə kəsilir. Qalmış natrium parçaları natrium olan bankaya qoyulur. Natrium metalini ancaq pinsetlə

tutmaq lazımdır. Heç bir vaxt su krani yaxınlığında natriumla işləmək olmaz.

**Natrium-asetat.** Kristallik duz  $\text{CH}_3\text{COONa} \cdot 3\text{H}_2\text{O}$  çini və ya nikel kasada qızdırılır. Kristallaşma suyunda əriyir və suyun çox hissəsi buxarlandıqdan sonra donur. Qızdırmanın artırılmaqla duz yenidən ərimə halına çatdırılır (ərimə temp.  $324^{\circ}\text{C}$ ). Bu zaman şiddətlə qızdırmaq olmaz (parçalanma gedə bilər). Ərimiş duz metal qaba boşaldılır, soyuyandan sonra (isti halda) farfor dəstəklə xırdalanır. Ağzi kip bağlanmış bankalarda saxlanılır.

**Natrium-hidrosulfit (natrium bisulfit)**  $\text{NaHSO}_3$ . Hidrokarbonat və ya natrium-hidrokarbonatın üzərinə kristalların üzərini azca su örtənə qədər su töküür və kristalların tam həllolunmalarına qədər kükürd qazı verilir. Alınmış yaşılmış-sarı məhlul mantar tixachi qablarda saxlanılır. Kükürd qazı Vürs kolbasında natrium-sulfitin üzərinə damcı ilə sulfat turşusu əlavə etməklə alınır. Yaxşı olar ki, kolbanın qazaparan borusuna, qaz cərəyanı ilə nəmlik getməsin deyə şüşəpambıq qoyulsun. (Laboratoriyyada texniki natrium-hidrosulfit zəif kükürd anhidridi iyi verən ağ yaprılmış toz olur. Onu uzun müddət saxladıqda belə şiddətli reduksiyaedici xassəyə malik olur, lakin həqiqi hidrosulfit deyildir. Onun formulu  $\text{Na}_2\text{S}_2\text{O}_4 \cdot 2\text{H}_2\text{O}$  düzgün adı isə natrium-ditionitdir. Aseton və aldehidli çöküntü vermir).

Natrium hidroksid, 2 n. məhlul 84 q natrium hidroksid (tərkibində 95% əsas maddə olmaqla) qarışdırılmaqla 500 ml suda həll edilir və həcmi 1 litrə çatdırılır.

**Natrium-sulfat (susuz).** Reaktiv  $200\text{-}300^{\circ}\text{C}$ -də qurudulur. İşlədilmiş quruducunu regenerasiya da etmək mümkündür.

**Nitrolaşdırıcı qarşıq.** Nitrat turşusu üzərinə qarışdırmaq və soyutmaqla sulfat turşusu əlavə edilməklə 2 həcm qatı nitrat turşusu ( $d_4^{20} = 1,42$ ), 3 həcm qatı sulfat turşusu ( $d_4^{20} = 1,84$ ) ilə qarışdırılır.

**Saxarozanın 1%-li məhlulu.** 10 q saxaroza (və ya qida üçün işlədilən şəkər) 1 litr suda həll edilir süzgəcdən keçirilir və bir neçə dəqiqə qaynadılır.

**Gümüş-nitrat.** 0,2 n məhlulu 3,4 q gümüş-nitrat 20 ml suda həll edilir və həcmi 100 ml çatdırılır. Məhlul hazırlamaq üçün bi-

distilatdan istifadə edilir. Məhlul hazırlanan və saxlanılan qablar diqqətlə təmizlənməlidir. Məhlul ağızı mantar tixacla tünd qablar da saxlanılır.

**Gümüş qalıqlarının regenerasiyası.** Tərkibində gümüş olan çöküntü və məhlulların hamısı yiğilməli və emal olunmalıdır. Gümüş-asetilenid və «gümüş güzgü» duru nitrat turşusunda həll edilir.

Gümüş qalıqlarının üzərinə qələvi reaksiya verənə qədər (fenoftaleinə görə) sodium hidroksid məhlulu əlavə edilir, su hamamında qızdırılır və formalin əlavə olunur. 5-15 dəqiqədən sonra tünd-boz rəngli yumşaq gümüş metalı tozları ayrılır. Onu soyudmaqla süzür, qələvi və xlorid-ionları ayrılanan qədər su ilə yuyur və  $100^{\circ}\text{C}$ -də qurudurlar. Qurudulmuş çöküntünün çəki ilə miqdarı üzərinə artıqlığı ilə nitrat turşusu əlavə edilir (1 ml nitrat turşusu  $d_4^{20} = 1,42$ ) və ya 1 q gümüşə 1,5 ml  $d_4^{20} = 1,31$ ) və həllolunana kimi  $500^{\circ}\text{C}$ -də qızdırılır. Maye süzülür və su hamamında nazik təbəqə əmələ gelənə qədər buxarlandırılır. Əgər bu müddətdə azot oksidləri tam kənar olunmayıbsa, su əlavə edilərək yenidən buxarlandırılır. Buxarlandırılan məhlul soyudulur, gümüş-nitrat kristalları soyudmaqla süzülür, az miqdarda buzlu su ilə yuyulur və  $110^{\circ}\text{C}$ -də qurudulur.

**Sulfat turşusu.** 2 n. 56 ml qatı sulfat turşusu ( $d_4^{20} = 1,84$ ) təcricən 944 ml suya əlavə edilir.

**Xlorid turşusu.** 2 n. 167 ml qatı xlorid turşusu ( $d_4^{20} = 1,19$ ) 1 litrə çatana qədər su ilə durulaşdırılır.

**Sirkə turşusu.** 2 n 116 ml buzlu sirkə turşusu 1 litrə çatana qədər su ilə durulaşdırılır.

**Felinq mayesi.** İki məhlul hazırlanır:

I Məhlul. 34,6 q təmiz kristallaşdırılmış mis 2-sulfat  $\text{CuSO}_4 \cdot 5\text{H}_2\text{O}$  üzərinə bir neçə damcı sulfat turşusu əlavə edilmiş suda həll edilir və 500 ml-ə çatana qədər durulaşdırılır.

II Məhlul. 173 q seqnet duzu (sodium-kalium tartarat) 200 ml suda həll edilir, üzərinə 100 ml suda 70 q sodium hidroksid (və ya 85 q kalium hidroksid) məhlulu əlavə edilir və 500 ml-ə qədər durulaşdırılır.

Felinq mayesi bilavasitə hər bir laboratoriya işindən əvvəl I və II məhlulların bərabər həcmidə qarışdırılması ilə hazırlanır (başlangıç məhlulları uzun müddət saxlamaq olar).

Əgər seqnet duzu yoxdursa, onda II məhlulu 121 q sodium hidroksid və 93,1 təmiz çaxır turşusu 400 ml suda həll edilməklə hazırlanır və sonra 500 ml həcmə çatdırılır.

**Fişer reaktivi.** Quru tünd şüşə qaba 200 ml piridin töküür, onda 100 q yod həll edilir və üzərinə 600 ml metil spiriti əlavə olunur. Qabın ağızı kip bağlanır və iki gün saxlanılır. Sonra həmin qab tərəzidə çəkilərək içərisində buz olan hamamda yerləşdirilir və məhlula balondan 45-50 q-a çatana qədər kükürd qazı buraxılır. Bu üsulla hazırlanmış reaktiv istifadə edilməzdən əvvəl bir həftə saxlanılır. Nəmdən qorumaqla yaxşı saxlamaq olar.

**Fenolftalein.** 0,2 q fenolftaleini 165 ml spirtdə həll edir və üzərinə 135 ml su əlavə edirlər.

**Fruktozanın 0,5%-li məhlulu.** Hazırlandıqdan sonra məhlul qaynadılır.

**Furfurol.** Havada tez tündləşən sarı-küləş rəngli mayedir. Dis-tillə edilməklə 159-163°C-də qaynayan fraksiya (təmiz furfurolun qaynama temperaturu 162°C-dir) toplanır. Furfurolun oksidləşməsini (tündləşməni) 0,1 q hidroxinon və ya pirohalol əlavə etməklə ləngitmək olur.

**Xromqarışığı (Bekman qarışığı).** 20 q kalium-bixromat 100 ml suda həll edilir və üzərinə 10 ml qatı sulfat turşusu əlavə edilir. Xrom qarışığı spirtlərin və anilinin oksidləşməsi üçün nəzərdə tutulur və qab yumaq üçün yaramır.

**Sveytser reaktivi.** 100-200 ml suda 10 q mis kuporosu məhlulu 100 ml 2 n. sodium hidroksid məhlulu əlavə edilir. Əmələ gəlmış çöküntü sorulmaqla süzülür, bir neçə dəfə, sulfat-ion reaksiyası verməyənə qədər su ilə yuyulur və az miqdarda 25%-li amonyak məhlulunda həll edilir. Bu zaman mis 2-hidroksidin bir hissəsi həll olunmamış qalmalıdır.

Məhlul bir müddət qaldıqdan sonra dekantasiya olunmaqla süzülür.

**Qırmızı fosforun təmizlənməsi.** Qırmızı fosfor su ilə yuyulur və eksikatorda sulfat turşusu üzərində qurudulur.

## II. Turşu və qələvillərin sulu məhlullarının qatılıq və sıxlığı

### 1. Nitrat turşusu

$d_4^{20}$	qatılıq			$d_4^{20}$	qatılıq		
	%	mol/l	q/l		%	mol/l	q/l
1,000	0,3296	0,0523	3,295	1,300	48,42	9,900	629,5
1,100	17,58	3,068	193,3	1,400	66,97	14,88	937,6
1,200	32,94	6,273	395,3	1,500	96,73	23,02	1450

### 2. Sulfat turşusu

$d_4^{20}$	qatılıq			$d_4^{20}$	qatılıq		
	%	mol/l	q/l		%	mol/l	q/l
1,000	0,261	0,0266	2,608	1,500	60,17	9,202	920,5
1,100	14,73	1,652	162,0	1,600	69,09	11,27	1105
1,200	27,72	3,391	332,6	1,700	77,63	13,46	1320
1,300	39,68	5,259	515,8	1,800	87,69	16,09	1578
1,400	50,50	7,208	707,0	1,830	93,64	17,47	1713

### 3. Xlorid turşusu

$d_4^{20}$	qatılıq			$d_4^{20}$	qatılıq		
	%	mol/l	q/l		%	mol/l	q/l
1,000	0,360	0,0987	3,599	1,140	28,18	8,809	321,2
1,050	10,52	3,029	110,4	1,150	30,14	9,505	346,6
1,100	20,39	6,150	224,2	1,160	32,14	10,22	372,8
1,110	22,33	6,796	247,8	1,170	34,18	10,97	399,9
1,120	24,25	7,449	271,6	1,180	36,23	11,73	427,7
1,130	26,20	8,118	296,0	1,190	38,32	12,50	455,8

#### 4. Natrium hirdoksidi

$d_4^{20}$	qatılıq			$d_4^{20}$	qatılıq		
	%	mol/l	q/l		%	mol/l	q/l
1,000	0,159	0,0398	1,592	1,280	25,56	8,178	327,1
1,020	1,94	0,494	19,76	1,330	30,20	10,04	401,6
1,050	4,65	1,222	48,88	1,380	35,01	12,08	483,2
1,100	10, 10	2, 802	112, 1	1, 430	40, 00	14, 30	572,0
1,170	15, 54	4, 545	181, 8	1, 480	45, 22	16, 73	669,2
1,220	20,07	6,122	244,9	1,530	50,50	19,31	772,4


#### III. Müxtəlif temperaturların su buxarının təzyiqi

Temperatur °C	Su buxarının təzyiqi mm civə sütunu	Temperatur °C	Su buxarının təzyiqi mm civə sütunu
10	9,2	18	15,5
11	9,8	19	16,5
12	10,5	20	17,5
13	11,2	21	18,7
14.	12,0	22	19,8
15	12,8	23	21,1
16	13,6	24	22,4
17	14,5	25	23,9

#### IV. Sixılmış qaz balonlarının rəngi

Qaz	Balonun rəngi	Yazının rəngi
Azot	Qara	Sarı
Ammonyak	Tünd-sarı	Qara
Asetilen	Ağ	Qırmızı
Hidrogen	Tünd-yaşıl	Qırmızı
Oksigen	Açıq-mavi	Qara
Kükürd qazı	Qara	Ağ
Karbon qazı	Qara	Sarı

## V. Təzyiq altında P (mm civə süt.) qaynama temperaturunun təyin edilməsi üçün nomogramma



**Şəkil 67.** İstənilən verilmiş təzyiq altında qaynama temperaturunun təyin edilməsi üçün nomogramma.

Verilmiş təzyiqdə  $P$  (mm civə sütunu) maddənin qaynama temperaturunu təyin etmək üçün  $C$  şkalasında həmin təzyiqin qiyməti  $B$  şkalasında 760 mm civə sütünü qaynama temperaturunu qiymətilə düz xətlə birləşdirilir və  $A$  şkalasını kəsənə qədər davam etdirilir (şək. 67).  $A$  şkalasında (kəsilən nöqtədə) göstərilən qiymət verilmiş təzyiqdə maddənin təxminini qaynama temperaturunu göstərir. Verilmiş təzyiqdə qaynama temperaturuna görə 760 mm civə sütünü maddənin qaynama temperaturunu təyin etmək üçün  $A$  və  $B$  şkalasındaki uyğun qiymətlər düz xətlə birləşdirilir. Axtarılan qaynama temperaturunu bu düz xəttin  $B$  şkalasının göstərdiyi nöqtədə tapırlar.

**VI. Bəzi üzvi birləşmələrin sıxlıq, sindırma əmsalı və qaynama temperaturu**

Nö	Birləşmələrin adı	$d_4^{20}$	$n_D^{20}$	Q. temperaturu °C
1.	Allilbenzol	0,8930	1,5126	156
2.	Anilin	1,0217	1,5863	184,4
3.	Aseton	0,7908	1,3591	56,24
4.	Asetofenon	1,0281	1,53718	202,3
5.	Benzil spirti	1,0455	1,5396	205,35
6.	Benzoyetil efiri	1,0468	1,5057	213
7.	Benzolsulfoxlorid	1,3842 <sup>15</sup> <sub>15</sub>		177/100 mm c. s.
8.	Brombenzol	1,4951	1,5572	156
9.	Butilbromid	1,299	1,4398	101,6
10.	Hepten-I	0,69698	1,39980	93,1
11.	Dibutil efiri	0,769 <sup>20</sup> <sub>20</sub>	1,3992	140,9
12.	Dimetiletikarbinoł	0,809	1,4052	101,6
13.	İzoyağ turşusu	0,9504	1,3930	154,7
14.	Yodbenzol	1,8308	1,621	188,6
15.	Nitrobenzol	1,2034	1,5526	210,9
16.	Nitrometan	1,13816	1,3818	101,19
17.	o-Nitrotoluol	1,1629	1,5474	221,7
18.	n-Nitrotoluol	1,1226	1,5346	238
19.	$\beta$ -Oksiyağ aldehidi	1,103		83/20 mm c. s.
20.	Okten-I	0,7144	1,4291	122,5
21.	Penten-I	0,6405	1,3788	30,1
22.	Propion turşusu	0,992	1,3874	141,1
23.	Butilsirkə efiri	0,8825	1,3941	126,5
24.	Etilsirkə efiri	0,901	1,3728	77,15
25.	Furfuril spirti	0,1296	1,4868	171
26.	Furfurol	1,1598	1,5261	167,7
27.	Xlorbenzol	1,1066	1,5247	132
28.	Tsikloheksen	0,8109	1,4465	82,97
29.	Siklopentanon	0,948	1,4366	130
30.	Etilbromid	1,4555	1,4248	38,4
31.	Etilyodid	1,9358	1,5133	72,2

Qeyd:  $d_4^{20}$  - maddələrin nisbi sıxlığı (maddələrin  $t^{\circ}\text{C}$ -də suyun sıxlığına  $t^{\circ}\text{C}$  görə sıxlığı):

$n: -t^{\circ}\text{C}$  və  $\lambda=589$ , 3 nm (D-natrium xəttində) sindırma əmsali.

7 və 19 istisna olmaqla maddələrin hamısı üçün qaynama temperaturu 760 mm civə süt. göstərilmişdir.

# MÜNDƏRİCAT

ÖN SÖZ.....	3
I FƏSİL	
ÜZVİ SİNTEZ İŞLƏRİ HAQQINDA	
ÜMUMİ MƏLUMAT .....	4
Laboratoriya məşğələrinin məqsəd və vəzifələri .....	4
İş jurnalının yazı forması .....	6
Üzvi maddələrin təmizlənməsi və ayrılması .....	22
Suspenziyaların ayrılması .....	23
Bərk maddələrin ayrılması və təmzinlənməsi .....	26
Kristallaşma .....	27
Sublimasiya .....	29
Mayelərin ayrılması və təmizlənməsi .....	30
Adi distillə .....	32
Rektifikasiya .....	40
Su buxarı ilə distillə .....	42
Sulu və susuz məhlulların qatlaşdırılması .....	44
Üzvi maddələrin çıxarılması .....	45
Məhlulların ekstraksiyası .....	45
Bərk maddə qarışıqlarının ekstraksiyası .....	47
Bərk maddələrin qurudulması .....	47
Mayelərin qurudulması .....	50
Qazların qurudulması .....	51
Üzvi birləşmələrin bəzi sabitlərinin təyin edilməsi .....	52
Kapilyarda ərimə temperaturunun təyini .....	52
Sindırma əmsalının təyin edilməsi .....	55
Ostvald piknometri ilə mayelərin sıxlığının təyin edilməsi .....	55
Üzvi həllədicilər və onların təmizlənməsi .....	56
Petroleyn efiri .....	56
Benzol .....	57
Xloroform .....	57
Karbon 4-xlorid .....	58
Dietil efiri (efir, kükürd efiri) .....	58
Tetrahidrofuran .....	60
Etil spirti .....	60

Aseton .....	62
Etilsetat .....	62
Laboratoriyada iş vaxtı təhlükəsizlik texnikası qaydaları .....	62
Bədbəxt hadisə zamanı ilk yardım .....	66
Ədəbiyyat .....	67

## II FƏSİL

<b>ÜZVİ BİRLƏŞMƏLƏRİN SİNTEZİ.....</b>	<b>68</b>
Üzvi birləşmələrin sintez üsulları.....	68
Halogenləşmə .....	75
Birbaşa halogenləşmə.....	75
İkiqat əlaqəyə hidrogenhalogenidlərin birləşməsi .....	75
Birləşmə reaksiyası .....	79
Olefinlərə hipoxlorit turşusunun birləşməsi .....	79
Birbaşa olmayan halogenləşmə .....	83
Fosfor halogenidlərin spirtlərə təsiri .....	83
Tionilhalogenidlərin spirtlərə təsiri .....	85
Karbonil qrupundakı oksigenin halogenlə əvəz edilməsi .....	86
<b>TƏCRÜBİ İŞLƏR .....</b>	<b>87</b>
Etilenbromidin sintezi .....	87
Etilyodidin sintezi.....	89
Butilbromidin sintezi .....	90
Brombenzolun sintezi .....	91
Xlorsirkə turşusunun sintezi .....	92
Xloroformun sintezi .....	93
5-Bromfurfurolun sintezi .....	94
5-Yodfurfurolun sintezi .....	95
$\alpha$ -Bromnaftalinin sintezi.....	96
n-Bromasetamidin sintezi .....	97
Sim-Tribromanilinin sintezi.....	98
1,2-Dibrometanın sintezi .....	99
<b>NİTROLAŞMA .....</b>	<b>100</b>
Nitrat turşusu və azot oksidləri ilə nitrolaşma .....	102
Nitrolaşdırıcı qarışıqla nitrolaşma.....	107
Nitrolaşdırıcı qarışıqla nitrolaşmanın mexanizmi.....	108
Atom və ya atom qruplarının əvəzlənməsi ilə	

nitrobirləşmələrin alınması .....	117
Nitrolaşma zamanı ehtiyat tədbirləri .....	117
<b>KOLLOKVİUM ÜÇÜN SUALLAR .....</b>	<b>118</b>
<b>LABORATORİYA İSLƏRİ.....</b>	<b>118</b>
Nitrometan .....	118
Nitrobenzol .....	119
o- və p-Nitrotoluol .....	121
α-Nitronaftalin .....	122
Nitrozolaşma .....	123
Laboratoriya işlərinə dair nümunələr .....	124
p-Nitrozodimetilanilin .....	124
p-Nitrozofenol.....	125
Diazo və azobirləşmələr .....	126
Diazobirləşmələrin quruluşu .....	128
Benzoldiazonium kationun mezo formulu.....	130
Diazolaşma reaksiyası diazolaşdırıcı amillər .....	132
Diazolaşma reaksiyasının mexanizmi .....	134
Diazobirləşmələrin turşuluq-əsaslıq xassəsi .....	135
Diazollaşma reaksiyalarının aparılması şərait və reaksiya gedişinə nəzarət.....	137
Diazolaşma zamanı aralıq reaksiyalar .....	139
Diazolaşma qaydaları .....	140
Məhluldan diazonium duzlarının ayrılması üsulları .....	141
Diazobirləşmələrin kimyəvi xassələri .....	142
Azotun ayrılması ilə gedən diazobirləşmə reaksiyaları .....	142
Diazonium duzlarında azotun ayrılması ilə gedən reaksiyalar .....	146
Kollokvium üçün suallar .....	151
Laboratoriya işlərinə dair nümunələr .....	152
Fenol .....	152
Yodbenzol .....	153
Simm-Tribrombenzol .....	154
Azotun ayrılmaması ilə gedən diazobirləşmə reaksiyaları .....	155
Qırmızı p-nitroanilin boyası (p-Nitrobenzolazo- β-naftol) .....	155
Metil narıncı boyası.....	157
Sulfolaşma .....	158

Alifatik karbohidrogenlərin sulfolaşması .....	159
Aromatik karbohidrogenlərin sulfolaşması .....	162
Sulfolaşma reaksiyası istiqamətinə şəraitin təsiri .....	164
Sulfoxlorlaşma reaksiyası .....	165
Sulfolaşma reaksiyasının mexanizmi .....	166
Kollokvium üçün suallar .....	169
Laboratoriya işlərinə dair nümunələr .....	170
Sulfanil turşusu.....	170
Qələvi qaynaması üsulu .....	170
Artıq miqdarda götürülmüş sulfat turşusu iştirakı ilə sulfolaşma .....	171
2,4-Dimetilsulfoturşu (natrium duzu).....	171
Sulfotoluol turşusu (monohidrat).....	172
Benzolsulfoxlorid .....	173
Oksidləşmə və reduksiya.....	174
Oksidləşmə .....	174
Oksidləşdiricilər .....	174
Oksidləşmə-reduksiya reaksiyalarında əmsalların təyini.....	176
Alifatik karbohidrogenlərin oksidləşməsi .....	178
$\alpha$ -Oksidlərin alınması.....	179
$\alpha$ -Qlikolların alınması.....	180
Ozonlaşma reaksiyası .....	182
Spirtlərin oksidləşməsi .....	184
Birli spirtlər .....	184
$\alpha$ -Qlikolların oksidləşərək parçalanması.....	188
Birli spirtlərin karbon turşularına oksidləşməsi .....	189
Aldehid və ketonların oksidləşməsi .....	190
Aromatik karbohidrogenlərin oksidləşməsi .....	194
Aromatik birləşmələrin xinonlara oksidləşməsi .....	197
Kollokvium üçün suallar .....	200
Oksidləşmə reaksiyaları .....	201
Laboratoriya işlərinə dair nümunələr .....	201
Aseton .....	201
İzoyağ turşusu .....	202
Benzofenon.....	203
Toluoldan benzoy turşusunun alınması.....	203

Antraxinon .....	204
Reduksiya .....	205
Doymamış karbohidrogenlərin reduksiyası .....	205
Spirtlərin reduksiyası .....	207
Aldehid və ketonların reduksiyası .....	207
Karbon turşuları və onların törəmələrinin reduksiyası .....	211
Azotlu birləşmələrin reduksiyası .....	213
Turş mühitdə nitrobirləşmələrin reduksiyası .....	213
Neytral mühitdə reduksiya .....	214
Qələvi mühitdə reduksiya .....	214
Nitroalkanların katalitik hidrogenləşməsi .....	216
Aromatik nitrobirləşmələrin reduksiyası elektrolytik üsulla da aparılır .....	217
<b>LABORATORİYA İŞLƏRİ .....</b>	<b>217</b>
Anilin .....	217
Fenilhidroksilamin .....	218
Benzhidrol .....	219
2-Butanol .....	220
Hidrid mübadiləsi reaksiyaları .....	221
Kannissaro reaksiyası .....	221
Mürəkkəb efir kondensləşməsi (Tişenko reaksiyası) .....	222
Meyerveyn-Pondorf-Verleyə görə reduksiya və Oppenaurə görə oksidləşmə .....	223
<b>LABORATORİYA İŞLƏRİ .....</b>	<b>224</b>
Benzil spirti .....	224
Furfuril spirti və piroselik turşusu .....	224
Benzoy turşusu və benzil spirti .....	225
Hidratlaşma və dehidratlaşma reaksiyaları .....	226
Hidratlaşma .....	226
Dehidratlaşma .....	233
Mürəkkəb efirlərin və amidlərin hidrolizi və alınması .....	237
Efirləşmə .....	237
Turşu anhidridi və xloranhidridlərinin fenol və spirtlərə təsirilə mürəkkəb efirlərin alınması .....	240
Fenol və spirtlərin asilləşməsi .....	240
Pereefirləşmə (yenidən efirləşmə) yaxud alkoholiz .....	242

Karbon turşularının natrium, yaxud gümüş duzlarının halogenalkillərə təsiri ilə mürəkkəb efirlərin alınması .....	242
Diazometan üsulu ilə efirlərin alınması .....	243
Aminlərin asilləşməsi .....	244
<b>KOLLOKVİUM SUALLARI .....</b>	<b>245</b>
<b>LABORATORİYA İŞLƏRİ .....</b>	<b>246</b>
Asetilen karbohidrogenlərinin hidratlaşması .....	246
Etilen .....	246
Tsikloheksen .....	247
Dibutil efiri .....	248
Etilsirkə efiri .....	249
β-Pentaasetilqlükoza .....	250
Asetilsalisol turşusu .....	251
Etilbenzoat efirinin hidrolizi .....	252
Benzimidazol .....	253
Kondensləşmə reaksiyaları .....	253
Əsasi kataliztorların iştirakı ilə gedən kondensləşmə reaksiyaları .....	254
Aldol və kroton kondensləşməsi .....	256
Mürəkkəb efir kondensləşməsi .....	260
Perkin reaksiyası .....	261
Asetilenin alkilləşməsi .....	262
Turşu katalizatorların iştirakı ilə gedən kondensləşmə reaksiyaları Fridel-Krafts reaksiyası .....	262
Qatterman-Kox reaksiyası .....	265
<b>KOLLOKVİUM ÜÇÜN SUALLAR .....</b>	<b>266</b>
<b>LABORATORİYA İŞLƏRİ .....</b>	<b>266</b>
β-Oksiyağ aldehidi .....	266
Darçın turşusu .....	267
Dibenzalaseton .....	268
Etilfenilketon .....	268
Metalüzvi birləşmələr vasitəsilə sintezlər .....	269
Maqneziumüzvi birləşmələrin alınması .....	273
Aktivatorlar .....	273
Nəmlik .....	274
Maqnezium .....	274

Halogenlərin təbiətindən irəli gələn təsirlər .....	274
Həllədicilər .....	275
Xüsusi alınma üsulları .....	275
Qrinyar reaktivinin alınması zamanı baş verə bilən aralıq reaksiyalar .....	276
Maqneziumüzvi birləşmələrin quruluşu .....	276
Maqneziumüzvi birləşmələrin üzvi sintezdə tətbiqi .....	278
Karbohidrogenlərin sintezi .....	278
Spirtlərin sintezi .....	278
İkili spirtlər .....	279
Üçlü spirtlər .....	280
Qrinyar reaktivinin karbonilli birləşmələrlə qarşılıqlı təsir mexanizmi .....	280
Spirtlərin alınması zamanı aralıq reaksiyalar .....	281
Aldehid və ketonların sintezi .....	282
Karbon turşularının sintezi .....	283
Elementüzvi birləşmələrin sintezi .....	283
<b>KOLLOKVİUM ÜÇÜN SUALLAR .....</b>	<b>285</b>
<b>LABORATORİYA İŞLƏRİ.....</b>	<b>285</b>
Allilbenzol .....	285
Benzhidrol .....	286
Dimetiletikarbinoł .....	287
Trifenilkarbonil .....	288
Propion turşusu .....	289
Benzoy turşusu .....	290
Fenilsirkə turşusu .....	291
Ədəbiyyat .....	292
Əlavələr .....	293

## QEYD ÜÇÜN

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

---

Çapa imzalanmışdır: 05.04.2008.

Formatı 60x84 1/16. Sifariş 46

Həcmi 19,5 ç.v. Sayı 350.

---

«Bakı Universiteti» nəşriyyatı,  
Bakı ş., AZ 1148, Z.Xəlilov küçəsi, 23.